

# İLİSU

(ensiklopedik məlumat kitabı)

İkinci nəşr

“Vətən” nəşriyyatı  
Bakı-2012

Tərtibci:

**Sadiq Nəbi oğlu MURTUZAYEV**

Redaksiya heyəti:

**S.Murtuzayev sədr**

**K.Ramazanov, Y.Kərimov, S.Mollazadə,  
A.Yusifova, H.Əliyev, S.Əfəndiyev,  
R.Tahirzadə, V.Muradov, N.Qocayev,  
H.Hacıyev, V.Eminov**

Redaktor  
**Hacı Mehman Fərzullayev**

**İkinci nəşr**

**"İlisu" S.Murtuzayev. Bakı "Vətən" 2012. 416 səhifə.**

Kitab Qafqazın ən qədim və tanınmış yaşayış məskənlərindən biri olan İlisunun şanlı tarixi keçmişindən, dil xüsusiyətlərindən, əsrarəngiz təbiəti, iqlimi, memarlıq abidələri, burada tikilmiş ən müasir turizm abidələrindən, Azərbaycan prezidenti İlham Əliyevin Hamamçay üzərində yeni salınmış müasir körpünün, "İçəribazar-Qala" turizm mərkəzinin açılışında iştirakından, bu kənddən pərvazlanıb bütün dünyaya səpələnmiş şöhrətli ziyalıları, zəhmət adamları, qəhrəman oğul və qızlarından, özünəməxsus mətbəxindən, burada yaşayanların möişət və mədəniyyətindən söhbət açır. Birincidən fərqli olaraq bu nəşrdə topluya salınmış fəndlər əlifba sırasına uyğun olaraq düzülməklə müəyyən ixtisar və əlavələr edilmişdir.

4702060106

S -----

B-30/072012

© "Vətən"-2012  
© "CBS"-2012

## BİRİNCİ NƏŞRİN MÜQƏDDİMƏSİ

İlisu Azərbaycan Respublikasının Qax rayonunda Böyük Qafqaz sıradağlarının ətəklərində Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, Səngər adlanan 100-150 metrlik bir çay keçidini nəzərə almasaqlı, dörd tərəfdən uca, bəzisi il boyu qarla örtülü olan dağlarla əhatə olunmuşdur. Şimaldan Rusyanın Dağıstan Muxtar Respublikası ilə sərhədlənən, eni bir kilometrə yaxın, uzunu 4-5 kilometr olan dağ yamacında yerləşən, çox da böyük olmayan bir kənddir. İlisu kəndi Kürmükçay hövzəsində, çayın sol sahilində akkumulyativ terras üzərində, dəniz səviyyəsindən 1200-1400 metr yüksəklikdə yerləşir.

Bu kəndin zəngin tarixi nəinki ölkəmizdə, bəlkə də bütün dünyada məlumudur.

İlisunun əsrarəngiz, füsunkar gözəlliyi insanı valeh edir, bu təkrarsız təbiət mənzərəsi görünə özünə cəzb edib ruhunu, qəlbini oxşayaraq həyrləndirir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48).

Kəndin tarixi şöhrəti bir sıra amillərlə bağlıdır:

- kənd əhalisinin ancaq özünəməxsus dil-dialekti, adət-ənənəsi baxımından qədim türk-oğuz xalqlarına məxsus rəngarəng nümunələrini qoruyub saxlaması;

- tarixə "İlisu sultanlığı" adı ilə daxil olmuş, 300 il yaxın bir dövrü əhatə edən, məxsusi dövlət idarəciliyi ilə 36 dəfə Türk sultanlarının və İran şahlarının fərmanları ilə təsbit olunmuş, XIX əsrin əvvəllərindən rus çarızminin Qafqaz siyasetilə əlaqədar çox gərgin mübarizə aparıb, 1844-cü ildən isə Şeyx Şamilin milli azadlıq hərəkatına qoşulan, xüsusi bir dövlətçilik qurumuna malik olması;

- ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması. Azərbaycanın mərhum prezidenti ulu öndər Heydər Əliyevin 1999-cu ildə İli-

su məktəbinə 110 illiyi münasibətilə ünvanladığı təbriki buna əyani sübutdur.

- təsərrüfat quruculuğu baxımından, xüsusilə, qoyunçuluq sahəsində inkişaf edib, Sovetlər İttifaqında nümunəvi və böyük təsərrüfatları ilə tanınması;

- yerli sənətkarlığın çox müxtəlif sahələri ilə şöhrət qazanması;

- kəndin bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və din xadimləri ona daha çox şöhrət qazandırmış, onun hər yerdə tanınmasına səbəb olmuşlar.

Bununla belə, bu günə kimi, İlisu kəndi, onun tarixi, sakinlərinin mədəni-məişət tərzi barədə müfəssəl bir kitab nəşr olunmamışdır.

Bütün bunları nəzərə alaraq, Bakıdakı İlisu ziyalılarının bir qrupunun təşəbbüsü ilə, bu kəndi tarixdə yaşatmaq, onun sakinlərinə məxsus dil üslubu, memarlıq və sənətkarlıq nümunələri barədə məlumat vermək, həmçinin son 150 ildə İlisu kəndində böyüüb boyaya - başa çatmış yaxud özünü əslən bu kəndin yetişdirməsi hesab edən, tanınmış ictimai-siyasi, elm və din xadimləri, təsərrüfat rəhbərləri barədə təsəvvür yaratmaq məqsədilə "İlisu" adlı ensiklopedik məlumat kitabının nəşri qərara alındı.

Çoxsaylı ilisulu və eləcə də əslən ilisulu olmayan, lakin İlisu barədə zəngin biliyə malik alimləri, görkəmli ziyalıları cəlb etməklə bu toplunu ərsəyə gətirdik. Bununla belə, məlumdur ki, son dərəcə dəqiqliklə işlənmiş, bəşər idrakının məhsulu olan ən mükəmməl kitablar belə qüsurlardan xali deyil. Toplunun işıq üzü görməsində zəhməti olanlar obyektiv və subyektiv səbəblərdən yol verilmiş texniki, habelə digər qüsurlara görə hörmətli oxuculardan üzr diləyir, növbəti nəşrlərdə soydaşlarımızın fəal iştirakı ilə kitabı daha təkmil olacağına inanırlar.

## İKİNCİ NƏŞRƏ GİRİŞ

İlisu öz keçmiş, 300 illik sultanlıq tarixi ilə tanınıb müstəqil dövlət quruculuğuna malik bir struktur kimi, dünyanın hər yerinə səpələnmiş ziyanlıları - alimləri, xalq sənətinin ən rəngarəng yaradıcıları, böyük Azərbaycan dilşünas alimi, Əbdüləzəl Dəmirçizadənin dediyi kimi "Kitabi Dədə Qorqud" yadigarı olan çox maraqlı dil ləhcəsi ilə dünyada tanınmış bir kənd olmaqla yanaşı, müasirliyi ilə daha geniş şan - şöhrət üçün böyük imkanlara malikdir. Bu da kəndimizin hazırda bütün dünyada geniş intişar tapmış və gündən - günə inkişaf edən turizmin nadir bir obyektinə - kompleksinə çevrilməsilə bağlıdır.

Son illərə qədər İlisuda turizmin özünə yer tapması üçün böyük mənənlər var idi. Kənd, dağ çaylarının yaratdığı sel sularının qurbanına çevrilərək ildən ilə uçulub - dağılmaq kimi qarşısialınmaz fəlakətlə üz- üzə dayanmışdı. Digər tərəfdən burada turizmlə əlaqədar infrastrukturlardan əsər - əlamət belə yox idi. Xüsusilə bunun ən vacib komponenti olan yol sarıdan vəziyyət turizmin tələblərindən çox uzaq idi. Son dövrde İlisunun ən başlıca problemi olan sel sularının yaratdığı fəlakətlərdən yaranan aşınmaların qarşısını alamaq üçün böyük işlər görülmüşdür. Dövlətin dəstəyi, xüsusilə ölkə prezidenti İlham Əliyev cənablarının qayğısı və göstərişlərinə uyğun olaraq Respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin işgüzar rəhbərliyi sayəsində inşa edilən Hamamçay Körpüsü və onun tikinti kompleksinə daxil olub çay boyu inşa edilən istinad divarları İlisunun xilası və gələcəyi üçün əvəzsiz tarixi hadisə kimi bu kitabı zənginləşdirəcəkdir.

İlisuda bir -birinin ardınca tikilib istifadəyə verilən və turizmin infrahərəkat tələbləri üçün ən vacib olan istirahət evləri, mehmanxana, iaşə obyektləri geniş turist axını üçün şərait yaratmışdır. İlisunun isti - termal müalicə suları, büllür bulaqları, dağları, şəlalələri, qış turizmi üçün 4-5 ay davam edən qar örtüyü ilə turizmin tərkib hissələri olan xızık idmanı, alpinizm, ovçuluq, atçılıq idmanı kimi növlərin inkişaf etdirilməsinə real imkanlar yaradır. Qax - İlisu turizm kompleksi üçün son zamanlar rayon mərkəzinin gözəlləşməsi, burada bir sıra yeni maraqlı tədbirlərin həyata keçirilməsi, xüsusilə "İçəribazar" qala kompleksinin bərpa və

yenilənməsi, tarixi obyektlər sırasında abidələri, Qafqaz Albaniyasına məxsus qədim şəhərlərdə aparılan arxeoloji tədqiqatlar, Qum kəndindəki XII əsrə aid edilən məşhur bazilikani da daxil etmək olar.

Yeni nəşrdə həmçinin əvvəlkindən fərqli bir sıra dəyişikliklər də aparılmışdır. Çoxsaylı təkliflərə əsasən kitabdakı fərdlərin sıralanması adlar önə keçirilməklə əlfibə əsasında ensiklopedik qaydada verilmişdir. Bu nəşrdə də əvvəlkində olduğu kimi ata xətti əsas götürülmüşdür. Bəzi şəxslərin istisna kimi ana xəttiylə kitaba daxil edilməsində daha çox ılısulu təəssübkeşliyi və bu kəndlə bağlılığı nəzərə alınmışdır.

Bəzi şəxslərin adları topludan çıxarılmış, bir çoxları isə əlavə edilmişdir. Əvvəlki nəşrə olan iradlardan biri də öz göstəricilərilə, xüsusilə elmi adlara malik olanların topluya düşə bilməmələri ilə əlaqədar idi. Araşdırılmalarımızla bu qüsür müəyyən qədər aradan qaldırılmış, lakin belə halların təkrarı istisna deyil. Elə şəxslər vardır ki, onların səsi - sorağı eşidilsə də özlərini və ünvanlarını tapmaq mümkün olmamışdır.

Bu qəbildən olan kitabların zamanın tələbi ilə təkrar- təkrar nəşr olunacağını nəzərə alsaq növbəti nəşrlərdə boşluqları doldurmaq və çatışmazlıqları aradan qaldırmaq çətin olmaz. Əsas məsələ növbəti nəşrlər üçün ilkin faktoloji materialların və nümunənin olmasına. Inanırıq ki, diqqətli oxucularımız gələcək nəşrlərdə görmək istədikləri materialları bu nəşrin redaksiya heyyəti üzvlərindən birinə və ya tərtibatçısına ünvanlayacaqlar.

## İlisudan pərvazlanıb uzaqlarda yaşayan ziyahların müasir İlisu sakinlərinə müraciəti

*Əziz həmyerlilərimiz!*

*Yəqin ki, siz dünyanın hər yerindən səsi-sorağı gələn ilisuluların çoxlarından qürür duyursunuz. Onların həsrətilə yaşayanlarınız da çoxdur. Bizim həsrətimiz isə daha güclüdür. Bizim mayamız bu ulu kəndimizdə yoğrulmuşdur. İçərimizdə dünyanın onlarca ölkəsini gəzib dolaşanlar da çoxdur. Əksəriyyətimiz vətənimizin gündən-günə gözəlləşən paytaxtı Bakı şəhərində yaşayış fəaliyyət göstəririk. Durumumuz sizdən bəlkə də dəfələrlə yaxşıdır. Lakin dünyada tayı-bərabəri olmayıb möcüzəyə bənzər kəndimizin həsrətindən yuxularımız ərşə çəkilir, gah onun əzəmətli dağları, göz oxşayan şəlalələri, buz bulaqları, Hamamçayın və Kürmükçayın bizə lay-lay çalan zülməməsi, bəzən də şahə qalxan at kimi hayqırıları, QıcaldağınILDİR sildirim qayalarında buynuzlaşan təkə sürülərinin, Laçınqaya üzərində qızı vuran qartalların göründüləri yuxularımıza hakim kəsilib bizi ovundurur.*

*Əksəriyyətimizin uşaqlığı və gəncliyi bu kənddə keçmişdir. Orada gəncliyimizin büllür kimi saf duyğuları və şaqraq gülüşləri, yetimliyimizin göz yaşları qalmışdır. Şanlı şöhrətli İlisu məktəbində təhsil aldığımıza görə elmin daşlı-kəsəkli yollarında inamla addımlayıb kəndin və, məktəbimizin şöhrətinin daha da artmasına həmişə səy göstərmiş və bundan qürür yüksəkliyi duymuşuq.*

*Kəndimizin özünəməxsus rəngarəng adət-ənənələri və oyunları formalaşmağımızda əvəzsiz rol oynamışdır. Bu gün bizim üçün hədsiz əziz olan müdrik ata-babalarımızın, xanım nənələrimizin ruhları bu kəndin səmalarında pərvaz edir.*

*Bir çoxlarımız vaxtilə zamanın axarına düşüb ata-baba yurdlarını qoruyub saxlaya bilmədiyimizdə görə günahlarımızı yumaq üçün yollar axtarırıq. Buna gücümüz çatmadıqca acı təəssüf hissi keçirir, hərdən buraya yolumuz düşəndə xəcalət hissi bizi bürüyür.*

*Böyük qürür yerimiz olan bu kəndin zəngin tarixi keçmişinə nəzər saldıqda tarixçi professor Yaqub Mahmudovun aşağıdakı sözləri yada*

düşür: "Keçmiş İlisu sultanlığının ərazisi yurdumuzun nadir tarixi xəzinəsidir. Ulu babalardan yadigar qalıb bu xəzinə bizə. Lakin bu müqəddəs əmanətin əsl sahibləri olan bizlər min-min təəssüflər olsun ki, həmin qiymətli xəzinədən lazımla xəbərdar deyilik. Dərinəndən araşdırmaşıq bu diyarın tarixini."

Ötən on illər ərzində bu kəndə göstərilən saygısızlıqdan onun gələcəyinə ümidiyim tamamilə yox olub getməkdə idi. Şükurlər olsun ki, son zamanlar dövlətimizin qayğısı sayəsində kəndin böyük gələcəyinə ümid şölələri yenidən parlmiş, ona qənim kəsilən daşqınlardan və aşınmalardan xilas olub genişlənərək beynəlxalq turizmin çox maraqlı obyektlərindən birinə çevrilməkdədir. Xüsusilə kəndimizdə və onun yaxınlığında tikilən müasir istirahət obyektləri, yeni salınan körpü və digərlərini bir kompleks halında birləşdirən Qax şəhəri Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təbirincə desək "öz füsunkar və nadir gözəlliyilə" bu kompleksin dəyərini qat-qat artırır.

Sizə müraciətimizdən də əsas məğzi ondadır ki, ulu kəndimizə və atababa yurduna qarşı bir çoxlarımızın vaxtilə göstərdiyi biganəlikdən çəkdiyimiz peşmançılığımızı yada salib buna bir daha yol verməməyə, bu torpağın hər qarışını, babalardan qalmış yurdumuzu, göz bəbəyi kimi qorumağa çağırmaqdır.

*Sadiq Murtuzayev  
Asiyət Yusifova  
Həsən Əliyev  
Kərim Kərimov  
Nəzir Qocayev  
Hacı Hacıyev  
Əmrəhəməd Abdurəhmanov*

*Süleyman Camalov  
Məmməd Abdullayev  
Emin Əfəndiyev  
Fikrət Əliyev  
Yəhya Kərimov  
Vidadi Eminov*

## İLİSUNUN TARİXİNDƏN

İlisu tarixə daha çox 300 illik bir zaman kəsiyində fəaliyyət göstərib Azərbaycanın ictimai-siyasi həyatında muhüm rol oynayan İlisu Sultanlığının adı ilə düşmüşdür. Buna görə də onun tarixi bir çox alimlərin diqqətini cəlb etmiş və bu gün də tədqiqat işləri davam etməkdədir. Qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə, xüsusən son zamanlar millətcilik tendensiyasından onun tarixinin təhrif edilməsinə səy göstərilmişdir. Burada ən çox özünü göstərən isə Sultanlıqga Saxur etnik qrupların yaşadığı ərazilərin də daxil olmasına əsaslanıb onun təşkilində saxur-ləzgi faktoruna üstünlük verməyə cəhd özünü daha qabarıq göstərir. Çox böyük təəssüflə qeyd etmək lazımdır ki, İlisu sultanlığının yaradılması ilə əlaqədar müxtəlif fikirlər olsa da bu günə qədər öz həqiqi tarixi qiymətini tapa bilməyib. Burada sırf Azərbaycan-Qax-İlisu nöqtəyi nəzərindən başqa, Saxur, Gürcü baxışlarına da birmənalı qiymət son dövün tədqiqat işi olan Elvira Lətifovanın "İlisu sultanlığı" əsərində də yoxdur.

Xüsusilə gürcü tədqiqatçılarının, sultanlığın Qaxda yaradılıb sonra İlisuya köçürülməsinə dair millətçi uydurmasına prinsipial qiymət verilmir. Çox acınacaqlı haldır ki, bu günə qədər Qaxın rus dilində "Kaxi"-kimi yazılımasının fərqiñə varmırıq. Qax sözünün "Kaxetia" anlayışlarına bağlanması da məhz bu tendensiyadan yaranmışdır.

Saxur nöqtəyi-nəzərinin irəli çəkilməsini, Saxur-Ləzgi yönümünü də (Sadvalı da istisna etmirik) unutmaq olmaz. İlisu kəndinin XVIII əsrin əvvəllərində salınması fikri də əsaslı görünmür. İlisu kəndi əhalisinin sırf "Oğuz" ləhcəsinə mənsubiyyəti, oğuzların Azərbaycan ərazisinə XI əsrə köç etmələri, bu ləhcənin respublikamızın heç bir yerində təsadüf olunmaması kəndin yaxınlığında "Miqırqi" dərəsinin sonunda böyük bir Kəndtala qəbristanlığının və buradakı iri məzar daşlarının mövcudluğu, əhalinin bu kənddən İlisuya köçməsinə dair bu kəndin görkəmli tədqiqatçılardan olan tarix elmləri namizədi Hacı Sabir Əfəndiyevin kitabda verilən yazısı tarixi baxımdan çox önemlidir.

Ən başlıcası müasir tədqiqatçıların mövcud tarixi məxəzləri icmallaşdırmaqdan uzaqlaşınb daha etibarlı tədqiqat işləri aparmaqla AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun çox doğru olaraq "Azərbaycan tarixinin mirvarisi" adlandırdığı İlisu sultanlığına dair dolaşıq qərəzli fikirlərə son qoyulmasını arzu edirik.

Sultanlığa dair tədqiqat aparan alimlər sırasında AMEA-nın müxbir üzvü, tarix elmi doktoru Məşədixanım Nemətovanın, tarix elmləri namizədləri Rəsul Tahirzadə, Sabir Əfəndiyev, yazıçı-tətqiqatçı jurnalist Əhməd İsayevin və hərbi tariximizin görkəmli tədqiqatçısı Şəmistan Nəzirlinin əsərlərini daha diqqətəlayiq hesab etdiyimizdən, xüsusən tədqiqat işlərində indiyə qədər bizi məlum olmayan bir sıra məqamlardan müəyyən fraqmentlər burada özünə yer tapacaqdır.

Məşədixanım Nemətovanın yazdıqlarından:

- İlisu Sultanlığının ərazisi qərbədə Muxaxçay və Qapıçayla, azad icma olan Car-Balakən camaatlığı, cənubdan Alazan və onun qolu Əyriçay, şərqdə Şəki xanlığı, şimalda Baş Qafqaz sıra dağları ilə Samur çayından yuxarı olan ərazini əhatə edir.

Tədqiqatçının yazdığını görə Sultanlığın yarandığı dövrdə baş verən hadisələr tarixi mənbələrdə öz əksini lazıminca tapmamışdır."

Məhz buna görə də yuxarıda qeyd etdiyim təhriflər özünə yer tapa bilmişdir.

Həmin tədqiqat işlərinin bu gün də davam etdiyini və yeni-yeni tarixi məxəzlərin üzə çıxdığını da nəzərə almaq vacibdir.

Məşədixanım Nemətovanın tədqiqat işlərində onun daş kitabələr üzərindəki yazıların oxunması və şərhindəki xidmətləri daha diqqətəlayiqdir:

- " İlisu məscidinin kitabələrində və İlisu Sultanlığının məzar daşlarında onların Əli Bəy Şami, Ərəb sərkərdəsi Əbu Məbran nəslindən olduqları haqqında dəqiq məlumat vardır. İlisu Cümə məscididnin kitabəsində məscidin Əbu Məbran nəslindən olan Əli Sultanın oğlu Zeyn-əd-Dinin əmri ilə bərpa olunması haqqında məlumat verilmişdir. Qax rayonunun Oncalı kəndindəki Sultanlığa məxsus qəbristanlıqda dəfn olunmuş, 1896-cı ildə vəfat etmiş Əli Sultan bəyin nəslindən olan Gəray bəy ibn İsa bəy ibn Mustafa bəyin məzar daşında onun Əli bəy Şami nəslindən ol-

ması qeyd olunmuşdur. Digər İlisu Sultanlarının məzar daşlarında isə Əli bəyin adı Şamisir qeyd olunmuşdur.

İlisu Sultanlığı geosiyasi cəhətdən boyuk əhəmiyyət kəsb etdiyinə və müəyyən hərbi qüvvəyə malik olduğundan, onun dəstəyinə ehtiyacı olan İran şahları və Türkiyə sultanları hər dəfə İlisu sultanlarının nəsil mali-kanələrinə olan huquqlarını təsdiq etmişlər. İlisu sultanları isə öz növbəsində qeyd olunan ölkələrə lazımı hərbi yardım göstərirdilər...

1711-ci ildə Cənubi Qafqazda siyasi vəziyyətin dəyişməsilə əlaqədar Əli Sultan Türkiyə Sultani tərəfindən İlisu və Nuxa xanlığına paşa titulu ilə hakim təyin olunur.

İran dövlətinin zəifləməsi ilə əlaqədar sərhəd keşiyini çəkən Car-Balakən icmaları Şirvan bəylərbəyi vasitəsilə İran dövlətindən maaşlarını almadiqlarına görə üsyana qalxdılar. Hərəkata İlisu sultanı Əli Sultan başçılıq edirdi. 1711-ci ildə Əli Sultanın başçılığı ilə üsyancılar Şəki mahalında Şirvan hokmdarı Həsənəli xanın qoşununu məğlub etdilər. Həsənəli xan döyüsdə həlak oldu. Onun düşərgəsini tutmuş üsyancılar Qəbələ, Şamaxı, Gəncə, Qazax, Ağstafa, Şəmşədil, Zəyəm və Şəmkirdən keçərək Bərdəyə qədər çatdilar...

- İlisu Sultanlığına dair bütün tədqiqat sənədlərində iki Sultanın- Əli Sultan və sonuncu Danyal Sultanın adı çəkildiyindən Məşədixanım Nemətovanın da yazdıqlarından bu ikinci haqqında dediklərini əlavə etməklə kifayətlənirik.

"Danyal Sultan öz igidliyi ilə dağlarda - Dağıstända da çox böyük hörmət qazanmışdı.

Danyal Sultanın xalq arasında hörməti çar Rusiyası məmurlarını, hərbiçilərini çox narahat edirdi.

Cənubi Qafqaz vətəndaş idarəsinin rəisi O.A.Ladinskiinin Qafqaz canişini M.S.Vorontsova 17 iyul 1847-ci il 197 N-li raportunda deyilir: "...Fərdi qara camaat ali təbəqə ilə hər yerdə əlaqə yaratmağa çalışır. General-leytenant K.N.Arqutinski-Dolqorukovun yazdığınıñ surətini təqdim edirəm. Əhali ona çox hörmət edir!!

Danyal Sultan Şeyx Şamilin rəhbərlik etdiyi milli azadlıq hərəkatının ən tanınmış simalarından biri olmuşdur. 1844-cu ildə sultanlıq Çar Rusiyası tarəfindən işğal olunduqdan sonra Danyal Sultan, Şamil hərəkatına

qoşulur və onun sağ əli kimi məşhurlaşır. Akad. İ. Mustafayev və S. Murtuzayev tərəfindən yazılmış və Şeyx Şamilin anadan olmasının 200 illiyi ilə əlaqədar yaradılmış Beynəlxalq Şeyx Şamil Mukafatları Komitəsinin böyük qızıl medalına layiq görülmüş "İmam Şamil" (Bakı 1993, Vətən nəşriyyatı) kitabında Danyal bəyə həsr olunmuş yazının bir parçasını burada verməyi məqsədə uyğun bildik.

1803-cü ildə Car-Balakən azad icmasının rus təbəəliyinə keçməsilə əlaqədar İlisu sultanlığı da onu təkrar etmək məcburiyyətində qalır. Sisianova vergi verməkdən imtina etdiyi üçün İlisu sultanı Əli Sultan 1804-cu ildə hakimiyyətdən uzaqlaşdırılır. Onu əvəz edən Əhməd xan Sultanlığın xeyli möhkəmləndirilməsinə nail olur. Əhməd xana rus ordusunun polkovniki rutbəsi verilir. 1830-cu ildə Əhməd xanın vəfatından sonra sultanlıq onun altı oğlundan biri olan, ığidliyi və dərin zəkasıyla tanınan Danyal bəyə tapşırılır. Qafqaz ordularının baş komandanı general İ.F Paskeviç ona göndərdiyi təbrik məktubunda atası Əhməd xanın rus təbəəliyində sədaqətlə xidmətini xatırladıb, uğurlar arzulayıb və böyük ümidlər bəslədiyini bildirir.

Ş.Nəzirli "İlisulu generalın faciəsi" əsərində general feldmarşal İ.F.Paskeviçin Danyal bəyə göndərdiyi məktubdan iqtibas gətirir: "İnanıram ki, yaxşı işinizlə atanız Əhməd ağa kimi xalqın hörmətini qazanacaqsınız. Sizi İlisu xalqının istəyi ilə seçmişik. Yəqin ki, az müddətdə xalqın güzəranını yaxşılaşdıracaqsınız. Üsyənlər, məhəllə, tayfa çəkişmələrini aradan qaldıracaqsınız. Sərhədlərinizi möhkəmləndirin, torpağınız onda daha bəhrəli olar.

"Danyal bəy də öz növbəsində sultanlığı yüksək səriştə ilə idarə edir, əyalətdə möhkəm qanun-qayda yaradır. Ona general-mayor rütbəsi və knyaz titulu verilir. Lakin az sonra knyaz M.S. Vorontsovun Paskeviçi əvəz etməsilə vəziyyət dəyişir. Rusyanın işgalçi siyaseti bütün ağırlığı ilə İlisu Sultanlığının da üzərinə çökür. Gündən-günə ağırlaşan vergilər xalqı var yoxdan çıxarır. Danyal bəyin arası kəsilmədən yazdığı şikayətlər nəinki kömək etmir, əksinə təzyiqlər daha da artır. Danyal bəyin erməni katibinin onun Şamillə gizli əlaqəsinə dair donosları xususilə bu gərginliyi artırır.

Rus İşgalçi siyasətini bütün qabarıqlığı ilə dərk edən Danyal bəy 1844-cü ildə Şamilin tərəfinə keçir və 4 minlik müridi olan Karataya naib təyin olunur. Şamil Danyal bəyin qızı Kəriməti oğlu Qazi Məhəmmədə almaqla qohumluq tellərini daha da möhkəmləndirir.

Seyx Şamil Danyal bəyi ən qızgın nöqtələrə göndərir. 1844-cü ildə ruslardan böyük qüvvə almaqla İmam hakimiyyətinə qarşı çıxan Cox aulu Kibit Mohumanı geri çəkilməyə məcbur etdiqdə, Şamil çoxluların dərsini verməyi Danyal sultana tapşırır. Səkkiz gün davam edən qanlı döyüşdən sonra Danyal sultan bəzi naiblərin geri çəkilmək barədəki təklifini rədd edib bildirir ki, son nəfərə kimi şəhid olsaq belə İmamın əmrini yerinə yetirməliyik. Bundan sonra naiblər qətiyyətlə hücuma keçir və düşmənə böyük tələfat verərək Çoxu alırlar. Həmin əməliyyat Danyal sultanın nüfuzunu xeyli artırır.

Qazi Məhəmmədin Gürcüstan səfərində Danyal sultanın Alazan vadisində ona böyük qüvvə ilə kömək göstərməsi həllədici rol oynamışdır.

Sonralar cihadın ümidsiz vəziyyətə gəlib çıxdığını görən Danyal sultan Şamilə itkiyə yol verməmək üçün ruslarla barışığa razı olmayı təklif et-sə də İmamdan rədd cavabı alır. Belə olduqda o, təkbaşına sülh bağlayır və knyaz Baryatinski çarın adından onu bağışlayaraq general rütbəsini və sultanlığı ona qaytarır.

Əhməd İsayevin "İlisu sultanı Danyal bəy" əsəri də sultanlığın son dövrünə dair dəyərli tədqiqat işidir. Müəllif sultanlığın bütün dövrünə dair xülasədən sonra sonuncu sultan Danyal bəyin fəaliyyət dövrünü geniş işıqlandırır.

Əhməd İsayev sultanlığın bu dövrünə dair ziddiyətli məqamları mü-kəmməl tədqiq etmiş, süqutuna dair tarixi həqiqətlərin şərhini dəqiqliyi-lə vermişdir. Əsər Danyal bəyin taleyinə həsr olunsa da tədqiqatçı burada bütövlükdə İlisu sultanlığının 300 illik tarixinə işiq salmış, hər bir İlisu sultanı barədə qısa da olsa aydın və real məlumat verilmişdir.

Danyal sultanın necə qüdrətli bir şəxsiyyət və sərkərdə olmasına dair Əhməd İsayevin müxtəlif məxəzlərdən əldə etdiyi məlumatlar çox maraqlıdır. Qafqaz canişini general M. Vorontsovun çar I Nikolaya yazdığı raportunda deyilir: "Danyal sultan həm anadangəlmə xarakterinə, həm də şəxsi mərdliyinə və uzaqgörənliyinə görə dağlarda böyük inam qazanıb



*İlusu sultani Danyal bəy*

nə əldə edə bilmir.

Müəllifin yazdığı kimi "General Danyal bəy nə az, nə çox, düz 15 il Şeyx Şamilə birgə ruslara qarşı ciyin-ciyinə vuruşub. Bu igid insan həmişə nəzər-diqqətdə, dildə-ağızda böyük Şamilin yanında, döyüşün ən qızğın nöqtələrində olub.

Əhməd İsayevin kitabının ən dəyərli cəhətlərindən biri də Danyal bəyin o zaman Qafqaz gözəli adı ilə dillərdə dastan olan qızı - Şamilin gəlini - oğlu Qazi Məhəmmədin arvadı Kərimətin ruhuna işq salmasıdır. Kərimət Danyal bəyin ikinci arvadı şəkili Balaxanımdan olan qızıdır.

Müəllif yazır: "1844-cü ildə Danyal bəy Şeyx Şamilin tərəfinə keçəndən o da dağlardadır. At belində oba-oba, el-el dolaşır. Qazi Məhəmmədlə belə yürüşlərin birində tanış olub. O dövrün çoxlu rəsmi və qeyri-rəsmi sənədlərini oxumuşam. Hər yerdə Kərimətin qənirsiz gözəlliyindən

və xüsusilə də cənubdakı müxtəlif tayfalar arasında güclü təsir qüdrətinə malikdir".

I Aleksandrın bu raporta yazdığı qeydləri Danyal bəyin şəxsiyyətinə xüsusilə parlaq işq salır: "Danyal bəyi orada saxlamamaq olmaz. Şamilin olmayıacağı təqdirdə Danyal bəy bütün bizə düşmən olan tayfaların başçısına çevrilməyə qadirdir və bu da bir sıra cəhətdən bizim üçün daha təhlükəlidir. Tamamilə əminəm ki, Danyal bəyin bizim tərəfimizə keçməsi şəxsən Şamil üçün, eləcə də müridizm hərəkatı üçün indiki şəraitdə əvəzsiz itki olardı".

Bundan sonra Danyal sultanı ələ keçirmək üçün bütün vasitələrə əl atan Qafqaz canişini heç

heyranlıqla bəhs edilir və hamı da deyir ki, Qazi Məhəmməd bu dağlar gözəlinə ilk baxışdan məftun olub, sözün əsl mənasında dəlicəsinə vurulub. 1851-ci ildə Vedeno aulunda onların toyu olmuşdur.



*Kərimət*

*İlisu sultani Danyal bəyin qızı, Şeyx Şamilin oğlu Böyük naib, Baş komandan Qazi Məhəmmədin arvadı. Rusiyada "Qafqaz gözəli" adı ilə şöhrət tapmışdır. Qazi Məhəmməd Sankt-Peterburqda operada olarkən yanındakı yavərinə demişdi: "Görürsənmi, bütün bu böyük şəhərdə mənim Kərimətimə bərabər gözəl yoxdur".*

*Sürgündə olarkən ən çox yuxusuna girən İlisunun dağları və şəlalələri olmuş və doğma kəndindən həsrətlə, dönə-dönə danışib kövrələrmiş. 1862-ci ildə Kaluqada vərəmə tutularaq vəfat etmişdir. Cənazəsi dövlət hesabına, xüsusilə feldyeger zabitlərinin müşayiətilə Şəkiyə göndərilib orada dəfn edilmişdir (o zaman Danyal bəyin nəslindən olanların böyük bir qismi Şəkidə yaşayırdu).*

Şamilin təslim olduqdan sonra 66 nəfər ailə üzvü ilə birgə Kaluqada, çox sərt və rütubətli havası olan bu rus şəhərində İlisu həsrətilə ah-zar içərisində yaşayan qızı Qafqaz gözəli Kərimət 25 yaşında dünyasını də-

yişmişdir. Bir versiyaya görə, əvvəlcə Kaluqada basdırılmış, sonra Danyal sultanın qohumları tərəfindən sümükləri Şəkiyə gətirilərək Məhəmməd Əfəndi qəbrstanlığında dəfn olunmuşdur.



*Qazi Məhəmməd - Şamilin oğlu, Böyük  
naib, Baş komandan, Danyal bəyin qızı  
Kərimətin əri*

Danyal bəyin İmam Şamil yanındaki böyük nüfuzunu göstərən bir detali da bu kitabda oxuyuruq. Müəllif Şeyx Şamilı Kaluqada mühafizə etmiş rus zabitinin arvadı M.Çığaqovanın "Şamil Qafqazda və Rusiyada" kitabından aşağıdakı sətirləri iqtibas etmişdir: "İmamin yanına izinsiz yalnız onun oğlanları, katibi və xəzinədarı girə bilərdi. Yad kişilərdən ancaq İlisu Danyal bəy onunla nahar edərdi".

İmam Şamilin 25 illik milli azadlıq hərəkatının süqutundan sonra Danyal sultan da rus siyasetinin başqa cür qurbanı oldu. Ona İlisu sultanlığının bütün hüquqlarını qaytaracaqları barədə vəd verib generallıq titulunu bərpa etdilər, illik məvacib müəyyən olundu, lakin az sonra məlum oldu ki, bu da çarizm siyasetinin bir riyakarlığı imiş. Bunu başa düşən Danyal bəy Türkiyəyə mühacirət etdi və bir il sonra orada dünyasını dəyişdi.

Böyük minnətdarlıqla qeyd etməliyik ki, bizim üçün İlisu qədər doğma olan Suvagilin yetirməsi, gözəl tədqiqatçı Əhməd İsayev tərəfindən

yazılan bu tarixi oçerk İlisu tarixinin ən parlaq siması olan Danyal sultan üçün çox dəyərli bir abidədir.



*Şamil, naibləri Danyal bəy (ortada),  
Hacı Murad, Şuayb Molla*

Çox əfsuslar olsun ki, İlisuda bu böyük sərkərdənin xatirəsini əbədi-ləşdirmək üçün indiyə kimi heç bir iş görülməmişdir. Əhməd İsayev ürək ağrısı ilə yazır: "Cənnətməkan İlisuda Danyal bəyin adını, izini çox arayıb axtardım. Heç yerdə bir nişanə görmədim, heç yandan bir soraq ala bilmədim. Danyal bəyin nə evi qalırdı, nə adına bir küçə, məktəb, muzey var idi. Niyə belə laqeydlik? Xalqımızın bi igid oğlunun adını bəs kim əbədiləşdirsin?"

Ümid etmək olar ki, İlisu tarixinin yeni bir inkişaf mərhələsinin başlanması, onun beynəlxalq turizmin çox dəyərli məkanına çevrilməsilə əla-qədar böyük tarixi maraq doğuran sultanlığın və onun son qüdrətli nümayəndəsi olan Danyal bəyin də xatirəsinə işıq salan tədbirlər görüləcəkdir.

## AZAD CAMAATLIQLARIN STRUKTURU VƏ İDARƏETMƏ SİSTEMİ

*Tarix elmləri namizədi Rəsul Tahirzadənin  
"İlisu sultanlığı" adlı tədqiqat işindən:*

*Bu sistemdə tabun, toxum, ...uşağı - nəsil, simsar, camaat  
yiğincağı, məsləhət şurası, yüzbaşı, cavuş, imam, qazi,  
tabunbaşı və s. anlayışlar özünə yer tapmışdır*

Burada insanlar ən qədim zamanlardan yaşıdlıları həyat tərzinin bütün sahələrini əhatə edən adətlər məcmusu, habelə, mürəkkəb bir ictimai struktur və idarəetmə sistemi yaradaraq, onu zaman-zaman təkmilləşdirmişlər.

Sultanlıq, dörd camaatlıq ittifaqı və bir neçə azad camaatlıq birləşməsindən ibarət idi.

Hər camaatlığın məskun olduğu ərazi – kənd, tabun, toxum, uşağı (nəsil), simsar adlanan sosial vahidlərdən ibarət idi.

İdarəetmənin ali pilləsi camaatın yiğincağı idi. Camaatın həyatında baş verən vacib məsələlər bu yiğincaqlarda, yiğincaqlararası təxirəsalınmaz məsələlər isə məsləhət şurasında müzakirə olunurdu. Bu məclisə kəndin yüzbaşı, qazısı, imamı, tabun başları və s. nüfuzlu adamlar daxil idilər. Yiğincaqlarda qəbul olunan qərarlar hamı üçün məcburi idi. Yüzbaşı icraçı, tabunbaşılar isə onun köməkçiləri idilər.

İlisuda 7 tabun var idi: Səngər tabun, Aşağı tabun, Orta tabun, Yuxarı tabun, Qaradolaq tabunu, Bucaq tabun, Tovlatala. Sonralar tabun sözü məhlə (məhəllə) sözü ilə əvəz edilmişdi.

Başqa kəndlərdə də bu bölgü mövcud idi. Hər məhəllədə 30-50 ev var idi. Camaatın üzərinə düşən vəzifələr bu məhəllələrdə həll olunurdu.

Bunlardan ən məsuliyyətlisi hərbi yürüşlər zamanı igidlərin seçilməsi, onların at, silah və sursatla təmin edilməsi idi.

Hər tabunun öz məscidi var idi. Hər tabun müəyyən toxumlardan ibarət idi. Hər toxum müəyyən insani keyfiyyətləri, əxlaqi sifətləri, mərdlik, şərəf, namus kimi məsələlərdə nümunə göstərməyə cəhd edirdi.

Hər toxum müəyyən nəsillərə malik idi ki, bunlara da "uşağı" (nəsil) deyilirdi: məsələn, Yuxarı məhəllədə Seydəliuşağı, Məhərrəmuşağı, Qocauşağı, Qazanmışuşağı və s. nəsillər var idi.

"Simsar" adlanan anlayış isə iki, üç və daha çox nəsillərin qohumluq əlaqələrini ifadə edirdi. Bu əlaqələr başqa kəndlərə də keçirdi.

**Yüzbaşı** - camaatlığın ən nüfuzlu adamı idi. O, camaatin ümumi yiğincığında, 15 yaşıdan yuxarı olan kişilərin iştirakı, hər nəslin öz namizədi-ni verməsi və gizli səsvermə ilə seçilirdi.

Kənddə bütün qayda-qanunun təşkilatçısı və icraçısı yüzbaşı idi. Yüzbaşı öz vəzifəsini lazıminca yerinə yetirmədikdə və ya yolunu azdıqda onu dəyişirdilər. O, əsasən tabunun aqsaqqalı, məsləhətçisi və böyük nüfuz sahibi idi.

**Cavuş** - xüsusi bir vəzifə idi. O, yüzbaşının təklifi ilə camaat yiğincığında seçilir və yüzbaşının tapşırıqlarını yerinə yetirirdi.

Yüzbaşının carçıya da çox ehtiyacı olurdu və bu vəzifəni əsasən məscidin azançısı yerinə yetirirdi.

**Kənd məhkəmələri** - 3-7 nəfərdən ibarət olub, toxumların sayı ilə tənzimlənirdi. Hər toxum öz namizədini irəli sürür, gizli və ya açıq səsvermə ilə seçilirdi. Yüzbaşı məhkəmələrin tərkibinə daxil olmur, lakin məşvərətçi səslə bütün yiğincəqlarda iştirak edirdi.

Kənd məhkəmələrində ən adi adət-ənənənin, əxlaq normalarının pozulmasından başlamış adam öldürməyə qədər ağır cinayətlərə baxılırdı.

**İمام** - dinin tələblərini, şəriəti bilən, onu təbliğ və təlqin edən adamlardan camaat yiğincığında seçilirdi. Onun dedikləri möminlər üçün qanun idi.

**Qazi** - camaatlıqda dini hakim idi. Hər bir müsəlmanın Quran, şəriət, sünnləri yerinə yetirmələrinə nəzarətçi idi. Onun verdiyi hökmlər yüzbaşalar hətta sultan üçün də qanun idi.

Sultanlığın idarə olunmasında çox düşünülmüş, hərtərəfli əhatə olunmuş bir sistem bərqrər idı və kənddə sosial münasibətlərin ideal səviyyədə yerinə yetirilməsini təmin edirdi.

Cəza sistemində məzəmmət, əmlak cəriməsi, həbs, kənddən qovulmaq, sürgün və şəriət qanunları ilə əlaqədar bütün məsələlər tətbiq olunurdu.

### **İlisu sultanlığındakı mahallar, azad camaatlıqlar, əhalinin tərkibi və yaşayış mənbələri**

Sultanlıq ümumiyyətlə iki hissədən ibarət olmuşdur: Qafqaz dağlarının şimalında yerləşən hissə, buraya "Dağ mahali" və ya "Saxur mahalı";

Qafqazın cənub hissəsi - Sultanın Qaradolaq, Qarabulaq, Qarasoy və Sultanın Suvagil mülkü.

Saxur mülkü sultanın xüsusi mülkü olub 8 kilometr divarı vardı.

**1871-1873-cü illərdə keçirilən siyahıyalmaya əsasən həmin mahala daxil olan kəndlər:**

Kəndlərin adı	Tüstünün sayı	Kişilərin sayı	Qadınların sayı	Cəmi əhali
Saxur	107	210	225	435
Xiyax	25	112	113	225
Tilak	50	96	104	200
Söküt	20	45	55	110
Mikik	50	127	123	250
Gelmes	20	47	53	100
Qurdul	46	120	110	230
Hots(Xits)	51	105	110	205
<b>Yekunu</b>	<b>369</b>	<b>762</b>	<b>883</b>	<b>1745</b>

Tarixi mənbələrdə vaxtilə Saxurda 2000 ailə olduğu göstərilir. Sonralar buranın əhalisi ətraf kəndlərə və Azərbaycanın digər yerlərinə yayılmışdır.

Saxur mahalı XIX əsrin əvvəllərinə qədər sultan seçkisində İlisu camaatlıqları ilə bərabər hüquqla iştirak etmişdir.

Sultanlıqda olan saxur dilli əhalinin böyük hissəsi Suvagil mahalında məskunlaşmışdı.

**Bu mahalın kəndləri göstərilən siyahıyalınmada aşağıdakı tərkibdə olmuşdur:**

Kəndlərin adı	Tüstünün sayı	Kişilərin sayı	Qadınların sayı	Cəmi əhali
Suvagil	264	1128	892	2020
Qarqay	42	74	69	143
Qas	46	104	79	183
Qalal	49	97	87	184
Sabunçu	89	140	290	430
Kötüklü	37	78	71	149
Əzgilli	18	28	29	57
Cımcımax	15	26	27	53
<b>Yekunu</b>	<b>506</b>	<b>1786</b>	<b>1544</b>	<b>3119</b>

Hər iki mahalın əhalisi əsasən maldarlıqla və xüsusilə köçəri qoyunçuluqla, müəyyən qədər dəməyə əkinçiliklə məşğul olmuş, Saxurda isə sənətkarlıq daha çox inkişaf etmişdir.

Sultanlığın ərazisində ən güclü, ən nüfuzlu və əhalisi ən çox olan Qaradolaq mahalı idi. Bu mahalın əhalisi sultanlıqda da çox imtiyazlara malik idi. Onların çıxardığı qərarlar başqa camaatlıqlar üçün məcburi idi.

"Qaradolaq" İlisu sultanlığında olan 4 böyük mahalın və İlusu kəndində ən böyük məhəllənin biri idi.

Bu qrupda 9 kənd var idi. Qaradolaqlılar öz aralarında özlərini "leqi" adlandırır, başqalarından daha cəsarətli, mədəni, bacarıqlı, işi yaxşı bilən və sultanlığın əsl sahibləri hesab edirdilər.

<b>Kəndlərin adı</b>	<b>Tüstünün sayı</b>	<b>Kişilərin sayı</b>	<b>Qadınların sayı</b>	<b>Cəmi əhali</b>
İlisu	358	1128	892	2020
Sarıbaş	149	453	496	949
Ağçay	31	76	71	147
Qaşqaçay	140	405	316	722
Əmbərçay	89	190	158	343
Əmircan	71	166	129	295
Aşağı Malax	77	211	171	382
Yuxarı Malax	33	83	65	148
<b>Yekunu</b>	<b>948</b>	<b>2712</b>	<b>2298</b>	<b>5010</b>

Bu qrupun o zamankı tərkibi və əhalisi:

Bu qrupun əhalisi də maldarlıq, əsasən qoyunçuluq, sənətkarlıqla məşğul idi. Qadınlar yun məhsullarının emalı və toxuculuğu ilə məşğul olurdular. Sultan bu qrupun əhalisinə xüsusi ehtiramla yanaşındı.

<b>Kəndlərin adı</b>	<b>Tüstünün sayı</b>	<b>Kişilərin sayı</b>	<b>Qadınların sayı</b>	<b>Cəmi əhali</b>
Ləkit	127	334	326	670
Zərnə	109	327	261	588
Ləkit Malax	20	58	47	105
Fısdıqlı	47	100	77	177
Qum	224	390	295	685
<b>Yekunu</b>	<b>524</b>	<b>1219</b>	<b>1006</b>	<b>2225</b>

Dördüncü mahal Qarasoy (Qarasov, Qarasu) adlanırdı. Buraya 5 kənd daxil idi.

Qarasoy mahalında muğalların və ingiloyların yaşadıqları başqa kəndlər də var idi.

Bu bölgədə ləkit-zərnə düyüsü xüsusilə məşhur idi. Bundan əlavə bu qrupun kəndlərində buğda, arpa, dari becərilir, çox keyfiyyətli barama da istehsal olunurdu.

Bütün camaatlıqlarda sultan və bəylər arasında mehriban münasibət, qarşılıqlı hörmət hökm sürürdü.

### **Sultanlığa tabe olan müxtəlif növ vergi verən kəndlər**

Bunlar Muğal və İngiloy kəndləri olub, sultan ailələrindən və sultan nəslindən olan bəylərə məxsus rəiyyət kəndləri idi.

#### **Muğal rəiyyətinin yaşadıqları kəndlər**

Kəndlərin adı	Tüstülər	Kişilər	Qadınlar	Cəmi əhali
Qax (Qax Muğal)	170	488	386	874
Oncalı	34	86	76	162
Almalı	316	678	565	1243
Babalı	13	31	25	56
İbaxlı	30	87	73	160
Uzun Tala	11	30	26	56
Qara Tala	7	13	8	21
Qazmalar	43	99	83	182
Baydarlı	45	107	98	205
Amanlı	19	48	38	86
Qaysarlı	18	65	50	115
Qıpçaq	70	205	151	356
Calayer	43	99	87	186
Dəymədağlı	57	163	151	314
Şıxlar	90	220	230	450
<b>Yekunu</b>	<b>966</b>	<b>2419</b>	<b>2047</b>	<b>4466</b>

### İngiloyların yaşadıqları rəiyyət kəndləri


Kəndin adı	Tüstülər	Kişilər	Qadınlar	Cəmi əhali
Qax (Qax İngi-loy)	249	921	973	1894
Meşəbaş	22	57	56	113
Əlibəyli	104	350	286	636
Şotavar	56	158	147	305
Qorağan	115	314	312	626
Kiçik Kötüklü	15	83	72	155
Böyük Kötüklü	16			
<b>Yekunu</b>	<b>577</b>	<b>1883</b>	<b>1846</b>	<b>3729</b>

Muğal və İngiloy kəndləri sultan ailəsinə və sultan nəslindən olan bəylərə müxtəlif vergilər ödəyirdilər.

*Qeyd: Təsnifatlar A.Lineviçin 1873-cü ildə dərc edilmiş "Bivşie Elusseyskoe Sultanstvo" kitabından götürülmüşdür. Bunlar dəyərli olsa da müəyyən təhriflər və noqsanqlar vardır. Mahalın ən iri kəndlərindən olan Marsan, Güllük, Tasmalı, Zəyəm, Alatəmir kimi kəndlərin adlarına rast gəlmədiyimiz kimi, muğalların yaşadıqları Şotavar, Qorağan kəndləri də İngiloy kəndləri kimi göstərilir. Bunun bir səbəbi də rus çarızminin istila etdiyi ərazilərdə müsəlman xalqlarına qarşı apardığı çirkin siyasətlə bağlı idi. İlisu sultanlığı ilə Car-Balakən camaatlığı arasında münaqişələr yaradaraq onları bir-biri ilə düşmən etmək üçün vergi ödəyiciləri kimi bir sırada kəndlərin tabeçiliklərini tez-tez bu strukturdan digərinə keçirirdilər. Bu səbəbdən də yuxarıda adları göstərilən kəndlər A.Lineviçin siyahısına düşməmişdir.*

## İLİSU TARİXİNİN YADDAŞ KİTABI

Ərəb hürufatı ilə yazılmış, hər səhifəsində 6-9 möhür vurulmuş, 1915-ci ildə Qafqaz canişinin İdarəsinin rəsmi nümayəndələri tərfindən sənəd kimi təsdiq edilmiş qeydiyyat kitabı çox dəyərli nadir nüsxədir. Bu kitab 74 səhifədən ibarətdir. Burada kənddə yaşayan əhalinin ailə tərkibi, mülkiyyəti, torpaq sahələri və s. barədə məlumatlar, bəylər və xanların arasında bağlanmış müqavilələr və s. sənədlər toplanmışdır. Bunlar Kəlbəli İsrafil oğlu, Abdulkərim Hacıməhəmməd oğlu, Seydəli Məhəmməd oğlu tərəfindən tərtib edilib təsdiqlənmiş, şəxsi möhürlərdən əlavə İlisu Kənd İcraedilik İdarəsinin möhürü ilə təsdiqlənmişdir. Kitabda həmçinin müqavilələr, mülkiyyət haqqında sənədlər, vəsiyyətnamələr, əhalinin doğum və ölümləri barədə məlumatlar vardır. Bunlar rəsmiləşdirilmişdir. Sənədlərdə kənd sakinlərinən Cəfər İmaməli oğlu, Abdulkərim Məhəmməd oğlu, Məhəmməd Şahmərdan oğlu və 150-dən çox şəxsin ailə tərkibi, mülkiyyəti, titulu barədə təkzibədilməz məlumatlar vardır. Aşağıda kitabıın canişin tərəfindən təsdiqlənmiş titul vərəqi və müqavilə, mülkiyyət barədəki qeydiyyat səhifələrinən bir nümunə çap edilir (*Kitab tədqiqatçı alim Hacı Sabirin şəxsi kitabxanasında əlyazması şəklində nadir nüsxə kimi saxlanılır*).





ستة  
١٢  
شهر حِمَّة

التابع قاسم كوساداغنى

وكيل عباد الله محمد شاه اونى

المكتوحة حنفهش سلوقى

وكيل عباد الله محمد شاه اونى

### قد المهر المؤذن تقوذ مهنت

دلی سے دراف مال

برقات فتاوی جنباپک نیچیجع  
٩ مهنت

پر پرده  
سہ مهنت غم پر حصنف پر موجی حوزہ مجهز

برقات بورغان دوئنگر  
٨ مهنت

زوج طفندن وران مال پيشان  
پشانشون بود قنادر تھهنت

پچھت پشتی جوریہ اکڈر

اشت ایچہہ آئیہ  
اچھے چشم پی تکلوق پر لکام پی تھہن

٤ مهنت پر مهنت پر مهنت

پی سنه پار پوچھ پی سوچھ  
عمدھنے بونھنے

برقات بورغان دوئنگر  
٨ مهنت

شہزاد حبیب المقد  
ملکیک محشی اونی عبد الله پیری اونی

عو خضری زن کول حکمہ حنفی ملا ملکی اونی  
وانا الحمد لله رب العالمین

ایکوکور بزی پولات خداوند مطلف عبد الله اونی خاص جهیز خواه مزان بوزی باش اونی



التابع عبد الرحمن شاہ تھادو  
والنکوحة خانم سلطان شاہ نظر

وكيل عباد الله اونى

وكيل سام بزی اونى

### قد المهر المؤذن اپنی مهنت

شہزاد حبیب المقد حبیب مهند تقو اونی مقصود محمد اونی

عو خضری زن کول حکمہ حنفی ملا ملکی اونی اوی

وانا الحمد لله رب العالمین امام ایکوک

ایکوکور بزی

پولات خداوند مطلف عبد الله اونی خاص جهیز خواه فزان بوزی باش اونی



## İLİSU SULTANLARININ ŞƏCƏRƏ CƏDVƏLİ



## İLİSU SULTANLARI

*Ancaq sultanlar nəzərdə tutulur. Akademik A.Berjenin tərtib etdiyi şəcərə tam reallığı əks etdirməsə də buraya əlavə edirik*

İlisu sultanlarının ilk geneologiyasını akademik A.Berje tərtib etmişdir, lakin onun tərtib etdiyi şəcərədə ciddi çatışmamazlıqlar var. Müxtəlif tarixi mənbələri araşdırıb uzlaşdıraraq sultanlıqdan əvvəlki ittifaqı da nəzərə almaqla ilk hakimlərin və sultanların aşağıdakı sıralanmasını məqbul bildik.

### I Əli bəy

Rəvayətlərə görə İlisudan dəvət edilərək Saxur icmasında seçilmiş ilk hakimdir. Belə güman edilir ki, Saxur-İlisu-Sarıbaş camaatlıq ittifaqı XVI əsrin 30-40-ci illərində onun zamanında yaranmışdır. Akademik A.Berjenin tərtib etdiyi şəcərədə onun adı yoxdur, çünki o zaman hələ sultanlıq bərqərar olmamış və heç bir fərmanda onun adı çəkilmir.

Aşağıda adları qeyd edilənlərin İlisu türklərindən olması ehtimal olunur.

### I Adıkurkulu (Adığöklü və ya Adıqoklu)

I Əli bəyin oğludur. Sultanlıqda hakimiyyəti möhkəmləndirmişdir. 1562-ci ildə İran şahı I Təhmasib (1524-1576) ona fərman vermişdir. Bu adı müxtəlif tədqiqatçılar Adı - Kurkulu, Adığöklü kimi işlədib xalq etimoloqiyası əsasında müxtəlif izahlar versələr də bəlkə daha dəqiq olanı Adıkörklüdür. Bu ad nəsildən-nəslə keçib indi də ilisuluların dilində belə qalıb və bunun ən canlı nümunəsi olaraq bu gün onun nəslindən olub məşhur "İçəri bazar"ın qala qapılarını bərpa edən usta Adığörklünün adıdır. Bu adın təhrif olunmasının bir səbəbi də odur ki, İlisu sultanlığı ilk dəfə Səfəvi hökmdarı şah Təhmasib tərəfindən 1562-ci il tarixli fərmandan başlayaraq onun adının fars (ərəb) əlifbası ilə qeydə alınması və orada işlənən hərəkələrin pozulması və ya müxtəlif tədqiqatçıların düzgün

oxuya bilməməsi ilə əlaqədar olub. O dövrdə bütün şərqdə, habelə Osmanlı Türkiyəsində də Ərəb əlifbasından istifadə olunmuşdur. Şah Təhmasibin fərmanında Adıkörklü bəy "İlisu hakimi" kimi təsdiq olunur və Gürcüstan çarlığından tələb olunur ki, həmin mülkün sahibi kimi o, toxunulmazdır. Fərmandan onun həmin mülkün sahibi kimi ən sadıq xidmətçisi olması da qeyd edilir.

## **II Sarı Əli bəy**

I Adıkurkulunun oğludur. Hakimiyyət İlisuda bərqərar olunur və ittifaqda İlisunun nüfuzu qaldırılır.

1598-ci ildə I Şah Abbas (1571-1629) fərmanla ilk dəfə sultanlıq titulu təsdiq edir.

İkinci dəfə İlisu sultani kimi onun adına verilən fərman isə 1607-ci ildə - türk sultani I Osman tərəfindən verilib. Bu da o zaman Qafqazda Türk Osman hökmranlığının güclənməsilə, tez-tez İran-Türk təsirinin biri-birini üstələməsile əlaqədar idi. Həmin fərmandan Sarı Əli bəyin dəyərli mənsəbi və şəxsi ləyaqətinə görə İranla bağlılığı bağışlanır.

Sarı Əli bəyin dövründə Şah Abbas yenidən Azərbaycanda öz hökmranlığını möhkəmlədir. Şah Abbas Dərbəndə gəlib çıxarkən Sarı Əli bəy onun yanına gedib 1616-cı il tarixli fərmanla yenidən İlisu sultanlığını təsbit etdirir.

Türkiyə sultani II Osman da (1619-1622) təkrarən ona ikinci dəfə fərman vermişdi. Bu dövrdə sultanlığın ərazisi xeyli genişlənmişdi.

## **II Adıkurkulu**

Sarı Əli bəyin oğludur. Onun adına verilmiş fərman qalmamışdır. Lakin A.Berjenin şəcərəsində adı var.

## **I Məhəmməd xan**

II Adıkurkulunun oğludur. Onu I Şah Abbasın nəvəsi, şah Səfi fərmanla təsdiq etmişdir. Şah Səfinin 1632-ci il tarixli Məmmədxan bəyə göndərdiyi fərmandan yazılmışdır: "Siz mütləq Surxay bəy və Əmirxan bəylə birləşib Gürcüstan və Kaxetiyani əzib viran qoymalısınız. Əmin olun

ki, sizin xidmətləriniz tərəfimizdən padşahlara layiq mükafatlandırılacaq”.

Şah Səfi 1636-cı ildə də Məmmədxan bəyə fərman göndərmişdir.

## I Xəlil bəy

Məhəmməd xanın oğludur. 1642-ci ildə II Şah Abbas ona fərman vermişdir. II Şah Abbas tərəfindən imzalanan fərmanda yazılmışdır: "Məhəmmədxan oğlu Xəlil bəyə bizim padşahlıq mehribanlığımızın rəmzi olaraq Saxur mahalını atasının dövründə olduğu kimi onun ixtiyarına verməklə ona Təbrizdə kəsilmiş 155 tümən miqdarında maaş təyin edirik. "Bu dövrdə Saxur Şirvan şahlığının tabeliyinə keçibmiş. Fərmanda Şirvanın vəzifəli adamlarından tələb olunur ki, bu fərmanı tanışınlar.

Xəlil bəyin adı Qax rayonunda çox məşhur olan Xəlil bəy meşəsilə də bağlı olub ona bu günə qədər çox böyük şöhrət çələngi bəxş etmişdir.

Bu meşənin tarixinə dair arxiv sənədlərində belə bir maraqlı epizod dillərdə dolaşmaqdadır. XIX əsrin 60-cı illərinin əvvəllərində Zaqafqaziya dəmir yolunun çəkilməsinə başlanarkən rus çarı II Aleksandrın fərmani ilə bu meşədən şpal üçün palid ağacları qırılmalı idi. Yerli camaatın təkidi ilə çara teleqramlar vurulubmuş ki, bu meşədə indiyədək balta səsi eşidilməyib və ona əl vurmaqla bütün rayonu fəlakət qarşısında qoya bilərsiniz. II Aleksandr da öz fərmanını ləğv etməli olmuşdu. Çox qəribə bir təsadüf, düz yüz il sonra 1960-cı illərin əvvəllərində findiqçiliğin inkişafına dair respublika hökümətinin qərarı olmuş və həmin meşənin bir hissəsi məhv edilərək Turaclı adlanan ərazidə findiqçılıq savxozu yaradılmışdı. Meşənin daha zəngin olan digər sahəsi də ləğv olunub orada ikinci belə savxoz yaradılmalı idi. O zaman bu kitabın tərtibçisi olan mən üç rayonun - Zaqatala, Qax və Balakən rayonlarının zona istehsalat idarəsi ilə yaranan quruma partiya rəhbərliyini həyata keçirirdim. Yerli aqsaqqalların məsləhətilə bu təxribatın qarşısının alınmasına nail oldum. Respublika rəhbərliyinə müraciətim əsasında Nazirlər soveti sədrinin birinci müavini və Kənd təsərrüfat naziri işləyən akademik Əskər Qasım oğlu Orucovla meşəni gəzib dolaşdıq. Ordakı minillik paliq və qovaq ağaclarını görən bu görkəmli alim haray çəkib bildirdi ki, bu qərar layihəsinə imza atıb onu Mərkəzi Komitənin və Nazirlər Sovetinin təsdiqinə verərək buna nail olan adamın - mənim əlimi biləkdən kəsmək lazımdır.

Bu da məlum idi ki, bu rayonda da, elə qonşu rayonlarda da findiqçılığı inkişaf etdirmək üçün kifayət qədər torpaq sahələri mövcuddur.

Akademik Orucovun verdiyi arayış əsasında qərar ləğv olundu, Xlilbəy meşəsi növbəti təxribatdan xilas oldu, lakin bu hələ onun tam xilası deyildir. Bunun üçün Xəlil bəy meşəsinin, bu əvəzsiz təbiət güşəsinin mühafizəsi üçün bu gün dövlətin xüsusi qayğısına ehtiyac vardır. Min illik ağaclarla malik nadir bir təbiət möcüzəsi kimi buranın toxunulmazlığı təmin olunmalı və bu da təbii - caiz olardı ki, meşənin hardasa bir girəcəyində Xəlil bəyin də büstü qoyulsun. Çünkü həmin meşəyə rəsmi olaraq Xəlil bəyin adı verilməsə də hamı onu bu adla tanır. Xəlil bəy meşəsi Qax rayonunun zəngin ab-havasını və həm də dəli Kürmük çayını və eləcə də Qafqazdan axıb gələn başqa çayları ram edib bunları özünün su və qida mənbələrinə çevirən bir təbiət möcüzəsidir.

## **II Əli Sultan**

İlisu məscidindəki daş kitabədə adı var. Onun dövründə sultanlığın nüfuzu xüsusilə artmışdır. İlisu sultanlarının ən şöhrətlisi kimi 37 il hakimiyyət sürüb, 1732-ci ildə şəhid olub. 1722-ci ildə Türk sultani III Əhməd tərəfindən verilən fərmanda deyilir: "1135-ci ilin zilhüccə ayının birindən Saxur sancağı da daxil olmaqla sizi Şəki ölkəsinin bəylər bəyi təyin edirik. Bu ali fərmanı alan kimi Saxur sancağı ilə birlikdə göstərilən ölkəni idarə etməyə başlayın. Ona hətta Paşa rütbəsi də verilmişdi.

## **II Xəlil Sultan**

II Əli Sultanın oğladur. Nadir şahın hücumları dövrünə təsadüf edir.

## **Sumu Sultan**

Nadir şahın hücumları dövründə yaranan qarışqlıqdan istifadə edib hakimiyyəti qəsb etmiş və az sonra devrilmişdir.

## **II Məhəmməd bəy**

II Əli Sultanın oğladur. Nadir şaha güclü müqavimət göstərib şöhrətlenmiş və Türkiyə sultani I Mahmud tərəfindən iki buncuqlu paşa rütbəsi verilmiş və sultan titulu da təsdiq olunmuşdur.

## **I Əhməd xan**

II Adıkurkulunun nəslindən Əli sultanın oğlu Məhəmməd bəyin qardaşı. Nadir şahın qardaşı oğlu İbrahim xanın fərmanı ilə sultanlığının təsdiqi məlumdur.

### **Alxaz bəy**

I Əhməd xanın oğludur. Qızıqumuq xanı Surxay xanın bacısı ilə evlənmişdi. Haqqında çox az məlumat vardır.

### **Xanbaba bəy**

Məhəmməd bəyin oğlu İ.Linevic Qıpçaq kəndində məskunlaşmış 9 bəy ailəsinin onun nəslindən olmasını göstərir. Qısa bir müddət hakimlik etmişdir

## **IV Əli Sultan**

Rəvayətə görə Əhməd xanın Alxaz bəydən yox, başqa bir oğlundan olmuş nəvəsidir.

1803-cü ildə Rusiya ilə müqavilə imzalamışdır.

## **II Sultan Əhməd xan**

Alxaz bəyin Qazıqumux xanı II Surxay xanın bacısı Bikə xanımdan olan oğludur. . Alxaz bəyin oğlu, Əli sultanın nəvəsi. Babası Əli sultan kimi igid və tədbirli imiş. 25 il hakimiyyətdə olmuşdur. Qubalı Fətəli xanın qızı Bikə xanımla nikahına görə onun qüdrəti daha da artmışdı. Əhməd xanın digər nəvəsi Qazıqumuq xanı Aslan xanın bacısı Tuti Bikə ilə nikahda olmuş və bu nikahdan Danyal bəy doğulmuşdu.

### **Musa Sultan**

II Sultan Əhməd xanın oğlu olub 8 aylıq sultanlıqdan sonra qəflətən ölmüşdür.

## Danyal Sultan İlisunun ən şöhrətli və sonuncu sultani

II Sultan Əhməd xanın oğludur. Anası Sultan Əhməd xanın dayısı Qazıqumux xanı II Surxay xanın qızı Tuti Bikə xanımdır.

Sultan Əhməd xanın ölümündən sonra hakimiyyət varislik hüququna görə böyük oğlu İmran ağaya keçmişdir. Humanist təbiətinə, zəif xarakterə malik olmasına görə tezliklə hakimiyyəti kiçik qardaşı Musaya vermişdir. O, çox tədbirli, müdrikliyi-lə uğurla hakimiyətə başlasa da tezliklə dünyasını dəyişmişdir. Yerdə qalan dörd qardaşla əlaqədar müəyyən münaqişələrdən sonra dayısı general-major Aslan xan Qazıqumuqlunun dəstəyilə Danyal bəy sultan seçilir. Sultan seçiləndə 25 yaşı olmuşdur.



*Danyal sultanın Maxaçqalada Şeyx Şamil muzeyində saxlanılan gerbinin Məmməd Abdullayev tərəfindən bərpa etdirilmiş ikinci nüsxəsi*

## İLİSUNUN TƏŞƏKKÜLÜ

*Görkəmli tədqiqatçı alim, tarix elmləri namizədi Hacı Sabir Əfəndinin İlisu, onun keçmiş, adamları, İlisunun qədim tarixi ilə bağlı topladığı rəvayətlər.*

Tarixi sənədlərə istinad etmədən el aqsaqqallarının nəsillerdən-nəsillərə ötürdükləri, yazılı abidələrdən heç də az əhəmiyyət daşımayan yaddaş "disklərində" İlisunun hazırda yerləşdiyi məkan barədə belə rəvayət edirlər: – Kürmükçayın axarının solunda Səngərdən 5-6 km Qax tərəfə uzanan Böyük Qafqaz silsiləsinin döşündəki talada uzun əsrlər bundan əvvəl insanlar özlərinə yaşayış məskəni salıbmışlar. İndi də xərabəlikləri qalan Kəndtala adlı bu yerdə X-XI əsrlərəcən xeyli əhali yaşayırmış. Fəqət, əkin-biçin, heyvandarılıq və sənətkarlıqla məşğul olan bu səfələ kəndə elə bil Allah tərəfindən bəla enmişdi. İşgüzər, fəhimli, dolanacağın çəmini bilən, ətraf ərazilərdə qəsrlər, qalalar tikməkdə səriştəsi olan kənddə bərəkətsizlik hökm sürürdü. Bu bəlanın kökünü tapa bilməyib nəzir-niyaz verir, qurban kəsir, müsəllayə çıxırıldılar. Amma ac gözlük, doymamazlıq bələsi bu dilbər guşənin əhalisindən əl çəkmirdi. Kənddən bir neçə aylığa ayrılib ev tikməklə, qalayçılıq və dəmirçiliklə məşğul olan insanlar görürdülər ki, Kəndtaladan kənardə acmırlar, göynöyüslük etmirlər, iştahaları həddini aşmir, gözütox olurlar. Bəs Kəndtalaya dönəndə bu doymamazlığa səbəb nədir? Kamil, müdrik aqsaqqallar tez-tez yiğisib bəlanın səbəbinin dolaşiq kələfini açmağa çalışır, onlara bəla kəsilmiş bu bərəkətsizliyin sırrını müzakirə edirlər. Nəhayət inanmağa başlayırdılar ki, bəla göydən enmir, yerdən baş qaldırır. Əhali istəmirdi ki, onlara lazım olan hər şeyi verən bu axar-baxarlı kənddən çıxıb getsinlər. Müdriklər sınaqlardan biri də bir müddət su içib çörək yeməmək, yeyib su içməmək idi. Məlum oldu ki, acmağa səbəb kəndin yeganə içməli su qaynağıdır. Ondan sonra indiki İlisu tərəfə axın sürətləndi. Buranın suları kəndtalalıları doymamaq bəlasından qurtardı. İlisu da İlisu idi. Buranın saf havası, göz yaşı kimi təmiz, buz kimi sərin suları o qədər bol idi ki, bunları hər evə, hər həyətə gətirmək mümkün idi. Bu bulaqlar Kəndtalani boşlayıb X-XI əsrlərdə buraya pənah gətirənlərə Allahın rəhmi, əzab çekən camaata mərhəməti sayılırdı. Müdrik qocalar yiğisib belə qərara gəldilər ki, cinlərin, əcinnələrin murdarlığı Kəndtal-

nın və onun doymazlıq gətirən bulaq suyunun üstündən qələm çəkib bir daha bu yerlərə ayaq basmasınlar. Tanrıının onlara bəxş etdiyi göz yaşı ki-mi saf və duru qaynamalar səltənəti olan siğindıqları kəndə "Ulu su" adı versinlər. Bu, hamının ürəyincə oldu. Sevindilər, şadyanalıq etdilər. İki çayın qovşağındakı çox da geniş olmayan vadidə üstü daxal evlər tikdilər. Bu yeni məkan təzadlarla dolu idi. Kəndin aşağısında iki çay bir-biri ilə qovuşdur. Birinin suyu qapqara, o birisininki dumdur! Buranın suları da öz qəribəliyi ilə seçilirdi. Yayın istisində dil-dodağı buzladan çeşmələrlə yanaşı, qayalardan və yerin dərinliklərindən əl-ayağı yandıran qaynar sular fişqırıb çıxırıldı. Buranın "kondisionerliyi" də möcüzəli idi. Günəş qızdıqca dağ-dərə yelləri öz yelpiyini işə salır, həzin küləklər il-kindiyəcən kəndin üstündən əskik olmurdu.



Amma kəndtalalılar bu yeni məskəndə başqa bir "aclığa" mübtəla olmuşdular. Qarın aclığından qurtarılıb beyin aclığına düşər olmuşdular. Hər şeyi bilmək, öyrənmək, dərk etmək isteyirdilər. Uzaqlara gedib təhsil alır, adı bənna, dəmirçi, xarrat, ağacı, daşı, dəmiri dilə gətirir, hər şey ölçü-

biçi ilə icra olunur, sütunlar, tağlar elə işlənirdi ki, bunlara baxdıqca doymaq olmurdu. İlisu dəmirçilərinin xaspolandıxtırası, dəmiri də kəsməyə qadir qılıncları, qızıl və gümüşdən zərgərlik məmulatları, qadınların toxuduqları al-əlvan xalılar, cecimlər öz gözəlliklərini sanki bu kəndin havasından, suyundan, bir-birindən gözəl güllü-çiçəkli çəmənliklərindən, qayalardan, şahin kimi aşağıya doğru şığıyan şəlalələrdən alırdı. İlisuda Quran - kitab təknələrdəki çörəkdən uca tutulurdu. Kitabları taxçalardan, rəflərdən düşürüb oxuyur, əldən-ələ gəzdirir beyni nurlandırır, rahatlıq tapırdılar. Bütün bu yeni mənəvi keyfiyyətləri təfəkkür, kamal, zehni inkişafın bu təkamülünü Kəndtala müdrikləri adını düzgün seçdikləri Ulu su yurdunun təbiətində görürdülər, bu ecazkar guşənin adını düzgün seçdiklərinə sevinirdilər.



Türk tayfalarının həlimli, elmlı, zəhmətsevər kəndinə bünövrə qoyulmasından min ildən çox keçir. Bu min il əfsanə deyil, söylənilən rəvayətin təzahürü yaddaşdan yaddaşa keçib gələn bir tarixdir.

## GÖRKƏMLİ DÖVLƏT XADİMLƏRİNİN İLİŞU HAQQINDA DEDİKLƏRİ



*Görkəmlı dövlət xadimi, dünya şöhrətli seleksiyaçı alim, akademik **İmam Daşdəmir oğlu Mustafayev** dəfələrlə İlisuda olmuşdur. Mən Şəkiyə rəhbərlik etdiyim 10 il ərzində elə bir il olmazdı ki, gəlib mənimlə İlisuya getməsin. Bu səfərlər bəzən ildə bir neçə dəfə təkrar olunardı. Orada sürhülli yeməkdən xüsusilə zövq alirdı.*

*Birlikdə yazdığını və "Beynəlxalq Şeyx Şamil Mükafatları Komitəsi"nin "Böyük Qızıl Medali"na layiq görülmüş "İmam Şamil" kitabını da İlisunun çox sərt bir qışında 20 gün bu kənddə yaşayıb yazmışıq. Əvvəlcə onunla birlikdə böyük tədqiqat işləri aparmış, Dağıstanda və Çeçenistanda Şeyx Şamilin döyüş yollarını səyahət etmiş, onun nəslindən olan adamları tapıb söhbət aparmış, doğma kəndi Gimridəki evində çörək kəsib gecələmişik. Hər ikimizin yuxusuna bu əfsanələrin girməsindən ilahi bir zövq alıb xoşhallanmışıq.*

*İlisuya son gəlişi olduğu ürəyimə damdığından bu kənd barədə təəssüratını maqnitafon lentinə almış, dediklərini bir daha təkrar dinləyib bir hissəsini burada verirəm.*

### İLİŞU MƏNİM DƏ QİBLƏGAHIMDIR

"Mən bu kənddə neçənci dəfə olduğumun sayını itirmişəm. Hətta bir dəfə yerlimiz Abdulla Haşimov respublika mətbuatında mənim ilisulu olduğumu yazdığınıza görə ona kəskin iradımı da bildirmişəm ki, axı "əslini danan bədəsil olar".

Bununla belə, bu kəndlə, onun dünya şöhrətli adamları ilə, görkəmli dövlət xadimləri və alimləri ilə, Saleh və Mahmud Qocayevlərlə, Həzrət Süleymanovla, Hətəm Əhmədovla, Vahid Hacıyev və onun oğlu, böyük alim, çox gözəl insan olan Dəmir Hacıyevlə, bu kəndin əməkçi adamları ilə fəxr etmişəm. Bu dağlarda at oynadan Şeyx Şamil mənim ən çox sevdiyim tarixi qəhrəmanlardan olub. Yeri gəlmışkən, onun haqqında başladığımız bu işi, yazmaqda olduğumuz kitabı başa çatdırıb çap edə bilsək özümü xoşbəxt sanaram".

Mən bu yerdə onun sözünü kəsib deyirəm ki, "İmam müəllim, əgər bilsək" deyib "məni niyə ruhdan salırsan, axı yazını qurtarırıq və çap elə-məyin yəqin ki, öhdəsindən gələrik". O, mənə təskinlik verir ki, bunu elə sözgəlişi dedim.

Son sözü isə belə oldu: "İlisu mənim də qibləgahımdır".



"Ulu körpü"- rəssam N.Əzimov

Onun bu kənddə olmasına dair arxivimdə saxlanılan onlarla fotosəkil-dən birini burada verməklə bu böyük şəxsiyyətin xatırəsinə işıq salmaq istərdim.



*Sağdan : Zahid Mamedov, İmam Mustafayev,  
Sadiq Murtuzayev, Səid Malaxov*



### Kamran Əsəd oğlu Hüseynov

Dünya şöhrətli ictimai və böyük dövlət xadimi, Mingəçevir və Sumqayıt şəhərlərinin adlı-sanlı qurucusu, SSRİ məkanında həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, tarix elmləri doktoru, xalqımızın müdrik ağsaqqalı.

### DÜNYA ŞÖHRƏTLİ KƏND

Dünyanın 9 iqlimini özündə birləşdirən ölkəmizin hər iqlim zonasının özünəməxsus gözəllikləri var. Biz bu yerlərin hər birindən dəyərli olan adamlarımızla fəxr edə bilərik. Xüsusi gözəlliyə malik Şəki-Zaqatala bölgəsindən söhbət düşərkən İlisu kəndi, onun dünya şöhrətli adamları dərhal yada düşür. Başı ilboyu qarla örtülü olan əzəmətli dağlarla əhatə olunmuş bu kəndin füsunkar gözəlliyi ilə yanaşı, onun şöhrət çələngi olan adamlarını yada salmamaq qeyri-mümkündür.

Bu kəndin adı çəkiləndə böyük Şeyx Şamil və onun bu dağlarda at oynadan, nəhəng bir imperiyaya qarşı sinə gərib, yarım əsrə qədər mübarizə aparan igidləri xatırlanır. Burada 300 il məskunlaşan, özünəməxsus dövlət, siyasi və ictimai quruluşa malik İlisu sultanlığı yada düşür. Dağlıların Şeyx Mənsurla başlayıb, İmam Şamilin əxz etdiyi Milli azadlıq hərəkatında bu kənd həmişə onların dayaq nöqtələrinindən biri sayılmışdır.

İlisunun elm-sənət adamları isə xalqımızın iftixarı olmuşlar.

Azərbaycan tarixində unudulmaz izlər qoymuş Saleh Balay oğlu Qocayevi yada salıram. Necə əzəmətli bir kişi, görkəmli dövlət xadimi idi. Onun 20 ilə qədər rəhbərlik etdiyi ali təhsil ocağı - Azərbaycan Sənaye İnstitutu (indiki Neft Akademiyası), Azərbaycanın və keçmiş SSRİ-nin aparıcı sənaye sahələri olan neft, kimya və energetika sənayesinin kadı hazırlığının flaqları ididi. Mən Sumqayıt şəhərinə rəhbərlik etdiyim illərdə bir nömrəli problemimiz kadr məsələsi idi. SSRİ Dövlət Plan Komitəsinin xüsusi nəzarətində olan kadr bölgüsündəki çətinliklərə baxmaya-

raq Saleh Balay oğlu, bu şəhərin tələblərinə xüsusi həssaslıqla yanaşırdı. Sərt, prinsipial, yüksək elmi təfəkkürə malik bu adamda İlisu dağlarının əzəməti duyulurdu. Onunla yanaşı Həzrət Süleymanov, Mahmud Qocayev, Hətəm Əhmədov kimi dövlət xadimləri və bu kəndin yetirməsi olan neçə-neçə elm adamları böyük hüsn-rəğbət bəslədiyim şəxsiyyətlərdir.

Onlar elə adamlar idi ki, hər birinin həyat yolu barədə xüsusi monoqrafiya yazıb bugünün və gələcəyin gənclərinə örnək kimi təqdim etmək olar.

İlisunun çox yüksək kurort-turizm potensialından istifadə olunmasına bu gün ölkəmizin çox böyük ehtiyacı var. Dövlət programında bu məsələnin öz əksini tapması çox vacibdir.

İlisulu kadrlar barədə dediklərimi bu bölgədən çıxmış bir çox məşhur dövlət xadimlərinə də şamil etmək istərdim.

İlisunun ensiklopedik məlumat kitabının hazırlanıb, çap olunması gözəl bir təşəbbüsdür və belə bir təşəbbüs ölkəmizin hər yerində öz ifadəsini taparsa, onun tarixini öyrənmək və yaşatmaq mənasında çox dəyərli iş görülmüş olar.



*İlisunun giriş qapısı "Səngərbulaq". Rəssam N. Əzimov*

## İLISU ŞİVƏSİ

*İlisunun ən böyük tarixi məziyyəti qədim türk - oğuz, Dədə Qorqud dilini qoruyub saxlamasıdır. Bunu da təəssüflə demək lazımdır ki, bu dil abidəsi çox geniş və dərin tədqiqat obyekti olsa da, dilçilik elmi buna lazımi qədər yer ayırmamış, professor Səyyarə Mollazadənin namizədlik dissertasiyası və professor Yəhya Kərimovun bu şivəyə həsr olunmuş diplom işi istisna olmaqla bu haqda başqa bir tədqiqata təsadiif olunmur.*

Qədim yaşayış məskəni olan İlisunun böyük tarixi sərvətlərindən biri - türk dilləri silsiləsində xüsusi orijinallığı ilə qorunub saxlanan İlisu şivəsidir.

"İlisu" toponiminin etimologiyası haqqında yazılı məlumat çox azdır. Onun mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bu coğrafi ad "Ulusu", "İlisu", "İlıqsu", "İylisu", kimi mənalarla izah olunur. "İlisu" sözündə bir aydınlıq var ki, bu da sözün "ili" və "su" komponentlərindən ibarət olmasıdır, lakin burada "su" sözü müasir dilimizdəki məna ilə yanaşı, həm də qədimdə işləndiyi çay mənasındadır. Belə ki, qədim türk abidələrində müasir dilimizdəkindən kiçik fonetik fərqlə - suv şəklində qeydə alınmış su sözü iki əsas mənaya malik olmuşdur: 1) su - "voda"; 2) çay - "reka" (Древне-турецкий словарь, с. 43).

Müasir Azərbaycan dilində su sözü öz mənasında işlənir və indi çay adlarını bildirmək üçün toponimik format kimi çay sözündən daha geniş istifadə edilir. Şimal bölgəsində bir sıra hidronimlər var ki, onların tərkibində çay məfhumunu ifadə etmək üçün toponimik format kimi su sözü işlənmişdir: məs.: Qarasu, Qanaxaysu (Qax), Ağsu (İsmayıllı), Sarısu, Yaylımsu (Oğuz) və s. Göründüyü kimi, bütün bu çay adlarında su sözü çay mənasındadır.

Qədim türk abidələrindəki bir sıra faktlar İlisu toponiminin birinci komponentini təşkil edən "ili" sözünün buradakı məna və mənşəyi haqqında da fikir söyləməyə imkan verir. "Kutatqu - bilik" və Mahmud Kaşgarlinin "Divani - lügət-it-türk" abidələrində "İli" feli vardır ki, mənası aşağı düşmək, yuxarıdan aşağı enməkdir. Qədim "il" feli yuxarıdan aşağıya doğru olan hərəkət məfhumu ilə bağlıdır. İlisu toponiminin tərkibindəki "ili" komponenti "il" feli və - i sözdüzəldici şəkilcidən ibarət olan

atributiv mənalı feli addır ki, məzmunu təxminən yuxarıdan aşağı düşən deməkdir. Belə ehtimal etmək olar ki, İlisu (yuxarıdan) aşağı enən (axan) çay mənasını bildirmiş və bu məna əsasında da formalashmışdır. Bu semantik əsas həmin toponimin coğrafi vəziyyətinə də uyğundur. Maraqlıdır ki, Azərbaycan dilinin Qazax dialektində qabaq, ön tərəf mənasında iley sözü işlənir (DTS, s. 207). Cox guman ki, bu da qədim "il" feli ilə əlaqədardır. Türk dillərində i-n fonetik hadisənin varlığı nəzərə alınaraq, müasir dilimizdəki en - feli ilə qədim "il" - feli arasında mənşə yaxınlığının mövcud olduğunu söyləmək mümkündür. Eyni toponimin həm kənd, həm də çay adı bildirməsi isə təəjjüb doğurmur, çünkü Azərbaycan toponimiyasında eyni adlı oykonim və hidronimlərə tez-tez təsadüf olunur: məsələn, Quba rayonunda *Qaraçay* (kənd), *Qaraçay* (çay), *Vəlvələçay* (kənd), *Vəlvəlçay* (çay), Qax rayonunda *Qaşqaçay* (kənd), *Qaşqaçay* (çay) və s. Beləliklə, demək olar ki, İlisu toponiminin tərkibində müasir dilimizdə işlənməyən qədim *il* felindən düzəlmüş *ili* sözü, habelə *su* sözünün qədim mənası mühafizə edilib saxlanılmışdır.

Bizi maraqlandıran faktlardan biri də bu toponimin 1060-cı ildə qeydə alınmasıdır. Akademik Ziya Bünyadovun ərəb dilindən rus dilinə tərcümə olunmuş səlcuqların tarixinə aid əsərində "İlisu" toponiminin müasir dilimizdə işlənən formada (1060-cı il) olması türk dillərinin Hind-Avropa dillərinə nisbətən, demək olar ki, daha az dəyişikliyə uğramasına dəlalət edir.

Türk dillərinin özünəməxsus cəhətlərindən biri də əksər coğrafi adların minillik bir zamanın keçməsinə baxmayaraq, bu günün canlı nitqi kimi səslənməsidir.

İlisunun iqtisadi və mədəni yüksəlişi XVI əsrənən sonrakı dövrlə - İlisu sultanlığının sürətli inkişafı ilə bağlıdır. İlisu sultanlığı XVIII əsrənətək yüksəlmiş və Azərbaycanın məşhur əraziləri sırasına daxil olmuşdur. Bu dövrdən başlayaraq İlisu haqqında Zaqafqaziyyaya aid bir çox mənbələrdə məlumatlar çap olunmuşdur.

İlisuda yaşayan əhali öz tərkibi etibarilə, əsasən, azərbaycanlılardır. Tarixən Dağıstan xalqları ilə olan iqtisadi və mədəni əlaqələr nəticəsində burada az da olsa kumuqlar, ləzgilər, saxurlar və avarlar yaşamışlar. İlisu yuxarı və aşağı olmaqla iki yerə bölünür. Yuxarı Qaradolaq, aşağı isə Quşlar və Bucax məhlə adlanır. Onların danışıqları arasında ciddi fərq olmasa da, özünəməxsus müəyyən şivə xüsusiyyətləri mövcuddur.

<b>Qaradolaq</b>	<b>Quşlar</b>
düşman	tuşman
yulduz	yıldız
pişig <sup>1</sup>	pişuk
yüngül	yunqul
gül	qul (ğ)
özünə	ezinə
Vəli	Vali
düğü	duqu
bənəvşə	banovşa

İlisu şivəsi haqqında təsəvvür yaratmaq üçün onu başqa dialekt və şivələrimizdən ayıran başlıca xüsusiyyətləri nəzər-diqqətə çəkmək vacibdir. İlisuda yaşayan əhalinin nitqində aşağıdakı maraqlı, səciyyəvi fonetik, morfoloji və leksik xüsusiyyətlər mövcuddur.

## I. FONETİK XÜSUSİYYƏTLƏR

İlisu şivəsi ilə ilk tanışlıq onun zəngin fonetik xüsusiyyətlərindən başlayır. İlisu şivəsində fonemlər rəngarəngdir. Bu fonemlərin incə xüsusiyyətləri var. Bu xüsusiyyətlər İlisu şivəsini öyrə-nən və fonemləri tələf-füz etməyə çalışan şəxslər üçün çox çətinlik törədir. Dilçilik ədəbiyyatında İlisu şivəsində bəzi boğaz səslərinin olması ümumi şəkildə qeyd edilmişdir.

İlisu şivəsində samitlərin bəziləri ədəbi dildəki samitlərdən o qədər fərqlənir ki, onları yeni fonem adlandırmaq olar. Bu fonemlərin əksəriyyətinə Qafqazdakı bəzi xalqların dillərində rast gəlmək mümkündür. Bu, görünür dağlıların artikulyasiya aparatındaki yaxınlıqla bağlıdır.

İlisu şivəsinə məxsus fonemlər daha çox *b*, *d*, *c*, *q*, *g* samitləri ilə əlaqədardır. Bu samitlərin hər biri ilk növbədə İlisu şivəsində də ədəbi dilimizə xas olan adı vəziyyətdə işlənir:

- b** - bir, bağ, bələk, qab, qacaq;  
**d** - dağ, adam, dad, divar, Xalid;  
**c** - əc (ac), sac, cavab, cil (döşəmə) və arıtlamış nazik ağaç;  
**q** - qaqaş, qrip, qoğal, doqqaz;  
**g** - gərgəc, dügmə, ignə, düzə, gün.

Bu hərflərin hər biri İlisu şivəsində özünəməxsus tələffüz məxrəci qazanır. Həmin tələffüz formalarına yalnız Azərbaycanda yaşayan azsaylı xalqların (ləzgi, avar, saxur, talış, tat, xinalıq) tələffüzündə rast gəlmək mümkündür. Onlar İlisu şivəsində sözün mənasını dəyişir, bununla da fonem olduqlarını sübuta yetirirlər.

Bu səslər üçün xarakterik cəhət, onların, əsasən, dilarxası və boğaz samitləri kimi səslənməsidir. Hər bir səsin variantları və variasiyaları mövcuddur. Bu variantlar və variasiyalar sözün leksik mənasına təsir göstərir, onu dəyişir.

Dilçilik ədəbiyyatında belə səslərin fərqləndirilməsi üçün müxtəlif transkripsiya işarələrindən (**\*ğ : c § / və s.**) istifadə edilir. Biz şərti olaraq <sup>1</sup>, <sup>11</sup>, <sup>v</sup> işarələrinin köməyi ilə xüsusi transkripsiya tətbiq etmişik. Bu zaman hərflərin variant və variasiyalarını fərqləndirməyə çalışmışıq. Bu samitlər ədəbi dilimizdəki qarşılığından asılı olaraq boğazda deyilir. Bunnar özlərinə yaxın olan samitlərin məxrəcinə yaxınlaşsa da, onu əvəz edə bilmir və sözün mənasına təsir göstərir. Məxrəccə bir-birinə yaxın olan, lakin çalarlıqla fərqlənən bu samitlərin üzərində şərti olaraq birə oxşar <sup>"1"</sup> işarə qoyulur. Bu samitlər, əsasən, İlisu şivəsinə məxsus sözlərdə özünü göstərir.

I. **B<sup>1</sup>** - dilimizdə olan "p" samitinə meyilli, daha çox boğazda tələffüz olunan səsdir; məsələn: *b'id<sup>1</sup>iy*, *b'idal* (pay), *b'diy* (xam mum), *c'urunb<sup>1</sup>ul* (qabıqdan çıxmış, lüt).

II. **D<sup>1</sup>** - məxrəccə ədəbi dilimizdəki "d", "t" samitlərinə yaxındır. Bu samit ədəbi dilimizdəki sözlərlə yanaşı yalnız İlisu şivəsinə aid sözlərdə özünü göstərir; məsələn: *d'igli* (kiçik motal), *d'uq'uy* (yalan), *d'aranb<sup>1</sup>ul* (sicim hörmək üçün alət), *d'ursum* (düyünçə), *d'ələnc'ik* (oxlov), *d'eçi* (alçaqboy), *d'üç* (dəstə, tutum), *d'ib<sup>1</sup>an* (uzaq, gedər-gəlməz), *d'uməg<sup>1</sup>* (boğaz, saplaq), *d'ap<sup>1</sup>an* (yaxa), *d'ənd<sup>1</sup>ən* (kəmağıl). Bu samit ədəbi dilimizdəki "d" samitini də əvəz edə bilir; məsələn: *d'aş* (daş), *d'iban* (cəhənnəm), *armid<sup>1</sup>* (armud), *d'evşan* (dovşan) və s.

Göründüyü kimi d hərfinin 2 variantı fərqləndirilmişdir.

**d** - adi tələffüz məxrəcində;

**d<sup>1</sup>** - dilin ucu aşağı dişlərə dirənərək, kipləşən, dışarası, kar samitə (t-yə) bənzər səsdir, lakin onu *d* şəklində işlətmək olmaz.

dələ - heyvan	d <sup>1</sup> ələ - əriştə
dur - dur (maq)	d <sup>1</sup> ur - sizanaq
dan - dan (maq)	d <sup>1</sup> ana - inəyin balası
satıl - satıl (maq)	sad <sup>1</sup> il - süd sağmaq üçün qab.

III. **C<sup>1</sup>** - bu fonem İlisu şivəsinə məxsus sözlərdə özünü qabarıq şəkil-də göstərir; məsələn: *c'iq'* (kiçik çubuq). (Bir *cıq'* yoxdur ki, yandıraq) *d'ələnç'iq'* - oxlov (*d'ələ* hazırlamaq üçün çubuq), *c'urmud'* (büzüşmiş), *c'ənə* (nahaq, yaramaz), *c'urc'umay* (yetişməmiş meyvə), *c'uva* (nazik əs-gi), *c'oqal* (işlənib köhnəlmış yun qırıntıları).

**C** hərfinin də 2 variantı özünü aydın göstərir:

**c** - adi tələffüzdə *d* və *c* samitlərinə ayrıla bilən qovuşuq (affrikat) cinciltili samitdir.

**c'** - adi vəziyyətdən fərqli olaraq dilin ucu bir qədər yuxarı qalxır və partlayışla ç kar samitinə yaxın tələffüz olunur.

bacar - bacar (-maq)	bac <sup>1</sup> ar (uşağı) - məhəllə adı
cil - döşəmə	c <sup>1</sup> il - arıtlanmış budaq
cır - cir (-maq)	c <sup>1</sup> ır - cir (meyvə)
macar - millət	mac <sup>1</sup> ar - yetişməmiş şərab

IV. **Q<sup>1</sup>** - əsasən boğazda tələffüz olunur:

**Q** hərfinin bir-birindən əsaslı şəkildə fərqlənən 4 variantı var.

**q** - adi tələffüz məxrəcində *qoruy* (görür), *qotur* - *götür*, *qun* - *gün*, *qumuş* - *gümüş*; *quvanmax* - *güvənmək*, *doquş* (döyüş), *kolqa* (kölgə)

**q̄** - dilin orta hissəsi sərt damağın arxa tərəfinə çəkilir və ğ səsinə yaxın səs kimi tələffüz olunur.

qotur - götür qada - oğlan qoz - Qaradolaqda göz	q̄otur - qotur ğadax - dəmir və ya ağaçdan ilgək, sancaq q̄oz - qoz
--	---

q<sup>1</sup> - dilin ucu aşağı dişlərə yüngülçə dirənir və partlayışla tələffüz olunur.

q̄an - qan q̄art - çox qoca q̄opar - qopar (maq) q̄qada - oğlan	q <sup>1</sup> an - xəmir yayan (taxta) q <sup>1</sup> art - kart q <sup>1</sup> opar - ləkə q <sup>1</sup> ad <sup>1</sup> a - mal aşığı
--	--

q<sup>11</sup> - dilin ucu aşağı dişlərə, arxası bərk damağın qurtaracağına dirənir və partlayışla daha kar x səsinə yaxın səs tələffüz olunur.

quda - quda (qohum) qor - gör (-maq, -mək) q̄abax - ön q̄oca - qoca q̄av - qov (-maq) q̄at - qat (maq)	q <sup>11</sup> ud <sup>1</sup> a - pillə q <sup>11</sup> or - köz q <sup>11</sup> abax - balqabağı q <sup>11</sup> oc'a - bibər q <sup>11</sup> av - çaxmax daşı ilə yandırılan qov. q <sup>11</sup> ad <sup>1</sup> - gödək odun
---	---

V. Ü<sup>1</sup> - dilönü qovuşaq samitdir. Təxminən rus dilində "ү'iptyata" sözünün əvvəlində olan "ү" kimi səsləndiyi üçün şərti olaraq həmin səs "ү" ilə işarə olunmuşdur; məsələn: ü'it (çeyirtgə), ü'ira (cəftə), ü'ib (iyňəyarpaklı ağaç), ü'əg'i (uşaq) ü'und'alı (kafir), ü'unq'u (təpə), ü'um (sümük iliyi).

İlisuya məxsus ü<sup>1</sup> səsini rusların ü səsi ilə eyniləşdirmək olmaz. Rus əlifbasındaki ü səsi uzun illər bizim dilimizdə t və s samitlərinin birləşməsindən (ts) alınan diftonq kimi işlənmişdir. Yeni orfoqrafiya qaydalarına əsasən bu səsi ifadə edən hərf alınma sözlərdə yerinə görə həm ts, həm də s kimi işlənir. Bəzən ts birləşməsinə bərabər olan bu səs rus dilindəki ü samitinin tələffüz məxrəcini saxlayır: üñçiy (yumşaq kukla).

İlisu şivəsindəki ү səsi daha güclü vurğu altında z, t, s samitlərinin vəhdəti kimi tələffüz edilir. Ona görə də transkripsiyası bir qədər cingiltıliləşmiş ү<sup>1</sup> şəklində verilib.

saplı - saplı (bel, balta)	ү'aplı - qıf
sər - sər (mək)	ү'ər - ətin nazik dəriyə bənzər hissəsi
səpən - səp (mək)	ү'əpən - körpəni beşiyə bağlayan parça zolağı
kasaya - kasa sözü yönlük halda	k <sup>1</sup> açaya - həvəngdəstə sözü yönlük halda

VI. **G<sup>1</sup>** - bu samiti tələffüz edərkən dilin arxa hissəsi boğaza doğru, dilin ucu isə dişlərə toxunaraq yuxarı qalxır; məsələn: g'*əm* (dar sığınacaq yer, koma), g'*img'*ə (meydan), g'*öd'* (zibil), g'*öləs* (əvəlik), g'*od'mək* (kəsilib qalmış ağacların kötüyü).

**G** hərfinin iki variantı var.

g - adi tələffüz məxrəcində

g<sup>1</sup> - kipləşən, dilarxası ilə yumşaq damaq arasında dilin ucundan bir qədər bərk dirənməsi nəticəsində partlayışla tələffüz olunan, k samitinə yaxınlaşan səsdir.

Adı - gün, gel (gəl), gəngiş (geniş), güzgü;

g<sup>1</sup> - girəmid (kirəmit), g'*öləs* (əvəlik), g'*öd'*ül (romb şəkilli yağlı kökə), dələnc'ig<sup>1</sup> (oxlov).

Bu səslərdən başqa bəzi samitlərin variantları da vardır; *nq*, *lğ*, *k'*.

1. Nq - bildiyimiz kimi "n" samitinin qədim şəkli qovuşuq *nq*, *ng*, *ńg* (nuni səgir) olmuşdur. İlisu şivəsi bəzi sözlərin ilkin fonetik tərkibini bu günə qədər mühafizə etmək cəhətindən də çox maraqlıdır. Ədəbi dilimizdə "n" samiti ilə ifadə olunan bəzi sözlər İlisu şivəsində "nq", "ng", "ńg" kimi tələffüz olunur; məsələn: zirəng (zirək), əng (ən), gəng (gen), don uz (donquz), yengi (təzə).

2. Lğ - yumşaq "l" samitidır. Ədəbi dilimizdə "l" samiti ilə yanaşı işlənir. Əhatə edən saitlərdən asılı olaraq bəzən qalın (al, qal, yal), bəzən incə (dil, gül, el) tələffüz olunur. İlisu şivəsində yumşaq "lğ" samitinə tə-

sadüf edilir ki, bu yumşaq səsi səsləndirmək məqsədilə "l" samitinə rus dilində olan "ğ" işarəsi artırılmışdır ki, "lğ" samitini tələffüz edərkən ağız boşluğununda gərgin vəziyyət yaranır və dilin ucu dişlərə toxunaraq qalır. "Lğ" samiti saitlərin qalın və incəliyindən asılı olmayaraq yumşaq tələffüz olunur; məsələn: *qulğ* (gül), *qulğlux* (güllük), *q<sup>II</sup>alğdal* (sərnic), *q<sup>II</sup>alğsam* (pəncə), *cülğü* (selin gətirdiyi narın qum), *xalğq'a* (ilgək).

3. K<sup>I</sup> - dilarxası, partlayan kar səsdir. Bu samit rus dilində olan "ka" səsinə uyğundur. Bu samiti "k" samitindən fərqləndirmək üçün də "ı" işarəsini əlavə edirik. Məlumdur ki, ədəbi dilimizdə "ka" səsi yalnız alınma sözlərdə özünü göstərir. İlisu şivəsində isə bu səs alınma sözlərdə deyil, şivəyə xas olan bəzi sözlərdə, həmçinin ədəbi dildə "q", "k" səsi ilə ifadə olunan bəzi sözlərdə özünü göstərir; məsələn: *k'unt* (kürsünün üstünə salmaq üçün toxunmuş palaz), *k'uva* (kif), *k'an* (kandar), *k'unü'u* (kətil), *k'ağ* (şirin baldırğan), *k'ur* (kür), *k'abab* (kabab), *yak'a* (yekə), *k'orpu* (körpü), *k'ağız* (kağız), *k'otan* (kotan), *k'ürk'* (kürk), *k'atib* (katib), *k'amal* (kəmal), *k'omur* (kömür), *k'or* (kor).

Yeri gəlmışkən, onu da qeyd etmək lazımdır ki, ədəbi dilimizdə alınma sözlərdə işlənən "k" səsi İlisu şivəsində q1 səsi ilə əvəzlənir; məsələn: *q'artifli* (kartof), *q'assa*, *q'ombayn*, *q'amandır*, *q'ran* və s.

İlisu şivəsində özünü göstərən, dilimizin ən qədim dövrlərinə aid olan ilkin uzanma tədqiqatçılar görə bir çox türk dillərində, o cümlədən, oğuz şivəsində də olmuşdur.

İlisu şivəsində maraqlı fonetik hadisələrdən biri də saitlərin əvəzlənməsidir. Bu əvəzlənmələri qədim və müasir türk dilləri ilə müqayisə etməklə aydın olur ki, başqa türk dillərində olduğu kimi İlisu şivəsi də qədim tarixi kökləri ilə bağlıdır, çünkü bu əvəzlənmələrin izləri qədim yazılı abidələrdə də öz əksini tapmışdır.

### Saitlərin əvəzlənməsi:

1. *a* saitinin *e* saiti ilə əvəzlənməsi: *yeşil*, *c'ekit* (jaket), *şehi* (şahı), *yezli* (yazı-düzənlik), *feyd'un* (fayton), *yemyeşil*;
2. *a* saitinin *ə* saiti ilə əvəzlənməsi: *ərabə*, *əlcax*, *ərd*, *əyin*, *əci*, *əciz*, *əhtəyət* (ehtiyat), *xəlçə*, *səbəh*, *əq<sup>II</sup>il*, *əşuq<sup>II</sup>* (aşıq), *ədət* (adət), *əxir*, *ləm-pə*;
3. *a* saitinin *e* saiti ilə əvəzlənməsi: *yeş*, *yeylax*, *şehi*, *çey*, *çeylax*;
4. *e* saitinin *a* saiti ilə əvəzlənməsi: *yaka* (yekə), *kaçal* (keçəl);

5. *e* saitinin *a* saiti ilə əvəzlənməsi: *yəmiş, gəngiş* (geniş), *əhtəyət*;
6. *e* saitinin *i* saiti ilə əvəzlənməsi: *giyim, bilit, yimax, işit, dimax, hisab, midal, piçat, tiyatur*;
7. *a* saitinin *a* saiti ilə əvəzlənməsi: *barakallah, barabar, xamir, cafa, örtma, xabar, Vali, k'ant, kavkur* (kəfkir), *zaral* (zərər), *maxlux* (məxluq), *xasda* (xəstə);
8. *a* saitinin *e* saiti ilə əvəzlənməsi: *emi, elli, tezə, gelin, meçit, el* (əl), *esgi, pencərə, jekmə, ne, ek, et, beg* (bəy), *deg* (dəy), *degirmən* (dəyirman), *dügün, çigin, degmax*;
9. *a* saitinin *ö* və *ü* saitləri ilə əvəzlənməsi: *möhübbət* (məhəbbət);
10. *o* saitinin *a* saiti ilə əvəzlənməsi: *av, avçu, avuşmax, avatmax* (oyatmaq), *yavux, tavux, çarap, navzuz, əlavurmax, pilav, davğa*;
11. *o* saitinin *u* saiti ilə əvəzlənməsi: *furqun, buğaz, pulat, uçax, utax, xuruz, sürəx, dudax, qıluqlal, utu*;
12. *o* saitinin *ö* saiti ilə əvəzlənməsi: *örtax* (ortaq), *öyüñ, öynəmax* (oy-namaq).
13. *ö* saitinin *a* saiti ilə əvəzlənməsi: *tavla* (tövlə);
14. *ö* saitinin *o* saiti ilə əvəzlənməsi: *oklsurmax* (öskürmək), *dog* (döy), *sokmax* (sökmək), *komur, kok, kohnə, boyuk, okuz, kolga, sog* (söy), *dogma* (döymə), *honklurtu* (hönkürtü), *soquş* (söyüş);
15. *ü* saitinin *u* saiti ilə əvəzlənməsi: *yulquc, yungul, zulum, sufra, sufat, zulmat, umud, Yugur, ögut, nubarək, qıllıvvat, yuk*;
16. *ü* saitinin *i* saiti ilə əvəzlənməsi: *bilav* (bülöv)
- u* saitinin *i* saiti ilə əvəzlənməsi: *sap'ın*;
17. *i* saitinin *u* saiti ilə əvəzlənməsi: *Şak'u* (Şəki), *Yusuf, duvar, sufat, çəkuş* (çəkic), *kovkur* (kəfkir);
18. *i* saitinin *i* saiti ilə əvəzlənməsi: *layix*.
19. *i* saitinin *i* saiti ilə əvəzlənməsi: *ç'ir* (cir), *əxir, irmizi, mix, xinə, piçax, ç'irmax, qıllıir, biğ*;
20. *i* saitinin *u* saiti ilə əvəzlənməsi: *pambux, balux, əşuqıllı, çarux, puçax, yəylux* (yaylıq).

#### **Samitlərin əvəzlənməsi:**

1. *b* samitinin *p* samiti ilə əvəzlənməsi: *puçax* (bıçaq), *putax, piçin, pitki, Pikə, kitap*;
2. *b* samitinin *v* samiti ilə əvəzlənməsi: *vələd, vayis, həlvət* (əlbəttə),

*savxun* (şəbxun);

3. *d* samitinin *t* samiti ilə əvəzlənməsi: *kilit* (cəftə), *palit*, *pulat*, *tükən* (dükən), *dörd*, *süt*, *tunt*, *tarax*, *çüvüt* (şüyünd), *tik* (dik);

4. *q* samitinin *x* samiti ilə əvəzlənməsi: *dayax*, *örtax*, *qonax*, *bulax*, *torpax*, *qorux*, *yarpax*, *yavux*, *uşax*, *bayrax*;

5. *g* samitinin *q* samiti ilə əvəzlənməsi: *qada*, *qun*, *qumus*, *qoq*, *qoqarçın*, *qah*, *quva*, *yunqul*, *qoqam*, *qoqarti*, *əqnal*;

6. *k* samitinin *k'* samiti ilə əvəzlənməsi: *k'amat*, *k'ok*, *k'urk*, *k'ompur* (kor-kobud), *K'urmuk*, *k'omur*, *k'al*, *yak'a* (Bu halda *k* samiti ədəbi dili-mizdəki ikinci funksiyasını ifadə edir);

7. *y* samitinin *v* samiti ilə əvəzlənməsi: *savux*, *tavux*, *avandı* (oyandı), *avax* (oyaq), *çüvüt* (şüyüt), *həkiş* (höyüş);

8. *m* samitinin *n* samiti ilə əvəzlənməsi: *nubarək*;

9. *y* samitinin *q* samiti ilə əvəzlənməsi: *cigar*, *yuqur*, *boqurmax* (bö-yürmək), *iqirmi*, *soq* (söy), *doq* (döy), *qoq* (göy), *qoqarti* (göyərti), *qordu* (gördü);

10. *y* samitinin *g* ilə əvəzlənməsi: *dügə*, *dügű*, *genə*, *sögüt*, *ləgən*, *ögüt*, *beg*, *degirmi*, *yegin*;

11. *m* samitinin *n* samiti ilə əvəzlənməsi: *nubarək*, *munklun*, *sinəvar*, *intahan*, *inklan*.

12. *r* samitinin *l* samiti ilə əvəzlənməsi: *yülkütmax* (hürkütmək), *mur-dal*, *kilpi*, *kilpik*, *silkə*, *qıllulbağa*, *xincal*.

13. *h* samitinin *y* samiti ilə əvəzlənməsi: *yülkütmax*.

14. *c* samitinin *ş* samiti ilə əvəzlənməsi: *başarıy*, *başarixlı*.

15. *l* samitinin *ş* samiti ilə əvəzlənməsi: *dinşə*.

16. *p* samitinin *k* samiti ilə əvəzlənməsi: *tükürmax*.

17. *v* samitinin *b* samiti ilə əvəzlənməsi: *xəlbət*.

### Səsdüşümü:

- 1) *a* saiti: *narda* (harada);
- 2) *ü* saiti: *malijə*;
- 3) *r* samiti: *qotu* (götür), *geti* (gətir), *utu* (otur);
- 4) *l* samiti: *q'üüla* (qılça);
- 5) *ö* saiti: *ksav*;
- 6) *ı* saiti: *qrav*;
- 7) *n* samiti: *holar* (olar);

8) **x** samiti: *Buca məhlə* (Bucax məhlə), *Daba məhlə* (Dabax məhlə).

9) Bir neçə səs düşür: *dinşiy* (dinləyir), *məhlə* (məhəllə).

İlisu şivəsində güclü fonetik hadisələr özünü göstərir.

**Assimilyasiya:** *aydinnix*, *donnux* (maaş, don tikmək üçün parça), *devlətdi*, *atdi*, *qarri*, *günnü* və s.

**Dissimilyasiya:** *q<sup>ı</sup>aral* (qərar), *zaral* və s.

**Metateza:** *həbgə* (heybə), *çiplax* (çıplaq), *toprax*, *xuruş* (şuluq), *qiryət* (qeyrət) və s.

**Proteza** (səsartımı). *İstansiya*, *Irza*, *isp<sup>ı</sup>ışkə*, *istakan* və s.

**Eliziya** (səsdüşümü). *Əlaçiq* və s.

Səsartımı və səsdüşümü halları İlisu şivəsi üçün xarakterikdir.

#### **Səsartımı:**

1) **h** samiti: *hindı*, *həlbət*, *həblə* (belə), *həsənt* (asan), *ho*, *helə*, *habi* (bu) və s.;

2) **y** samiti sözün əvvəlində: *yüz* (üz), *yüzük*, *yulduz*, *yürək*, *yalav*, *yıl*, *yüzəngi*.

Sözün ortasında: *beykar*, *beykəs*, *beykef*, *beykara*;

3) **h** samiti: *ehtibar*, *ehti<sup>ı</sup>q<sup>ı</sup>ad*.

4) **v** samiti: *yuv*.

5) **g** samiti: *gəngiş* və s.

## **II. MORFOLOJİ XÜSUSİYYƏTLƏR**

İlisu şivəsində diqqəti cəlb edən xüsusiyyətlər içərisində morfoloji hadisələr də maraqlıdır. Morfoloji fərqlər, əsasən, bəzi sözdüzəldici şəkilçilərdə, xəbərlik kateqoriyasında, əvəzliklərlə və əsasən fel bəhsində özünün daha səciyyəvi xarakterə malik olduğunu göstərir. İlisu şivəsində ismi xəbərlər şəxs sonluqları ilə deyil, şəxs əvəzliklərinin ismin əvvəlinə yanaşması ilə analitik yolla ifadə olunur.

Xəbərliyin belə ifadəsi İlisu şivəsinin dilinin çox qədim dövrlərlə bağlı olduğunu göstərir. Bu xüsusiyyət tatar dilində geniş yayılmışdır.

Ədəbi dilimizdən fərqli olaraq II şəxsin təkini bildirən *-san*, *-sən* şəkilçiləri *-sın*, *-sin*, *-sun*, *-sün* kimi ifadə olunur, məsələn: *honun qızısın* (onun qızısan), *atasısin* (atasısan) və s.

İlisu şivəsində mənsubiyyətin analitik-sintaktik yolla ifadəsinə təsadüf edilir. Sahib şəxslə mənsub əşya arasındaki münasibəti bildirmək üçün şəxs əvəzlikləri isimdən əvvəl gəlir və mənsubiyyəti ifadə edir, məsələn: menin, (senin, honun, bizin, sizin, hoların), uşax (at, qız).

Yeri gəlmışkən, qeyd etmək lazımdır ki, mənsubiyyətin analitik-sintaktik yolla ifadəsi, əsasən, yaşlı nəslə mənsubdur.

Qohumluq əlaqələri bildirən isimlərin əksəriyyəti "-sı, -si" nisbət şəkilçisini qəbul edir, məsələn: *atası, əməsi* (bibisi), *daysı, baysı* (bacım, bacın, bacısı və s.), *balası, yengəsi* (qardaş arvadı), *inisi* (qaynı).

"Mənim atam" əvəzinə menin atası (senin atası, honun atası, bizin atası, sizin atası, hoların atası).

Sifətin dərəcələri, əsasən, ədəbi dildə olduğu kimi tələffüz edilir, lakin tələffüzdə özünəməxsus çalarlar qazanır: *qoq, ｑirmizi, yeşil, gözəl / qozəl, göyçək, զybağər, qomqoq, զipgirmizi, yemyeşil, düppədiüz, appağ* və s.

İsimdən sifət düzəldən şəkilçilər (-lı, -li, -lu, -lü) sözün axırındakı səsdən asılı olaraq assimilyasiyaya uğrayır: *daddı, ətdi, canni, cinni, qarri, şəhərri*.

Sifət ən çox leksik cəhətdən fərqlənən bir nitq hissəsidir, məsələn: *silə* (dolu), *tap* (əzilmiş), *qullab vurmaq, uyux* (müqəvvə), *abal* (key), *yuxa* (nazik), *kərəhət* (kifir), *kloplur, զayara* (kor-kobud), *lənbə* (kök), *mizq'an* (büzməli), *cehil* (cavan), *çəpəl* (murdar, kirli), *neybat* (kifir), *silavsun* (acgöz), *tərglənə* (ılıq), *ufdan* (yaraşlıqlı), *şümşək* (hamar), *xipə* (yasti, alçaqboy), *suvaşix* (mehriban), *həvüş* (yaş), *dilvən* (dilavər), *q'itmır* (simic), *q'uđabar* (düzgün, səliqəli), *tükürüncü* (hami tərəfindən lənətlənmiş), *ağlax* (gen), *yankılar* (yararlı), *k'arsav* (kar, deyiləni eşitmək istəməyən), *xasın q'irmizi* (tünd qırmızı), *ağqoq* (mavi), *alayeşil* (püstəyi).

"Say" sözü əvəzinə "san" işlənir, məsələn:

- *Baysı, sana hələ, şəhilərin sani neçədir?* (Bacı bir say görək şahılarnı sayı neçədir). Qədim və bəzi müasir türk dillərində də "san" kimi ifadə olunur.

Bəzi saylar fonetik cəhətdən ədəbi dilimizdəkindən fərqlənir, məsələn: *bi* (bir), *öç* (üç), *dört, sekgiz* (sökkiz), *elli, igirmi, qırx, seksan*. Ədəbi dilimiz üçün yad kimi görünən *öç* (üç) sayı müasir tatar dili üçün tamamilə təbiidir.

Kəsr saylarını ifadə etmək üçün təyini söz birləşməsinin üçüncü nö-

vündən istifadə olunur, məsələn: *öçün biri*, *onun ikisi*, *qirxin beşi* və s. Bəzən də çıxışlıq halı və "pay" sözünün əlavəsi ilə ifadə olunur, məsələn: *öcdən bi pay*, *onnan iki pay*.

Bir sayı sıra sayı kimi belə işlənir: *birimci*, *biriminci*.

Qeyri-müəyyən saylardan *seyli* sözü *sey lax*, o qədər sayı o əqadar şəklində işlənir.

Ədəbi dilimizdən fərqli olan əvəzliklər aşağıdakılardır; məsələn: *men*, *sen*, *ho*, *mağa* (mənə), *sağa* (sənə). Müasir dilimiz üçün arxaikləşən bu əvəzliklər İlisu şivəsində təsadüfi deyildir, qədim və müasir türk dillərinin bəzilərində mövcuddur. İlisu şivəsində işarə əvəzliklərinin əksəriyyəti "h" boğaz samitini qəbul edir, məsələn: *ho* (o), *hora*, *habra*, *helə*, *holar*, *həblə*, *habi*. Çox qəribədir ki, öz qayıdış əvəzliyi şəxs əvəzliklərini əvəz edə bilmir, məsələn: öz-özünə ifadəsi İlisu şivəsində *men - maşa*, *sen - sağa* kimi işlənir. - Qoruysunmu *men maşa* neylədim.

Ədəbi dildəkindən fərqli olaraq İlisu şivəsində *ne?* *nara?* (hara), *navax?* (nə vaxt). Nara əvəzliyi xüsusi maraq doğurur. Azərbaycan ərazisində yalnız İlisuda işlənən bu əvəzlik hallanar-kən *naranın*, *naraya*, *naranı*, *narda*, *naradan* çox vaxt yönlük halda *nara?*, yerlik halda *narda?*, çıxışlıq halda *nardan?* şəklində işlənir. Bu, türk dilindəki *nereye*, *neredə* və s. tələffüzə uyğun gəlir. Maraqlı burasıdır ki, cəm şəklində *narda?* əvəzliyi *naralarda?* şəklində tələffüz olunur.

İlisu şivəsində morfoloji rəngarəngliyi, zəngin xüsusiyyətləri ilə fərqlənən nitq hissələrindən biri də feldir. İlisu şivəsində *ücələ* ( höccələmək ), *dinşə* ( dirləmək ), *d'ap'a'a* ( başa düşmək ), *xivələ* ( tikələmək ), *səblə* ( söymək ), *avşat* ( oxşatmaq ), *q'irixlanmax* ( qürrələnmək, gülümsəmək ), *tasanlaq* ( töyümək, hövsələsiz olmaq ), *q'umاشlanmaq* ( bəzənmək ) kimi fellər çox işlənilir.

Məsdər şəkilçisi yalnız bir variantda - *max* şəklində işlənir, məsələn: *qorklazmax*, *ayiltmax*, *eşmax*, *yimax* və s.

İndiki zamanı ifadə etmək üçün *-iy*, *-iy*, *-uy*, *-üy* (-ir, -ir, -ur, -ür əvəzində) şəkilçiləri işlədir, məsələn: *aliy*, *biliy*, *qoruy*, *gülüy*, *başliy*, *işliy*, *oxuyuy*, *sürüyuy*.

İndiki zamanın analitik tipinin (qədim - felin iki dəfə təkrar edilmədiyi şəkli) işləklik dairəsi daha genişdi, məsələn: *ala duruy*, *baxa duruy*, *saya duruy*, *qayna duruy*.

Felin vacib formasının şəkli əlaməti olan *-mali*, *-məli* şəkilçiləri *-ası*, -

*əsi* formasında özünü gösterir, məsələn: *alasiyam, alasisin, gedəsiyəm, gedəsisin*.

Felin əmr şəklində I şəxsin təki *alıymısın, gelıymısın, quruymusun, gülüyümüsün* şəklində işlənir. Göründüyü kimi, ədəbi dildə sual şəkilçisi (-mı, -mi, -mu, -mü) şəxs şəkilcisindən sonra gəldiyi halda - *alırsanmı? gəllirsənmi?* şəklində işləndiyi halda, İlisu şivəsində şəxs şəkilcisindən əvvəl gəlir. Bu şəkilçilər müasir türk dilində də eynilə belə işlənir.

İlisu şivəsində *-iban, -ibən, -uban, -übən* feli bağlamaları geniş yayılmışdır, məsələn: *duruban* qonaxlara çey tokdu (tökdü). Tanaları *qoruban* diyi mağa da al. Buqun surhü *bışırıbən* yiğnax eliy (eləyir). Yar *diyibən* nara gedim surağa. Feli bağlamanın bu növü "Kitabi - Dədə Qorqud"da və klassiklərimizin dilində mövcuddur.

Ədəbi dilimizdən fərqli olaraq İlisu şivəsində aşağıdakı zərflərə təsadüf olunur: məsələn, *icərə* (çox), *alad'as* (tələsik), *d'əsbəçə* (tələsik), *bıləsincə* (o ki var), *habıcaəli* (bu dəqiqə), *habısamat* (bu dəqiqə), *ubana-ubana* (tələsmədən, yubana-yubana), *başşaa* (aşağıya tərəf).

Ədəbi dilimizdən fərqli olaraq *di, bet, haan* (bəlli) ədatları geniş yayılmışdır, məsələn:

- Helə *bet* şey olarmı?
- Sen *bet* gelərsin.
- Həmməmçi *q'aşq'ala* degipbi?
- Di yaxşı, sağa diyiyəm, *di* gel gedax.
- *Haan* sen diyəndi.

### III. LEKSİK XÜSUSİYYƏTLƏR

İlisu şivəsinin leksikası məna xüsusiyyətlərinə görə, lügət tərkibi, sözlərin quruluşu, həmçinin sabit söz birləşmələri cəhətdən olduqca maraqlıdır.

İlisu şivəsinin lügət tərkibi zəngindir.

**1. Tayfa adları:** Əlim uşağı, Baxu uşağı, **Qoca** uşağı, Sofuyuflar, **Qazanışlar**, Seyd'ləlilər, **Quşlar**, Seyd'annar, Məhərrəm uşağı, İmaməlilər, Ubacılar, Zərgərrər, Dəmirçilər, D'uluslar, Bəhər uşağı, Baq<sup>11</sup>qal uşağı.

**2. Məhəllə adları:** Dabax mə'<sup>hlə</sup>, **Quzay** mə'<sup>hlə</sup>, Günəy mə'<sup>hlə</sup>, Tap mə'<sup>hlə</sup>, Bucax mə'<sup>hlə</sup>, Aşağı mə'<sup>hlə</sup>, **Qaradolax**, Q'aç'başı, Sellix, **Qala** mə'<sup>hlə</sup>, Səngər mə'<sup>hlə</sup>, Tavlatala.

**3. Toponimika.** **Qalaça**, **Q'aç<sup>1</sup>**, **Yezli**, **Kiçikyarpızbasan**, **Qızıl** bayırın sirti, **Quzay q<sup>11</sup>əssəb**, **Qabırrı q'aç**, **Donquz qoşun**, **Vəzirçal**, **Q oşbərə**, **Q oç yatax**, **Qoxux**, **Q<sup>11</sup>içal**, **Q ətirri qoşun**, **D'aşuçən**, **Kötüklü**, **Əltürgən**, **Maq<sup>11</sup>**, **Muşun**, **Urdunun dağ**, **Sürməlx**, **K'or dərə**, **Sulu dərə**, **Əhdəc tok'an**, **Gəvrüclü**, **Ayidərə**, **Qarannix dərə**, **Q<sup>11</sup> əssəbin dərə**, **Həməmdərə**, **Ballı dərə**, **Təknə dərə**, **Ceykeçən**, **Kiçik q<sup>11</sup>oray**, **Q arad<sup>1</sup>aş nav**, **Bek qaya**, **Ceyran bulax**, **Muratəsilin su**, **Hə'cənin bulax**, **Q'omanın su**, **Oğlan bulax** - **Qız bulax**. **Beş bulax**, **Ağ bulax**.

Yezli, Ağyezli (yazı - çöl). "Kitabi - Dədə Qorqud"da, qədim türk dillərində "yazı" çöl, düzənlilik mənasında işlənmişdir. Bu söz Gürcüstanda Qarayazı rayonunun adında da özünü qoruyub saxlamışdır. İlisu şivəsində bu söz fonetik dəyişikliyə uğramışdır.

*Ayman* (eyman) (qorxmaq). Bu söz *eymanmax* şəklində də işlənir.

*Adığörkülli*. Ayrılıqda *görkülli* sözü gözəl mənasını bildirir. İlk İlisu sultanının və onun nəvəsinin adı *Adığörkülli* olmuşdur.;

*Alazan* (qapan). Bu söz Qax rayonundan keçən Alazan (Qanıq) çayının adını daşımaqla başqa mənada işlənir.

**4. Qohumluq bildirən sözlər.** Ədəbi dildən fərqlənən və əsasən, İlisu şivəsində işlənən sözlər aşağıdakılardır: *umma*, *aba*, *ədə* (ana, bəzən nənə), *adas* (qardaş, bəzən ata), *əməsi* (bibə), *elti*, *q<sup>11</sup>əcəm* (qayın arvadı), *oğul*, *züryət* (övlad), *xidil* (nəvə, bəzən qardaş oğlu, dayı oğlu), *q<sup>11</sup>ay* (günü).

*Yengəsi*. Qardaş arvadı mənasında işlənir. (Yengə sözü İlisu şivəsində də onun ədəbi dildəki mənasını bildirir).

*İnisi*. Qayın mənasını daşıyır. Bu arxaik söz türk dillərinin əksəriyyətində bu günə qədər yaşayır.


*Ogul*. Övlad mənasında işlənir. Bu söz özünün qədim və daha geniş mənasını qoruyub saxlamışdır. "Oğul" sözü "Ogul - uşaq" ifadəsində ədəbi dilimizdə arxaikləşmiş mənasında işlənir.

*Xatınşı* (qadın). Dilimizin qədim dövrləri ilə olaraq bu şivədə qadın "xatın kişi" adlanmışdır. "Xatın kişi" sözü sonralar fonetik dəyişikliyə uğramış "xatınşı" şəklinə düşmüşdür.

*Piçə* (xanım). İlisuda hörmətli qadın və qız "piçə" deyərlər. Bu söz Başqırd və tatar dilində də həmin mənada işlənir.

İlisu şivəsində qadın adlarının sonu "t" samiti ilə qurtarır, məsələn: *Cəryət*, *Nazmiyyət*, *Həsrət*, *Mominət*, *Şanət*, *Beşycət*, *Sarat*, *Səlhət*, *Səfiyət*, *Səfəyət*, *Aşyət*.

İlisu şivəsində yüzlərcə söz mövcuddur ki, bunlara ədəbi dildə, onun dialekt və şivələrində təsadüf edilmir. *Ufanmaq*, *ufaenmək* (sinmaq). Bu arxaik söz "Kitabi - Dədə Qordud"da həmin mənada işlənmişdir. *Örtən* (od, alov, yanğın), *yez* (mis), *yuklu* (hamilə), *küz* (quzu saxlanan yer, pəyızda qırxılan yun), *dap'alamax* (başa vurmaq), *c'oqay* (findığın göy qabığı), *muşul* (uzun yun), *qoqu* (çobanların qarğıdalı unundan bişirdikləri çörək), *yapağı* (yazda qırxılan yun), məgəş (kəsmik), bəbərçin (qaranquş), *əvrəvuc'* (soxulcan), *şin* (taxtabiti), *q'aşq'ala* (itburnu), cincar (gicitkan), *g'öləs* (əvəlik), *k'ura* (morusq), *xoşa* (kandalaş), *moz* (yabanı şamın ayı tərəfindən yeyilən meyvəsi), *dör* (balaca döşəkcə), *q'an* (yuxayayan), *qutxa* (səhəng), *d'ələnc'ik* (oxlov), *palank'aş* (aşsuzən), *alafa* (başa örtülən zərli örpək), *yeng* (köynəyin qolu), *sürhü* (xəmir xörəyi), *qırs* (xəmir xörəyi), *xunq'<sup>11</sup>* (yağda bişirilmiş təzə pendir), *səllim ağrı* (yatalaq), *hərəg'i*, *saxsizlix* (ürək getmə). Bunları mənşəyinə görə qruplaşdırmaq çox maraqlıdır. Sözlərin mənşəyinə görə araşdırılması göstərir ki, İlisu şivəsi əsasən türk, çox az hissəsi ərəb-fars, iber - qafqaz dilləri ilə ortaqlıdır.



*“Qaradolaq” – rəssam N.Əzimov*

## 1. Türk mənşəli sözlər

### *İlisu şivəsində*

abal - key  
aza - matəm günü bişirilən  
xörək  
ağlaq - genişlik  
əltürgən - dağ adı  
başarmax - bacarmaq  
ceket - jaket  
çorap  
degirmi  
devran  
dört  
düğüm  
düşman  
edip  
eski  
piçin - məjazi mənada meymun  
vidir - çətin keçilən dağ  
cığırı  
qaçı - bir tikə  
quşqun - qulağın dibi  
inisi - qayın  
ig  
iq'ar - yoluxucu xəstəlik  
yeng - köynəyin qolu  
yeltəmə - yüngül xasiyyət  
yez - mis  
kitap<sup>1</sup>  
kura - moruq  
xatınşı - qadın  
örtən - od, alov  
ufa - sıńmaq

### *Türk dillərində*

abal - hal, vəziyyət  
aza - matəm  
ağlaq - genişlik  
yalturğan - dağ  
başarmax - başarmaq  
ceket - jaket  
çorap  
degirmi  
devran  
dört  
düğün  
düşman  
edip  
eski  
piçin - meymun  
vidir - dağ yolu  
qaçı - bir, tək  
quşqun - qulaq  
ini - kiçik qardaş  
iq  
iqar - xəstə  
yeng - köynəyin qolu  
yeltəmə - rəqs musiqisinin adı  
yaz - mis  
kitap  
kurray - moruq  
katun keşe - qadın  
örtən - yanğın  
ufunmaq - sıńmaq

## 2. Ərəb-fars mənşəli sözlər

umma - ana	um - ana
səil - yetim	sael - yetim
zaftında - öhdəsində	zəbt - zəbt etmək
sərg - ölüm	mərg - ölüm
dasdar - baş örtüyü	dasdar - yaylıq
davat - mürəkkəb qabı	davat - mürəkkəb qabı
duquy - yalan	daqulı - yalan

## 3. Dağıstan dilləri ilə ortaqlı sözlər

xidıl - nəvə, daha çox qardaş oğlu, bacı oğlu	xadal - nəvə
məgəş - kəsmik	maqaş - kəsmik
abacur - yerkökü	abadjur - yerkökü
q'an - xəmiryayan taxta	qan - xəmiryayan taxta
q'ud'un - böyrək	quün - böyrək
abay - ləzgi qadını	abay - qayınana
şin - taxtabiti	şin - taxtabiti
cincar - gicitkən	cincari - gicitkən (gürcü dilində)
çiçiy - gəlincik, kukla	çiçiy - gəlincik, kukla

## 4. Mənşəyi məlum olmayan sözlər

*Aq'uba* (əziyyət), *alad'as* (tez, tələsik), *bid'iy* (xam mum), *bid'al* (ehsan zamanı verilən pay), *vucudu* (tamamilə), *q'ur* (bilək), *vut* (döngə), *qadamax* (batırmaq), *qamac'* (köhnə, yaramaz bir şey), *qatxa* (gözün bəbək hissəsi), *q imil* (bulannıq su), *q'ac'* (deşik), *d'ursum* (düyünçə), *q'uda* (pillə), *k'uva* (kif), *xoor* (saçın tağı), *xavalanmax* (simləmək), *şunqu* (təpə), *şib'li* (iyənyarpaqlı ağaç), *şavru* (avara). Belə sözlərin ümumi sayı 200-dən artıqdır. Onlardan yalnız nümunə göstərdik. Yaşlı nəslin dediklərinə görə onların bəziləri qədim alban dilinin qalıqlarıdır. Bəzi ilisuları "leqi" adlandırırlar. "Leqi" qədim alban tayfalarından biridir. Bəzən heç bir əsası olmadan onu ləzgi sözü ilə qarışdırırlar.

İlisu şivəsində və Dağıstan dillərində təsadüf edilən ortaqlı sözləri Azərbaycan dilinin fonetik hadisələri əsasında tədqiq etdikdə belə sözlərin bəzilərinin türk mənşəli olduğu aydınlaşır.

İlisu şivəsində özünü göstərən zəngin dil faktları bir daha sübut edir ki, bu şivənin geniş tədqiqata ehtiyacı var.

## **TOPONİMİKA VƏ COĞRAFİ ADLAR**

### **(İLISUDA TABUN, MƏHƏLLƏ, NƏSİL, TAYFA ADLARI)**

Kənd böyüklü-kiçikli 6 məhəlləyə ayrılmışdır.

Buyurtma uşağı	Murud uşağı
Begtabun	Məhərrəm uşağı
Bəhər uşağı	Q azan Q ara uşağı (yeşillər)
Dibxilov uşağı (Sarılar tabunu)	Q azanış uşağı
Dinilər (Kaslar məhləsi)	Q ara Məhmid uşağı
Dərvişlər	Q oja uşağı
Eşşəkçilər	Quzaylor
Həsil uşağı	Qəni uşağı
Kubaçılar	Şamay uşağı
Mamalov uşağı	Seydəli uşağı
Mantaş uşağı	Şeytanlar
Mahal uşağı	Təmir uşağı
Molla Yusuf uşağı - Şuq'uyular	Ömər uşağı

**1. Qaradolaq. Kəndin şimalından İlisu məktəbinədək olan ərazi. Bu ərazidə olan məhəllə və nəsil adları**

#### **2. Qala məhlə - Beş bulaqdan Dabaq məhləyədək**

Bac'arlar, Bəylər, Pəti - pütü uşağı, Q<sup>11</sup>ıçay uşağı, Xalıq<sup>1</sup>verdilər.

#### **3. Dabaq məhlə.**

Allahyar Bəy uşağı, Aşix Kazım uşağı

#### **4. Bucaq məhlə**


İمامəli uşağı, Quşlar, Q<sup>1</sup>ədəsər uşağı, Xaşal uşağı.

#### **5. Səngər məhlə**

Adamay uşağı, Əşuq<sup>1</sup> uşağı, Camal uşağı, Güllü uşağı, Alagöz uşağı, Paprus uşağı, Yorğu uşağı, Zurq<sup>1</sup>lar.

#### **6. Tavlatala - Ağçayın (Hamamçayın) sağ sahilindəki məhəllə**

Abdulla uşağı - Cici qli uşağı, Bak<sup>1</sup>k<sup>1</sup>ar uşağı, Bənəvşə uşağı, Cərri uşağı, Murad uşağı, Cılbaq uşağı, Bədəl uşağı.



## *İlisu sultanlığının xəritəsi, 1845*

## QƏDİM OĞUZ - "DƏDƏ QORQUD" YADİGARI

*İlisunun yaxın keçmişsi, xüsusilə, İlisu sultanlığı adı ilə tanınan 300 illik bir tarix və bundan sonrakı XIX əsrin ikinci yarısından başlanan rus istilası, sovet dövrü yaxşı məlum olsa da, kəndin nə vaxt yaranması və burada məskunlaşan adamların etnik mənşəyi barədə bizi gəlib çatan yazılı məlumatlar çox kasadır.*

*Az-çox məlum olanı odur ki, bu kəndin adamlarının əsrlər boyu qoruyub saxladıqları dil-ləhcə xüsusiyətləri bizi Dədə Qorquda, oğuz kökündən aparıb çıxarır.*

Böyük dilşünas alimimiz Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi Əbdüləzəl Dəmirçizadə hər dəfə İlisudan söhbət düşərkən deyərdi: İlisu ləhcəsi "Dədə Qorqud" yadigarıdır. Onu qorumaq, toxunulmaz bir asarı-ətiqə kimi saxlamaq lazımdır. Bu sözləri elmi rəhbərimiz kimi mənə də, onun rəhbərliyi altında yetişmiş və onun məsləhətilə dissertasiya mövzusu olaraq məhz İlisu ləhcəsini seçmiş filologiya elmləri doktoru professor, Səyyarə Mollazadəyə də, digər yetişdirməsi olan mərhum professor Məmməd Qasımovada, professor Yəhya Kərimovada, tələbəsi olduğu çoxsaylı ilisuluların hər birinə deyirdi.

Təəssüflə deməliyik ki, bu unikal dil ləhcəsi barədə S. Mollazadənin namizədlik dissertasiyası və Y. Kərimovun diplom işi istisna olmaqla elə bir elmi-tədqiqat işi aparılmayıb.

Halbuki bu ləhcə elə bir xəzinədir ki, dilimizin bu yazılı abidəsi "Dədə Qorqud" nümunələri ilə əlaqədar onlarca böyük tədqiqat əsəri yazmaq olar. Yaddan çıxarmaq olmaz ki, İlisuda hazırda bu ləhcəni yaşıdan çox az adam qalmışdır və onlar da ömrünü başa vurduqdan sonra tədqiqat üçün canlı mənbələr yoxa çıxa bilər.

Təəssüfdoğurucu haldır ki, Azərbaycan MEA-nın Elmi-Tədqiqat Dilçilik İnstitutu bu məsələni unutmuş və indi də yada salmaq istəmir. Bu tədqiqatla biz oğuz kitabələrinə gedib çıxmaq mənasında çox iş görə bilərik.

Bu sahədə Türkiyədə aparılan elmi axtarışlar böyükdür, Azərbaycan tərixçilərinin və dilçilərinin İlisu və Sarıbaş kimi nadir mənbələrdən istifadə edib elmi axtarışlara başlamalarını təxirəsalmaz iş hesab edirik.

Türk xalqları müstəvisində oğuz kökünü önə çıxarmaq mənasında "Türk standartları İnstitutunun" çox nəhəng bir elmi axtarışın nəticəsi ilə ərsəyə gətirdiyi bir geneoloji şəcərəyə diqqəti cəlb etmək istərdim.

Şəcərədə göründüyü kimi türk geneologiyasının burada 37 rişəsinin, 6 budağının və 47 şaxəsinin adı verilmişdir. Mənsub olduğumuz Oğuz budağının 11 adda şəxalərinin biri də Azəri şaxəsidir. Budaq qardaşlarımız isə aşağıdakılardır:

**Balkan türkləri**  
**Kipr türkləri**  
**Qaqauz türkləri**  
**İraq türkləri**  
**Türkmənlər**

**Qaraqalpaqlar**  
**Türkiyə türkləri**  
**Kalaç türkləri**  
**Qaşqay türkləri**

Maraqlıdır ki, budağın bir şaxəsinin adı tapılmamışdır.

Çox böyük tədqiqat işi olan "Türk-İslam ensiklopediyası" etibarlı və məlumatlı mənbələrdəndir.

Oğuz "Dədə Qorqud" kökümüzdən danışarkən, böyük türk şəcərəsinin Oğuz budağı üzərində pöhrələnmiş Azəri türkləri içərisində öz dil kökünü ("Kitabi-Dədə Qorqud" dilini nəzərə almaqla) qoruyub saxlayan İlisu kəndinin təkcə bu faktoru burada yaşayan insanların tarixi-etnoqrafik dəyərini qiymətləndirmək baxımından əvəzsizdir. "Oğuz" adına ilk dəfə Yenisey kitabələrində rast gəlinir. Orada "Altı oğuz budunda" birləşməsi şəklində təsadüf olunur. Həmin kitabənin yazıldığı dövrdə Oğuzlar "altı boy" halında Barlıq çayı civarlarında yaşamışlar.

Orxon kitabələrində Oğuzlar adı xüsusilə çox çəkilən türk qəbilələrindən biri kimi qeyd edilmişdir. Göy-türk hökmdarı Bilgə Xaqan kitabələrində türk və oğuz qohum və bəylərinə xitab edilir.

Oğuzlar Göy-türk xaqanlığının Kutluq tərəfindən yenidən təşkil olunması zamanı (692) Sələngi çayı ətrafında yurd saldıqları qeyd olunur. Oğuzlar Bilgə Xaqan dövründə Göy-türklərdən qaçıb Barlıq çayı ətrafinə səpələndiklərindən xaqanlığın yenidən bərpa edilməsilə təkrarən Göy-türklərin tabeliyinə keçməsindən ehtiyat edərək çinlilər (Tabgaç) və xitaylılar ilə ittifaq bağlamaq niyyətinə düşsələr də, bundan xəbər tutan Göy-türklər dərhal húcuma keçərək Toğla (Tula) çayı ətrafında qanlı bir döyüsdən sonra oğuzları məğlub edirlər. Bundan sonra da onların arasında dəfələrlə toqquşmalar olur və nəhayət onlar İl-Tiriş xaqanın hökmranlığını qəbul edirlər. Bilgə Xaqan dövründə isə onlara "mənim Tayfam" deyə müraciət edilir (716-734). Yenə də ildə 4-5 dəfə düşmən kimi toqquşmuşlar. Hətta bir dəfə 9 boydan üçü (Üç Oğuz) bu toqquşmalarda çox mühüm rol oynayıb, Xaqanın qərargahını dağıtmışlar. Lakin, Gül-Tikin Xaqanın böyük igidliyi sayəsində oğuzlar sakitləşmişlər.


Daha sonra oğuzlar Doqquz tatarlar ilə birlikdə ittifaqa girərək Göy-Türklərə qarşı çıxsalar da, basılmış və buna görə Çinə köçmüşlər. Lakin çox çəkmədən torpaqlarına qayıtmışlar. Bu qardaş müharibələri nəticəsinde nəhayət Göy-Türklər zəifləmiş, Oğuzlar isə qüvvətlənmişlər. Uyğurların Basmıl və Qarluqlarla ittifaqda Göy-Türk dövlətini dağımış və Doqquz Oğuzlar da onların yerinə keçən uyğurların yanında yer almışlar.

Uyğur xaqanı Moyunçurun Türkçə kitabəsində dövlətin dayağı kimi On Uyğur və Doqquz Oğuzdan bəhs edilir.


Oğuzlar əvvəllər Göy-Türklərlə ittifaqda olub, yeri düşəndə onlara qarşı üsyənlər etdiyi kimi, indi də uyğurlarla ittifaqda girib lazım gəldikdə onlara da qarşı çıxmışlar.

Beləliklə, oğuzlar heç vaxt öz müstəqilliklərini əldən verməmiş və bunun sayəsində Türkiyənin XIV əsrənə başlayaraq sağlam bir tayfa kökü-nə söykənməsi də, Türkiyə Türklərindən başqa Azərbaycan, İran, Türk-mənistan, Əfqanistan, İraq və Suriya Türkləri də soykökü baxımından Oğuz elinə mənsubdurlar.

Oğuz mənşəli bu xalqların hamısında Oğuzlara aid dastanlar, Oğuznamələr, Oğuzların ulu babası Oğuz xana və onun oğlu Bayandır xana aid əfsanələr həm yazılı, həm də şifahi mənbələrdə yaşayır.



*Türkdilli xalqların şəcərəsi*



*"Ag bulaq". Rəssam N.Əzimov*

onların dilində, ləhçəsində elə sözlər, ifadələr, adət-ənənələr var ki, buları öyrənmək bəlkə də xüsusi bir institut üçün material qaynağı ola bilər.

Türkiyədə bu mənbələr çox geniş şəkildə öyrənilib, yaşadılsa da bizdə bu sahədəki tədqiqat işlərini heç də kafi hesab etmək olmaz.

Doğrudur, mərhum prezidentimiz Hədər Əliyevin YUNESKO səviyyəsinində "Dədə Qorqudun" 1300 illik yubileyinin keçirilməsinə nail olması çox böyük bir işdir. Lakin "Dədə Qorqud"un lazımı səviyyədə tədqiq olunmaması hələ də bir fakt olaraq qalır.

Professor Ə.Dəmirçizadənin "İlisu "Dədə Qorqud" yadigarıdır" sözlərini bir daha yada salıb deyə bilərik ki, İlisuda, ona qonşu olan Sarıbaşda tarixin ən zəngin yaddaşı olan

## İLİSU KƏNDİNİN BULAQLARI

İlisu kəndinin çox gözəl bulaqları var. Onlardan biri də Beşbulaqdır. Azərbaycanın görkəmli şairi, Dövlət Mükafatı laueratı Əliağa Kürçaylı bu bulaq haqqında gözəl deyib:

*Qovub bir-birini bu yerdə illər,  
İnsanlar doğulub, dünyadan köcüb.  
Sənin atan, baban, neçə nəsillər  
Dostum, "Beşbulağ"ın suyundan içib.*



### *Beşbulaq*

"Beşbulaq" İlisunun sanki üzük qaşıdır. 1863-cü ildə inşa edilmiş bu bulaq əsr yarım bir müddətdə İlisunun mərkəzində buz soyuqluğu, büllur şəffaflığı, gur suyu ilə kəndə xüsusi gözəllik verir. Bu bulaqdan bir içim su içmək həsrəti ilə yüz kilometrlərlə məsafəni qət edib bulağa gələn minlərlə adam onun qarşısında heykəlləşib səcdə etmişlər. Mən dünyanın onlarla ölkəsini gəzib dolaşmışam, bu bulağın tayı-bərabəri olan bir su mənbəyinə təsadüf etməmişəm.



*Üç “M” işaretini gösteren bulağı usta Mobin Mehdi oğlu Mehdiyev inşa etmiştir*



*Ağ bulaq*

### **Digər bulaqlar**

Bəhərin bulaq  
Həcənin bulaq  
Manqanın bulaq

Sarılar bulağı  
Səngər bulaq'  
Səngər məhlə bulağı

Tovlatala bulağı  
Usta Bəşir bulağı  
Qazbaşı bulağı

## İLİSU KƏNDİNİN MEMARLIQ ABİDƏLƏRİ

*Qədim mədəniyyət mərkəzlərindən biri olan İlisunun memarlıq abidələri xüsusilə önməli olduğundan bu sahədə tədqiqat aparmış memarlıq elmləri namizədi, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü Vüdadi Muradovun yazısına xüsuslu fəsil ayırmaga məsləhət bildik.*

Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində dəniz səviyyəsindən 1200-1400 m yüksəklikdə sağlam havası, sərin bulaqları, nəgməli şəlalələri, çiçəkli çəmənləri ilə tanınan dağların qoynuna sıginmış İlisudan Allah öz səxavətini əsirgəməmişdir. Gözəlliyi dillər əzbəri, neçə-neçə şairin, rəssamin və bəstəkarın ilham mənbəyi olmuşdur. Dağ çaylarının şirəltisi, çəmənlərin ətri, şəlalələrin şirin nəgməsi kəndə ilk dəfə ayaq basan hər kəsi sehrlə bir nağıl dünyasına aparır. Qax rayonunun bu gözəl kəndini şöhrətləndirən təkcə onun ecazkar təbiəti deyil. Bu kənd özünün tarixi keçmişsi ilə də məşhurdur.

İlisu kəndi Şimal-qərbi Azərbaycanın siyasi həyatında mühüm rol oynamış İlisu sultanlığının inzibati, mədəni mərkəzi olmuşdur. Sultanlıq XVI əsrin ikinci yarısında Qafqaz sıra dağlarının şimal yamacları ilə Alazan çayı arasındakı ərazidə yaranmışdır. O, şərqdə Şəki xanlığı, qərbdə isə Car-Balakən sərbəst camaatlığı ilə həmsərhəd idi. İlisu sultanlığı mövcud olduğu 300 ilə yaxın bir müddətdə müstəqil idarə-üsulunu, demək olar ki, saxlamışdır. Siyasi və hərbi vəziyyətdən asılı olaraq bəzən İranın, bəzən də Osmanlı imperiyasının vassallığını qəbul etməsinə baxmayaraq, XVIII əsrin ortalarında sultanlığın nüfuzu o qədər yüksəlmişdi ki, Osmanlı imperatoru İlisu sultani Əli Sultan bəyə iki sancaqlı paşa titulu vermişdi. Bu, o dövr üçün çox yüksək rütbə sayılırdı.

XIX əsrin əvvəlləri İlisu sultanlığının tarixində dönüş dövrü oldu. Bu dövrdə Rus imperiyası Cənubi Qafqazda qatı müstəmləkəçilik siyasəti yeridirdi. İlisu sultanlığı əlverişli strateji mövqedə yerləşdiyindən çar hökuməti Dağıstan xalqlarını itaət altına almaq və yeni müstəmləkələr ələ keçirmək üçün onun ərazisindən dayaq nöqtəsi kimi istifadə etməyə çalışırdı.

Rusyanın hakim dairələri möhkəmlənmiş sultanlıq ənənələrini və mövcud dövlətçiliyi məhv etmək üçün ardıcıl surətdə müxtəlif tədbirlərə əl atırdı. 1803-cü ildə çar Rusiyası sultanlığı imperiyanın tərkibinə daxil etdi. Buna baxmayaraq, sultanlıq bir müddət özünün müstəqilliyini qoruyub saxlaya bildi, lakin çar hökuməti İlisu hakimi Danyal Sultanın hüquqlarını getdikcə məhdudlaşdırırıldı. Bununla razılaşmayan sultan rus hakim dairələri ilə yaranmış narazılıqdan sonra üsyan edərək İlisu sultanlığının əhalisini çar hökumətinə qarşı qaldırdı. Lakin Danyal Sultan general Y.Şartsın komandanlıq etdiyi qoşunlarla döyüsdə möglub oldu. Sultanlığın paytaxtı vəhşicəsinə dağdırıldı. Bundan sonra sultan dağlıların milliazadlıq hərəkatının rəhbəri Şeyx Şamilin tərəfinə keçdi.

Çar hökuməti 1844-cü ildə İlisu sultanlığını rəsmən ləğv etdi, onun ərazisi ayrı-ayrı mahallara bölünərək Car-Balakən hərbi dairəsinə tabe edildi. Beləliklə, Azərbaycanda rus imperiyasının müstəmləkə siyasetinə qarşı mübarizənin dayağı qalmadı.

Bu qısa tarixi ekskurs o dövrdə İlisu kəndinin ictimai-iqtisadi vəziyyəti haqqında da müəyyən təsəvvür yaradır. Məlum olduğu kimi, mühüm siyasi hadisələrlə yanaşı ictimai-iqtisadi amillər elmin, mədəniyyət və incəsənətin, o cümlədən, memarlığın inkişafına öz təsirini göstərir. Bu baxımdan, İlisu kəndi istisna təşkil etmir. Kəndin iqtisadi inkişaf səviyyəsi, əhalinin təsərrüfat həyatı, məişət, sosial münasibətlər, yerli ənənələr və s. onun memarlığında öz təcəssümünü tapmışdır.

İlisu kəndinin memarlığından danışmazdan əvvəl İlisu toponimi haqqında bir neçə kəlmə demək istərdik. Bu coğrafi ad iki hissədən ibarətdir: "il" və "su". Qədim türk yazılı abidələrindən Mahmud Kaşgarinin "Divani-lüğət-it-türk" əsərində "il" feli enmək, aşağı düşmək mənasında işlənmişdir. "Su" komponenti isə özünün müasir mənasında deyil, qədim "çay" mənasında verilmişdir. Güman ki, İlisu toponimi "yuxarıdan aşağı axan çay" mənasını verir. Bu xüsusiyyət kəndin memarlıq-plan həllinə də öz möhürünyü vurmuşdur.

İlisu sözünü başqa cür şərh edənlər də vardır. N.Q.Vaydenbaum "Qaf-qaz üzrə bələdçi" əsərində İlisu sözünü "elli - su" - əlli su kimi tərcümə etmişdir. İ.P.Petruşevski də "elli - su" variantını vermişdir. Rus tarixçisi A.Fon-Potto isə İlisu sözünün mənşəyini həm "elli su", həm də "iyili su" - "küükürdlü su" ilə bağlamışdır. Hər halda, kəndin adının "iyili su", "yel - su" və yaxud "iliq - su" sözlərindən götürüldüyü haqda mülahizə-

lər təbii ki, əsassız deyildir. Bu mülahizələr kəndin şimal-şərqində - Hamamçay dərəsində çıxan kükürdlü isti sularla izah olunur.

İlisudan təxminən 5-6 km şimal-şərqdə Hamamçay (ona Ağçay da deyirlər) dərəsindəki isti mineral sular bir sıra xəstəliklərin (dəri xəstəliklərinin, oynaq ağrısının, yel xəstəliyinin və s.) müalicəsi üçün təsirli təbii vasitə kimi olduqca qiymətlidir. Onlar əzəmətli dağların, yalnız qaya-ların dərinliklərindən axıb gəlir, kəndin qeyri-adi landşaftından xəbər verməklə bərabər, bir möcüzə təsiri bağışlayır.



Hamamçay dərəsi heyrətamız təbii abidədir. Onu İlisu kəndinin memarlığından ayrı təsəvvür etmək çətindir. Zəngin və qalın meşələrlə örtülmüş vüqarlı dağlar, qarlı zirvələr sanki yenilməz, azman ərənlər kimi Ağçayın hər iki sahilində sıraya durmuşdur. Kənddən başlayaraq çayın axarı boyunca yuxarıya doğru getdikcə dağlar bir-birinə yaxınlaşır, nəhayət, Hamamçay dərəsində onlar arasında 5-6 m məsafə qalır. Orada qəribə bir mənzərə ilə rastlaşırsan, başını qaldırıb göyə baxarkən elə təsəv-

vür yaranır ki, dağların zirvələri sanki bir-birinə toxunur.

Dərələrdən axıb çaya tökülən suların, şəlalələrin və durna gözlü bulaqların şırıltısı, dağların zümrüt rəngli yaşıl donu, təmiz, sağlam hava, adı qum dənəsindən qoca palıda qədər hər şey burada təbii landşaftın toxunulmazlığından söhbət açır. Bu əsrarəngiz gözəllik, saflıq və təravət İlisu kəndinin memarlığına bənzərsizlik aşılıyır.



Yuxarıda qeyd etdiyimiz kimi, nadir təbii abidə olan Hamamçay dərəsi həm də bir növ tarixi abidədir. O, İlisunun keçmiş ilə bağlı bir yerdir, belə ki, yüzillər boyu kənd sakinləri oradakı şəfaverici mineral sulardan bəhrələnmişlər. Çayın sol sahilindəki dağın ətəyində, sal qayanın içərisində kükürdlü isti suların çıxdığı yerdə geniş mağarayabənzər bir oyuq

var. Güman ki, əski zamanlarda həmin oyuq ön tərəfdən "Q" şəkilli di-varla hörülərək xüsusi girişi olan hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunmuşdur. Bu yer, təyinatına uyğun olaraq xalq arasında "hamam" adlanmışdır. Ora həm də müqəddəs bir yer sayıldığı üçün bu gün də qayğı ilə qorunur.

Hamamdan bir qədər aralıda digər abidə - "Oğlan bulaq-qız bulaq" yerləşir. O, yerdən təxminən 2 m yüksəklikdən, qayanın içərisindən axıb tökülen isti (40-45°S) su şırnağından ibarətdir. Qayada yanaşı əyləşmiş iki nəfərin söykənməsi üçün kreslonun söykənəcəyinə bənzər yer var. Bu su özünəməxsus şəfaverici təsirə malikdir.

İlisuda bu gün də yaşayan qədim türk toponimləri, indiyədək qorunub saxlanmış Dədə Qorqud ləhcəsi, oğuz ellərinin ruhu sübut edir ki, hələ eramızın əvvəllərindən etibarən bu yerlər türk etnosları tərəfindən məskunlaşmışdır. Məhz bu yerlər bu gün də qədim Qafqaz Albaniyasının tərixini yaşıdır.

Bəllidir ki, yaşayış məskənləri həmişə əlverişli təbii-iqlim şəraiti olan yerlərdə salınırdı. Bu məqsədlə əkinçilik və maldarlığın inkişafi üçün yararlı ərazilərə, təhlükəsiz yerlərə, ticarət yollarının yaxınlığına üstünlük verilirdi. Təmiz hava, içməli su mənbələri və tikinti materiallarının olmasına da nəzərə alınır. İlisu kəndi qədim yaşayış məskəni olmaq etibarilə göstərilən tələblərə tam cavab verir.

Yüzillər boyu mövcud olmuş İlisu kəndi XVII əsrin sonu - XVIII əsrin əvvəllərində İlisu sultanlığının paytaxtı olmuşdur. Bu onun əlverişli coğrafi, iqtisadi və hərbi-strateji mövqeyi ilə izah olunur: birincisi, İlisu kəndi Şirvandan Gürcüstana gedən ticarət yolunun yaxınlığında yerləşirdi. İkincisi, hər tərəfdən əzəmətli dağlarla əhatə olunduğuuna görə xarici hücumlardan yaxşı müdafiə olunurdu. Nəhayət, İlisu, sultanlığın dağlıq və dağətəyi düzənlik əraziləri arasında birləşdirici mövqe tuturdu.

Təbii ki, sultanlığın paytaxtana çevrildikdən sonra İlisuda memarlıq-inşaat və abadlıq işləri daha da genişlənmişdir.

İlisu kəndi Yezli dağının ətəyində, Ağçayın sol sahilində salınmışdır. Çay boyunca şərqdən-qərbə doğru uzanan kəndin ərazisi o qədər də böyük deyil, onun uzunluğu təqribən 3 km-ə yaxındır. Kəndin plan quruluşunun formallaşmasında əsas amil relyefdər, başqa sözlə, ərazinin topoqrafik xüsusiyyətidir. Kənd təbii landşaftla üzvi şəkildə qovuşmuşdur. Onun xətti planlaşma sxemi vardır. Ağçayın sahilindəki ensiz torpaq zolağında



*Kəndin küçələrindən biri*

İlisu kəndinin baş planlaşma oxu - əsas küçəsi çəkilmişdir. Bu küçə Qax-dan İlisuya gələn yolun davamıdır. O, kəndin girəcəyindəki "Səngər" adlı yerdən başlayır və kəndin yuxarı başına qədər gedib çıxır. Relyefdən asılı olaraq baş küçənin genişləndiyi yerlərdə meydanlar yerləşir. Demək olar ki, ikinci dərəcəli küçələrin hamısı ümumkənd planının kompozisiya oxunu təşkil edən baş küçə ilə təxminən düzbucaq altında kəsişir. Belə planlaşma üsulu tikinti üçün yararlı torpaq sahəsinin məhdudluğundan irəli gəlir. Bununla belə, yaşayış evlərinin tikilişində ərazidən bacarıqla istifadə olunmuşdur. İlisu kəndinin xarici panoramında və memarlıq-məkan kompozisiyasında təbii formalar fəal rol oynayırdı.

İlisu kəndinin yaşayış hissəsi bir çox məhəllələrə bölünmüştür.

Səngərməhəllə, Bucaqməhəllə, Qaradolaq məhəlləsi, Tovlatala məhəlləsi, Bəytabun məhəlləsi, Sarılar obası və s. Maraqlıdır ki, kəndin yerli sakinləri - ilisulular bütün bu məhəllələri qədim türk variantı olan "tabun" formasında da adlandırırdılar: "Səngər tabun", "Bucaq tabun", "Qaradolaq tabun" və s.



*Bucaqməhlə məscidi (XIX əsr)*

Hər bir məhəllə özlüyündə xüsusi yaşayış, məişət vahidi idi. Onlar küçə və dalanlarla birləşən ayrı-ayrı malikanələrdən, evlərdən və onların kiçik həyətyanı sahələrindən təşkil olunmuşdur. Məhəllələrin biçimi kəndin ümumi memarlıq-planlaşma quruluşuna uyğundur. Onlar ölçülərinə görə bir-birindən fərqlənsə də, memarlıq həllinə və ümumi görünüşünə görə oxşardır. Yaşayış evlərinin qırmızı kirəmitlə örtülü damları və həyətlərin yaşılılığı məhəllələrin tikilişinə, bütövlükdə isə kəndin memarlıq simasına xüsusi kalorit verərək onu daha da ifadəli etmişdir. Küçə və meydanların, məhəllələrin mütənasibliyi tikililərin miqyası, memarlıq siluetinin bütövlüyü diqqəti cəlb edir.



*Qala məhlə - Cayqovuşan*

Məhəllələrin ictimai mərkəzləri olan məhəllə məscidləri kəndin mənəvi, ictimai həyatında böyük rol oynayır. Orada dini ayınlar yerinə yətirilir, mədəni-maarif işləri aparılırdı. Məhəllə məscidləri orada yaşayan əhalini sıx birləşdirirdi. İlisu kəndində keçmişdə 9 məscid olmuşdur, bunlardan 7-si dövrümüzə gəlib çatmışdır. Kiçik məhəllə məscidləri memarlığına görə yaşayış evlərinə oxşayır.

Kəndin ən qədim yaşayış evləri bir və ya iki kiçik otaqdan ibarət "da-xal" tipli evlər olmuşdur. Belə evlərin döşəməsi yer səthindən bir qədər aşağıda yerləşirdi. Evlər yerli çaylaq daşından, gil, torpaq məhlulu ilə tikilir və ağaç tirlər üzərində qurulan yastı torpaq damla örtülürdü. Yağış və qar sularını axıtmaq üçün bir qədər maili düzəldilmiş yastı damlar bəzən təsərrüfat məqsədilə istifadə olunurdu. Zaman keçdikcə belə evlər yox olub aradan getmişdir. Sonralar tikililər kompozisiya həllinə görə bir qədər mürəkkəb bir və ya ikimərtəbəli olmaqla yanaşı, bədii-memarlıq baxımdan daha gözəl və rahat şəraitinə görə seçilir.

Bizə gəlib çatmış yaşayış evləri XVIII əsrin axırlarına, əsasən XIX ərin əvvəllərinə aid olsa da, uzun zaman ərzində təkmilləşməklə rasional planlaşma, kompozisiya və konstruktiv üsulları əks etdirir. İlisunun təbii şəraiti və yerli inşaat materialları, xalq yaşayış evləri memarlığının formallaşmasını şərtləndirən əsas amillər olmuşdur. Yaşayış evləri fərdilik

xarakteri ilə seçilsə də, onların monumentallığa meyl edən formaları ilə irimiqyaslı dağ landşaftı arasında sıx əlaqə nəzərə çarpir. Büyük və ya kiçikliyindən asılı olmayaraq hər bir yaşayış evinin özünəməxsus gözəlliyi vardır. Bu, onların düzgün təpılmış nisbətləri ilə yığcam formaları və incə detalları ilə izah olunur.


Qeyd etmək lazımdır ki, Azərbaycan xalq yaşayış evlərinə xas olan bir çox ümumi xüsusiyyətlər - eyvanlar, interyerdə rəflər, buxarı və taxçalar İlisunun köhnə evlərində konkret şəraitə uyğun tərzdə işlənmişdir. Yaşayış evlərinin divarları yaşılmıtlı-boz rəngli kobud çaylaq daşlarından, eləcə də düzbucaqlı şəkildə kəsilmiş daşlardan əhəng məhlulu ilə tikilmişdir. Bəzi hallarda hörgüdə daşla yanaşı az miqdarda bişmiş qırmızı kərpicdən də istifadə olunmuşdur. Bu hörgü texnikası İlisu kəndində özünü çox qabarıq şəkildə göstərməsə də, Qafqaz Albaniyasının memarlığı üçün xarakterik idi. Heç təsadüfi deyil ki, bu qədim ənənə Qafqaz Albaniyasının torpaqlarında sonralar yaranmış İlisu sultanlığının və Car-Bala-kən sərbəst (azad) camaatlığının memarlığında geniş yayılmışdır.

İlisunun yaşayış evləri planda, əsasən, düzbucaqlı biçimdədir. Orada "Q" və "P" şəklində tikilmiş evlərə də rast gəlmək mümkündür. Plan həllindən asılı olmayaraq, bütün evlərdə eyvan həyət fasadlarının əsas kompozisiya elementidir. Adətən, cənuba və cənub-şərqə baxan eyvanlar evin bir və ya bəzən iki tərəfində tikilirdi.

Dərin kölgəli eyvanlarda ağaç elementlərin (sütun, tağ və sürahilərin) bədii şəkildə işlənməsi yaşayış evlərinin simasını daha da gözəlləşdirirdi. Yay aylarında eyvanlardan əlavə yaşayış yerləri kimi istifadə olundu. Otaqlardan təbii peyzaja açılan görünüş interyerin üzvü hissəsinə çevrilirdi. O, yaşayış evinin memarlığına elə bir estetik keyfiyyət verirdi ki, onu başqa vasitələrlə etmək mümkün deyildi.

Yaşayış evlərinin mühüm memarlıq elementi baş tağ şəklində tikilmiş giriş qapıları və ya darvazalarıdır. Belə qapılar, adətən, düzbucaqlı çərçi-vəyə alınmış yarımdairəvi və ya sivri taqlı işlənirdi. Fasad müstəvisindən bir qədər dərində yerləşən qapı açırının yan tərəflərində divarlar da oturmaq üçün xüsusi tumbalar yerləşirdi. Bu kompozisiya aksentləri yaşayış evlərinin, həm də belə evlərin olduğu küçənin ümumi ansamblına bir rövnəq verirdi.

İlisu kəndi özünün tarixi-memarlıq abidələri ilə də tanınır. Burada bir sıra abidələr bu gün də qalmaqdadır: Ulu məscid, Ulu körpü, Sumu qala,



*Giriş qapısı*


Qalaça, Dairəvi qüllə, qəbirüstü abidələr və s. Bu abidələr kəndin ümumi tikilişində miqyası, monumentallığı və bədii-memarlıq dəyəri ilə seçilir. Onlar yarandıqları vaxtdan başlayaraq sonrakı nəsillərə İlisunun zəngin tarixi haqqında söhbət açır, onun keçmiş ilə bu günü arasında körpü yaradır. Bu abidələr sıravi tikililərlə, təbii landşaftla, kəndin ümumi quşluşu ilə kompozisiya baxımından sıx bağlıdır, buna görə də onlar birlikdə bədii vəhdət yaradır. El sənətkarlarının yaratdıqları nadir memarlıq abidələri öz dövrünün inşaat sənəti haqqında geniş məlumat verir. Onlardan bəziləri özünün ilkin funksiyasını itirsə də, bədii-estetik əhəmiyyətini itirməmişdir.

Yerli əhali arasında "Sumu qala" və ya "Sumuq qala" adı ilə tanınan müdafiə qülləsinin inşa tarixi XVII-XVIII əsrlərə aid edilir. Bu qüllə Dağlıstandan Sarıbaşa, oradan İlisuya qədər dağların yamacları və dərələrlə uzanan ticarət və hərbi əhəmiyyətli "yolun" (cığırların) Qaxa burulduğu yerdə tikilmişdir. Rəvayətə görə qala Sumu və ya Usmi xan adlı İlisu hakimi tərəfindən inşa edildiyinə görə belə adlanmışdır. Kəndin sakinləri qülləni bəzən "Sumuq qala", yəni sümük kimi möhkəm qala da adlandı-

rır. Bu onun digər tikililərə nisbətən daha əzəmətlidir və möhkəm olmasına ilə əlaqədardır. Yerli ləhcədə sümük sözü "sumuq" kimi tələffüz edilir. Sonralar bu ad təhrif olunaraq "Sumuq qala" formasına düşmüştür.

Sumu qala plan quruluşuna görə kvadrat ( $6.22 \times 6.02$  m) biçimdədir. Onun tikintisində çay daşından və əhəng məhlulundan istifadə olunmuşdur. Xeyli dağılımış axırıncı mərtəbə bişmiş kərpicdəndir. Dam örtüyü uçub tökülmüşdür. Qüllənin aşağı hissəsi dağlardan gələn sel suyunun gətirdiyi çıraqılla dolmuşdur. Onun yer üstündə qalan hissəsi yaxın zamanlara qədər dörd mərtəbə hündürlüyündə idi.

Dördkünc formalı qüllənin silueti yuxarı qalxdıqca ensizləşir, onun divarları içəriyə doğru bir qədər maili vəziyyətdə tikilmişdir. Bu, qüllənin memarlığına dayanıqlıq verdiyi kimi, qavrama zamanı yuxarıya doğru hərəkət illüziyası yaradır. Qüllənin fasad divarları yuxarı hissədə pilləli qarınzlə həll olunub. Ondan yuxarıda xarici divarlar şaquli vəziyyətdə olub "yolka" hörgü üsulu ilə kərpicdən tikilmişdir. Qüllənin axırıncı mərtəbəsi daxildən sıvri tağbəndlə örtülmüşdür. Sumu qala sonuncu mərtəbəsinin həllinə görə Zaqatala və Balakən rayonlarının, Car, Matsex və Katex kəndlərindəki eyni tipli müdafiə qüllələrindən fərqlənir. Həmin qüllələrin yuxarı hissəsi xarici divar müstəvisindən xeyli qabağa çıxan maşikul



*Sumu qala XVII-XVIII əsr*

kronşteynlərin üstündə tikilmiş və ikiyamaclı dam örtüyü ilə tamamlanmışdır.

Divarların qalınlığı yer səthində 0,7-0,8 m, yuxarı mərtəbələrdə isə 0,6-0,7 m-dir. Qüllənin iki mərtəbəsində hər divarın ortasında eni 0,8 m olan pəncərə açırımları və onların yanlarında mazğallar yerləşir. Pəncərə açırımları sıvri taqlarla tamamlanır. Üçüncü mərtəbədə yalnız günbatan tərəfə bir pəncərə açırımı baxır. Orada mazğallar elə yerləşdirilmişdir ki, qüllənin künclərindən və yanlarından gözlənilən hücumların qarşısını almaq mümkün olsun. Fasadlara ensiz yarıqlar şəklində çıxan kiçik mazğallar (uzaq məsafədən görünmür) binanın içərisinə doğru genişlənərək içəridən asanlıqla atəş açmağa imkan verirdi. Qüllənin bayır divarları əhəng məhlulu ilə suvanmışdır.

Divarlarda tir başlarının oturduğu oyuqların yerləri onu göstərir ki, qüllənin mərtəbəarası örtmələri ağacdən olmuşdur. Hər mərtəbənin döşəməsində lyuk (oyuq) qoyulmuş və oraya söykənən ağac pilləkənlərlə mərtəbələr arasında əlaqə yaradılmışdır.

Belə müdafiə qüllələrinə Gürcüstanın dağlıq rayonlarında, Dağıstanda və Şimali Qafqazda rast gəlmək mümkündür. Onlar, əsasən, yaşayış evinə bitişik və onun yanında köməkçi müdafiə qurğusu kimi tikilirdi. Gürcüstanın Svanetiya bölgəsində yaşayış evlərinin, demək olar ki, hamisinin öz müdafiə qülləsi olmuşdur. Yadellilərin hücumu zamanı hər ailə öz müdafiə qülləsinə sığınaraq düşmənə müqavimət göstərmişdir. İnquşetiya və Osetiyanın olduqca hündür (20-25 m) və pilləvari-piramidal örtüklə təmamlanan qüllələri də bu funksiyani yerinə yetirmişdir.

Bərpa zamanı Sumu qalanın torpaq altında qalan hissəsi təmizlənərkən və kəşfiyyat xarakterli qazıntı aparılarkən ona bitişik və ya yanında başqa bir tikilinin qalıqları aşkar olunmamışdır. Bu, qüllənin Danyal Sultanın evinə bitişik tikilməsi barədə söylənilən fikirlərin əsassız olduğunu göstərir.

İlk dövrdə sərf müdafiə qurğusu olan qullə, həm də yaşayış üçün istifadə olunmuşdur. İri ölçülü pəncərə gözləri bunu təsdiq edir. Güman ki, Sumu qala İlisu kəndi sultanlığın mərkəzinə çevrilidikdən sonra tikilmişdir. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələrinin hesabına yerli əhali düşmənə müqavimət göstərə bilmişdir.

İlisu kəndinin memarlığında Cümə məscidi xüsusi əhəmiyyət daşıyır. Kəndin mərkəzində yerləşən bu məscidi yerli sakinlər böyüklüyünə və

qədimliyinə görə "Ulu məscid" adlandırmışlar. Məscidin tikintisində çaylaq daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə olunmuş, üstü kirəmitlə örtülmüşdür.

Planda uzunsov dördbucaqlı şəklində (13 x 26 m) olan məscidin əsas kompozisiya oxu şimal-cənub istiqamətindədir. Xaçvari sütunlar və onlara söykənən çatma tağlar vasitəsilə məscidin içərisi 18 gözə bölünmüştür. Onlardan üçü mərkəzi meydana baxan məscidin şimal fasadında dərin poetik eyvan əmələ gətirir. Məscidin həcm-fəza kompozisiyasında fəal mövqe tutan bu element Qax rayonunun bütün məscidləri üçün səciyyəvidir. Fəza kompozisiyasının aydın ifadə olunmuş sadəliyi, daxili quruluşu ilə fasad bölmələrinin üzvü əlaqəsi məscidin özümlü xüsusiyyətlərindəndir. Fasadların memarlıq həlli sadə və yiğcam formaların tətbiqinə əsaslanır. Baş fasadda eyvanın sadə profili, üç sivri tağı dördbucaqlı çərçivəyə almışdır. Divarların belə tərtibatı Azərbaycanın XVII əsr dini tikililərində geniş yayılmışdır.

İlisu Cümə məscidi, kompozisiya oxu aydın nəzərə çarpdırılan və baş girişi şimala baxan məscidlər qrupuna daxildir. Ona yaxın analogiya Dağıstanın Saxur rayonundakı məsciddir. Saxur icmasının İlisu sultanlığının tərkibinə daxil olması bu oxşarlığı doğurmuşdur.

Məscidin içərisi sütunlarla uzununa istiqamətdə üç bərabər hissəyə (nefə) bölünmüştür. Planın dəqiq modul bölgüsü daxili sütunların və xərici divarların konstruktiv addimina uyğundur. İnteryerin həcm-məkan kompozisiyasında dayaqlara söykənən sivri tağların böyük estetik əhəmiyyəti vardır. İbadət salonu məscidin yan divarlarındakı sivri taaklı pəncərələr vasitəsilə işıqlanır. Pəncərələri "cəfəri" tipli şəbəkə ilə tərtib olunmuş yan divarlar, eləcə də interyer sadə görünüşlüdür. Bununla belə memarlıq formalarının, sivri tağlar sisteminin ahəngdar biçimini interyeri xeyli canlı göstərir.

Ulu məscidin eyvanında, giriş qapısının üstündə və yanlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələr divar hörgüsünə daxil edilmişdir. Ərəbcə yazılmış həmin kitabələr tarix elmləri doktoru, MEA-nın müxbir üzvü M.Nemətova tərəfindən tədqiq edilmiş və oxunmuşdur. Tədqiqatlar nəticəsində məscidin inşasına sərəncam vermiş şəxslər, onun inşasında iştirak etmiş ustalar, tikilmə tarixi və s. haqqında dəqiq məlumatlar əldə edilmişdir.

Son illərdə Ulu məsciddə aparılan təmir-bərpa işləri zamanı çardaqdan daş kitabənin bir hissəsi ( $0,86 \times 0,32$  m) tapılıb. Kitabənin əvvəli (adətən, orada binanın təyinatı göstərilirdi) tapılmayıb. Süls xətti ilə iki sətirdə yazılmış kitabədə məscidi tikmiş ustaların Məhəmməd, Əli Ağa və Babanın adları yazılmışdır. Kitabəyə əsasən demək olar ki, məscid hələ 1617-1618-ci illərdə mövcud olmuşdur. Bu fakt həm də məscidin yanındakı qəbiristanlıqdan tapılmış epitafiya - məzar kitabələri ilə də təsdiq olunur. Beləliklə, İlisu Cümə məscidinin tikilmə tarixini XVII əsrin birinci rübünenə aid etmək olar.



*Ulu məscid, XVII əsr*

Məscidin baş fasadını bəzəyən dörd kitabə onun təmiri, genişləndirilməsi, əsaslı surətdə yeniləşdirilməsi və bərpası haqqında məlumat verir. Birinci kitabə ( $0,4 \times 0,24$  m) qapının üstündə yerləşdirilib. Bu kitabə məscidin bərpasından bəhs edir, lakin bərpa tarixi göstərilmir.

İkinci kitabə ( $0,90 \times 0,32$  m) qapıdan sağda pəncərə üzərində qoyulmuşdur. Kitabə gözəl süls xətti ilə dörd sətirdə qabartma üsulu ilə yazılmışdır. Bu kitabə məscidin səxavəti, ağlı və şücaəti ilə məşhur olan İs-

lamın fəxri Saxur - İlisu hakimi Əli Sultanın əmri ilə 1700-1701-ci illərdə əsaslı surətdə bərpa olunduğunu, genişləndirildiyini və demək olar ki, yenidən tikildiyini göstərir. Kitabədən aydın olur ki, məscid Məhəmməd Vəli, Canay təxəllüslü Məmmədxan, Yəşkəri Kurkulu Molla Həsən, Saxur Dərviş, usta Məhəmməd Kunaluy, Saxur Əbdül Vəli və ilisulu usta Übeydulla tərəfindən inşa olunmuşdur.

Üçüncü kitabə (1,02 x 0,53 m) qapıdan soldadır, dörd sətirdə süls xətti ilə həkk olunmuşdur. Kitabədə göstərilir ki, məscid 1700-1701-ci illərdə Əli Sultanın əmri ilə əsaslı şəkildə yenidən qurulduqdan bir qədər sonra onun oğlu

Leyn əd-Din tərəfindən 1701-ci ildə bir daha bərpa olunmuşdur. Kitabədən məlum olan maraqlı fakt odur ki, İlisu sultanlarının nəсли Əbu Məbrana gedib çıxır. M.Nemətova onları Suriyanın Şam şəhərindən gəlmış, hərbi-inzibati vəzifələrdə olmuş və sonralar türkləşmiş ərəblərlə bağlayır.

Dördüncü kitabə (0,72 x 0,54 m) qapıdan sol tərəfdə yerləşir. O, məscidin 1734-cü ildə Əli Sultanın digər oğlu Xəlil Sultanın sərəncamına əsasən təmiri barədə məlumat verir. Bu kitabə Saxur xəttat Molla Şixmirzə ibn-Seyfullah tərəfindən yazılıb.



*Ulu məsciddə şəbəkə-pəncərə*



### *Daş kitabə*

*Bu dördüncü kitabı 0,72 x 0,54 m qapıdan sol tərəfdə yerləşməklə məscidin 1734-cü ildə Əli Sultanın digər oğlu Xəlil Sultanın sərəncamına əsasən təmiri barədə məlumat verir. Kitabə Saxur xəttat Molla Şixmirzə ibn-Seyfullah tərəfindən yazılmışdır.*

Məscidin tikintisi ilə bağlı yerli əhali maraqlı bir əhvalat danışır. Guya tikintiyə rəhbərlik edən baş usta ilisulu usta Übeydullaya gənc və təc-rübəsiz olduğuna görə məscidin ön fasadında işləməyə icazə verməmiş, ona binanın arxa tərəfində sağ küncü tikməyi tapşırılmışdır. Həmin hissə dağa çox yaxın olduğundan onu ətrafdan seyr etmək çətindir. Baş ustanın bu qərarı məscidin gözə tez nəzərə çarpan baş fasadını gənc ustanın edə biləcəyi səhvlərdən qorumaq məqsədini güdmüşdür, lakin gənc usta binanın ona tapşırılan hissəsini çox məharətlə və dəqiqliklə tikib, başa çatdırmışdır. Bu gün də məscidi seyr edərkən gənc ilisulu ustanın işinə heyran qalmamaq olmur.

Məscidin cənub fasadındakı kiçik bir kitabədə (0,26 x 0,13m) "Ustaların başı Əyyub ibn-Hace Qumuqlu" sözləri yazılmışdır. Güman ki, o, məsciddə aparılmış təmir işlərindən birinə rəhbərlik etmişdir.

Cümə məscidi üzərindəki kitabələr həm məzmununa, həm də bədii

tərtibatına görə böyük maraq doğurur. Həmin kitabələrdə sənətkarların peşəkarlıq dərəcəsini bildirən "rəs əl - əsatiz" (ustaların başı), "ustad əl - əsatiz" (ustaların ustası), "ustad" (usta) və b. bu kimi ifadələrin olması onu göstərir ki, məscidin tikilməsində, kitabələrin hazırlanmasında yüksək ixtisaslı sənətkarlar - memar, bənnə, dülger, xəttat, rəssam, həkkak və b. iştirak etmişlər. İlisulu sənətkarlar sultanlığın müxtəlif şəhər və kəndlərində də çalışmış, inşa etdikləri tikililərə öz dəst-xəttini vurmaşlar.

Cümə məscidi mühüm tarixi hadisələrin şahidi olmuşdur. 1844-cü ildə general Y.Şvartsın Qafqaz korpusunun general-adyutanti A.Neydqarta və hərbi nazir knyaz Çernışevə İlisdan yazdığı gizli rapordan məlum olur ki, Danyal Sultan Cümə məscidində and içərək ruslara qarşı cihad elan etmişdir. Bundan çox keçməmiş, qanlı döyüslərdən sonra rus qoşunları İlisunu ələ keçirmiş (21 iyun 1844-cü il) və kəndi dağdırıb talan etmişlər. Orada 600-ə qədər daşdan tikilmiş ev, bağlar, İlisu sultanının iqamətgahı, "Səngər" adlanan yerdə düşmənin yolunu kəsən divar və bir çox başqa tikililər dağdırılmışdır. O zaman yalnız Cümə məscidi - Ulu məscid dağdırılmışdır.

İlisu kəndinə gedən yolda Kürmük çayının üzərində qədim bir körpü var. Kəndin təxminən iki kilometrliyində yerləşən və Ulu körpü adlanan bu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilmişdir; çayın ya tağının daraldığı sahədə, sal qayalar üzərində çaydaşı, əhəng məhlulu və kvadratşəkilli bişmiş kərpicdən tikilmişdir. Şıltaq dağ çayının gətirdiyi sel suları nəzərə alınmış, körpü çox məharətlə və üzvü şəkildə təbii şəraitə daxil edilmişdir. Dörd kərpic qalınlığında tağbəndin aşırımı 14,6 m-dir. Hörgüdə üfüqi və şaquli tikişlərin dəqiq bağlanması sayəsində körpünün tağbəndi vahid monolit konstruksiya kimi "işləyir". Körpünün gündoğana yönəlmış fasadında tağbəndin əyrisi, çayın axarı istiqamətində çəpinə kəsilərək sanki bir qədər yumurlanmış xüsusi biçim qazanmışdır. Həmin zonada tağbənd həm dərinliyi istiqamətində, həm də aşırı boyunca ikiqat əyrliliyə malik olmuşdur. Bu tip konstruksiyaların yüksək möhkəmliyi elmi cəhətdən sübut olunmuşdur. Körpünün bu xüsusiyyəti güclü selə qarşı möhkəmliyini və dayanıqlığını təmin etmiş, tağbəndin altından və dayaqların arasından suyun daha sürətlə axıb getməsinə şərait yaratmışdır.

Körpünün tağbəndi üçün ellipsvari profilin seçilmesi də təsadüfi deyil. Sivri profilli tağbəndin nisbətən hündür və dayaqlarında müdafiə qüvvəsinin az olmasına baxmayaraq, körpünün memarı bu halda ondan imtina

etmişdir. Ağırılıq qüvvəsinin təsirindən tağbəndin dabanlarında yaranan yüksək tərpənməz qaya dayaqlar vasitəsilə neytrallaşdırılır. Bu zaman elipsvari profilli tağbənd hər iki tərəfdən möhkəm sixilmiş sərt konstruksiyyaya çevirilir. Səlis əyriliyi olan elipsvari tağbəndə nisbətən sıvri tağbəndin yuxarı hissəsində (qıfılında) iki istiqamətdə tikişləri bağlamaqla hörgünü yumurlanmış şəkildə aparmaq çox çətin olardı.



*Ulu körpü (XIX əsr)*

Ulu körpü, güman ki, İlisu sultanlığın mərkəzinə çevrildikdən sonra tikilmişdir. Tarixi məlumatların təhlili körpünü XVII əsrin sonu, XVIII əsrin əvvəllərinə aid etməyə əsas verir. Kənd ağsaqqallarının dediklərinə görə, körpü xalq sənətkarı usta Ömər tərəfindən tikilmişdir. Tağbəndin hörgüsündə istifadə olunan kərpic Sumu qalasındakının eynidir. Körpü öz adını ondan bir qədər yuxarıda mövcud olmuş, lakin bizə gəlib çatmadış daha qədim (ulu) körpüdən götürmüştür.

Körpünün yan divarları daşdır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izlərini görmək mümkündür. Kərpic tağbəndin üzərində



*Dairəvi qüllə - Bürc XIX əsr*

kəsmə çaylaq daşından səliqə ilə hörülmüş divarın qalıqları nəzərə çarpır. Görünür, həmin hissə ilkin dövrə aiddir.

Ulu körpü ilə bağlı bir tarixi fakt olduqca əhəmiyyətlidir. 1844-cü il-də rus qoşunları İlisuya hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan Ulu körpünü dağıtmaq fikrindən daşınmışdır. Körpünün dağıdılması bəlkə də rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Rus tarixçiləri Danyal Sultanın bu hərəkətinə heç cür qiymət verə bilməyərək, sadəcə, təəccübənlənmışlər. Bu gün də həmin qərarı qiymətləndirmək çətindir. Ulu körpü İlisu sultanlığını düzənlilik əraziləri ilə birləşdirən yeganə körpü idi. Danyal Sultanın həmin qərarı olmasayı körpü uçurular, kəndin əhalisi çətinlik çəkərdi. Bəlkə də, o, el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymamış və yaxud körpü uçurulsa belə rus qoşunlarının kəndi tutacaqlarına qəlbində inandığından həmin hərəkətdən çəkinmişdir.

Ulu körpünün yanında 1980-cı illərdə yeni körpünün tikilməsinə baxmayaraq, bugünkü nəsil yenə də bu nadir abidəni seyr etməklə ondan keçib getmək imkanına malikdir.

Qonşu respublikadan olan tədqiqatçı İ.Adamiya heç bir əsası olmadan Ulu körpünü özünüküləşdirib XII-XIV əsr gürcü memarlıq abidəsi kimi

qələmə verərək, "Tamara körpüsü" adlandırır. Belə yazıların heç bir elmi əsası və tarixi kökü yoxdur. Körpü ilusulu usta tərəfindən tikilməklə bu kəndin tarixi abidələridən biridir.

İlisunun memarlıq abidələri içərisində "Qalaça" adlanan dairəvi bürc ayrıca yer tutur. O, rus qoşunları Qafqazda əsas mübarizə ocaqlarını məhv etmək məqsədilə dağların içərisinə doğru hərəkət etdiyi bir zamanda tikilmişdir.

1800-cü ildə rus imperatoru I Pavelin fərmanı ilə Gürcüstan Rusiyaya birləşdirildi. Bu tarixdən etibarən Qafqazın işğalı başlandı. Rus qoşunları gürcüləri "vəhşi" dağlılardan qorumaq pərdəsi altında Car-Balakən vilayətlərinə soxuldu. Beləliklə, çar Rusiyası narahat və hakimiyyət üçün təhlükəli Car icmalarını və İlisu sultanlığını işğal etmək planlarını həyata keçirməyə başladı. Çar Rusiyası başa düşürdü ki, Dağıstan xalqlarını itaət altına almaq və Zaqqafqaziyada möhkəmlənmək üçün Car-Balakən azad camaatlığını və İlisu sultanlığını ləğv etmək vacibdir.

XIX əsrin əvvəllərində Car camaatlığı ilə İlisu sultanlığının siyasi əla-qələri möhkəm idi. Car camaatlığının Rusiya təbəəliyini qəbul etməsi mexaniki olaraq İlisu sultanlığının da təbəəliyi qəbul etməsi demək idi. Onlar hər il Rusiyaya vergi verməli olduqları halda, İlisu sultanlığı tez-tez bundan boyun qaçırdı. Bu isə Çar məmurlarını hiddətləndirirdi. Hətta, Qafqaz korpusunun Ali baş komandanı qaniçən general Sisianovun hədələri belə cəsur Əli Sultanı qorxutmurdu. İlisu sultanlığı vergi vermədən düşmənə qarşı öz mübarizəsini davam etdirirdi.

1805-ci ildə Əli Sultan hakimiyyətdən salınır, onun yerinə Əhməd xan keçir. Onun hakimiyyəti dövründə (1805-1830) sultanlıq ilə Car-Balakən camaatlığı arasında münasibətlər gərginləşir. Bunun əsas səbəbi Əhməd xan Sultanın apardığı ruspərəst siyaset idi. Bundan narazı olan Car-Balakən camaatlığı getdikcə İlisu sultanlığının daxili işlərinə qarışır və onun sərhəd kəndlərinə sahib olmağa çalışır. Belə bir şəraitdə Əhməd xan İlisu sultanlığının ərazi bütövlüyünü qoruyub saxlamaq üçün Rusyanın köməyinə bel bağlayırdı. O, ilk növbədə Rusiya ilə münasibətləri qaydaya salmaq istəyirdi. Bu məqsədlə Əhməd xan 1807-ci ildə Tiflisə gedir, oğlu Alxas bəyi amanat verərək, imperator I Aleksandra tabe olduğunu və ona sadiq qalacağını bildirir. Bundan sonra Çar hökuməti İlisuda öz qoşunlarını yerləşdirir və qalalar tikdirir. Güman ki, "Qalaça" və digər iki müdafiə tikilisi o dövrdə inşa edilmişdir.

Dağın belində vüqarla yüksələn Qalaça bütün kəndin, dərin dərələrin və gizli dağ cığırlarının üzərində hakim kəsilmişdir. Oradan ətraf ərazi-nin yaxşı müşahidə edilməsi qalanın nümunəvi keşikçi məntəqəsi olduğunu göstərir. Strateji baxımdan çox əlverişli mövqedə yerləşən qala, demək olar ki, əlçatmazdır. Onu tutmaq üçün qaladakı keşikçilərin gözləri önündə dağın yamacı ilə yuxarıya doğru qalxmaq lazımdı. Qaladan atılan atəş altında dik yoxusu qalxmaq demək olar ki, mümkün deyildi.

Diametri 9,2 m olan dairəvi bürc ikimərtəbəlidir. Qalada top və tüfəng mazğalları elə yerləşdirilmişdir ki, sərt yamaclar boyu aşağıya doğru atəş açmaqla dağın yamaclarını və ətəyini müdafiə etmək mümkün olsun.



*Qalaça (XIX əsr)*

Bürc xarici perimetri üzrə 24 hissəyə bölünməsdür; onların birində - gündoğana baxan bölümündə giriş qapısı yerləşir. Yer səthindən 1,3 m yüksəklikdə, fasad müstəvisinə perpendikulyar şəkildə yerləşən mazgallar vardır. Bürcün şaquli və içəriyə doğru maili vəziyyətdə tikilmiş divar bölmələri növbə ilə bir-birini əvəz edir. Maili bölmələrdə ikinci mərtəbənin döşəməsi səviyyəsində tüfəng atəşi üçün mazgallar yerləşdirilmişdir. Onlar bilavasitə qalanın yaxın ətrafına, yerə doğru atəş açmağa imkan verir. Mazgallar sistemi olduqca düşünülmüş tərzdə tikilmişdir. Qalaçanın tikintisində rus hərbi mühəndislərinin fortifikasiya sahəsində zəngin təcrübəsindən istifadə olunmuşdur.

Qalaçanın ikinci mərtəbəsi çox uculmuşdur. Orada divarın qalınlığı 0,7 m-dir və birinci mərtəbəyə xas bölgü üsulu yoxdur. Mazgallar sayca azdır və müşahidə üçün geniş pəncərə gözləri qoyulmuşdur. Şaquli və maili divar bölmələrinin növbə ilə yerləşməsi irimiqyaslı tikiliyə dinamik xarakter vermişdir. İşıq - kölgə effekti sayəsində divarların plastik həlli səmanın fonunda uzaqdan nəzərə çarpır.

Qalaçanın mərtəbəarası örtməsi ağac tirlər üzərində qurulmuşdur. O, güman ki, çadırvari ötrüklə tamamlanmışdır. Qalaçaya müxtəlif silahlar, top və hərbi sursat gətirmək üçün şərq tərəfdən dağın döşü ilə düz və geniş yol çəkilib.

Qalaça hərbi tikili olduğu üçün onun memarlıq dəyəri o qədər də yüksək deyil. Lakin torpağımıza rus təcavüzünün sübutu kimi tarixi əhəmiyyəti böyükür.

O dövrdə İlisuda tikilmiş ikinci rus qalası Sarıbaşa və oradan da Dağıstana gedən yola nəzarət edirdi. Qala dövrümüzə gəlib çatmamışdır, onun yalnız cüzi bir hissəsi - mərkəzi dayağı və ona söykənən yarımdairəvi şəkilli bir tağı qalmışdır. Qalanın yerləşdiyi ərazi hündür uçurumun kanarında olduğundan zaman keçdikcə torpaq tökülmüş, qala tamamilə dağılıb getmişdir. Onun son qalıqları da uçurumdan düşmək təhlükəsi altındadır. Qalanın plan quruluşu və memarlığı haqqında əlimizdə dəqiq məlumat yoxdur.

Bu qalanın yaxınlığında diametri 28 m, hündürlüyü 6 m olan silindr formalı bir qüllə qalmışdır. Bu qüllə güman ki, haqqında bəhs etdiyimiz qala ilə bağlı olmuşdur. O, ikimərtəbəlidir.

Divarlarda qalmış tir yerləri, yüksəkdə qoyulmuş pəncərə gözləri və ikiqatlı mazgallar bunu təsdiq edir. Hündür yarıqlar şəklindəki

mazğalların düzülüyü qüllənin dairəvi müdafiəyə hesablandığını göstərir. Divarların qalın (0,9 m) olması da bununla bağlıdır. Qalaçadan fərqli olaraq bu qüllənin divarları sadə tikilmişdir. O, dəmir damla örtülmüşdür.

İlisunun tarixi-memarlıq irsi olduqca zəngindir. Onun hər daşı, hər kərəcici bir tarixdir, bir abidədir. Tək-tək abidələrlə yanaşı kəndin qədim yurdsalma quruluşu daha böyük dəyərə malikdir. Kəndin yerləşdiyi təbii landşaft özü bir abidədir. İlisu həm də Şeyx Şamilin rəhbərlik etdiyi milli-azadlıq hərəkatının iştirakçısı və şahididir. Bənzərsiz memarlıq simasının pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 mart 2002-ci il tarixli 100 sayılı əmrinə əsasən İlisu kəndinin tarix-mədəniyyət qoruğu elan edilməsi təqdirəlayıqdır.

İlisu ta qədimdən abad kənd olmuşdur. Onun abadlığından bəhs edərkən yaşıllığını, bütün məhəllələrin içməli su ilə yaxşı təmin olunmasını, həyətlərin və bəzi küçələrin tava şəkilli yastı çaylaq daşları ilə döşənməsini qeyd etmək lazımdır. Kəndin içməli suya olan tələbatını ödəmək üçün ora keramik (saxsı) borularla bir neçə su kəməri çəkilmişdir. Bundan əlavə, yaxınlıqdakı dərələrdə yerdən qaynayıb çıxan çeşmələrin sularını kəndə gətirmək üçün yeraltı kəhrizlərdən istifadə olunmuşdur. Onların çəkilməsində su sütununun statik təzyiqi nəzərə alınmışdır.

Bir qayda olaraq su kəmərləri bulaqlar üstündə qurulurdu. Adı və ya çeşmə çaydaşından müxtəlif formada tikilmiş bulaqlar kəndin memarlıq mühitini zənginləşdirirdi. Kiçik memarlıq formaları olan bulaqlar yerləşdiyi ərazidə məkanın təşkilinə də xidmət edirdi. Onlar funksional təyinatına görə mühüm əhəmiyyət daşımaqla yanaşı kənd ansamblının bədii-estetik xüsusiyyətlərinin formallaşmasına təsir göstərirdi.

Bir vaxtlar İlisuda çoxlu bulaqlar vardı. Buz kimi soyuq suyu ilə məşhur olan həmin bulaqların ən yaxşı örnəkləri Həcənin bulağı, Mollasının bulağı, Bəhərin bulağı (güman ki, bulaqlar onları tikdirmiş şəxslərin adları ilə tanınıb), Ağ bulaq, Beşbulaq və s. idi.

Beşbulaq kəndin baş meydanında yerləşir. Üstündəki yazılı daşa görə o, 1863-cü ildə tikilmişdir. Bulaq meydanın bir tərəfində yüksələn dağa bitişik, kəsmə çaydaşından səliqə ilə tikilmiş divardan ibarətdir. Su divarda qoyulmuş 5 borudan axıb töküldüyündən "Beşbulaq" adlanır. Deyilənə görə, o, öz mənbəyini zirvəsi həmişə qarla örtülü dağlardan götürdüyü üçün suyu digər bulaqlara nisbətən daha soyuqdur. Bəzi illərdə onun suyu tam kəsilir, sonra yenidən gəlir. Beşbulağın bu xüsusiyyəti təbiət ha-

disəsi kimi maraqlıdır, səbəbi məlum deyil, Beşbulaq kəndin ən böyük və suyu çox olan bulağıdır.

Təəssüf ki, İlisunun məşhur bulaqlarından bir neçəsi quruyub aradan getmişdir. Son dövrlərdə kəndin girəcəyindəki Səngər adlanan yerdə eyni adlı bulaq tikilmişdir.



*Füzuli bağından bir görünüş*

Kəndin yuxarı hissəsində bağsalma mədəniyyətinin tarixi örnəyi - Füzuli bağı yerləşir. Bu bağ 1935-1940-cı illərdə salınmışdır.

İlisu kəndində bir neçə qəbiristanlıq vardır. Bu qəbiristanlıqlarda qədimliyi və yüksək bədii dəyəri ilə seçilən qəbirüstü abidələr - yazılı məzar daşları mövcuddur. Bu epiqrafik abidələr, əsasən, ərəbcə nəsx və süls xətləri ilə yerinə yetirilmişdir. Onlar yüksək zövqlü mahir xəttatlar tərəfindən yazılmışdır. Hər bir yazılı məzar daşı nadir kalliqrafiya və daş üzərində oyma sənəti əsəridir.

Kəndin Tovlatala adlanan məhəlləsindəki qəbiristanlıq nisbətən böyük bir sahədə yerləşir. Oradakı qəbirlərin təqribən 2 m hündürlüyündə (1,85 x 0,74 m; 1,75 x 0,86 m) olan başdaşları xüsusi formada inşa edilmiş qəbirüstü tikiliyə daxil edilmişdir. Yağış və qar sularından qorumaq üçün




*Tavlatala məhəlləsində İlisu sultanlarının qəbirləri*

yazılı başdaşlar dərin taxça-larda yerləşdirilmişdir.

Yerli əhali bu qəbirlərə ehtiram göstərir, onları ziyarətgah kimi yad edir. Orada azadlıq uğrunda ruslarla müharibədə şəhid olmuş sultanlar və bəylər uyuyur. Abidə - məzarlar M.Nemətova tərəfindən araşdırılmışdır. O, burada İlisu sultanlarından Əli Sultan, Xəlil Sultan, Əhməd xan Sultan, Əbdülsəməd bəy, Məhəmməd bəy və başqalarının dəfn olunduğunu müəyyən etmişdir. Kitabələrdən məlum olduğu kimi, dəfn tarixləri, əsasən XVIII əsrə aiddir.

İlisu hakimləri lazım gəldikdə yerli əhalini müqəddəs müharibəyə - cihada çağırmış və döyük əməliyyatlarının başında durmuşlar. Onlar müharibədə şəhid olduqlarına görə əhalinin nəzərində müqəddəslik dərəcəsinə yüksəlmişlər. "Şəhid sultanlar ziyarətgahı" adı da buradan yaranmışdır.

Sultanların məzar daşları ustad - xəttat, oyماçı - rəssam Əli tərəfindən yazılmışdır. Onun ən yaxşı əsəri Qaxbaş qəbiristanlığında dəfn olunmuş Həsən xanın başdaşıdır. Çox güman ki, İlisuda xəttat Əlinin məktəbi olmuşdur.



*Ilysu kəndinin planı*

## İLİSUDA İSLAMŞÜNASLIQ

İlisuda islamın təşəkkül tarixi özünün spesifikliyi ilə seçilir. İlisu əhli müsəlmanlığı qəbul etdikdən sonra burada, onun mahiyyətini açıb göstərən, tədqiq edən şeyxlər, alim və üləmalar yetişmiş, onlar nəinki bu kənddə, həm də qonşu Dağıstanda islami şərh edərək, onun inkişafına müsbət təsir göstərmişlər.

Bu ərazilərdə əhali İslam dinini IX əsrə qəbul etmiş olsa da İlisuda islami biliklərin təşəkkül tapması XV əsrə təsadüf edir. İlk məscid və mədrəsələrdən, İslam dini təhsil ocaqlarından əvvəl dini prinsipləri, ərəb dilini və Qurani-Kərimi evlərdə öyrədən təhsil qurumları olmuşdur. Burada on yaşına qədər olan oğlan uşaqları təhsil almış. Sonradan Azərbaycanda ilk dəfə İlisuda qızlara dini təhsil verən Qəmər adlı bir qadın (Kor Qəmər adı ilə tanınır) öz evində məktəb açmışdır. Türkiyədə dini təhsil alıb İlisuya qayıdan Molla Əhməd Hacıməhəmməd oğlu Hacızadə, Molla Yusif, Molla Nazim XIX əsrin axırlarında həm dini, həm də dün-yəvi fənlər tədris edən məktəblərin baniləri olmuşlar. Xalıqverdilər məhəlləsində Hacı Mamay Əfəndinin evində Qazax mahalının, habelə Dağıstanın qonşu rayonlarının din xadimlərinin yığıncaqları olurdu. Onlar burada dini diskusiyalar keçirir, yeni elmi və dini əsərlərin əlyazmalarını oxuyub müzakirə edir, zikr məclisləri keçirirdilər. İlisuda dini şura mövcud idi. Bu şuranın zəmanəti və İlisu bəylərinin maddi yardımını ilə istedadlı gənclər seçilib dini təhsil almaq üçün Türkiyəyə, Misirə, Səudiyyə Ərəbistanına göndərilirdi. Sovet repressiyasından, güllələnmədən salamat çıxan Molla Mahmud, Saleh Əfəndi bu məktəblərin məzunları idilər. Sovet rejimi dövrü Molla Mahmud avtomobil sürücüsü, Saleh Əfəndi bənna işləmək məcburiyyətində qalsalar da islami dövlətdən gizli şəkildə gənclərə öyrədirildilər. Molla Mahmudun Quranı mükəmməl bilməsi və onu qüsursuz avazla oxumasına Türkiyənin, İranın və Ərəbistanın məşhur ruhani alımləri heyran qalırdılar.

XX əsrin əvvəllərində İlisunun əzəmətli cümə məscidindən başqa 15 məhəllə məscidi fəaliyyət göstərirdi. İlisuda nəqşbəndilik, sufilik və mürridizm mövcud idi. Bu təriqətlərlə bağlı əlyazmalar dəyərli tədqiqat əsərləri kimi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun fondunda saxlanılır.

Nəqşbəndliyin prinsiplərinə uyğun olaraq İlisuda Dağıstanın məşhur nəqşbənd alimi, Qafqaz canişininin lərzəyə salan, allahsızlara və imansızlara qarşı, ilk növbədə isə Azərbaycanın şimal-şərqində Rus çarizminin müstəmləkəçilik siyasətinə qarşı qiyamlar qaldıran Şeyx Şamilin mübarizəsinin ideya rəhbəri nəqşibəndilik təriqətinin banilərindən biri olan Molla Məhəmməd Yaraqlı bir müddət İlisuda olmuşdu. Onun çoxlu tərəfdarları arasında kurdəmirli Hacı İsmayıł Şirvani, Gimrili I İmam Qazı Molla Məhəmməd, avar Şeyx Şaban, ilisulu Molla Yusif, qumuxlu Molla Cəmaləddin və b. var idi. Onların müridləri əllərindəki əsaları havada yel-ləyərək əhali arasında ruslar əleyhinə şüarlar səsləndirib, onları torpaqlarımızdan qovub çıxarmağı təbliğ edirdilər. Müridizm və nəqşbəndi din xadimləri çarizmin işgalçılıq siyasətinə qarşı əhalini mübarizəyə qaldırırdılar. 1825-ci ildə Yermolov din xadimləri hərəkatının qarşısını almaq üçün Qazıqumux xanı Aslan xan vasitəsilə Molla Məhəmməd Yaraqlını yanına gətirtmək üçün həbs etməyi Aslan xana tapşırılmışdı. Molla Məhəmməd Yaraqlı fürsət tapıb Təbəristanın ucqarlarına çəkilmişdi. Sonralar öz mərkəzlərini Şəkiyə köçürərək, burada Baqqal bağlarında - Baş Layışqda Şeyx İsmayıł Siracəddin Kürdəmirlinin başçılığı ilə Car-Balakən mahalında sünni və şielər birləşmiş şəkildə çarizmə qarşı mübarizə aparmışdılar. Nəticədə bir çox Azərbaycan xanları, ilk növbədə İlisu sultanı Danyal Bəy Şamilin tərəfinə keçmişdi. İlisunun yüzlərlə igid süvari dəstələri Şeyx Şamil hərəkatının ən cəsur döyüşçüləri kimi şücaət göstərirdi. İlisu həm din xadimlərinin, həm də çarizmə qarşı mübarizə aparan qoşun birləşmələrinin hərbi və dini qərargahına çevrilmişdi. Bu işdə İlisu qadınları da kişilərdən geri qalmırdılar. Onlar ruslar tərəfindən əsir alınmış ərlərinin, qardaşlarının azad edilməsi üçün Hamamçay dərəsindən sapandla rusların başına daş yağıdırırdılar.

Akademianın müxbir üzvü Məşədi xanım Nemətovanın İlisuda apardığı araşdırmalarında buradakı qəbristanlıqlarda kəndin görkəmli din xadimləri ilə yanaşı İlisuda qalmış 1873-cü ildə dünyasını dəyişmiş qazi Qazan bəyin, Dağıstandan gəlmiş ruhanilərin, İlisunun qazı, mürid, sufi-lərinin (Sufilik təriqətinin mürşüdləri), nəqşibəndi alimləri olan Əbu-Bəkrin, Həsən bəyin, Xanbaba bəyin, Bürhan ağanın, 1792-ci ildə İlisu cümə məscidini inşa etdirən Polad Ağa bəy Molla Kərim Ağanın, Xəlil oğlu Aydəmir bəyin, Şeyx Məhəmməd Tahirin və onlarca başqa din xadimlərinin, qəbir abidələrindəki kitabələri tədqiq etmiş, çox dəyərli izahlar vermişdir.

Ulu məscid ərazisindəki, Xalıqverdilər və Tovlatala qəbristanlıqlarının-dakı məzar abidələri İlisunun islam dininin özünəməxsus mərkəzlərindən biri olduğundan xəbər verir.

Hər məhellənin öz məscidi olub: Səngər məhlə məscidi; Dabağ məhlə məscidi; Bucaq məhlə məscidi; Ulu məscid; Bəytabun məscidi (Quzay məhlə); Bəhərin məscidi; Tovlatala məscidi; Qaradolaq məscidi.

Sovet dövründə Ulu məscid də daxil olmaqla bütün məscidlər anbarlara çevrilmişdi. Müharibədən əvvəl Bəytabun məscidini rayon kommunal təsərrüfatı şöbəsinin Ərtün adlı erməni mühəndisi sökdürüb, yerində klub inşa etmək istəmiş, lakin müharibə başlandığından tikinti dayandırılmışdır.



"*Ulu məscid*" – rəssam N.Özimov

*Şükürlər olsun ki, bu gün artıq 20 ildir müstəqilliyə qovuşmuş, dini abidələrimiz, məscidlərimiz dindarların ixtiyarına verilərək, bərpa edilmiş və xalq burada rahaqlıqla ibadətlə məşğul olur.*

## İLİSU MƏKTƏBİ

*İlisu məktəbi Azərbaycanın ən qədim təhsil ocaqlarından biridir. 1899-cu ilin payızında İlisuda fəaliyyət göstərən 4 ibtidai dünyəvi və dini məktəbin birləşməsi nəticəsində dünyəvi və dini təhsil verən bir məktəb təşkil olunmuş, bu təhsil ocağı tarixə İlisu məktəbi adı ilə düşmüşdür. Bir əsr dən çox tarixə malik bu məşhur elm ocağı bir çox görkəmli alim, dövlət xadimi, təsərrüfat rəhbərlərinin ilk təhsil aldığı məktəbdür.*

Bu bölmədə İlisu məktəbi ilə bağlı qısa məlumatla bərabər kəndin yetirməsi, İlisu Sultanlarının nəslindən olan görkəmli ziyalı Harun bəy Sultanovun özü və Azərbaycan dilində yazdığı ilk dərslik olan “Vətən yol” kitabı ilə bağlı Azərbaycan Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru Camal Əhmədovun məqaləsi və Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider mərhüm Heydər Əliyevin 1999-cu ildə İlisu məktəbinə ünvanladığı məktubun mətni verilir.



"Müasir məktəbin vacib problemlərindən biri də dərsliklərlə bağlıdır. Elmlərin əsasını əhatə edən və yeni pedaqoji-metodik prinsiplər üzrə tərtib olunan məktəb dərsliklərinə indi böyük ehtiyac var. Bu işdə, heç şübhəsiz, inqilabdan əvvəl və sonra yaradılmış məktəb dərsliklərini əməlli-başlı araşdırmaq, onların tərtibi prinsiplərini üzə çıxarmaq, yaxşı və faydalı nə olubsa, onlara əsaslanmaq çox vacibdir. Təəssüf ki, bu sahədə az iş görülmüş, dərsliklərimizin tərtibi prinsiplərinin tarixi, görkəmli mərəfət xadimlərimizin bu sahədəki axtarışları indiyə qədər xüsusi tədqiqat obyekti olmamışdır. Bunlardan biri də Harun bəy və onun "Vətən yolu" dərsliyidir.

Harun bəy Azərbaycanın səfali bir guşəsində dünyaya gəlmişdir. Qax rayonunun məşhur İlisu kəndi Azərbaycan elminə, mədəniyyətinə çox görkəmli şəxsiyyətlər vermişdir. Həyat və yaradıcılığı indiyə qədər tam öyrənilməmiş Harun bəy də bu kənddə doğulmuşdur. Onun çoxsahəli yaradıcılığının mühüm bir sahəsini məktəb dərslikləri tərtib etmək təşkil edir. Bu cəhətdən "Vətən yolu" dərsliyi səciyyəvidir. Azərbaycan maarifinin ağır və böhranlı illərində belə bir dərslik yaratmaq və nəşr etdirmək xalqa xidmət yolunda ən faydalı addımlardan biri sayılmalıdır. "Harun bəy İlisulu" imzası ilə 1907-ci ildə Tiflisdə "Qeyrət" mətbəəsində çap olunmuş bu dərsliyin məzmunu, qayəsi və onun müəllifinin açıqfikirli bir ziyanı olması ilk baxışdan diqqəti cəlb edir.

"Vətən yolu" dərsliyi "Bir-iki kəlmə" başlıqlı kiçik müqəddimə ilə açılır. Bu müqəddimədə dərslik müəllifi qarşısına qoyduğu nəcib məqsədləri haqqında müəllim və şagirdlərə məlumat verir. Buradan biz İlisunun nəcib, təşəbbüskar adamlarından biri ilə tanış oluruq. O, molla Yusif Ramazan oğludur. Harun bəy bu açıqfikirli insandan ağızdolusu, hörmət və ehtiramla bəhs edir, onun hümmət göstərib öz hesabına kənd məktəbi üçün bina tikdirməsini təqdir edir, bu cür təşəbbüsleri alqışlayır, xalqa xidmətin ən yaxşı əlamətlərindən biri hesab edir. Açığını deyək ki, inqilabdan əvvəl kəndlərə maarif toxumu səpən bu cür xeyirxah adamları üzə çıxarmaq, onların xidmətlərini layiqincə qiymətləndirmək işində də hələlik az iş görülmüşdür. Harun bəy yazar ki, Yusif Ramazan oğlu kimi maarifpərvər adamlara xalqın böyük ehtiyacı vardır. Bu cür adamlar təşəbbüs etməsə idilər "Vətən yolu" kimi dərsliklər də yaranmadı. Harun bəy İlisulu göstərir ki, "İlisu kəndində Yusif Ramazan oğlunun xeyirxahlığı ilə tikilmiş məktəbdə dərs oxumağa bizim uşaqların dilində yazılmış bu kitab çox gərəkli oldu. Və həmin həzrətin (Yusif Ramazan oğlunun - C.Ə.) köməyi ilə bəndə də bu kitabçanı çıxartdı, "Vətən yolu" işiq üzü gördü".

Müqəddimədə kitabı qüsurlarından da bəhs olunur. Müəllif yazır: "Vətənimizin yazılısı hələ doğru yol tutmadığı üçün kitab da bəzi eyblərdən azad deyil". Müəllif təlimdə və tərbiyədə, eləcə də məktəb dərsliklərində özünü göstərən nöqsanları bir pedaqoq, metodist kimi aradan qaldırmağın səmərəli yollarından da bəhs edir. O, göstərir ki, nöqsanları aradan qaldırmak üçün əvvəlcə onu törədən səbəbləri müəyyənləşdirmək lazımdır. Belə olduqda nöqsanlara qarşı mübarizə asan olar.

Harun bəyin metodik qənaətlərindən biri də bu olmuşdur ki, məktəb dərsliyi əsas dəyərini və qiymətini pedaqoji təcrübədə alır. Təcrübə onun məzmununu, tərtibi prinsiplərini sinaqdan keçirir. Məktəb dərslikləri gəncliyi gələcəyə, xoş günlərə istiqamətləndirməlidir. Humanist, vətənpərvər bir maarif xadimi olan Harun bəy bu fikirlərini belə yekunlaşdırır: "Vətən yolu" işıq üzü gördü. Dünyanın işığı onun üstünə düşdü. Bu işıqdan onun hər bir açılmış eybləri üstündən götürülüb. "Vətən yolu"nun daha doğru yola düşməsinə biz gələcəkdə daha artıq səy edəcəyimizə əmin varıq".

"Vətən yolu" dərsliyinin özünəməxsus metodik məzmunu, tərtibi prinsipləri var. Dərslik doxsan iki dərs nümunəsindən ibarətdir. Hər dərsdə əlifba təlimi və onunla əlaqədar mətnlər verilmişdir. Mətnlər öz məzmunu, təlim-tərbiyəvi rolü baxımından dərslik müəllifinin pedaqoji və metodik bacarığını aşkara çıxarır. Dərsliyin 33-cü səhifəsində 84-cü dərsin məzmunu verilir. Bu dərsin təlim materiallarını, başlıca olaraq, atalar sözü təşkil edir: 1) Qazax, gözdən uzax; 2) Ac toyuq yuxusunda dari görər; 3) İnsanın canı dilinin ucundadır və s.

Yaxud dərslikdə humoristik məzmunlu mətnlərə, şagirdləri müstəqil düşünməyə və səmərəli nəticə çıxarmağa imkan verən yazırlara, xüsusilə, dialoqlu parçalara geniş yer verilir. Kar nənə ilə uşağın söhbətləri, mollanın acgözlüyünü və s. göstərən mətnlər maraqla oxunur. Dərslik müəllifi təlim və tərbiyəni korlayan tufeyli həyat şəraitini kəskin tənqid edir və pisləyir. Budur, harin böyükən bir uşağın hərəkəti. O, zəhmətə, əməyə xor baxır və hər şeyi hazır görmək istəyir. "Xəzinə" adlı mətndə isə uşaqlarda zəhmətlə qazanılan pulun qədrini bilmək təbliğ olunur.

Dərsliyin "Bəzi hadisələr" adlı hissəsi də yaxşı düşünülmüş sistemlə, pedaqoji və metodik ardıcılıqla tərtib olunmuş elmi məzmunlu məlumatlardan ibarətdir. Burada elmin əhəmiyyəti haqqında verilən hikmətlər diqqəti cəlb edir: 1) Elmin əvvəli acidır, axırı bal kimi şirin; 2) Elm axtarmalıdır: beşikdən başlayıb, qəbrə qədər; 3) Elm qiyməti olmayan bir cəvahiratdır; 4) Hər kişinin qədri və qiyməti onun elmi və biliyi qədərincədir; 5) Uşaqlıqda öyrənilən elm daşa yazılın naxış kimidir və s.

*İlusu məktəbində dərs demiş və buradan pöhrələnmiş görkəmli müəllimlərin sayı onlardadır. Bu elm ocağında dərs deyən – bu ali sənətin sahibləri İlusudan ölkəmiz üçün 18 görkəmli dövlət xadimi, 120-dən çox - elm adımı, akademik, elmlər doktorları və namızədləri, neçə-neçə tanınmış din xadimi, 50-dən artıq respublika və rayon miqyaslı məmər və rəhbər kadr, 40-dan çox tanınmış mütəxəssis, ziyalı və yaradıcı şəxslər, nə qədər görkəmli zabitlər, Böyük Vətən müharibəsi və Qarabağ vəteranları, 6 idmançı dünya çempionu, onlarla iş adımı xeyriyyəçilər yetişdirib. Bu məktəbin onlarla məzunu Böyük vətən müharibəsində və Qarabağ döyüşlərində vətən yolunda rəşadətlə döyüşərək şəhidlik zirvəsinə yüksəlmişlər. Bu məktəbi bitirən ali təhsilli mütəxəssislərin sayı 1200-dən çoxdur. Sadaladığımız bizə məlum olanlardır. Neçəsi haqqında məlumatımız yoxdur. Bu gün İlusu məktəbinin yetirmələri dünyanın dörd tərəfində fəaliyyət göstərməklə ölkəmizin şöhrətini göylərə ucaldırlar.*

*Heç də təsadüfi deyil ki, 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Ümummülli Lider mərhum Heydər Əliyev cənabları İlusu məktəbinə 110 illik yubileyi və qazandığı nəaliyyətlərlə bağlı təbrik məktubu ünvanlamışdı.*



*Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev  
İlusu məktəbinə 110 illiyi ilə əlaqədar ünvanladığı təbrikdə  
çox gözəl sözlər söyləmişdi:*

## İLİSU KƏND ORTA MƏKTƏBİNƏ

HÖRMƏTLİ MÜƏLLİMLƏR!  
ƏZİZ ŞAGİRLƏR!

*Azərbaycanın milli təhsil sisteminin inkişafında xüsusisi yeri və rolü olan İlisu kənd orta məktəbinin 110 illik yubileyi münasibətilə Sizi, habelə məktəbinizin məzunlarını və ölkəmizin bütün təhsil işçilərini təbrik edirəm. Dünyəvi təhsil, keçən əsrin 2-ci yarısında müsəlman Şərqi ölkələri arasında ilk dəfə məhz Azərbaycanda reallaşmağa başlamışdır.*

*Azərbaycanın geosiyası vəziyyəti və burada cərəyan edən ictimai-siyasi proseslər maarifçilik hərəkatının inkişafına güclü təkan vermiş, iqtisadi və mədəni tərəqqi üçün daha əlverişli şərait yaratmışdır. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində baş verən köklü forma və məzmun dəyişikliklərilə yanaşı, dünyəvi məktəb də Azərbaycan gerçəkliyinin mühüm amillərinə çevrilmişdir.*

*Bu gün yaradılmasının 110-cu il dönümünü təntənə ilə qeyd etdiyimiz məktəbiniz, də həmin dövrdə Azərbaycan maarifçiliyinin böyük səylərinin, fə-dakarlığının və vətənpərvərliyinin canlı mücəssəməsidir. Azərbaycanın ən gözəl guşələrindən biri olan İlisu kəndində yaradılmış bu məktəb öz sələflərinin layiqli davamçıları olan neçə-neçə maarifpərvər nəslin zəhməti sayəsində uzun illərdir ki, ölkəmizin ən qabaqcıl təhsil ocaqlarından biri hesab olunur. Respublikamızın bu qocaman təhsil mərkəzinin məzunları arasında 100-dən çox elmlər doktoru və elmlər namizədi, 1000-ə yaxın ali təhsilli mütəxəssis vardır.*

*Bu gün müstəqil Azərbaycan Respublikasının təhsil sistemində geniş islahatlar programı həyata keçirilir. Əminəm ki, öz uzunmüddətli fəaliyyətilə ölkəmizin təhsil salnaməsinə unudulmaz səhifələr yazmış İlisu məktəbi islahatların uğurla həyata keçirilməsi işinə öz töhfəsini verəcək. Azərbaycanumuzun gələcək inkişafi naminə savadlı, bilikli, vətənpərvər gənclər yetişdirilməsi və zifəsinin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək.*

*Bu əlamətdar gündə sizə - İlisu kənd orta məktəbinin müəllim və şagirdlərinə nəcib fəaliyyətinizdə uğurlar, həyatda xoşbəxtlik və səadət arzulayıram.*

**HEYDƏR ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti,  
Bakı şəhəri

22 oktyabr 1999-cu il.



*May 1960-ci il İlisu orta məktəbinin IX-X sinif şagirdləri Nefit-Kimya İnstitutunun rektoru - bu kəndin yetirməsi Saleh Balay oğlu Qocayevin otağında.*



*1950-ci il İlisu məktəbinin müəllimlərindən bir qrup.  
Soldan 3-cü bu təhsil ocağının tarixində yaxşı ad-sən qazanmış  
direktoru Rəmzi Salmanov*



### *"Üfəqdə parıltı" hərbi idman oyunlarında qalib gələn İlisu məktəbliləri*

Bu gün İlisu məktəbi respublikanın ən qabaqcıl təhsil ocaqlarından biridir. Bu məktəbin bir çox məzunları və onların başqa məktəblərdə təhsil almış övladları dünyanın müxtəlif ölkələrində yaşayıb çalışmaqla İlisunun, bu bölgənin və bütövlükdə Azərbaycanın şöhrətini göylərə qaldırırlar.

İlisu məktəbi respublikanın ictimai həyatında fəal iştirak etmiş, məktəblilər olimpiadalarda, idman yarışlarında yüksək nailiyyətlər qazanmışlar. Respublikada keçirilən hərbi idman oyunlarında fəal iştirak etməklə uzun illər "Üfəqdə parıltı" hərbi idman oyunlarında birinci yerdə olmuşlar.



**Qax-İlisu Turizm Kompleksi  
PREZİDENT İLHAM ƏLİYEV  
Füsunkar Turizm Diyarı İlisuda**



İlisunun sel daşqınları və aşınmalardan qorunması üçün İşçi Layihə yenidən nəşrin ən dəyərli mövzularındanandır.

16 noyabr 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sarıbaş yolunda Hamamçay üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak etdiyi bu körpü "İşçi Layihə"nin tərkib hissələrindən biridir.

Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə İlisu kəndinin daşqınlardan və aşınmalardan mühafizəsinə dair "İşçi Layihə" barədə məlumat verdiyi layihəyə Kürmükçay və Hamamçay çaylarının sol sahillərində yerləşən İlisu kəndinin sel sularından mühafizəsi -xüsusilə, çayların yataqlarının sol yamaclarında baş verən təhlükələrin, geoloji çökmə-aşınma proseslərinin qarşısının alınması daxildir. Layihəyə əsasən Kürmükçay və Hamamçay çayları boyu tikintisi nəzərdə tutulan 3470 metr uzunluğunda dəmir-beton örtüklü istinad divarlarının 1335 metrlik hissəsində işlər başa çatdırılmış, İlisu kəndi ərazisində 410 metrlik drenaj şəbəkədə isə işlərin bir hissəsi görülmüşdür.



***Prezident İlham Əliyev yeni tikilən körpünün açılış lentini kəsərkən***

XVII-XVIII əsrlərə aid Qalaməhəllə kompleksinin ətəyindəki bu körpünün tikintisinə 2009-cu ilin avqust ayında başlanılmışdır. Milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə, İlisunun Tov-latala obasına avtomobilərin və piyadaların rahat, maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü habelə möhkəmliyi ilə də diqqəti cəlb edir. Körpünün metal aşırım qurğusu tağvari quruluşda, hərəkət hissəsi isə kəsilən tir sistemli olmaqla uzununa metal tirlərlə birləşdirilmişdir.

Qurğunun hər iki tərəfində piyada keçidi inşa olunmuşdur. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün yanaşma yolları ilə birlikdə uzunluğu 110 metr, körpü hissəsinin uzunluğu 56 metr, eni 6,8 metrdir. Burada yamacların gücləndirilməsi məqsədilə 110 metr uzunluğunda istinad divarları inşa olunmuş, körpünün yanaşma yollarında təhlükəsizliyi təmin etmək məqsədilə metal borulardan hasar çəkilməşdir. Hərəkətin təhlükəsizliyinə hərtərəfli imkan yaradan bu möhtəşəm qurğu eyni zamanda orijinal dizaynı ilə seçilən memarlıq nümunələrindəndir.

Layihələr üzrə görülən işlər yalnız yerli şirkətlər və qurumlar tərəfin-dən icra olunmuşdur. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə

təcrübəli yerli mütəxəssislər tərəfindən hazırlanmış layihələr "Azərkör-pü" SC tərəfindən həyata keçirilmişdir. Bu layihə rayonun yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi və xüsusilə də regionların sosial-iqtisadi inkişafına dair dövlət planının bir göstəricisidir.



#### *Yeni tikilən körpünün ayrı bir görünüşü*

Prezident İlham Əliyev körpünün açılışı ilə əlaqədar qırmızı lenti kəsdikdən sonra yerli əhalini bu münasibətlə təbrik etmişdir.

Uzun illər idi ki, bu qədim ulu kəndin üstünü tez-tez alan yağış dolu buludlar kəndə qənim kəsilir əhalidə vahimə yaradırdı. Hər dəfə yanğan gur yağışlardan sonra Hamamçay və Kürmükçay öz məhvərindən çıxır, sel suları kəndin 5-6 km-ə qədər uzanan sol sahilini tədricən yuyub aparırdı. Bir zaman hər gün yanından keçərək şirin qoşmalarına qulaq kəsilib sazını dinlədiyimiz aşiq Kazımın barlı-bəzəkli geniş bağçası və eşiyyi də sel sularına qərq olmuşdu.

Əsrlərin yadigarı olub bu yeni körpünün qənşərində uçuqları görünən qala da həmin fəlakətin qurbanlarından biridir. Daha dəhşətlisi isə kəndin Bucaqməhlə və Səngərməhlə adlanan obalarının söykəndiyi dağ ya-

maclarının qar və yağış sularının çöküntülərin yaratdığı uçqunlar elə bir həddə çatmışdı ki, bunun qarşısı vaxtında alınmasayı həmin obalar 30-40 metr dərinlikdəki Kürmükçay-Hamamçay yarğanına birləşərək tama-milə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. Bu da respublikanın ən füsunkar turizm mərkəzlərindən birinə çəvrilməkdə olan İlisu kəndini bütünlükdə fəlakət qarşısında qoyurdu.

Yuxarıda adı çəkilən İşçi Layihənin icrası yaranacaq bütün bu fəlakətlərin qarşısını almaqla İlisu sağlamlıq turizm kompleksinin mühafizəsi və inkişafi üçün yeni bir mərhələnin başlanmasından xəbər verir. Bu böyük və tarixi hadisənin əsasında dayanan bir vacib məqamı, - layihənin həyata keçirilməsində həllədici amil dövlətin qayğısı olmuşdur. İlisunun qədim Ulu körpüsünə yeni bir memarlıq abidəsi - Hamamçay körpüsü də əlavə olundu. Onun da Ulu körpü kimi əsrlər boyu sel sularının qarşısında dayanacağına şübhə yoxdur.

Bu körpünün və onun davamı kimi İlisu-Sarıbaş avtomobil yolunun tikintisi həm də böyük strateji əhəmiyyətə malikdir. İkinci Dünya Müharibəsi dövründə Bakı-Maxaçkala yolunun təhlükəli vəziyyət aldığı dövrdə Rusiyaya ən yaxın və təhlükəsiz yol Sarıbaş kəndi üzərindəki dağ keçidi idi. O zaman bu yolla at, eşşək və qatırla daşınmış hərbi sursat və ərzağın, döyüşən ordunun maddi texniki təminatında çox böyük rolü olmuşdu. İndi Sarıbaşa qədər avtomobil yolunun və yeni körpünün salınması Rusiya ilə əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəkdir.

Sonda bu hadisəni bir el bayatısı ilə tamamlamaq yəgin ki, yerinə düşər:

*Bu qala, bizim qala,  
Həmişə bizim qala,  
Tikmədim özüm qalam,  
Tikdim ki, izim qala.*

Belə körpülərin və yolların salınmasının dəyəri hec də böyük və əzəmətli müdafiə qalalarının dəyərindən az deyil. Bu gün dövlət və əhali üçün belə əhəmiyyətli işlər görənlərin adları da heç şübhəsiz, İlisu tarixinin səhifələrində silinməz izlərini saxlamaqla xalqın yaddaşında əbədi qalacaqdır.

"İlisu" kitabının ensiklopedik toplu xarakterli bu yeni nəşrində onun təkmilləşdirilməsi, əvvəlki çapında olan bəzi irad və təkliflərlə yanaşı həm də son illər Qax-İlisu turizm kompleksinin formalaşması, İlisu kəndinin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə əlaqədardır. Qaxda olarkən Azərbaycan respublikasının prezidenti İlham Əliyev demişdir: "Qax özünün füsunkar gözəlliklərilə dünyanın heç bir yerində rast gəlmək mümkün olmayan prioritet diqqəti cəlb etməyə bilməz."

Beynəlxalq turizmin diqqəti respublikamıza yönəldiyi bir məqamda bu bölgənin və xüsusilə böyük əhəmiyyət kəsb edən və bu "füsunkar gözəllik ərazisinin" brilyant qaşı olan İlisunun dünyaya tanıtdırılması üçün hərtərəfli işlər görülməlidir. Bu kitabın yeni nəşrini də bu istiqamətdə atılan mühüm addımlardan biri hesab etmək olar.



*"Ulu dağ"-istirahət mərkəzində turistlərin sevimli məkanı*

Son zamanlar Qax rayonunda və eləcə də İlisuda həyata keçirilən quruculuq tədbirləri beynəlxalq turizmin bütün tələblərini ödəyəcək bir səviyyədə dəyərləndirməyə layiqdir. İlisunun təbii gözəllikləri fonunda burada tikilib istifadəyə verilən "Uludağ" sanatoriya-müalicə kompleksi, kəndin 5-6 km-ində yerləşib möcüzəyə bənzəyən və "İlisu hamamı" adı ilə



*Tarixi keçmişimizi əks etdirən "Səngərqala" turizm mərkəzi*

əsrlər boyu bəlkə də yüz minlərlə xəstəyə şəfa verən müalicə suyunun buraya nəql edilməsi, "İlisu", "Almabağı", "Yaşıl Park", "Səngərqala" istirahət mərkəzlərində fərdi, ailəvi və kollektiv istirahətə gələnlər üçün hər cür şərait yaradılmışdır. Qax-İlisu yolu üstündə istifadəyə verilən və dünyanın ən məşhur 5 ulduzlu mehmanxanaları səviyyəsində dəyərləndirilə biləcək mehmanxana kompleksi, öz milli-tarixi-etnoqrafik görkəmi ilə böyük şöhrətə layiq "İçəribazar", milli kulinariyasının zəngin və yüksək keyfiyyətli nümunələrilə şöhrət tapan "Laçinqaya", "Tovlatala" və onlarca başqa iaşə obyektləri beynəlxalq turizmin tələblərinə cavab verir.

Təkrarsız müalicə suyu ilə şöhrət tapıb sovetlər dönməmindən fəaliyyət göstərən "Şəfa" sanatoriyası da bu kompleksin mühüm tərkib obyektlərindən biridir. Bütün bunlarla yanaşı son illərin ən əzəmətli tədbiri kimi "Hamamçay" körpüsünün və onun tikinti kompleksi, İlisuya uzun illər ərzində qənim kəsilib onu tədricən uçulub məhv olmağa doğru aparan Ağçay və Kürmük çayın yaratdığı sel uçqunlarının, ildən-ilə artmaqdə olan aşınmaların qarşısını alan qoruyucu bəndlərin və digər tədbirlərin həyata keçirilməsi, zəngin tarixə malik bu kəndin yeni bir inkişaf mərhələsinin başlanğıcından xəbər verir. İndi Qax-İlisu turizm kompleksini beynəlxalq turizm mərkəzlərindən birinə çevirmək üçün real imkanlar yaranmışdır.

İlisuda uzun illər Ev turizmi mövcud olmuş və son dövrlər bu, xüsusilə böyük intişar tapmışdır. Bu, daha çox respublikanın aran zonası-Yev-

lax, Bərdə, Ağcabədi, Beyləqan, İmişli kimi rayonlarından gələnlərin yay-istirahətilə əlaqədardır. Vaxtilə bu rayonların əsas yay istirahət yerləri Kəlbəcərin Dəlidəğ yaylaqları idi. Mənfur erməni qoşularımızın bu əraziləri işgalından sonra həmin rayonların əhalisi üçün İlisu böyük bir tapıntı oldu.

Ev turizminin özü də beynəlxalq turizmin çox diqqətəçəkən komponentlərindən biri hesab olunur. Bu turizm növü İlisuda bir çox ailələr üçün əsas qazanc yeri kimi maddi təminat mənbəyinə çevrilməklə, ictimai təsərrüfatların ləğvindən sonra yaranan boşluğu doldurmağa xidmət edən vəsitədir. Dünya turizm təcrübəsində də belə nümunələr az deyil: Şimali Qafqazda və Qara dəniz sahillərində yerləşən əksər istirahət və müalicə mərkəzlərində ev turizmi on illər boyu mövcud olmaqla yerli əhalinin əsas dolanacaq mənbələrindən birini təşkil edir. Beynəlxalq turizmdə böyük şöhrət qazanmış Bolqaristanın Qara dəniz sahillərində yerləşən məşhur "Qızıl qumlar"-Varna şəhərinə məxsus kurort-sanatoriya kompleksinə olan tələbatı ödəmək üçün dövlətin maliyyə dəstəyi ilə burada minlərlə ailə



*İlisuda ev turizmi on illər boyu mövcud olmuşdur.*

üçün turizmin tələblərinə cavab verən abad fərdi evlər tikilməsi, turist axınının dəfələrlə artmasına səbəb olmuşdur. Əgər İlisu kəndinin sakinlərinə belə yardım göstərilərsə həm qədim yerli memarlıq nümunəsi olan evlərin abadlaşdırılması, həm də yeni mənzil tikintisi yolu ilə əhalinin yaşayış sahəsini genişləndirmək və turist axınıni dəfələrlə artırmaq olar.

İlisunun sosial inkişafındakı bəzi boşluqlar, - xüsusilə təbii qazla təminatı, habelə dövlət tərəfindən mənzil tikintisi və mövcud mənzillərin abadlaşdırılmasına dəstək veriləcəyi halda bu yerlərə təkcə respublikamızdan deyil, xarici ölkələrdən də turist axınıni geniş vüsət almış olar. Nəticədə əhalinin maddi rifah halı yüksəlməklə buradakı ticarət dövriyyəsindən yerli büdcəyə ödəmələrin məbləği də artmış olar. Bu ərazilər özünün zəngin tarixi keçmişiyələ də beynəlxalq turizm üçün çox maraqlıdır.

Azərbaycan milli Elmlər Akademiyasının apardığı ilkin arxeoloji tədqiqatlar Qafqaz Albaniyasının bir çox şəhərlərinin qalıqlarını aşkara çıxarmışdır.



*Saqqızlıq nekropolunda e.ə. I minilliyyə aid məişət əşyaları*

Arxeoloji qazıntılar və etnoqrafik tədqiqatlar nəticəsində tapılmış maddi - mədəniyyət nümunələri habelə tarixi abidələr beynəlxalq turizm üçün çox önemlidir.



*Qafqaz Albaniyasına aid otuz abidənin ən möhtəşəmi olan Kürmük kilsə.*



*Kürmük kilsə qübbəsinin görünüşü.*

## Daha çox diqqətçəkən beş şəhər barədə qısa məlumat:

### Minbərək - Minbarak

Alazan çayı vadisində Qafqaz Albaniyasının türk tayfa birləşmələrinin karvan yolları qovşağında orta əsrlərin ilk dövrünə təsadüf edir. Aparılan qazıntı işləri sayəsində Yalovlu təpə, Kür-Araz mədəniyyətinin qalıqları olan qablar, əmək və möişət qabları tapılmışdır.

### Ləkit şəhəri

V-VI əsr ticarət yolları üzərində Qafqaz Albaniyasına məxsus möhtəşəm bir şəhər kimi tarix səhifələrinə düşmüştür. Memarlıq sənətinin yadigarı olan məbədlər, qalalar, iri ticarət bazarlarının qalıqları, Hindistan, Çin kimi ölkələrlə ticarət əlaqələrinin olmasından xəbər verir.



*VI-VII əsrlərə aid məbəd kompleksi - monastır və iki kilsə.*



### *Ləkit şəlaləsi*

### **Qum şəhəri**

V əsrin yadigarıdır. Füsünkar təbiəti, bağlı -bağatlı torpağı, tarixi abidələri ilə zəngindir. Sonrakı əsrlərdə karvan yollarının üstündə olduğundan inkişaf edib daha da məşhurlaşmışdır. Qumun xalqımızın dahi sənətkarı Nizami Gəncəvinin vətəni olduğu da öz tarixi təsdiqini tapmışdır. Şair Parisdə saxlanılan əl yazmasında belə yazır: " Mən Qaxstanın Qum şəhərində dünyaya göz açdım. Altı yaşım olar-olmaz o zaman yaşadığım evin önündəki dağ silsiləsindən aydın səmada böyük şəhərin işıqlı binalarını gördüm. Və mənim oranı görmək arzumu Gəncə xanının mirzəsi dayım Ömər həyata keçirib məni özü ilə Gəncəyə apardı.

## **Torpaqqala**

Qax şəhərinin 25 km-də Minbərək səmtinə yaxın olan Torpaqqala Azərbaycanın qədim şəhərlərindən biridir. Bura qədim Qafqazda kürələrdə



*Əyriçayın sol sahilindən Torpaqqala yaşayış məskəninin görüntüsü*



*Torpaqqala yaşayış məskəni*



#### *Torpaqqalada antik dövrə aid məişət əşyaları.*

Şüşə qablar istehsal edən ilk mərkəz olmuşdur. Torpaqqalada istehsal olunan şüşə qablar satış üçün qonşu dövlətlərə aparılırdı. Samux səmtindən Gəncəyə gedən karvan yolu üstündə düşərgə kimi də xatırlanır.

#### **Minbirsaray**

Qaxın lap yaxınlığında orta əsrlərin sonuna yaxın Dağıstandan qədim Şəkiyə, oradan da Şamaxıya, Bakıya və Şabranaya gedən ticarət karvanlarının uzunmüddətli düşərgə yeri kimi də tarixə düşüb. Dəli Kürmük çayının vaxtaşırı kükrəyən sel daşqınları nəticəsində dağılmış, sağ sahilində salamat qalmış hissəsində indi Qaxmuğal əhalisi yaşayır.

## Oğlan qala, Qız qala



Ağçay kəndinin yaxınlığında əsrlərin yadigarı  
Oğlan qala Qız qala abidəsindən görüntülər.

## "İçəribazar-Qala" kompleksi

Qax-İlisu turizm, müalicə və sağlamlıq kompleksində bu obyektin xüsusi yeri vardır. Tarixi sənədlərə istinad etdikdə onun inşası XVI əsrin ortalarına təsadüf edir. 1562-ci ildə Səfəvi hökmdarı I Şah Təhmasib xüsusi fərmanla İlisu Sultanı Adığörklü bəyin feodal hüququnu və həm də İlisu sultanlığını müstəqil dövlət quruluşuna malik bir subyekti kimi təsdiq etmişdir.

30 il sonra 1592-ci ildə Zaqqafqaziyada siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Adığörklü bəy nəсли torpaqlarında Meşəbaş və Qax kəndlərinin əsasını qoymuşdu. Qaxın inşa tarixi XVI əsrə aid inventar № 4545 olan sənədlə indiki "İçəribazar -Qala" kompleksi adlandırılan ərazidə yerləşdiyi və onun yenə həmin sənədlə təsdiq olunan Qaxmuğal məscidinin əraziyi daxilində XVIII əsrədə genişləndirilib müasir görkəmini alması ehtimal edilir.

1844-ci ildə Çar Rusyanın İlisu sultanlığını tam işgal etməsindən sonra "İçəribazar" rus əskərlərindən ibarət qarnizon üçün çox münasib olduğundan burada yerləşdirilmiş və onun "İçəribazar-Qala" adlandırılması da bununla bağlıdır.

Qarnizonun komandanı general-major Burno olmuşdur. Çar Rusyası Zaqqafqaziyani tam işgal etdikdən sonra qarnizonun burada saxlanmasına ehtiyac olmadığından, qala divarları uçulub dağılmışdır. Onun şimal və cənub qapıları müəyyən qədər mühafizə olunduğundan Qax əhalisi onu "İçəribazar" adlandırmış, ətrafdakı yaşayış evləri də abadlaşdırılmışdır.

XXI əsrin əvvələrində Qaxın yetişdirməsi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin təşəbbüsü və yaxından iştirakı ilə "İçəribazar-Qala" kompleksi bərpa olunduqdan sonra müasir görkəmini almışdır.

"İçəribazar-Qala" kompleksinin 2011-ci il noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuş və bu, nəinki rayon və İlisu turizm kompleksi üçün, bütövlükdə respublika turizminin çox dəyərli bir obyekti kimi qiymətləndirilmişdir. Burada aparılan bərpa işlərində böyük sənətkarlıq səriştəsi ilə tanınan adının Adığörklü, həm də İçəribazarın əsasını qoyan İlisu sultanı Adığörklü bəyin nəslindən olması da tarixin maraqlı bir təsadüfüdür.

"İçəribazar-Qala" kompleksi özünün çox orijinal yerli-tarixi memarlıq

nümunələri ilə diqqət çəkməsiyilə yanaşı burada fəaliyyətə başlamış sənət-məişət köşkləri də tiristlər üçün böyük maraq doğurur. "İçəribazar-Qala" kompleksinin maraqlı epizodlarından biri kimi burada böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin atasına məxsus olan dəmirçixanın bərpası, digər korifeyimiz Üzeyir Hacıbəyov ilə burada olmalarına dair tarixi faktların öz yerini tapması da turistlər üçün maraqlı məqamlardandır.

Tarixi keçmişimizin görkəmli tədqiqatçısı filologiya elmləri doktoru, professor Rafael Hüseynovun Müslüm Maqomayevin ömür yolundan bəhs edən sənədlərə istinadən qələmə aldığı "Vaxtdan uca" kitabında işıq üzü görən "Yaşıl yarpaq" adlı əsərindən bir parçası olduğu kimi burada verməyi məqbul bildik:

- Müslüm, öz aramızdı, dünən hamını heyran qoydun ha!
- Nəylə?
- Gözəl piano çalmağın, söhbətçiliyin heç kimə sirr deyil. Camaati heyrətləndirən başqa şey oldu – rəqs eləməyin. Sonra hamısı mənə deyirdilər ki, Müslüm bəy bu qədər gözəl oynaya bılır.
- Atamdan keçib də mənə. O da gözəl rəqs eləyərmiş. Elə anamla ev-lənmələrinə də səbəb rəqs eləməyi olub.
- Dayan görüm, bəyəm sənin atan dəmirçi deyildi?
- Canım nə olar dəmirçi olanda. Yetimə qoğal haramdı.
- Qatı açılmamış sözlər varmış ki, səndə ay Müslüm! Danış görək nə əhvalatı o?
- Mənim atam Qaxdandı axı – Qaxın İlusu kəndindən.
- Belə de... Bəs Vladiqafqaza necə gedib düşmüdü?
- Qaxda ortaq dükanı varmış. Kasıbkarlığını eləyərmiş. Bir gün yaz vaxtı şiddətli yağışlardan sonra sel gəlir o dükanı da aparır. Ortağı ilə belə şərtləşirlər ki, atam Vladiqafqaza gedib təzə dükan açmaq üçün lazımlı olan şeyləri alıb gətirsin. Necə olursa Vladikafqazda bir tanışı onu toya dəvət eləyir. "Şamili Ləzginka"nı oynamaqda atamın əvəzi yox imiş. Həmin toyda da böyük məhartlə rəqs eləyir. Elə bu rəqsin hesabına da anam Saqibət onda bənd olur atama. Ortaya məhəbbət söhbəti düşür. Dükən-mükən yaddan çıxır. O qalmaqla qalır orda. Az sonra köçür Qroznıya. Rəhmətlik həmişə mənə deyərdi ki, ata yurdunu - Qaxbazarını, kəndini unutma.
- Əməl eləyirsən kışının vəsiyyətinə?

- Qoridə oxuyanda bu söhbəti eləmişdim Üzeyirə. O da dedi ki, Tiflisdən Qaxa kəsmə yol var. İstəyirsən gedək. İcazə alıb getdik. İki gün İlusuda olduq.

Göründüyü kimi Müslüm Maqomayev Üzeyir bəylə Qoridə təhsil al-dıqları dövrdə Tiflisdən kəsmə yolla Qaxa gəlib İçəribazarda atasının işlədiyi dəmirçixanada fəaliyyət göstərən yeni dəmirçi dükanını tapmış və iki gün İlusuda olmuşlar. Şübhə etmirik ki, bu söhbət də turistlər üçün məraqlı olar.



*Prezident İlham Əliyev "İçəribazar Qala" kompleksi ilə tanış olarkən*

Qaxda XVI əsrəndən mövcud olan "İçəribazar Qala" kompleksinin qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində hazırda ölkəmizin bütün bölgələrində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra "İçəribazar Qala" kompleksi müasir və füsün-

kar görkəm almışdır. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanşı, onun tarixinə verilən dəyəri də təsdiq edir. Burada nümayiş etdirilən qədim araba, müxtəlif məişət əşyaları, xalçalar, palazlar və digər eksponatlar böyük maraq doğurur. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, yerli təbii daşlardan hörülmüş və böyük sənətkarlıq nümunəsi olan divarlar heç şübhəsiz turistlərin diqqətini cəlb edəcəkdir. Mükəmməl layihə əsasında açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa



*İcra başçısı Musa Şəkiliyev "İçəribazar-Qala" kompleksində görüləcək işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verir.*

olunmuş və İçəribazar küçəsi yenidən qurulmuşdur. Kompleksdəki 4,4 min kvadratmetr sahədə düzülən salbənd döşəmə bu ərazinin görkəminin rəngarəngliyinə əlavə çalarlar qatmışdır. Ərazidə 225 metr uzunluğunda su arxı da yenidən qurulmuşdur.

İçəribazar küçəsindəki fərdi evlərin dam örtükləri təzələnmiş, darvaza, pəncərə, tavan, sütun, balkonlardakı sürəhilər yüksək sənətkarlıqla yenidən işlənmişdir.

Milli memarlıq üslubunda çapma daş və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da diqqəti cəlb edir.. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından maraqlı nümunələrdir. Kompleksdə yerli əhalinin və turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazinin yaşlılıq zolağı, kompleksin işıqlandırma sistemi dizaynı və mükəmməlliyi ilə diqqəti cəlb edir. Teatrın səhnəsində də orijinal işıqlandırma sistemi quraşdırılmışdır.

Kompleksə xüsusi gözəllik verən Nəsimi parkı yenidən qurulmuşdur. İçəribazar küçəsinin içməli su və qaz xətləri də yenilənmişdir. Bir sözlə, əsaslı tikinti və yenidənqurmadan sonra "İçəribazar Qala" kompleksi görkəmini tamamilə dəyişmiş və ölkəmizin çox maraqlı turizm obyektlərindən birinə çevrilmişdir.

Azərbaycan Prezidenti Qaxın baş planını, şəhərin qədim hissəsinin bərpasını, perspektiv planını və yeni küçələrin abadlaşdırılmasını əks etdirən stendlərlə tanış olmuşdur.

"İçəribazar Qala" kompleksində fəaliyyət göstərən tətbiqi sənət, ağacoyma, toxuculuq, şərq şirniyyatı sexləri və təndirxana ilə tanış olan Prezidenti İlham Əliyev demişdir:

"Bizim tarixi bölgələrimiz çoxdur, bu cür gözəl tarixi binalarımız da, abidələrimiz də vardır. Ancaq tarixi binaları bu səviyyədə bərpa etmək üçün, əlbəttə ki, böyük səylər göstərilmişdir. Bu kiçik qəsəbə böyük məhəbbətlə, zövqlə və tarixi həqiqəti saxlamaq şərti ilə yaradılmışdır. Əslində burada gördükərimiz qədim tarixdən bizə miras qalan əsərlərdir. Ancaq bax bu gözəl binaları bu səviyyədə bərpa etmək, burada sözün əsl mənasında turizm mərkəzini yaratmaq böyük peşəkarlıq və məharət tələb edirdi".

Prezident Qax şəhərində yeni istifadəyə verilmiş beşulduzlu mehmanxana ilə də tanış olmuş və söyləmişdi: - "Deyə bilərəm ki ən inkişaf etmiş ölkələrdə olan şəraitlə bu mehmanxanadakı şərait arasında heç bir fərqli yoxdur".



*Qaxda yeni istifadəyə verilən beşulduzlu mehmanxana*

İlisu kəndi yerləşdiyi coğrafi ərazi, əsrarəngiz gözəllikləri ilə sanki insanın ruhi rahatlığı – turizm və istirahət üçün yaranmışdır. Hər tərəfdən uca dağlarla əhatə olunmuş, çağlayan buz kimi soyuq və termal bulaqlar, İlisudan çox da uzaq olmayan yüzillər boyu balta səsi eşidilməyən əzəmətli, minillik palid və qovaq ağacları ilə insanı heyrətdə qoyan Xəlil bəy meşəsi və İlisu kəndinin başlanğıcının dəniz səviyyəsindən 1200 metr yüksəklikdən başlayıb 1400 metrdə Ram-rama şəlaləsinin yaxınlığında qurtarması özü də bir möcüzədir.

*Xəlil bəy meşəsindən ecazkar bir mənzərə. Burada minillik palid və qovaq ağacları baş-başa verib*





*Yüzillər boyu balta səsi eşidilməyən  
Xəlilbəy meşəsindəki əzəmətli minillik palıd*

Bu kəndin iki dövlətin sərhəddində dağlar qoynunda yerləşməsi və Qaxın dövlətlərin və iqlimlərin qovşağında füsunkar təbiət qoynunda yerləşməsi, tarix boyu böyük şəxsiyyətləri valeh etmiş və tarix bölməsində qeyd etdiyimiz kimi həm də geostrateji əhəmiyyətinə görə qonşu böyük dövlətlərin də maraq dairəsində olmuşdur.



*Türkiyə Cumhuriyyətinin Prezidenti Abdullah Gül cənabları böyük el aşağı Yunis Emrənin (İmrə) qəbrini ziyarət edərkən.*

Bütün türk dünyasında ən böyük təsəvvüf şeyxlərindən, türk dili ədəbiyyatı və tarixinin tanınmış şəxsiyyəti, adı hörmətlə yad edilən Yunis Emrənin ömrünün sonunu bu diyarda keçirib və burada uyuması qəbriñin ziyarətgah kimi qorunub saxlanması da turistlər üçün maraqdoğurucu faktdır.

Türkiyə prezidenti Abdullah Gül cənablarının respublikamıza səfəri çərçivəsində bu bölgədə olub Yunis Emrənin qəbrini ziyarət etməsi də çox önəmli hadisədir.

## "Səngərqala" İstirahət Mərkəzi

Kəndin "Səngər məhlə" adlanan yerindəki eyni adlı bulağın yanında salınan bu möhtəşəm kompleksin hər bir daşının qoyuluşu qalanı simvolizə edən üslübda inşa edilən tikililər və bütövlükdə burada olan bütün atributlar İlisunun - bu ulu məkanın şanlı tarixi keçmişinin təzahürünü bugünkü nəslə nümayiş etdirilməsinə xidmət edir. Kompleksin otaqlarında kı quruluş və buradakı ab-hava da bütövlükdə İlisunu xarakterizə edir. Ili-suda belə bir kompleksi inşa etdirərək respublikamızdan və dönyanın müxtəlif ölkələrindən ailəvi istirahətə üstünlük verən turistləri bu cənnət-



*Səngərqaladan bir görünüş*

məkan diyara cəlb etməyi qarşısına məqsəd qoyan sahibkar Fizuli Nəcəfov yaxın gələcəkdə burada əlli adamın mövsümü işlə təmin etmək istəyilə həm də bu kəndə maddi dəstək olmaq arzusundadır. İnşaat işlərinə də daha çox yerli əhalinin cəlb olunmasına səy edilir. Kompleks tam istifadəyə verildikdə turizm mövsümü olmadıqda belə texniki və digər xidmətlərin icrası üçün burada iş yeri olacaqdır.

Səngərqala adının xoş bir təsadüfdən: kəndə istirahətə gələn bir qonağın Səngər bulağın yanında telefonla danışdığı şəxsə "burada, qala kimi bir yer var" deməsindən sonra yaranmış, o gündən kompleksi bütövlükdə



*Sənqərqaladan görüntülər*



### *Səngərqalada hər şey tarixi keçmişimizi xatırladır*

qalaya oxşatmağa çalışmaqla buranı Səngərqala adlandırmışlar.


Aran rayonundan olan sahibkar uşaqlıq və gənclik yaşlarında Kəlbəcər və Dəlidəğ yaylaqlarında ailəliklə dincəldiklərini xatırlayaraq bu gün o yerlərin düşmən tapdağı altında qaldığını həsrət və ürək ağrısı ilə ya da salmaqla indi o yerlərin ətrini İlisudan aldığı və yerli camaatin, buradakı aqsaqqalların Bakı şəhərində yaşayan İlisu ziyalılarının başladığı bu işdə ona dəstək olmalarını dönə-dönə minnətdarlıqla qeyd edir.

Turizm kompleksində işlər tam başa çatdıqdan sonra burada eyni zamanda otuz yeddi ailə uşaqları ilə birgə dincəlmək imkanı əldə edəcəkdir. İsrirahət mərkəzindəki qiymətlər də münasibdir. Burada yaxın gələcəkdə yerli əhalini elə evlərindəcə işə cəlb etmək və ya ayrıca kiçik emalatxanalar tikib burada müxtəlif məişət əşyalarının, əllə toxunmuş kiçik xalçaların və İlisunu simvolizə edən suvenirlərin-sənətkarlıq nümunələrinin istehsalı təşkil edilərək onların xarici ölkələrdən gələn turistlərə satışını və bununla daha çox iş yeri açmağı və ilisuluların gəlirlərinin artmasına xidmət edən işlərin görülməsi planlaşdırılır. Turizm mövsümü ərzində Səngərqala kompleksində yer problemi yaranacağı təqdirdə qonaqların yaxın evlərdə yerləşdirəcəyi də nəzərdə tutulur. Bütün bunlar İlisu camaatının rifahının yaxşılaşdırılmasına xidmət edən məqamlardır.

## **“Ulu Dağ” istirahət kompleksi**

İlisu kəndinin qurtaracağındakı məşhur Ram-rama şəlaləsinin yaxınlığında Yarpızbasan dağının ətəyində tikilmiş "Ulu dağ" istirahət kompleksi 2005 - ci ildə istismara verilmişdir. Beşi 2 mərtəbəli, ikisi 1 mərtəbəli olmaqla 7 kottedjən ibarət olub eyni vaxtda 72 nəfərin dincəlməsinə imkan yaradır.

"İlisu hamamı" adlanıb kəndin 5 - 6 km də olan müalicə suyunun hermetik borularla buraya nəql edilməsilə kompleksin müalicəvi dəyəri dəfələrlə artmışdır.



**“Uludağ” turizm kompleksi**

## "YAŞIL PARK" istirahət kompleksi

2005 - ci ildə istifadəyə verilən "Yaşıl park" istirahət mərkəzi Ulu körpünün yaxınlığında əzəmətli Laçın qaya adlanan dağın ətəyində yerləşmişdir. Eyni vaxtda burada 84 nəfərin dincəlməsi üçün tam təminatlı şərait yaradılmışdır.



*"Yaşıl park" istirahət mərkəzi - Burada hər yer yaşılığa - yaşıl rəngə büründüyündən insanın ruhuna bir rahatlıq götürir*



*Sahverdi şəlaləsi*

Bir dəfə bu mənzərənin seyrinə dalan hər il onu görməyi arzulayır.



*Ram-rama şəlaləsi*

## **İLİSU MƏKTƏBİNDƏ DƏRS DEMİŞ VƏ BURADAN OLAN GÖRKƏMLİ MÜƏLLİMLƏR**

### **Arif Nurməhəmməd oğlu Əfəndiyev (1910-1972)**

Görkəmlı riyaziyyatçı pedaqqoq kimi tanınmışdır.

Zaqatala Pedaqqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqqoji İnstytutunu fərqlənmə diplomu ilə bitirmişdir. Zaqatalanın 1 sayılı orta məktəbində əmək fəaliyyətinə başlamışdır.

1941-45-ci illər Böyük Vətən müharibəsində Berlinədək döyüş yolu keçmişdir.

Ordudan təxris olunduqdan sonra ömrünün sonuna dək Zaqatala Pedaqqoji Texnikumunda və 1 sayılı orta məktəbdə müəllimlik etmişdir.

Minlərlə şagird və tələbəsi indi də bu gözəl insanı, dərin biliyə malik müəllimlərini böyük məhəbbətlə xatırlayırlar.



### **Balay Qoca oğlu Qocayev (1917-1993)**

1936-ci ildə Zaqatala Pedaqqoji Texnikumunu, 1951-ci ildə Şəki Müəllimlər İnstytutunu, 1956-cı ildə Azərbaycan Pedaqqoji İnstytutunu bitirib. 1936-90-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində sinif müəllimi olmuş, kimya, biologiya fənlərindən dərs demişdir.

Yüksək səriştəsi, gözəl insanı keyfiyyətləri ilə şagirdlərinin və kənd əhalisinin dərin hörmətini qazanmışdı.

Tələbkarlığı və qayğıkeşliyi ilə şagirdlərinin xatirində əsl müəllim kimi yaşayır.

Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.

S.Murtuzayev: "Balay müəllim mənim ilk müəllimim olmuşdur. Təh-



sil sahəsindəki bütün sonrakı uğurlarım onun adı ilə bağlıdır. 1936-37-ci dərs ilində ikinci sinfi bitirərkən mənə bir şapka mükafatı verilmişdi. O zaman, əsasən, geydiyimiz çoban papağına qarşı şapkanın qızğın təbliği dövrü idi. Mənim də çox gözəl, uzun saçaklı, bir çoban papağım var idi. Heç cür ondan ayrıla bilmirdim. Balay müəllim şapkanı elə sözlərlə mənə təqdim etdi ki, onu bir daha başımdan çıxara bilmədim, papağımı isə pencəyimin altında gizlədərək böyük qururla evə gəldim".

Balay müəllim İlisu məktəbində çalışan bütün müəllimlərin müəllimi kimi tanınmışdır. Dərs dediyi şagirdlər içərisindən yüzlərlə görkəmli alim, ziyalı, dövlət xadimləri çıxmışdır.

### **Əli Adışirin oğlu Adışirinzadə (1911-1981)**

1932-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmiş, Marsan kənd məktəbində direktor işləmişdir. 1939-cu ildə ADPI-nun tarix fakültəsini bitirmiş, Almalı və İlisu orta məktəblərində direktor, RXMŞ-də inspektor, 1955-65-ci illərdə Qax-Muğal və şəhər 2 sayılı orta məktəbində, 1970-80-cı illərdə Qıpçaq kənd orta məktəbində direktor işləmişdir.

1964-cü ildə rayonlar birləşərkən Zaqatala rayonunun Qax ərazisi üzrə Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur.

Azərbaycanın "Əməkdar müəllim"i adına layiq görülməsi, coxsayılı təltifləri Əli müəllimin gözəl pedaqoq, böyük vətəndaş olduğuna nümunədir.



### **Əminə Məmməd qızı Mehdiyeva (1935)**

Zaqatala pedaqoji texnikumunda təhsil almış, Şəki ikiillik Müəllimlər İnstutunu və Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstutunu bitirmişdir. Kəlbəcər rayonunda müəllimlik etmiş, bu sahədəki uğurlarına görə "Qabaqcıl Maarif Xadimi" adına layiq görülmüşdür.


S.M: 1949-50-ci illərdə Zaqatala pedaqoji texnikumunda ona dərs demişəm və ən yaxşı tələbə kimi yaddaşimdə qalıb.

### **Əmrullah Qeybullah oğlu Bayramov (1926-2011)**

Böyük Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiştir.

1945-ci ildə Qax 1 sayılı uşaq evində pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamış, institutu bitirdikdən sonra Mingəcevir şəhər orta məktəbində, 1953-cü ildən İlisu orta məktəbində müəllimlik etmiş, 10 il həmin məktəbin direktoru, sonra təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

Çoxsaylı şagirdlərinin yaddaşında yüksək ixtisaslı dil-ədəbiyyat müəllimi, qayğıkeş tərbiyəçi kimi yaşayır. Bir çox dövlət təltifləri, mükafatları, fəxri fərmanları var.



### **Əkrəm Soltan oğlu Hacıyev (1912-2004)**

Zaqatala Pedaqoji Texnikumunu bitirib, Qax orta məktəbində müəllimliyə başlamışdır. 1941-1942-ci illərdə məktəbdə müdirlik etmiş, 1942-ci ilin noyabrından orduya çağırılmış, hərbi hava donanmasının tərkibində Qafqazdan Berlinədək döyüş yolu keçmişdir.

Krımın, Belarusiyanın Babruysk, Qomel, Brest, Polşanın Lublin, Lobs, Varşava şəhərlərinin azad edilməsində iştirak etmiş, ordu hissələrində onun rəssamlıq istedadı sayəsində hazırladığı plakatlar böyük şöhrət qazanmışdır.

Elba çayı üzərində görüş zamanı asılan 4 müxtəlif dövlətin - SSRİ, ABŞ, İngiltərə və Fransanın bayraqları onun tərəfindən hazırlanmışdır.

Almaniyanın Frankfurt, Munxen şəhərlərinin alınmasından sonra Berlinə olan hücumda iştirak etmiş, Reyxstaqın divarlarında yazmışdır:



"Azərbaycanın Qax rayonunun İlisu kəndindən Hacıyev Əkrəm Soltan oğlu buraya gəldi və getdi".

Almaniyanın Leypsik və Erfrut şəhərlərində - 9 may qələbə bayramında iştirak etmişdir.

1945-ci ilin noyabrında ordudan təxris olunub vətənə qayıtmış, müəllimlik və rəssamlıqla əmək fəaliyyətini davam etdirmişdir.

Böyük Vətən müharibəsinin adlı-sanlı döyüşçüsü kimi sinəsini 20-dən çox orden və medal bəzəmiş, şəxsi arxivində çoxsaylı fəxri fərمانları, mükafatları olmuşdur.

"Qabaqcıl maarif xadimi", "Əlaçı müəllim" döş nişanı da bu sahədəki fədakar əməyinin göstəricisidir.

Qax rayonu əməkçiləri arasında müdrik el ağsaqqalı kimi böyük nüfuz sahibi olmuşdur.

### **Əziz Bədrəddin oğlu Abbasov (1907-1973)**



İşıqlı, xeyirxah, Azərbaycan xalqının məriflənməsində böyük xidmətləri ilə yaddaşlarda yaşayan, çox görkəmli bir şəxsiyyət olmuşdur.

1924-cü ildə orta məktəbi, 1927-ci ildə Nuxa (Şəki) Pedaqoji Məktəbini bitirib, Zaqqatala rayonunun Varxiyan kənd ibtidai məktəbinə müdir təyin olunmuş, az zamanda çox görkəmli bir ictimaiyyətçi kimi tanınmışdır.

Xüsusilə yaşılılar üçün savad kurslarının təşkili sahəsində böyük iş görmüşdür.

1931-32-ci illərdə Qax rayonunun məktəblərində müəllim işləmişdir.

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstytutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Zaqatala 1 sayılı orta məktəbdə, sonra pedaqoji texnikumda müəllim olmuş, 1940-66-cı illərdə həmin texnikumun direktoru işləyərək respublikada maarifin inkişafında çox böyük rol oynamış bu pedaqoji təhsil

ocağının ən adlı-sanlı məktəblərdən birinə çevrilməsində yüksək xidmətləri olmuşdur.

1942-ci ildə "Azərbaycan SSR-nin əməkdar müəllimi", 1957-ci ildə "Qabaqcıl maarif xadimi" adına layiq görülmüş, "Qırmızı əmək bayraqı" ordeni, bir çox medallarla təltif edilmişdir.

Əziz müəllimin minlərlə tələbəsi içərisində görkəmlı alimlər, dövlət xadimləri, sevilib-seçilən coxsayılı pedaqoqlar onu hörmətlə yad edirlər.

### Fazil Nurməmməd oğlu Əfəndiyev (1907-1986)

Azərbaycan Dövlət Pedaqoji İnstytutunu bitmiş, 1936-38-ci illərdə Zaqatala Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlamış, 1938-ci ildə ali təhsilli müəllim kimi Xalq Maarif Komissarlığı tərəfindən Cəlilabad rayonuna müəllim göndərilmiş, şəhər məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1940-ci ildən yenidən Zaqatala Pedaqoji Texnikumuna qaytarılmışdır. 1967-ci ilə qədər həmin məktəbdə dil-ədəbiyyat müəllimi və tədris hissə müdürü olmuş, 1967-ci ildə təqaüdə çıxmışdır.

Tələbələri Fazil müəllimin biliyi və tədris ustalığından indi də heyranlıqla danışırlar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, tarix elmləri namizədi Rəsul Tahirzadə: "Fazil müəllim mənim qəlbimdə ideal bir müəllim kimi yaşayır. Onun müəllimliyi məndə bu peşəyə vurğunluq yaradıb və üstündən onillər keçməsinə baxmayaraq bu gün də onun tədris üsullarından böyük həvəslə istifadə edirəm. Son dərəcə təmkinli olub, hər bir fərdə xüsusi qayğı ilə yanaşması tələbələrdə ona qarşı yüksək məhəbbət yaratmışdı".

Fazil müəllim "Respublikanın əməkdar müəllimi" adına layiq görülən ilk müəllimlərdən olmuşdur.



### **Harün bəy Sultanov**

İlusu sultanlarının nəslindən olan görkəmli ziyalı, İlusunun ən mötəbər müəllimlərindən biri, Azərbaycan dilində yazılmış ilk dərslik olan “Vətən yolu” kitabının müəllifi olmuşdur. İlusu məktəbinin yaradıcılarından biridir. Bütün İlusuda və Qax mahalında adı hörmətlə xatırlanır.

İlusu məktəbi bölməsində haqqında geniş məqalə verilmişdir.

### **Həbibullah Qüvvət oğlu Muradov (1917-1946)**



İlisu məktəbinin görkəmli müəllimlərindən olmuşdur.

Böyük Vətən müharibəsi iştirakçısıdır. Za-qatala Pedaqoji Texnikumunu bitirmiş, İlisu məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır, 1944-cü ildə orduya getmişdir.

S.N.Murtuzayev: "Mənim ilk müəllimim olmuş və bütün həyatım boyu onun mehriban cöhrəsi, böyük təmkini, birdə ki, gənc yaşlarında, həm də qanlı-qadalı müharibədən qayıtdıqdan sonra qəflətən vəfat etməsilə şagirdlərini ağlatmışdı".

### **Həmzət bəy Məhəmməd bəy oğlu Əfəndiyev (1880-1963)**



İlusunun adlı-sanlı bəy nəslindəndir.

İlk təhsilini kənd məktəbində almış, Qori Müəllimlər Seminariyasına daxil olmuş, 1899-cu ildə oranı bitirmişdir. Zaqatala qəzasında həmin seminariyanı bitirən ilk məzundur.

İlisu kəndində öz hesabına məktəb açıb kəsib balalarına savad öyrətmişdir.

1904-1907-ci illərdə qardaşı çar ordusunun

polkovniki Zeynəl bəy Əfəndiyevlə birlikdə orduda xidmət etmiş, Rus-Yapon müharibəsində Port Arturda, Azərbaycanlı general Əliağa Şıxlinskiin yanında teleqraf rəisi olmuşdur.

Vətənə qayıtdıqdan sonra Zaqatala qəzası üzrə poçtmeyster (1906-1910) işləmiş, Zaqatala və Qax rayonlarında ibtidai məktəblərin açılmasında böyük fəallıq göstərmişdir.

Çox böyük müqavimətlərə baxmayaraq, oğlanlarla qızların birgə təhsil almalarına nail olmuşdur.

1910-1928-ci illərdə maarifin inkişafında coşqun fəaliyyət göstərmiş, xeyli müddət Zaqatala Qəza Maarifinə rəhbərlik etmişdir.

1928-ci ildə əsası Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım tərəfindən qoyulmuş Zaqatala pedaqoji məktəbində, həmçinin Zaqatala Kənd Təsərrüfatı Texnikumunda rus dili müəllimi işləməyə başlamış, 30 il ərzində minlərlə həmvətənlilərinin sevimli müəllimi olmuşdur.

Onun fədakar əməyi sayəsində o zaman tüğyan edən repressiyalara baxmayaraq, böyük bəy nəslindən olan Həmzət bəy respublikada "Lenin" ordeni ilə təllif olunan ilk müəllim olmuş və bu ordeni ona 1936-ci ildə Bakıya gələn SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.İ.Kalinin təqdim etmişdi.

### **Həşim Fərəculla oğlu Abbasov (1917-1996)**

İlisunun məşhur bəylərindən Allahyar bəyin nəsil şəcərəsindən olan çoxsaylı ziyalılarından biridir.

Zaqatala pedaqoji texnikumunu 1939-cu ildə bitirdikdən sonra Qax rayonunun Qıpçaq, Qaradağ, Qaratala Dəymidağlı kəndlərində müəllim işləməklə böyük nüfuz qazanmış, 1951-ci ildən başlayaraq 18 il ərzində Dəymidağlı kənd orta məktəbinin direktoru olmuşdur.

Çoxsaylı şagirdlərinin xatirələrində qayğıkeş müəllim, istedadlı pedaqoq kimi yaşayır.





**İbadulla Cəbrayıl oğlu  
Məmmədov (1919-2009)**

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsində oxumuş, kadr ehtiyacı və təhsildə uğurları nəzərə alınaraq IV kursdan Balakən rayonuna müəllim göndərilmişdir.

Böyük Vətən müharibəsində (1942-45) iştirak etmiş, ordudan tərxis olunduqdan sonra Qax Azərbaycan-rus məktəbində direktor işləmişdir.



**Mantaş Sultan oğlu Mantaşov  
(1927-1989)**

1942-ci ildə könüllü olaraq cəbhəyə getmiş, Qızığın döyüş bölgələrində vuruşmuş, 1943-cü ildə Zaparojedə gedən döyüşlərdə ağır yaralanmış, 6 ay Maxaçqalada hospitalda müalicə olunduqdan sonra müharibə əlili ki-mi ordudan tərxis olunmuşdur.

Ordudan qayıtdıqdan sonra rayonda bir sıra vəzifələrdə çalışmış, gecə məktəbində orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Rayonda müəllimliyə başlamış, uzun müddət tədris hissə müdürü, məktəb direktoru olmuş, metodist müəllim adına layiq görülmüşdür.

Çoxsaylı döyüş ordenləri və medalları, o cümlədən, "I dərəcəli Vətən müharibəsi" ordeni və fəxri mükafatlarla təltif olunmuşdur.

Rayon müəllimləri arasında böyük nüfuz sahibi idi.

### **Məmməd Mehdi oğlu Məhərrəmov (1907-1973)**

Böyük Vətən müharibəsi iştirakçısı, Əməkdar müəllim, adlı-sanlı ziyalı. Zaqatala Pedaqoji Texnikumunu bitirib, Qax rayonu məktəblərində müəllimlik etmiş, 1942-ci ildə cəbhəyə səfərberliyə alınmış, müharibənin sonuna dək döyüşlərdə iştirak etmişdir.

1945-ci ilin sentyabrında ordudan tərxis olunaraq vətənə qayıtmış, Qax 2 sayılı uşaq evinə müdir təyin olunmuşdur.



1966-ci ildə "Əməkdar müəllim" adına layiq görülmüşdür.

Uşaq evinin çoxsaylı məzunları tərəfindən qayğıkeş tərbiyəçi, gözəl təşkilatçı kimi yad edilir.

Çoxsaylı döyüş, əmək orden və medalları, fəxri fərmanları ləyaqətli ömür yolundan yadigarıdır.

### **Məmməd Seyx oğlu Əfəndiyev (1892-1975)**

İlk təhsilini İlisu da əmisi Həmzət bəyin açdığı ibtidai məktəbdə almışdır. Atasını kiçik yaşlarında itirən Məmməd əmisi Həmzət bəyin himayəsində böyümüşdür.

Elmə, təhsilə xüsusi maraq və həvəsi ilə fərqlənən Məmmədi əmisi Həmzət bəy əvvəl Qori seminariyasına, sonra isə Vladiqafqaza göndərmişdir. Qori Müəllimlər Seminariyasında Səməd Vurğunla tətil günlərində Qazaxa gəlib bir çox maarifçilərlə yaxından tanış olduqdan sonra maarifçiliyə marağrı daha da artmışdır.



Qori Müəllimlər Seminariyasını bitirib, Qaxa qayıdan Məmməd müəllim Zərnə kənd ibtidai məktəbində işə başlamışdır. 1910-cu ildən Vladiqafqazda təhsilini davam etdirmiş və 1913-cü ildə yenidən Almalı kəndində işləmişdir. 1920-ci ildən Qıpçaq kəndində məktəb müdürü və müəll-

lim işləmiş, 1928-ci ildə doğma kəndi İlisuya qayıtmışdır. Fəal pedaqoji işə başlayan Məmməd müəllim təhsil məsələləri ilə əlaqədar Respublika Xalq Maarif Komissarlığına dəfələrlə yazılı müraciət etmişdir.

1932-38-ci illərdə Güllük, 1939-42-ci illərdə yenidən Zərnə kəndində pedaqoji fəaliyyətini davam etdirərək rayon və kənd ictimaiyyətinin dərin hörmətini qazanmışdır. O, burada sonralar Azərbaycanın Xalq Artisti adına layiq görülmüş İsmayıł Dağıstanlı (Hacıyev) təhsilə cəlb etmiş, onun gələcək həyatında mühüm rol oynamışdır. Sonralar onların arasında möhkəm dostluq yaranmışdı.

Müxtəlif illərdə (1910-1940) və müxtəlif kəndlərdə onun açdığı və dərs dediyi məktəblərin şagirdləri ilə yanaşı yaşılı nəslin nümayəndələrinin də maariflənməsinə kömək etmişdir.

1942-43-cü illərdə İlisuuda və sonralar 1960-ci ilədək Qax şəhər 1 sayılı orta məktəbdə rus dili müəllimi işləmişdir.

1944-cü ildə Məmməd Əfəndiyev o zaman SSRİ məmləkətinin ən yüksək ordeni olan "Lenin" ordeni ilə təltif olunmuşdur.

1960-ci ildə təqaüdə çıxmışdır.

Maarif xadimi, Maarif əlaçısı, Qabaqcıl müəllim, Əməkdar metodist müəllim və s. yüksək titullara layiq görülmüşdür.

Qax maarifinin böyük fədaisi Məmməd Şeyx oğlu Əfəndiyev bu yazının müəllifi professor Yəhya Kərimovun və bu ensiklopedik toplunun tərtibçisi Sadıq Murtuzayevin də sevimli müəllimi olmuşdur. Biz bununa iftixar duyuruq.

### **Mikayıl Cəbrayıl oğlu Əsgərov (1919-1994)**



Zaqatala Pedaqoji Texnikumunu bitirib, Qax rayonunun Ləkit kənd məktəbində işləmişdir.

1940-ci ildə ordu sıralarına çağırılmış, Tbilisi şəhərində komandirlilik məktəbini bitirib, 1941-43-cü illərdə Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuşdur. Dəfələrlə yaralanıqdan sonra ordudan tərxis olunmuş, Qax Rayon Hərbi Komissarlığında çalışmışdır. 1944-50-ci illərdə Qax 1 sayılı

uşaqevinin direktoru, RPK-da təlimatçı, 1960-cı ildən Kirov adına Kolxoz Partiya Komitəsinin katibi, kolxoz sədrinin müavini işləmişdir.

Dövlət Pedaqoji İnstitutunu qiyabi bitirmişdir.

Qax rayonunun Qıpçaq, Əmircan, Zəyəm kənd məktəblərində direktor müavini, direktor işlədiyi illərdə xalq maarifinin istedadlı təşkilatçısı kimi tanınmışdır.

Respublikanın "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüş, çoxsaylı orden və medallarla təltif olunmuşdur.

**Mücahid Məhəmməd oğlu Qocayev  
(1927-1990)**


1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayıb. 1968-ci ildən 1990-ci ilədək Ş.Qurbanov adına Zaqatala 3 sayılı məktəbdə direktor vəzifəsində işləyib.


Çox gözəl insani keyfiyyətləri və bacarıqlı pedaqoq kimi xatırələrdə yaşayır.



**Münəvvər Məhərrəm qızı Kərimova  
(1931)**

İlisu kəndində doğulmuşdur. 1948-ci ildə orta məktəbi, 1950-ci ildə ikiillik Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi ni, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. Qax-Muğal, Yellik, habelə İlisu məktəblərində müəllim və direktor işləmiş, adlı-sanlı pedaqoq və direktor kimi böyük nüfuz qazanmışdır. Çoxsaylı yetirmələri adını hörmətlə yad edirlər. Hazırda təqaüdüdür.





**Nəzir Xalıq oğlu Murtuzayev  
(1913-1998)**

Şəki Pedaqoji məktəbini və Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir.

Böyük Vətən müharibəsinin iştirakçısıdır. Döyüşdə yaralanmış və almanlara əsir düşmüşdür. Əsir düşərgəsi başqa yerə köçürülrək kən qatardan özünü ataraq əsirlikdən qaçıb xillas olmuş, Fransa və İtaliyada partizan hərəkatına qoşularaq qələbə gününədək partizan dəstələrində çoxsaylı əməliyyatlarda iştirak etmişdir. Müharibəyə gedənədək Şəkinin Baş Şabalıd kənd məktəbində direktor olmuş, ordudan qayıtdıqdan sonra İlisu, Ağçay, Sarıbaş, İbadlı məktəblərində müəllimlik etmiş, Ağıyazı qışlaqlarında fəaliyyət göstərərək maldarların təhsildən kənarda qalan uşaqları üçün məktəbin yaradılmasında və fəaliyyətdənədən önəmli rol oynamışdır.



**Nurməhəmməd İbrahimxəlil  
oğlu Xəlilov  
(1873-1941)**

Görkəmli maarifçi, İlisunun Səngər məhəlləsində ilk ibtidai məktəbin yaradıcısıdır. Nurməhəmməd bu məhəllədə savadsızlığın ləğvi ilə əlaqədar böyük fəallıq göstermiş, qadınlar üçün ilk savad kursları açmışdır. Bir çox şagirdləri ad-san sahibi olmuşlar. Xatirəsi uca tutulur.

**Rəsul Xəlil oğlu Kərimov  
(1931-2001)**

Orta məktəbi bitirdikdən sonra orduya çağırılmış, 1955-ci ilədək Hərbi Dəniz Donanmasında xidmət etmişdir.

1960-cı ildə Azərbaycan DPİ-ni bitirmiş, Qax rayonunun müxtəlif məktəblərində müəllim, direktor müavini, direktor vəzifəsində işləmişdir.

1989-cu ildən ömrünün sonuna dək RXMS-də inspektor vəzifəsində işləmişdir.

Bir çox təltifləri olmuşdur.

Xatirəsi hörmətlə yad edilir.



**Salam Xəlil oğlu Xəlilov  
(1931)**

Şəki Müəllimlər İnstитutunu fərqlənmə diplomu ilə bitirib, Saribaş məktəbində müəllimliyə başlamış, sonralar Azərbaycan Dövlət Pedaqoji İnstитutunu bitirmişdir. Uzun illər İllisu məktəbinin direktoru vəzifəsində çalışmışdır.

İllisu məktəbinin tarixinin araşdırılmasında (Bakıda, Tiflis və sair şəhərlərdə) və sistemləşdirilməsində böyük xidmətləri olmuşdur.

"Maarif əlaçısı" fəxri adına layiq görülmüş, 45 dəfə rayon və respublika səviyyəli fəxri fərman və başqa təltiflərə layiq görülmüşdür.

Yetirmələri içərisində onlarla görkəmli alımlər, pedaqoqlar vardır.





**Süleyman Burhan oğlu Harunov  
(1892-1984)**

İlisunun məşhur Xalıqverdilər nəslindən olub bu nəslin peşəsi olan dəmirçiliklə əmək fəaliyyətinə başlamış 1929-cu ildə pedoqoji kurslarda məşğul olmuş daha sonra Zaqatala pedoqoji texnikumunu bitirərək müəllimlik etmiş, 1948-ci ildə Azərbaycan Dövlət Pedoqoji institutunun coğrafiya fakultəsinin qiyabi şöbəsini bitirmişdir.

1929- 1935 -ci illərdə Qax rayonu Armudlu kənd ibtidai məktəbinin müdürü, 1935-1941-ci illərdə İlisu orta məktəbində müəllim, 1941-1956-ci illərdə Sribaş orta məktəbində direktor, 1947-1961- ci illərdə İlisu orta məktəbində dərs hissə müdürü, həmin ildən 1966-ci ilə qədər müəllim işləmişdir. 1952-ci tədris ilində Qax rayon xalq maarif şöbəsinin müdürü olmuşdur. Çoxsaylı şagirdlərinin xatirələrində gözəl bir pedaqoq kimi yaşayır. S.N.Murtuzayev: mənim ilk müəllimim olmuş və üstündən 77 il keçməsinə baxmayaraq çox nurlu siması və qayğıkeş davranışları indi də xatirəmdə yaşayır.

Həyatimdakı böyük uğurlarımnda onun da payı vardır.



**Süleyman Əbdürəhman oğlu  
Süleymanov (1904-1970)**

İlk təhsilini İlisu kənd məktəbində aldıqdan sonra 1919-cu ildə Bərdə şəhərində sənət məktəbini bitirmişdir. 16 yaşından inqilabi fəaliyyətə başlamış, Zaqatala İnqilab Komitəsində işlər müdürü işləmiş, 1920-ci ildə partiya sıralarına qəbul olmuşdur. 1922-23-cü illərdə Bakı Mərkəzi Partiya-Sovet məktəbində, 1923-25-ci illərdə Tbilisidə Zaqafqaziya Kommunist məktəbində oxumuş, 1925-26-ci illərdə Zaqatala qəza PK-də

təlimatçı, 1927-30-cu illərdə Bakı II dərəcəli Sovet-Partiya məktəbində tələbə və sonra Zaqatala RİK-də əmək şöbəsinin müdürü işləmişdir.

1931-32-ci illərdə Moskvada Sverdlov adına Kommunist Universitetində dinləyici, 1932-ci ildə Azərbaycan KP Orconikidze Rayon Komitəsində təlimatçı, 1933-cü ildə Zaqatala Sovet-Partiya məktəbində direktor, 1933-35-ci illərdə Zaqatala RXMS-nin müdürü, 1935-36-ci illərdə Zaqatala findiq zavodunda partiya komitəsinin katibi, 1937-ci ildə Zaqatala yol idarəsinin müdürü işləmişdir.

Bu illərdə o, Azərbaycan Dövlət Siyasi İdarə sistemində Zaqatala və Balakən bölgələrində bir sıra mühim dövlət tapşırıqlarının həyata keçirilməsində fəaliyyəti olmuşdur.

S.Süleymanov dövrün dözülməz ab-havasından irəli gələn adı bir təsadüf - dostu həbs edilərkən "dostum tezliklə bəraət alıb qayıdacaq" deməsi onun da həbsinə səbəb olur.

Bir ildən sonra həbsdən azad olunsa da, "damğalı" olduğundan Gəncə şəhərində kiçik bir vəzifədə - su təsərrüfatı idarəsində onbaşı işləyir. 1939-cu ildə Zaqatalanın ən ucqar kəndi olan Suvagil kəndinə müəllim göndərilir. 1940-41-ci illərdə Bakı M.F.Axundov adına ikiillik Müəllimlər İnstitutunda təhsil alır. 1941-45-ci illərdə İlisu kənd sovetində katib, 1945-55-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində tarix müəllimi işləmişdir.

Respublika əhəmiyyətli fərdi təqaüdçü olan Süleyman müəllim ömrünün sonuna kimi rayonun ictimai həyatında fəal iştirak etmiş, həm də çox incə zövqlü şeirləri ilə tanınmışdır.

### **Şakir Tahir oğlu Əfəndiyev (1922-1960)**

Görkəmli pedaqoq, Böyük Vətən Mühərbiyəsinin şöhrətli döyüşçüsü, incə ruhlu şair.

Şəki Pedaqoji Texnikumunu bitirib, Qax məktəblərində müəllimlik etmiş, 1939-cu ildə hərbi xidmətə çağırılmış, Moskvada komandirlər məktəbində oxumuşdur.

Döyüş şücaəti "İgidliyə görə" medalı, "Qızıl ulduz" ordeni ilə qeyd olunmuş, rota ko-



mandırı kimi kapitan rütbəsinə ucalmışdır. Bir döyük qələbəsindən sonra təşkil olunan məclisdə Quşın familiyalı bir rus zabiti Qafqaz millətinin ünvanına təhqiramız sözlər deyir, Şakir Əfəndiyev ondan üzr istəməsini tələb edir, Quşın onun tələbinə məhəl qoymadan Şakirə doğru atəş açır, Şakir Əfəndiyev cavab atəşi ilə onu susdurur. Hərbi Tribunal onu mühəkimə edib cərimə batalyonuna göndərir, partiya sıralarından xaric olunur. Oder çayının şərq sahillərində gedən döyüslərdə Şakir Əfəndiyev əsl qəhrəmanlıq göstərir, Xenendorf yaşayış məntəqəsində almanın gizləndiyi zirzəmini partladır.

Müharibədən sonra qiyabi yolla ali təhsil alır, rus, alman, gürcü, fars, ləzgi dillərində sərbəst danışındı.

Uzun yazışmadan sonra döyük ordenləri, hərbi rütbəsi, partiya üzvlüyü bərpa edilir. Rayon müəllimləri onu həmkarlar təşkilatı rayon komitəsinin sədri seçir. 1960-ci ildə Maarif Nazirliyində işləmək üçün təyinat alan Şakir müəllim rayona qayıdarkən avtomobil qəzasında həlak olur. Ömrünün çox parlaq illərini yaşadığı bir vaxtda gözəl insan əbədiyyətə qovuşur.

Ölməz xatirəsi onu tanıyanların qəlbində yaşayır.



**Şəfi Əhməd oğlu Qocayev**  
**(1922-1986)**

Zaqatala Pedaqoji Texnikumunu bitirmiş, İlisu məktəbində müəllim olmuşdur. Respublikanın əməkdar müəllimi adına layiq görülmüşdür.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, 1946-cı ildən İlisu məktəbində əmək fəaliyyətini davam etdirmişdir.

"Böyük Vətən müharibəsi", "Qırmızı ulduz" ordenləri, bir çox döyük və əmək medalları ilə təltif olunub.

## **Şərif Müslüm oğlu Əfəndiyev (1902-1961)**

İlk təhsilini doğma İlisu məktəbində aldıqdan sonra Qori Müəllimlər Seminariyasını bitirib. Oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Paşa Əfəndiyevin dediklərindən: "Əslən şəkili olan Rəşid bəy Əfəndiyev, istedad axtarışı ilə Qoridən İlisuya gəlib, kiçik yaşlı uşaqlar içərisindən atamı seçib seminariyaya aparır".

O dövr üçün Zaqqafqaziyanın bu mədəni mərkəzində təhsil almış Şərif müəllim 1920-ci ildə Zaqatala qəzasının Varxiyan kəndində müəllimliyə başlamışdır. Səkkiz il bir çox çətinlikləri dəf edən gənc müəllim bu kiçik məktəbdə bütün işləri təkbaşına idarə etmiş, kənd maarifçiliyinin əsasını qoymuşdur.

1928-ci ildə İlisuya qayıdaraq məktəb müdürü işləməklə yanaşı, Zaqatala Pedaqoji Məktəbinin qiyabi şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmişdir.

Şərif müəllim rus dilini tədris etdiyi 30 illik bir dövrdə təkcə müəllim kimi deyil, eyni zamanda kəndin təsərrüfat, sosial, mədəni həyatında yanından iştirak edir. 1920-1940-ci illərdə kənd sovetinin, kolxoz idarəsinin bütün sənədlərində, seckin siyahılarda onun gözəl xətti görünərdi.

Böyük qayğıkeşliyi, pedaqoji istedadı, 1940-43-cü illərdə uşaq evinin müdürü işlədiyi dövrdə daha yüksək səviyyədə üzə çıxır.

Ömrünün 42 ilini xalqın maarifi, təhsili, gənc nəslin tərbiyəsi yolunda sərf etmiş Şərif müəllim Respublikanın "Əməkdar Müəllimi" adını almış, "Lenin", "Qırmızı əmək bayrağı" ordenləri, bir çox medallarla təltif olunmuşdur.

## **Yusif İsaq oğlu Əfəndiyev (1902-1957)**

İlk təhsilini İlisu məktəbində aldıqdan sonra Zaqatala Pedaqoji Texnikumunu bitirmiş, 1932-ci ilə qədər rayonun müxtəlif məktəblərində işləyir və həmin ili Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. 1938-ci ildə Zaqatala rayonunun Mosul kəndinə kimya müəllimi



göndərilmişdir. Onun tədris üsullarındakı böyük səriştəsi rayonun bütün məktəblərində böyük şöhrət qazanmışdır.

1941-1944-cü illərdə Qax rayonunun Güllük və Qaşqaçay orta məktəblərində direktor işlədiyi zaman bacarıqlı məktəbsünas, təhsilin mahir təşkilatçısı olduğunu sübut etmişdir. "Qoca Yusif müəllim" adı ilə bütün rayonun sevimlisinə çəvrilən bu təvazökar insan 1957-ci il noyabrın 19-da qəflətən vəfat etmişdir.

Yetirmələri pedaqoji elmlər doktoru professor Y.Kərimov, tibb elmləri doktoru, professor B.Aşurov, görkəmli dövlət xadimi, filologiya elmləri namizədi S.Murtuzayev, fizika-riyaziyyat elmləri doktoru, professor İ.-Nəcəfov, kimya elmləri namizədi R.Yusifov, tibb elmləri namizədi S.Səlimov, texnika elmləri namizədləri L.Nəcəfov, X.Nəcəfov, İ.Rəsulov və onlarla tanınmış ziyalılar Yusif Əfəndiyevin xatirəsini böyük hörmətlə yad edirlər.



**Yusif Məhəmməd oğlu Məmmədov**  
**(1920-1980)**

Zaqatala Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji İnstytutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir.

Müəllimliyə Ucar rayonunda başlamış, İlisu orta məktəbində direktor müavini işləmiş, Böyük Vətən müharibəsində şücaətlər göstərmiş, bir sıra orden və medallarla təltif olunmuşdur. Ordudan tərxis olunduqdan sonra yenidən doğma kəndinə qayıdır direktor müavini olmuşdur.

Qax-Muğal, Almalı orta məktəblərində direktor müavini, direktor kimi fəaliyyətini davam etdirmiş, RXMS-də metodkabinə müdürü, müxtəlif məktəblrədə fizika-riyaziyyat müəllimi işləmişdir.

Öz ixtisasının kamil bilicisi, gözəl təşkilatçı, yüksək mədəniyyət sahibi, qayğıkeş müəllim kimi böyük nüfuz qazanmışdır.

Onunla bir kursda oxumuş EA-nın sabiq prezidenti, akademik H.B.Abdullayev tələbəlik illərinin yaxın dostu Yusif müəllimin yüksək intellek-

tindən, insani keyfiyyətlərindən döñə-döñə danışardı.

Şəkidən SSRİ Ali Sovetinə deputat olan Həsən Abdullayev hər dəfə Şəkiyə gələrkən Yusif müəllimlə görüşməyi özünə borc bilərdi.

Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru İsmət Nəcəfov özünün bu sahədəki uğurlarını Yusif müəllimdən eşidib götürdüklərilə bağlayır.

Yüzlərlə yetirməsi Yusif müəllimin xatirəsini əziz və uca tutur.

**Tahir Qüvvət oğlu Muradov  
(1942-1984)**

1912-ci ildə İlisuda doğulmuşdur. Kənd məktəbindən sonra, Zaqatala pedaqoji texnikumunu bitirmiş, Qax, Balakən və Zaqatala rayonlarında müəllimlik etmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi ali təhsil almışdır. Hər üç rayonda məktəb direktoru kimi, ad-san qazanmışdır. Böyük Vətən mühərbiyi iştirakçısıdır. Çoxsaylı orden və medallarla təltif olunmuşdu. Çox görkəmli pedaqoq və yaxşı insan kimi xatırələrdə yaşayır.



**Zalxa Saleh qızı Hacızadə  
(1916-1999)**

1933-cü ildə Zaqatala Pedaqoji Texnikumu-nu bitirmiş, Qax-Muğal 7 illik məktəbində müəllimliyə başlamışdır.

1941-44-cü illərdə Qax 7 illik rus məktəbinin direktoru, 1944-49-cu illərdə rayon XDS İcraiyyə Komitəsində katib işləmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir.

1952-ci ildən Qax RPK-də raykom katibinin köməkçisi, 1971-ci ildən Qax 1 sayılı orta məktəbdə direktor müavini işləmişdir.



Rayonda savadsızlığa qarşı fəal mübariz, bu sahədə çoxlu kursların təşkilatçısı olmuş, gənc yaşlarından maarifpərvər qadın kimi tanınmışdır.

Respublikanın "Qabaqcıl maarif xadimi" adına layiq görülmüş, çoxlu medallarla, fəxri fərmanlarla təltif olunmuşdur.



**Zahid Abdulrza oğlu Məhərrəmov  
(1900-1979)**

Zaqatala rus-tatar məktəbini, Nuxa (Şəki) müəllimlər İnstитutunu bitirmişdir. Rayon məktəblərində müəlim, məktəb direktoru kimi fəaliyyət göstərmişdir.

Ötən əsrin 40-ci illərində Qax Rayon İcraiyyə Komitəsinin sədri, XMS-nin müdürü, 50-ci illərdə İlisu məktəbinin direktoru olmuşdur.

Yetirmələri arasında MEA-nın həqiqi və müxbir üzvü, elmlər doktoru və namizədlər var. Indi haqq dünyasında olan qızları Əminə və Nəzakət də atalarının yolunu davam etdirərək uzun illər rayonun müxtəlif kəndlərində müəllimlik etmişlər.

Yüksək ad-san qazanmış bu prinsipial, təmiz adamın xatirəsini çoxsaylı şagirdləri və İlisu camaatı hörmətlə yad edir.

## DÖVLƏT, SİYASİ VƏ İCTİMAİ XADİMLƏR

*İlisu ölkəyə bir sırə görkəmli dövlət və ictima-siyasi xadimlər verməsilə də şöhrətlidir. Bu da kənddə doğulub boyabaşa çatan adamların intellektual səviyyəsilə əlaqədardır. Belə diqqət çəkən faktı qeyd etmək kifayətdir ki, bir zamanlar eyni vaxtda bu kənddən 4 nəfər respublika naziri olmuşdur. Saleh Qocayev, Hətəm Əhmədov, Həzrət Süleymanov, Mahmud Qocayev kimi məşhur dövlət xadimləri bu sıradandır.*

**Abbas Veysəl oğlu Məmmədov  
(1939-2008)**

Bakı Energetika Texnikumunu bitirib. Bakı 4 sayılı dəyirmando əmək fəaliyyətinə başlayıb, nazirin I müavinliyinə qədər yüksəlmışdır.

1964-cü ildə Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, Ət və Süd Sənayesi Nazirliyinin Bakı ət kombinatında baş energetik, nazirliyin texniki şöbəsinin rəisi və kollegiya üzvü olmuşdur.

1977-ci ildə Stavropol Politexnik İnstitutunun texnologiya fakültəsini bitirərək mühəndis-texnoloq ixtisasına yiye-lənmişdir.

1979-cu ildə Ət və Süd Sənayesi nazirinin müavini, 1982-ci ildən I müavin olmuşdur.

1986-ci ildə Aqrar Baş Sənaye Kompleksinin yaradılması ilə əlaqədar Heyvandarlıq Məhsulları İstehsalı və Emalı İdarəsi rəisinin I müavini, Kənd Təsərrüfatı Məhsulları Emalı Baş İdarəsi rəisinin I müavini, sonra rəisi təyin olunur.

1993-cü ildən Yeyinti Sənayesi Dövlət Şirkətinin prezidentinin müavini vəzifəsində işləmişdir. Bir çox dövlət təltifləri var.

Çoxsaylı beynəlxalq elmi istehsalat konfranslarında məruzələrlə çıxış etmiş, respublikada emal sənayesinin yenidən qurulmasında, çoxlu yeni zavod və fabrikların inşa olunmasında layiqli əməyi olmuş, bu sahənin kamil mütəxəssisi və təşkilatçısı kimi böyük nüfuz qazanmışdır.





### **Asiyət Nəcməddin qızı Yusifova (1923)**

Görkəmli partiya və dövlət xadimi.

Nizami adına İlisu kənd orta məktəbini, 1952-ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir.

1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamış, 1950-ci ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi seçilmişdir. 1952-ci ildə Azərbaycan KP MK

yanında Ali Partiya məktəbinə göndərilmiş, 1954-cü ildə oranı fərqlənmə ilə bitirmiştir. Rayon partiya komitəsində şobə müdürü, 1954-cü ildən "Kolxoz səsi" indiki "Şəlalə" rayon qəzetiinin redaktoru, eyni zamanda Qax rayon partiya komitəsində qadınlar arasında iş aparan şobənin müdürü olmuşdur. 1954-cü ildən rayon partiya komitəsi təşkilat şobəsinin müdürü, 1958-ci ildən Azərb. KP MK-da məsul vəzifədə çalışmış, 1959-cu ildən Qax Rayon Partiya Komitəsinin ikinci katibi, az sonra birinci katibi seçilmişdir.

1963-cü ildə Qax, Zaqatala, Balakən rayonlarının birləşməsi ilə əla-qədar üç rayonun XDS İcraiyyə Komitəsinin sədri, 1964-cü ildə Qax rayonunun yenidən bərpasından sonra rayon partiya komitəsinin, 1970-ci ildən Balakən rayon partiya komitəsinin birinci katibi, 1974-cü ilin fevralından Azərbaycan SSR NS-də referent işləmişdir. 1981-ci ildə təqaüdə çıxmış, ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Azərbaycan KP MK-nin XXV, XXVI, XXVII, XXVIII qurultaylarının nümayəndəsi olmuş və MK-nin tərkibinə seçilmişdir.

Sov. İKP XXIII qurultayının nümayəndəsi, üç çəğiriş Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, 1941-45-ci illərdə "Arxa cəbhədə fədakar əməyə görə" medalı, çoxsaylı digər medallar, Ali Sovetin fəxri fərmanları, SSRİ XTNS-nin iki qızıl və bir bürünc medalı ilə təltif olunmuş, respublikanın "Qabaqcıq maarif xadimi" fəxri adına layiq görülmüşdür.

**Azər Məmməd oğlu Qasımov  
(1966)**

Üzun illər diplomatik vəzifələrdə çalışmış, hazırda Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibidir.



**Həbibullah Məhəmməd oğlu Sofiyev  
(1923-1999)**

Böyük Vətən müharibəsi iştirakçısıdır. Moskva Meşə Texniki Akademiyasını və aspiranturasını bitirmişdir. 1952-58-ci illərdə Zaqatala, İsmayıllı, Qəbələ meşə təsərrüfatlarının direktoru işləmiş, 1959-cu ildən Dövlət Meşə Təsərrüfatı Komitəsində şöbə rəisi, 1977-ci ildən sədrin birinci müavini təyin olunmuş, 1989-cu ilə qədər həmin vəzifədə çalışmış, səhhəti ilə bağlı olaraq təqaüdə çıxmışdır.



Yüksək insani məziyyətləri ilə böyük nüfuz sahibi olmuşdur. Coxsaylı orden və medalları, o cümlədən, cəbhə xidmətlərinə görə mükafat və təltifləri olmuş, respublikanın "Əməkdar meşəçi"si adına layiq görülmüşdür.

Büllur təki təmiz, dostluqda əvəzsiz bir şəxsiyyət idi.



### **Həlimət Məhəmməd qızı Davudova (1908-1977)**

1928-30-cu illərdə Zaqatala Pedaqoji Texnikumunda, 1930-32-ci illərdə Bakı fəhlə fakültəsində təhsil almışdır.

1937-ci ildə Azərbaycan Tibb İnstytutunu bitirib, aspiranturada təhsilini davam etdirmiş və həm də Bakı Farmakologiya Məktəbinin direktoru işləmişdir.

1940-41-ci illərdə Bakı Dzerjinski Rayon Partiya Komitəsinin katibi, 1941-42-ci illərdə səhiyyə nazirinin müavini, 1942-45-ci illərdə Semaşko adına Mərkəzi xəstəxanada baş həkimin müavini, həm də, qulaq, burun boğaz kafedrasının assistenti olmuşdur.

1944-1952-ci illərdə Bakı Voroşilov Rayon Səhiyyə Şöbəsinin müdürü, 1952-67-ci illərdə Bakı 3 sayılı Tibb Texnikumunun direktoru işləmişdir.

Dəfələrlə RPK üzvü və rayon sovetinin deputati seçilmiş, Ali Sovetin fəxri fərmanları, medallarla təltif edilmişdir.

Çox qayğıkeş bir insan kimi böyük nüfuz qazanmış, onlarla ilisulunun həyat yolunun müəyyənləşməsində və inkişafında əməyi olmuşdur.



### **Həsən Musa oğlu Əliyev (1924)**

İqtisad elmləri namizədi, tanınmış komsomol, dövlət-partiya işçisi, təsərrüfat rəhbəri olmuşdur.

Zaqatala Pedaqoji Texnikumunu, Azərbaycan Dövlət Pedaqoji İnstytutunu bitirmiştir.

1940-ci ildən İlisu kənd orta məktəbində işləmiş, Böyük Vətən müharibəsi başlayandan cəbhəyə getmiş, 1944-cü ilə qədər orduda xidmət etmişdir. Tərxis olunandan sonra Qax rayonunun Qorağan kənd yeddiillik məktəbində dərs hissə müdürü, 1947-53-cü illərdə rayon komsomol komitəsinin II və I katibi, Gəncə Vilayət Komsomol Komitəsinin katibi, Azərbaycan komsomolunun MK-sında şö-

bə müdürü işləmişdir. 1954-55-ci illərdə Zaqatala Rayon Partiya Komitə-sində katib, 1955-62-ci illərdə İlisu kolxozunun sədri olmuşdur.

1963-66-ci illərdə Moskva Ümumittifaq Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyati İnstitutunda aspirant olmuş, orada "Şəki-Zaqatala zona-sında kənd təsərrüfatının ixtisaslaşdırılması və inkişafi perspektivləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1966-70-ci illərdə Respublika Xalq Nəzarəti Komitəsində şöbə müdürü, 1970-75-ci illərdə Ağdam Rayon Partiya Komitəsinin I katibi, 1975-82-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyati İnstitutunda baş elmi işçi, 1982-88-ci illərdə İlisu kolxozunda sədr, 1988-ci ildən həmin institutda baş elmi işçi işləyir.

"Qırmızı əmək bayrağı" ordeni, çoxsaylı medallar, Ali Sovetin fəxri fərmanları ilə təltif olunmuş, 1971-76-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputati olmuşdur.

Adamların tələblərinə həssaslığı, aldığı tapşırıqaya yüksək məsuliyyətlə yanaşması ilə böyük nüfuz qazanmışdır.

### **Hətəm Abdulla oğlu Əhmədov (1903-1970)**

Görkəmlı dövlət xadimi olmuşdur. Moskva Şərqi Zəhmətkeşləri Kommunist Darülfünunda təhsil almış, uzun illər rəhbər partiya-sovet orqanlarında məsul vəzifələrdə çalışmış, Qax, Qusar, Zaqatala rayon partiya komitələrinin birinci katibi olmuş, Azərbaycan SSR Xalq Ticarət Komissarının müavini və Ticarət Komissarı vəzifələrinə dək yüksəlmiş, Böyük Vətən müharibəsi illərində bu ağır və mürəkkəb sahəyə bacarıqla rəhbərlik etdiyinə görə "Lenin" ordeninə layiq görülmüş, çoxsaylı digər təltifləri olmuşdur.



On ildən çox Azərbaycan Ticarət Nazirliyinə rəhbərlik etmişdir (1941-1953). 1953-63-cü illərdə nazir müavini, 1959-cu ildən ömrünün sonuna-dək (1970) Azərbaycan Ticarət Palatasının sədri işləmişdir.



### **Həzrət Əbdürrəhman oğlu Süleymanov (1902-1970)**

1920-ci ildən Zaqatala rayonunda dövlət orqanlarında işləmiş, rayon İcraiyyə Komitəsinin sədri olmuş (1931-34), Azərittifaqın yaradılması ilə İdarə Heyətinin üzvü seçilmiş və idarə rəisi təyin olunmuşdur. Böyük təşkilatçılıq səriştəsi göstərdiyinə görə, 1938-ci ildə Göyçay Rayon İcraiyyə Komitəsinin sədri, 1940-cı ildən rayon partiya komitəsinin I katibi seçilmişdir.

1942-ci ildə SSRİ Xalq Tədarük Komissarlığının Azərbaycan müvəkkili (nazir hüquqlu) vəzifəsinə irəli çəkilmişdir (1942-1962).

Böyük Vətən müharibəsi illərində cəbhənin təchizatı ilə əlaqədar müüm dövlət tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişdir.

1953-cü ildə Moskva şəhərində Sov. İKP MK yanında Ali Partiya Məktəbinin qiyabi şöbəsini bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin sədr müavini təyin olunmuşdur.

II, IV,V çağırış Azərbaycan SSR Ali Sovetinin deputati seçilmiş, Azərb.KP MK-nın üzvü olmuş, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", "I Dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, çoxsaylı medallar, habelə Ümumittifaq Kənd Təsərrüfat Nailiyyətləri Sərgisinin qızıl medallı ilə təltif edilmişdir.



### **İbadi Abdul oğlu Məmmədov (1919-1997)**

Gəncə Toxuculuq Texnikumunu və İvanovo Toxuculuq Institutunu bitirmiştir. Həmin ildən Şuya şəhərində Tezinski toxuculuq fabrikində sex rəisi, Şuya Proletariy fabrikində baş mühəndisin müavini olmuş, 1938-ci ildən ordu sıralarına çağırılmış, 1940-ci ildə ordu-dan tərxis olunub, Şuya Tezinski fabrikində baş mühəndis, 1942-ci ildən Proletariy fabrikinin direktoru, RSFSR Toxuculuq Sənayesi

Nazirliyinin Şuya tədris kombinatında direktor, yenidən SSRİ Yüngül Sənaye Nazirliyinin Şuya fabriklər birliyində istehsalat mühəndisi olmuşdur.

1947-ci ildə SSRİ Nazirlər Soveti sistemində rəhbər vəzifəyə irəli çəkilir və 1948-ci ildə Rumınıya Xalq Respublikasına ezam edilərək 1953-cü ilədək pambıq-kağız kombinatında baş direktor işləyir.

1953-cü ildən yenidən Şuya toxuculuq fabriklərində müxtəlif vəzifələrdə işləmiş və 1954-cü ildən Azərbaycan Respublikasının sərancamına göndərilərək respublikanın ən nəhəng müəssələrindən olan Lenin adına toxuculuq kombinatının direktoru, Yüngül Sənaye Nazirliyində idarə rəisi, nazirliyin kollegiya üzvü və digər müxtəlif vəzifələrdə çalışmışdır.

Azərbaycan Respublikasının əməkdar mühəndisi, çoxsaylı təltifləri, respublikada yüngül sənayenin inşafında böyük xidmətləri olmuşdur.

Çox gözəl insani keyfiyyətləri ilə xatırələrdə yaşayır.

### **Kərim Xan oğlu Kərimov (1936)**

Görkəmli siyasi xadim, 1995-2000, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, parlamentin İnsan Haqları Komitəsinin İntizam Komissiyasının sədri.

Şəki Pedaqoji Texnikumunu (1955) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-dil-ədəbiyyat fakültəsini (1960) və Ali Partiya məktəbini (1978) hər üçünü fərqlənmədiplomu ilə bitirmişdir.

Gənc yaşlarından ictimai fəaliyyətlə məşğul olmuş, Şəki Pedaqoji Texnikumunun və Pedaqoji İnstytutda fakultə komsomol komitəsinin katibi olmuşdur.

Əmək fəaliyyətinə tədris-kurs kombinatının direktoru kimi başlamış sonra, Yüngül Sənaye Nazirliyi Kommunal-Təsərrüfat İdarəsinin rəisi işləmişdir (1960-1995).

1988-ci ildən milli-azadlıq hərəkatına qoşulmuş, məşhur 91-lərin tərkibində Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaradılmasının təşəbbüskarlarından və təşkilatçılarından olmuşdur. Partiyanın Naxçıvanda keçirilən birinci təsis konfransında Siyasi Şuranın və



İdarə Heyətinin üzvü seçilmişdir (1992). 1993-cü ildə YAP-ın Bakının Nərimanov rayonunda birinci konfransının təşkilatçısı olmaqla onun ilk sədri seçilmişdir.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk parlamentinə deputat seçilmiş və onun İnsan Haqları Komissiyasına rəhbərlik etmişdir.

İctimai-siyasi fəaliyyəti dövründə daim müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasında təsbit olunmuş demokratik prinsiplərin insan hüquq və azadlıqlarının praktikada reallaşması istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.

2000-ci ildə Milli Məclisin ikinci çağırışına yenidən deputat seçilmiş, 2000-2005-ci illərdə parlamentin İntizam Komissiyasının sədri olmuşdur.

ABŞ, İngiltərə, Fransa, Almaniya, Belçika, İtaliya, Çin Xalq Respublikası, Türkiyə, İran və bir sıra digər ölkələrin parlamentlərinin dəvəti ilə həmin ölkələrdə işgüzar səfərlərdə olmuşdur.

Amerika Birləşmiş Ştatlarının Nebraska Ştatının və Linkoln şəhərinin fəxri vətəndaşıdır.

2006-ci il yanvar ayından Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri vəzifəsində çalışır.

2006-ci ildə Azərbaycan respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Respublika Prezidentinin 15.02.2011-ci il tarixli sərancamı ilə Kərim Xan oğlu Kərimov Azərbaycan respublikası prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.



**Mahmud Davud oğlu Davudov**  
**(1900-1936)**

Tanınmış siyasi və dövlət xadimi olmuş, Gədəbəy, Xaçmaz və Qusar Rayon İcraiyyə Komitələrinin sədri olmaqla bu yerlərdə quruculuq işləri ilə məşğul olmuş, əhalinin qayğısına qalmışdır. 1936-ci ildə repressiyaya uğrayaraq gülələnmişdir. İşıqlı xatirəsi onu tanıyanların qəlbində yaşayır.

### **Mahmud Məmmədhəsən oğlu Qocayev (1899- 1969)**

1914-cü ildə Bakıya gəlib mexaniki emalatxanada çilingər kimi əmək fəaliyyətinə başlamış, 1919-cu ildə Zaqatalada kommunist təşkilatında fəaliyyət göstərmış, Zaqatala mahalının hərbi komissarı vəzifəsində işləmişdir. Sonra Zaqatala mahalının milis rəisi, fövqəladə komissiyada məlumat şöbəsinin rəisi, 1921-23-cü illərdə qəza ərzaq komissarı, daha sonra qəza İcraiyyə Komitəsinin sədri, Xalq Maliyyə Komissarlığında baş müfəttiş, Bakı Kənd Sənaye İdarəsinin müdürü, Qasım İsmayılov (Goranboy), Masallı, Biləsuvar (Puşkin), Zaqatala, İsmayıllı Rayon İcraiyyə Komitələrinin sədri, Azərbaycan Xalq Sovxozlar Komissarının müavini, SSRİ-nin İrandakı Ticarət nümayəndəliyinin idxlə şöbəsi rəisinin müavini, SSRİ Taxıl Tədarükü İdarəsinin Azərbaycan kantorunun müdürü, 1956-cı ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi olmuşdur.



### **Mədyail Vəli oğlu İmaməliyev (1938)**

Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmişdir. Hidromeliorasiya mühəndisidir.

1960-65-ci illərdə Su Təsərrüfatı Nazirliyinin "Azərdövlətlayihə" İnstitutunda mühəndis, 1965-1992-ci illərdə Nazirlər Sovetində referent, şöbə müdirinin I müavini, şöbə müdürü və həmin ildən Meliorasiya və Su Təsərrüfatı komitəsində trest müdirinin müavini işləyir.

Yüksək ixtisaslı, səriştəli dövlət məmuru kimi böyük nüfuz qazanmışdır.

"Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri və müxtəlif medal-larla təltif edilmişdir.



**Məmməd Abdulla oğlu Abdullayev  
(1957)**



Dövlət xadimi. Azərbaycan Dövlət Material Ehtiyatları Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnsti tutunu bitirmiştir.

Taxıl Məhsulları Nazirliyinin Hacı Zeynal abdin Tağıyev adına Taxıl məhsulları kombinatında usta kimi əmək fəaliyyətinə başlamış, sonra baş iqtisadçı, şöbə müdürü, direktor müavini, "Dəyirman" kooperativinin direktoru, 1991-93-cü illərdə Həmkarlar Təşkilatının taxılçılıq işçiləri üzrə sədri, 1993-2006-ci illər ərzində Dövlət Material Ehtiyatları Komitəsinin sədr müavini, 2006-2008-ci illərdə "Azmelsutəsərrüfat" ASC-nin nəzdində Asiya İnkişaf Bankının "Selə Qarşı Tədbirlər" Layihəsinin rəhbəri, 2008-2009-cu illərdə "Azərkörpü" ASC-nin vitse-prezidenti vəzifələrində çalışmışdır. 2009-cu ildən bəri "Azmelsutəsərrüfat" ASC-nin nəzdində Dünya Bankının "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" Layihəsinin rəhbəri vəzifəsində işləyir.

"Fəxri dövlət ehtiyatçısı", "Rusiya və Ukraynanın fəxri xilasedicisi" adlarına layiq görülüb, çoxsaylı elmi məqalələrin və elmi əsərlərin müəllifidir. Amerika, Rusiya və Ukrayna dövlətlərinin medalları ilə təltif olunub. İlisu kəndinin qədim tarixinin qorunmasında, müasir inkişafında və digər xeyriyyə tədbirlərində yaxından iştirak edir. Bu nəşrin təşkilatçılırındandır.

**Rəsul Balay oğlu Qocayev**  
**(1897-1973)**

1913-cü ildə Bakıya gəlib müxtəlif sənaye müəssisələrində fəhləlik edən R.Qocayev 1918-ci ildə Qızıl Ordu sıralarında xidmət etmiş, Sovet hakimiyyətinin ilk illərindən dövlət vəzifələrində çalışmışdır. Qax-Almalı inqilab komitəsinin birinci sədri olmuş, 1921-ci ilin sonundan Zaqtala qəza komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. 1923-cü ildə Zaqafqaziya Kommunist Universitetinə oxumağa göndərilmiş, təhsilini bitirdikdən sonra 1935-ci ilədək həmin universitetdə dosent, kafedra müdirlərinin müavini, sonra Zaqafqaziya Ölkə Komitəsində təlimatçı, Balakən Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP MK-da təlimatçı, mühazirəçi, bölmə müdürü işləmiş, 1945-ci ildən 1968-ci ilədək Bakı Ali Partiya Məktəbində direktor müavini, kafedra müdürü və başqa vəzifələrdə çalışmış, sonra təqaüdə çıxmışdır.



İşgüzarlığı, prinsipiallığı, həssaslığı, mənəvi saflığı ilə böyük nüfuz qazanmışdır. "Qırmızı əmək bayrağı" ordeni, medallar, Ali Sovetin fəxri fərmanları ilə təltif olunmuşdur.



### Sadiq Nəbi oğlu Murtuzayev (1927)

Filologiya elmləri namizədi, görkəmli partiya-dövlət xadimi. 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstytutunu bitirmişdir. Əmək fəaliyyətinə Zaqatala Pedaqoji Məktəbində müəllimliklə başlamış, 1952-ci ildən rəhbər partiya işinə irəli çəkilmiş, 1953-cü ildən Pedaqoji İnstytutun aspiranturasında təhsilini davam etdirmiş, 1956-cı ildən Zaqatala Rayon Partiya Komitəsində ikinci katib, 1959-cu il-

dən birinci katib işləmiş, Zaqatala, Qax və Balakən rayonları üzrə MK-nın partiya təşkilatçısı, 1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdürü, 1963-cü ildən 1990-cı ilin sonuna dək Abşeron, Şəki, Ağdam, yenidən Abşeron Rayon Partiya Komitələrinin I katibi işləmişdir. Azərbaycan KP MK-nın büro üzvü seçilən yeganə raykom katibi olmuşdur.

1961-ci ildə Zaqatala, Qax və Balakən rayonlarından SSRİ Ali Sovetinin deputati və 6 dəfə Azərbaycan SSR Ali Sovetinin deputati seçilmiş, Ali Sovetin elm və mədəniyyət daimi komissiyasının sədri olmuşdur. İli-su kəndinin tarixində SSRİ deputati seçilmiş yeganə adamdır.

30 ilə yaxın MK-nın üzvü, Sov. İKP-nin XXII, XXIII qurultaylarının, XIX Ümumittifaq partiya konfransının nümayəndəsi olmuşdur.

1979-cu ildə Liviya Cumhuriyyətində və 1989-cu ildə Danimarkada Azərbaycan günləri keçirilərkən Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir.

Respublikanın geridə qalmış iri rayonlarına göndərilmiş və onun rəhbərliyi ilə həmin rayonlar qabaqcıllar sırasına çıxmışdır. Respublikada yenilikçi raykom katibi kimi tanınmışdır.

Respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı və yaradıcısı olmuşdur.

Şəkidə və Ağdamda nümunəvi sağlamlıq komplekslərinin inşası, xeyriyyəçilik yolu ilə İlisu Ram-rama şəlaləsindən su kəməri çəkilişi onun adı ilə bağlıdır. Onun təşəbbüsü ilə Ağdamda dünyada ikinci, SSRİ-də birinci Çörək Muzeyi, ilk Muğam məktəbi, Muğam teatrı təşkil olunmuş, Natəvan qızlar bayramı keçirilmişdir.

Rəhbərlik etdiyi rayonların təcrübəsi dəfələrlə Ümumittifaq, Zaqafqaziya və respublika seminar müşavirələrinin müzakirə mövzusu olmuşdur.

Beynəlxalq dostluq əlaqələrinin möhkəmlənməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razqrad şəhərinin fəxri vətəndaşı seçilmiş, Bolqarıstanın və Hizbi Tudə Partiyasının yubiley medalları ilə təltif edilmişdir.

Akademik İmam Mustafayevlə birlikdə yazdığı "İmam Şamil" kitabı oxucular arasında böyük rəğbət qazanmışdır. Bu kitab, Beynəlxalq İmam Şamil mükafatları Komitəsinin böyük qızıl medalına layiq görülmüşdür.

Gərgin əmək fəaliyyətinə baxmayaraq, elmi tədqiqat işindən ayrılmamış, "M.F.Axundovun komediyalarının frazeologiyası" mövzusunda nami-zədlik dissertasiyası müdafiə etmiş, "Molla Nəsrəddin" jurnalının üslub və frazeologiyası" mövzusunda doktorluq işini başa çatdırmış, lakin Azərbaycan KP MK-nın qərarı ilə (1969) rəhbər işçilərə müdafiə etmək qadağan olunduğundan hazır mövzu müdafiə olunmamışdır. O, həm də SSRİ Kənd Təsərrüfat Nazirliyinin İxtisasartırma İnstitutunda ekstern yolu ilə elmi iş müdafiə edərək kənd təsərrüfatı mütəxəssisi adı almışdır.

On elmi-publisistik kitabın, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Onun qələmindən çıxan "Ağsaqqalın hikmət dünyası" kitabı çox böyük əks-səda doğurmuşdur.

Görkəmli yazıçı Seyran Səxavətin 2003-cü ildə çap olunmuş "Palid toxumu" adlı bədii romanı Sadıq Murtuzayevin keçdiyi həyat yolundan bəhs edir.

1991-ci ildə təqaüdə çıxandan sonra Azərbaycan Müharibə və Əmək Veteranları Şurası sədrinin müavini seçilmiş, Veteran müəssisələri Respublika Birliyinin sədri olmuş, daha sonra Azərbaycan Kəndli (fermer) Təsərrüfatları İttifaqı İdarə Heyətinin ilk sədri, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini seçilmişdir.

Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə iki dəfə sosialist əməyi qəhrəmanı adına layiq görülmüş və qərarlar Sov. İKP MK-ya göndərilmişdir. Lakin bəzi adamların bədxah əməlləri nəticəsində işin icrası baş tutmamışdır. Hər iki təqdimatın surəti verilir.

İki Lenin ordeni, "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və başqa mükafatlarla təltif olunmuşdur.

ЦК КПСС

В соответствии с постановлением Президиума ЦК КПСС № 226 от 23 декабря 1965 года ЦК КП Азербайджане вносит предложение о присвоении звания Героя Социалистического Труда, награждении орденами и медалями СССР особо отличившихся в увеличении производства и заготовок овощей, плодов, винограда и сортового чайного листа колхозников, рабочих совхозов, работников районных организаций и специалистов сельского хозяйства.

Всего представляется к награждению 712 человек, из них к присвоению звания Героя Социалистического Труда 7 человек, орденом Ленина - 33, орденом Трудового Красного Знамени - 99, орденом "Знак Почета" - 164, медалью "За трудовую доблесть" - 189 и медалью "За трудовое отличие" - 220 человек.

К присвоению звания Героя Социалистического Труда представляются два рабочих совхоза, два бригадира, два директора совхоза и первый секретарь Ашхеронского райкома партии тов. Муртузаев С.Н.

ЦК КП Азербайджана просит поддержать внесенные предложения о награждении передовиков овощеводства, плодоводства, виноградарства и чаеводства.

Секретарь ЦК КП  
Азербайджана

№ 1, т.к. 53, л. 156, стр. 162

В.Ахундов

здесь иль дэдэр.

Ахундов Вагифов М.В.

М.Р.А.

ЦК КПСС

В соответствии с постановлением Президиума ЦК КПСС № 226 от 23 декабря 1965 года "О награждении орденами и медалями ряда передовиков сельского хозяйства" ЦК КП Азербайджана вносит предложение о присвоении звания Героя Социалистического Труда, награждении орденами и медалями СССР особо отличившихся в развитии животноводства, увеличении производства и заготовок мяса, молока, яиц, шерсти и другой продукции за последние годы, колхозников, рабочих совхозов, работников партийных, советских и сельскохозяйственных органов.

Всего представляется к награждению 834 человека, из них к присвоению звания Героя Социалистического Труда 6 человек, орденом Ленина - 32, орденом Трудового Красного Знамени - 96, орденом "Знак Почета" - 208, медалью "За трудовую доблесть" - 277 и медалью "За трудовое отличие" - 215 человек.

К присвоению звания Героя Социалистического Труда представляются: две доярки, два старших чабана, председатель колхоза "Бакинский рабочий" Куткашенского района тов. Алимирзоев А.О. и первый секретарь Ашхеронского РК КП Азербайджана тов. Муртузаев С.Н.

ЦК КП Азербайджана просит поддержать внесенные предложения о награждении передовиков животноводства, а также дать разрешения 32 работникам животноводства республиканских министерств и ведомств.

Секретарь ЦК КП  
Азербайджана

№ 1, т.к. 53, л. 156, стр. 162

П.Елистратов

Буғадо 2: экз. макет  
1. Ахундов 15/2/66  
Радио

здесь иль дэдэр.  
Ахундов Вагифов М.В.

Т.К.Бакинский  
15-1966.

## **Saleh Balay oğlu Qocayev (1899-1984)**

XX əsr Azərbaycan tarixində görkəmli dövlət xadimi, qüdrətli bir şəxsiyyət, prinsipiallığı ilə qeyri-adi fenomen, dünya şöhrətli ixtiraçı alim, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən bir insan olub. Saleh Qocayev əmək fəaliyyətinə Bakının Balaxanı qəsəbəsində Nobel qardaşlarının mexaniki zavodunda çilingərlikdən başlamış, 1918-ci ildə Balaxanı Rayon Gənclər İttifaqı sədrinin müavini, 1919-cu ildə Zaqatala bolşeviklərinin I konfransında Mahal Komitəsinin katibi, 1920-ci ildə inqilab komitəsinin sədri, Zaqatala Qəza Komitəsinin katibi, Azərbaycan KP MK-da təlimatçı, Şamxor (Şəmkir) qəza və Bakı şəhəri Kirov Rayon Partiya Komitələrinin birinci katibi, "Kirovneft", "Azərneftmaş" trestlərinin müdürü, Xalq Avtomobil Nəqliyyatı Komissarı, Xalq Komissarları Soveti sədrinin müavini olmuşdur. 1932-ci ildə Azərbaycan Qırmızı Bayraqlı Neft İnstytutunu bitirir, 1941-ci ildən 1960-cı ilədək həmin institutun direktoru, sonra Elm və Texnika Komitəsi sədrinin müavini olmuşdur.



Dəfələrlə Azərbaycan K(b)P və MK üzvü, habelə Bakı Sovetinin deputati, Azərbaycan MİK və Zaqafqaziya MİK üzvü, 4 çağırış Azərbaycan SSR Ali Sovetinin deputati, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur.

Onun təkcə respublika üçün deyil, bütün SSRİ məkanı üçün neft sənayesi kadrları hazırlanmasında xüsusilə böyük xidmətləri olmuş, rəhbərlik etdiyi institut SSRİ-nin ən məşhur ali təhsil ocaqlarından biri kimi tanınmışdır.

Yuxarıda deyilənlər Saleh Qocayevin daha çox görünən tərəfləri olub. Onun daha böyük xidmətləri məxfi xarakter daşılığından gizli saxlanılmışdır. Bunlara az da olsa işiq salmaq üçün şəxsi arxivində saxlanan bəzi sənədlərə müraciət etməyimiz bu böyük şəxsiyyəti bizə daha yaxından tanıtmış olar.

Saleh Qocayevin SBQ-8 konstruksiyası artıq geniş tətbiq olunur. Məhz bu səbəbdən SSRİ neft sənayesi naziri N.Baybakovun əmri ilə həmin konstruksiyanın kütləvi şəkildə hazırlanması təklif olunmuş və xalq təsərrüfatının inkişafında olduqca böyük əhəmiyyəti olmuşdur.

Sənədlərin birində SSRİ Neft Sənayesi Nazirliyi "Azneftazvedka" bir-

liyinin rəisi S.A.Orucov belə yazıb: ""Azneft" Birliyində tətbiq olunmuş Saleh Balay oğlu Qocayevin SBQ-8 qazma aqreqatı neft sənayesində ən təkmilləşmiş qazma mexanizmi olmaqla çox böyük təcrübi əhəmiyyətə malikdir və onun istehsalata tətbiqi sözsüz ki, dövlət vəsaitinin böyük həcmidə qənaətinə səbəb olacaq.

Mühəndis Saleh Qocayev müasir qazma aqreqatı yaratmaq üçün qarşısına çox çətin məsələ qoymuş və onu müvəffəqiyətlə həll etmişdir. Azərbaycan xalqı belə oğulları ilə fəxr edə bilər".

Bu aqreqata SSRİ Elmlər Akademiyasının müxbir üzvü professor B.M.Saydarov (SSRİ Neft Sənayesi Nazirliyi Cənub-Qərb rayonları texniki Qazma Birliyinin rəisi), SSRİ Neft Sənayesi Naziri və SSRİ DPK-nın sədri SSRİ nazirlər soveti sədrinin müavini olmuş N.Baybakov, geologiya-mineralogiya elmləri doktoru, Stalin Mükafatı Laureatı akademik Ə.A.Əli-zadə və onlarca görkəmli alim, mütəxəssis, habelə neft sənayesində çalışan sırazi adamlar yüksək qiymət vermiş, onun neft sənayesinin inkişafındakı müstəsna rolundan dönə-dönə danışmışlar.

SSRİ Neft Sənayesi naziri N.Baybakovun bir əmrindən:

"Qocayev sisteminə aid dəzgahların kütləvi buraxılışına başlansın. 1948-49-cu illərdə ən azı 120 dəst dəzgahın buraxılması təmin edilsin".


"Başneftçixarma" idarəsinin rəisi S.A. Vəzirovun əmrindən:

"Cənub-Qərb Neft Sənaye birliyinin sahələrində SBQ-8 sürət dəzgahının sənayedə geniş tətbiqinə başlansın".


Saleh Qocayevin 26-dan çox məşhur ixtirası olmuş, onların bir çoxu SSRİ hüdudlarından kənara çıxıb, dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ-da böyük şöhrət qazanmışdır.

S.Qocayev bir dəfə A.N.Kosığınə müraciət edir ki, bu necə ola bilir ki,

patenti məndə olan avtomat "hidrore-qulyator" mənim xəbərim olmadan Amerikada tətbiq olunur. Kosığının göstərişi ilə SSRİ ilə ABŞ arasında yazışmalar nəticəsində məsələ həll olunmuşdu.



*"SBQ-8" qazma dəzgahı*



*Avtomat tənzimləyici*

S.Qocayevin şəxsi arxivində "Tam məxfi" qrifli sənədlərdən biri SSRİ Ağır Sənaye Üzrə Xalq Komissarı L.M. Kaqanoviçin 11 oktyabr 1938-ci il 1130 sayılı əmridir. Burada Saleh Qocayevin həmin dövrün böyük bir hadisəsi hesab olunan ixtirasının təcili sınaqdan keçirilməsi üçün şərait yaradılması, işin gedişi barədə hər gün məlumat verilməsi tələb olunur.

Məşhur ixtiraçı Saleh Qocayevin nadir ixtira hesab olunan yeni kəşfi Ümumittifaq "Maşino-ekspert" kataloquna daxil edilmişdi.

İkinci Dünya müharibəsi illərində müasir silah növləri yaradılması sahəsində Saleh Qocayevin xüsusi xidmətləri olmuşdur. Bu silah bir dəqiqə ərzində yüzlərlə mina atmaqla güclü atəş sahəsi yaradan və düşmənin məhv edilməsində həllədici rol oynayan yeni çoxlüləli avtomat pulemyot və çoxlüləli avtomat minomyotlar idi. Hər iki silah növü ordu mütəxəssislərinin iştirakı ilə sınaqdan keçirilmiş və müəlliflik şəhadətnaməsi almışdır. Bu ixtiraların sənədləri hazırda Moskvada "Tam məxfi" qrifi ilə Müdafiə Nazirliyinin ixtiralar şöbəsində saxlanılır.

Onun prinsipiallığı qarşısında M.C.Bağırov kimi dönməz bir şəxsiyyətin də geri çəkildiyinə dair maraqlı bir epizod: M.C.Bağırov gecədən xeyli keçmiş Nazirlər Soveti sədrinin müavini işləyən S. Qocayevi çağırtdırıb ona deyir ki, səni NKBD (Daxili İşlər Komissarı) təyin etmiş və bu barədə İosif Vissarionoviç Stalinə raport vermişəm. S.Qocayev qəti etiraz edir ki, mən texniki sahənin adamıymam, hüquqşunas deyiləm, orada işləyə bilmərəm.

Bu cavabına görə M.S.Bağırov S.B.Qocayevi gecəykən işdən azad edir, lakin az sonra onu çağırıb, Neft Sənaye İnstitutuna rektor göndərir.

Görkəmli jurnalist Zülfüqar Şahsevənli Saleh Qocayevin ömür yoluna həsr etdiyi yazısında deyir: "Saleh Qocayevin - bu parlaq istedad sahibinin, qüdrətli türk oğlunun bir insan ömrünə sığmayan qeyri-adi istedadına, zəhmətinə, əzab-əziyyətinə, dəmir iradəsinə, axtarışlarına heyran kəsilmışəm. Beynimdən "böyüklerin faciəsi böyük olur" fikri və "biz böyüklerimizi niyə görmürük?" sualı keçir... Biz dünənə niyə boyhana bilmirik? Böyüklerimizi niyə belə unuduruq?

S.Qocayevin tələbəsi tanınmış mühəndis-yazıcı Manaf Süleymanov:

"Saleh Qocayev son dərəcə ciddi adam idi. Zarafatı, yersiz söhbəti xoşlamazdı. Onu yaxından tanıyanlar danışırlar ki, o, büllur kimi saf, sağlam əqidəli, sözübütöv, haqqı nahaqqının ayağına verməyən, dönməz, işıqlı bir insan olub. İxtiralarından ona çatası qonorarı son qəpiyinəcən cəbhə fonduна köçürüb və körpələr evinə bağışlayıb.

Onun prinsipiallığı haqqında xatirələrdə belə bir epizod yaşayır:

S.M.Kirov Azərbaycanda birinci katib olanda təsadüfən danışçı vaxtı telefonlar bir-birinə calanmış, mübahisə başlayıb ki, kim birinci olaraq dəstəyi yerinə qoysun. Saleh Qocayev təkidlə: - Siz gərək dəstəyi qoyasınız ki, mən başladığım söhbəti sona çatdırıbm. Kirov dəstəyi yerə qoymalı olmuşdur".

Görkəmli yazıçımız Mehdi Hüseynin hələ 1959-cu ildə yazdığı "Qabar" hekayəsinin qəhrəmanı - həyatının mənasını öz millətinə, xalqına ləyaqətlə xidmətdə görən Saleh Balay oğlu Qocayevin yüksək əyarlı özür yolu həqiqətən bugünkü gəncliyə, xalqını sevən, onun taleyini düşünən hər bir kəsə nümunədir" (Zülfüqar Şahsevənli, "Günay" qəzeti).

Yuxarıda Saleh Qocayevin SBQ-8 qazma qurğusundan bəhs edildi. Bundan başqa onun ixtiraları içərisində böyük elmi və iqtisadi dəyərə malik "Bronza - babitin alüminiumla əvəz edilməsi", "Altı lüləli avtomat-minomyot", "Hidrotənzimləyici avtomat", "Qazma borularını açan və bağlayan

avtomat", bütünlükdə on beş görkəmli ixtirası xalq təsərrüfatında geniş tətbiq olunmuş və indi də davam edir.

Saleh Qocayevin xidmətləri "Qırmızı ulduz", dörd dəfə "Qırmızı Bayraq", "Şərəf nişanı" ordenləri, çoxsaylı medallar və fəxri fərmanlarla qeyd edilmişdir.

Onun nadir keyfiyyətləri, yüksək tələbkarlığı, nümunəvi intizam yaratması, qayğıkeşliyi, bühlur təmizliyi barədə əfsanəyə bənzər həqiqətlər indi də dillərdə dolaşmaqdadır.

Nəzirmahmud Qocayev onun ömür yolu, elmi-texniki fəaliyyəti və ixtiraları ilə bağlı fundamental bir kitab yazaraq 2010-cu ildə nəşr etdirmişdir.

### **Sultan Məhəmməd oğlu Qasımov**

**(1959)**

Uzun illər daxili işlər orqanlarında çalışmış, hazırda Rusiyanın Yekaterinburq şəhərində konsuldur.

### **Vahid Hüseynəli oğlu Hacıyev**

**(1904-1959)**

Biologiya elmləri namizədi, respublikanın əməkdar müəllimi.

1920-ci ildən Zaqatala şəhərində müəllim kimi əmək fəaliyyətinə başlamış, 1925-ci ildə Dövlət Pedaqoji İnstytutunu bitirmiş, 1930-cu ildən həmin institutda baş müəllim işləmiş, təbiət fakültəsinin dekanı, daha sonra Qiyabi Pedaqoji İnstytutda direktor müavini, 1942-ci ildən Bakı Şəhər rayonu XMŞ-nin müdürü, rayon sovetinin sədri, 1948-51-ci illərdə Bakı şəhər rayon partiya komitəsinin I katibi, 1951-ci ildən Azərbaycan KP MK-nin elm və ali məktəblər bölməsinin müdürü, respublika "Bilik" cəmiyyətinin sədri, EA-nın Zoologiya İnstytutunda şöbə müdürü işləmişdir. Bir çox dövlət təltifləri olmuşdur.





### Vaqif Veli oğlu Qocayev (1941-2000)

Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur (1989-1991).

1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, fakültənin Azərbaycan Dövlət Universitetinə keçməsilə əlaqədar 1962-64-cü illərdə həmin universitetdə təhsilini başa vurmuşdur. 1964-cü ildə AMEA-nın ET Geoloji Kəşfiyyat İnstitutunda əmək fəaliyyətinə başlamış, 1969-cu il-

də Azərbaycan Yeyinti Sənayesi Nazirliyinə işə keçmiş, 1970-ci ildə Moskva Yeyinti Sənayesi İnstitutunun Gəncə filialında (qiyabi) ikinci ixtisas almışdır. 1970-ci ildə Balakən konserv zavodunda baş mühəndis, 1971-ci ildən direktor, 1972-82-ci illərdə Qax konserv zavodunun direktoru, 1982-85-ci illərdə Qax taxıl məhsulları kombinatının direktoru, 1985-88-ci illərdə Naxçıvan MR İliç rayonu konserv zavodunun direktoru, 1989-91-ci illərdə Qax Rayon İcra hakimiyyətinin başçısı, 1992-96-ci illərdə Qax rayon TTS idarəsinin direktoru, 1992-94-cü illərdə YAP-ın Qax rayon şöbəsinin sədri, 1996-98-ci illərdə Əmək və Sosial Müdafiə Nazirliyinin rayonlararası əmək müfəttişiyinin sədri və başqa vəzifələrdə çalışmışdır. SSRİ idman ustası, güləş üzrə dəfələrlə respublika çempionu olmuşdur.



## İLİŞULU ALİMLƏR

Müqəddəs kitabımız "Qurani Kərim"də və ulu Peyğəmbərimiz Muhəmməd Əleyhissalamın hədisi-şəriflərində elmə və alimlərə verilən qiymət bütün başqa kəlamlardan əsaslı surətdə seçilir.

Heç də təsadüfi deyil ki, Muhəmməd (s.ə.s.) peyğəmbərə Allah tərəfin-dən nazil olan ilk söz oxu!, ilk ayə "Ələq" surəsinin birinci ayəsi olan "oxu! yaradan rəbbinin adı ilə" olmuşdur.

Allah-təala "Qurani-Kərim"də elmə, alımə yüksək qiymət vermiş, alimin mürəkkəbini şəhidin qanından üstün tutmuş, qələmə və onun yazdıqlarına and içmişdir.

- "*Alimin mürəkkəbi şəhidin qanından üstündür*".
- "*And olsun qələmə və onun yazdıqlarına*".
- *Bu, elmə, alımə verilən ən ali qiymətdir.*

**Həzrət Peyğəmbərin dediklərindən:**

- *Ömrünü elmə sərf edən adam heç vaxt ölmür.*
- *Bir saat elm öyrənmək 60 illik ibadətdən üstündür.*
- *Hikmət - imanın itmiş dəvəsidir: tapdığınız yerdə onun ovsarından yapışib əldən buraxmayın.*
- *Elm öyrənmək üçün dünyanın ən uzaq güşəsinə qədər gedin.*
- *Elmi beşikdən qəbrədək öyrənin.*
- *Qabiliyyətsizlərin elmi tələf etmələri donuzun boynundan mirvari, cavahir və qızıl asmaq kimidir.*

- Bu kəlamlara başqa müqəddəslərimizin dediklərindən bir neçəsini əlavə etmək istərdik.

### **Həzrət Əli (ə.s) :**

*Əgər mömin şəxs öləndə elm yazılmış bir vərəq qoyub getsə, o vərəq-dəki yazıların hər hərfi üçün Allah-təala ona dünyadan 7 dəfə böyük bir şəhər bağışlayar.*

*Kim mənə bir hərf öyrətmış olsa, məni özünə qul etmiş olar.*

### **İمام Zeynül-Abdin:**

*Əgər insanlar bilsələr ki, elm tələb etməkdə nə var, qanlarının tökülməsi və dənizlərin dibinə baş vurmaları ilə də olsa, onun tələbinə gedərlər.*


### **İمام Cəfər Sadiq:**

*Elm öyrənin, onunla birlikdə həlimliklə özünüüzü zinətləndirin.*

Elmin və elm dalınca getməyin böyüklüyünü çoxsaylı İlisu alimlərinin nümunəsində bir örnek kimi göstərməklə bu kəndin cəmiyyətimizə necə böyük xidmət etdiyini təsəvvür etmək çətin deyil.

Çox cəsarətlə demək olar ki, ölkəmizin heç bir kəndi, xalqımıza İlisu qədər alim verməmişdir. Biz bu məlumat kitabının indiki ikinci nəşrində bəzi əlavələr etsək də ilisulu alimlərinin heç də hamısını əhatə edə bilməmişik və şübhəsiz ki, kitabın növbəti nəşrlərində soydaşlarımızın köməyilə onları xeyli artırı biləcəyik.

İlisunun çoxsaylı tarixi məziyyətləri içərisində onun alimlərini birinci dərəcəli kimi dəyərləndirməklə, onlara daha geniş yer ayırmağı məqbul bildik.



## AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASININ HƏQİQİ VƏ MÜXBİR ÜZVLƏRİ

### Ələşrəf Veysəl oğlu Məmmədov (1931-2003)

Akademik, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Dövlət mükafatı laureati, H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatının laureati.

Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

1953-cü ildən AEA-nın Geologiya İnstitutunda işə başlamış və institutun aspiranturasına daxil olmuşdur. Aspiranturani bitirmədən vaxtından əvvəl "Kür və İori çayları arasında geoloji şəraitlə əlaqədar təbii-neft qaz təzahürlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1958-70-ci illərdə EA-nın Geologiya İnstitutunda baş elmi işçi kimi bir sıra elmi xəritələrin, çoxsaylı dəyərli elmi təkliflərin müəllifi olmuşdur. Xüsusilə orta Kür çökəkliyində neft-qaz yataqları axtarışının elmi əsasları, Mezozoy və Poleogen çöküntü komplekslərinin zəngin neft-qaz ehtiyatlarına malik olduğunun əsaslandırılması kimi böyük elmi kəşflər onun adı ilə bağlıdır.

1969-cu ildə "Orta-Kür çökəkliyinin neftlik və qazlıqla əlaqədar geoloji quruluşu və inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycanın geoloji inkişaf tarixinin öyrənilməsində böyük xidmətləri olan akad. Ə.Məmmədov çox qiymətli 1:2500000 miqyasında tərtib olunmuş litoloji-paleocoğrafi xəritələr atlásının əsas müəlliflərindən bıdır.



AEA-nın akademik H.Ə.Əliyev adına coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsinə müdir seçilmiştir. Planetimizin formalaşmasında çox müüm rolü olan Yerin dördüncü dövrünün öyrənilməsi və bu dövrə dair 1:500000 miqyasında tərtib olunmuş xəritə onun adı ilə bağlıdır. Onun bu sahədəki fəaliyyəti 1978-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Akademik Ə.Məmmədovun Xəzər dənizinin geoloji quruluşuna, geoloji inkişaf tarixinə və neftlik perspektivinə dair bir sıra sanballı elmi əsərləri bu gün Xəzərdə böyük neft-qaz istismarı sahəsində aparılan işlərdə böyük rol oynayır. Akademik Ə.Məmmədovun elmi rəhbərlik sahəsindəki göstəriciləri: keçmiş SSRİ EA-nın Dördüncü dövrün öyrənilməsi üzrə komissiyanın üzvü, Azərbaycanda neft və qaz geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artırılması üzrə mütəxəssislər şurasının üzvü, Azərbaycan Prezidenti yanında Ali Attestasiya komissiyasının Yer Elmləri üzrə ekspert şurasının üzvü, Azərbaycan EA Geologiya İnstitutunun müdafiə üzrə ixtisaslaşdırılmış Şurasının həmsədri, H.Ə.Əliyev adına ET Coğrafiya İnstitutu direktorunun müavini, MEA-Yer Elmləri Bölməsinin akademik katibinin müavini, Azərbaycan MEA-nın "Xəbərlər" jurnalının Yer Elmləri seriyasının baş redaktorunun müavini, təhsil cəmiyyətinin "Bilgi" dərgisi seriyasının redaksiya heyətinin üzvü, Rusyanın İdarələrarası Stratıqrafiya Komitəsinin Neogen və Dördüncü dövr sistemləri komissiyasının üzvü, Azərbaycan geoloqları Milli Komitəsinin büro üzvü, Azərbaycan İdarələrarası Stratıqrafiya Komitəsinin Neogen komissiyasının sədri, AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun müdafiə üzrə ixtisaslaşdırılmış Şurasının üzvü olmuşdur.

30 ildən çox Bakı Dövlət Universitetində müəllimlik fəaliyyəti, 20-dən çox elmlər doktoru və elmlər namizədi yetişdirməsi, 230-dan çox elmi əsərin, o cümlədən, 12 monoqrafiyanın, 6 atlasın, 10 xəritənin müəllifi olması - bütün bunlar akademik Ə.Məmmədovun fővqəladə bir elmi kərifey, böyük təşkilatçılıq səriştəsinə malik şəxsiyyət olmasına dəlalət edir.

## **Əzəl Cəfər oğlu Sultanov (1905-1990)**

Akademik, geologiya-minerologiya elmləri doktoru (1944), professor (1949), Elmlər Akademiyasının həqiqi üzvü (1959), Bakı Dövlət Universitetinin prorektoru, (1952-1956) kafedra müdürü, 1958-1970-ci illərdə Azərbaycan EA-nın Geologiya İnstitutunun direktoru. SSRİ Elmlər Akademiyası Yer Elmləri Bölməsinin çökmə sükurlar komitəsinin üzvü, 1961-ci ildə Böyük Britaniya və İrlandiyadan (İngiltərə Elmlər Akademiyası) Mineraloji cəmiyyətinin fəxri üzvü seçilmişdir. 1971-ci ildə Bakıda keçirilən neft və qaz kollektorlarına dair 4-cü Ümumittifaq Müşavirəsinin Təşkilat Komitəsinin, Respublika "Bilik cəmiyyəti"ndə geoloji-coğrafiya bölməsinin sədri olmuşdur.



Çökmə və vulkanogençökmə mənşəli qeyri-filiz yataqlarının və tikinti materiallarının öyrənilməsi, neft və qaz yataqlarının axtarışı və onların proqnozu sahəsində böyük tədqiqat işləri aparmış, Böyük Qafqazın cənub ətəklərinin mis, gümüş, sink və polimetal yataqlarının, həmçinin respublika ərazisində poleozoy, mezazoy, kaynazoy çöküntülərinin litologiyasını öyrənmişdir. Balakən rayonu ərazisindəki məşhur filiz yataqlarının kəşfində iştirak etmişdir.

Azərbaycan geologiyası haqqında bir çox kitabların müəllifi, elmi kadr-lar hazırlanmasında çox qayğıkeş, təvazökar, zəhmətkeş alim kimi dərin hörmət qazanmışdır. 20-dən çox doktorluq və namizədlik dissertasiyalarının rəhbəri olmuşdur.

Azərbaycan geologiya elminin ilk yaradıcılarından biri kimi bu sahədə qazanılmış böyük elmi nailiyyətlərdə Ə.Sultanovun layiqli və özünəməxsus yeri vardır.

O, həm də məşhur İlisu sultanlarının nəslindəndir.

## **Dəmir Vahid oğlu Hacıyev (1929-1999)**



Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor.

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə Krım vilayəti Marfa rayon xəstəxanasında baş həkim kimi başlamışdır. Vətənə qayıtdıqdan sonra EA-nın Geobiologiya İnstitutunun Təbiət-Tarix muzeyində elmi katib kimi işə başlayır, 1961-ci ildə Tiflis Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərkən əsərin paleontologiya sahəsində çox mühüm elmi dəyəri nəzərə alınaraq ona namizədliklə yanaşı həm də biologiya elmləri doktoru dərəcəsi verilir. Bu, elm aləmində nadir hadisələrdəndir.

1964-cü ildən ömrünün axırınadək Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi Biologiya kafedrasına rəhbərlik etmişdir.

1972-ci ildə EA-nın müxbir üzvü seçilmişdir. Nyu-York Akademiyasının üzvü olmuşdur.

Tibbi-bioloji elmlərin ən müxtəlif sahələri ilə məşğul olub çox qiymətli elmi axtarışlar aparmışdır. O cümlədən: paleontologiya, stratiqrafiya, zoologiya, arxeologiya, arxeozoologiya, morfologiya, müqayisəli anatomiya, tibbi genetika və s.

Paleontologiya elmində yeni istiqamətlər kəşf etmiş, Eldar, Binəqədi qədim fauna qalıqları yataqlarının kəşfi, Azıx mağarasında tapılan ibtidai insan çənəsinin kəşfi onun adı ilə bağlıdır.

"Azərbaycan Respublikasının Əməkdar elm xadimi" (1981) S.İ.Vavilov medalı (1983), "Qırmızı əmək bayrağı" ordeni (1971) və çoxsaylı başqa təltifləri olmuşdur.

Dəmir Hacıyevin həyatından bəzi epizodlar:

Onun anası Xanım Nərimanova Nəriman Nərimanovun qardaşı qızı idi. "Nərimanovşına" ilə mübarizə illərində Nərimanovun bütün qohumları repressiyaya uğramış, institutu qurtaran kimi Dəmirin və qardaşının Krima göndərilməsi də bununla əlaqədar idi. Bu sürgün idi. O, Bakıya M.C.Bağışovun məhkəməsindən sonra qayıda bildi.

ABŞ-in Filadelfiya universitetinin professoru, fəlsəfə doktoru Murad Axundovun dediklərindən: "Dəmir Hacıyev dostluqda əvəzsiz bir insan idi. Onun həyat şkalasında birinci yeri ailə tuturdu elmdəki nailiyyətlərinə isə bircə nəfər də irad tuta bilən yox idi. Onun Azıx tapıntısı olan tarixəqədərki insan cənəsinin kiçik bir hissəsi və 2 diş haqqında Moskva Universitetinin Antropoloji muzeyində söylədiyi 1 saatlıq məruzəsi dünya elmi üçün nadir hadisə idi. O, burada iştirak edən görkəmli mütəxəssis alimləri valeh etmişdi. Bu hadisə bir zirvə idi. Bütün dünya bu kəşfi böyük məməniyyətlə qəbul etdi".

Dəmir Hacıyevin elmi nailiyyətləri barədə cildlərlə əsər yazmaq olar və şübhəsiz yazılaçaqdır. Onun arxivində bir sıra elmi problemlər qarşıya qoyulub və bunların həlli yolları göstərilib ki, xüsusi elmi əhəmiyyətə malikdir. Heç şübhəsiz, onun sədaqətli və istedadlı şagirdləri bu işi başa çatdırıb onun nurlu şəxsiyyətini daha da işıqlandıracaqlar.

**Kərim Nəzir oğlu Ramazanov  
(1947-2012)**

Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor.

Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Elmi-Tədqiqat Energetika İnstitutunda başlamışdır. 1978-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir filialında namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

1996-2002-ci illərdə Ali Attestasiya Komissiyası yanında doktorluq dissertasiya üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri kimi 50-dən çox namizədlik və doktorluq dissertasiyalarının müdafiəsinin təşkilatçısı olmuşdur.

1995-2000-ci illərdə 60 sayılı Qax-Zaqatala seçki dairəsindən birinci çağırış Azərbaycan Milli Məclisinin deputati kimi respublikada energeti-



ka sahəsinin fəaliyyətini tənzimləyən qanunların yazılmasının bilavasitə iştirakçısı, Milli Məclisin Büdcə komissiyası ilə yanaşı, 5 il Milli Məclisin intizam komissiyasının üzvü olmuşdur.

1981-93-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1993-2002-ci illərdə həmin institutun direktoru vəzifəsində işləmişdir.

AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin büro üzvü; "Energetikanın Kompleks Problemləri" Elmi Şurasının sədri, Beynəlxalq yayına malik "Energetikanın Kompleks Problemləri" jurnalının baş redaktoru, Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin 2004-2015-ci illər ərzində perspektiv inkişafi üzrə "Dövlət Programının" tərtibi məqsədilə hökumət tərəfindən təşkil edilmiş "İşçi qrupu"n sədri və Programın elmi rəhbəri olmuşdur. Beynəlxalq qurumlarla enerji sahəsində aparılan danışqlarda Azərbaycanın işçi qrupunun üzvü, ekspert olmuşdur.

2002-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirinin enerji məsələləri üzrə müşaviri vəzifəsində, Elmi-Tədqiqat Energetika İnstitutunda elmi və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət göstərmişdir.

Azərbaycanda energetika elminin inkişafi sahəsində əldə edilən nailiyətlərlə bağlı dəfələrlə ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Hollanda, Avstriya, İrlandiya, Cexiya, Türkiyə, İran, Pakistan və b. ölkələrdə kecirilən beynəlxalq konfrans və simpoziumlarda məruzə etmişdir.

100-ə qədər elmi əsərin, 3 ixtiranın müəllifidir.

Çoxsaylı mükafatlara, dövlət təltiflərinə layiq görülmüşdür.

Doğma və ulu kəndimiz üçün əvəzsiz xidmət olan bu toplunun təşəbbüskarlarından, həmçinin İlisu məktəbinin 110 illiyinin təntənəli şəkildə qeyd olunmasının təşkilatçılarından olmuşdur.

## **ELMLƏR DOKTORLARI VƏ PROFESSORLAR**

### **Abdulvahab Şərif oğlu Muxtarov (1950)**

Elmlər doktoru, professor.

1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib, Qax rayonunun Almali və İlisu kənd orta məktəblərində fizika müəllimi işləmişdir. 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, 1977-ci ildən Akademianın Geolojiya İnstitutuna elmi işə keçmiş və Moskvaya SSRİ EA Yer Fizikası İnstitutuna ezam olunmuş, 1979-cu ildə həmin institutda məqsədli aspiranturaya daxil olaraq 1985-ci ildə orada "Azərbaycanın seysmik aktiv vilayətlərinin geotermik rejimi" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi almış, 1974-cü ildən baş elmi işçi olmuşdur. 1985-ci ildən Azərbaycan MEA-nın Geolojiya İnstitutunda çalışır. 2010-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.



Bir sıra elmi problemlərin araşdırılmasında fəal iştirak edir, iki ixtiranın, iki səmərələşdirici təklifin, 60-dan çox elmi əsərin müəllifidir. Bir çox beynəlxalq layihələrin iştirakçısıdır.

### **Ağalar Sultanmurad oğlu Hacıqasimov (1935)**

Geolojiya-mineraloziya elmləri doktoru, professor, Fəxri neftçi, "Nef-tootdaça" Rusiya elmi texniki kompleksi MMC "Elmi-texniki kampaniya-sının" vitse-prezidenti.

1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiştir.

Əmək fəaliyyətinə "Azmorneftrazvedka" trestində başlayıb, NPU Leninneftdə geoloq, sonra baş geoloq, müdir müavini olmuş, aspiranturunu bitirib, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Geolojiya və Neft və Qaz Yataqlarının Kəşfiyyatı kafedrasında geoloq-geofizika problemləri laboratoriyasının mühəndisi işləmişdir.

1981-ci ildə İ.M.Qubkin adına MNKQS neft və qazın kəşfiyyatı və axтарışının nəzəri əsasları kafedrasına dəvət alıb və orada professor, kafedra müdirinin müavini işləyib. A.S.Hacıqasimov "Xalqlar dostluğu" və digər orden, medallarla təltif olunmuşdur.

## **Aydın Məmməd oğlu Əfəndiyev**

Elmlər doktoru, professor. Buxarada çalışır. Görkəmli pedaqoq Məmməd Şeyx oğlu Əfəndiyevin oğludur



**Barxal Şaban oğlu Barxalov  
(1944)- ana xətti**

Fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Azərbaycan EA-nın Fizika İnstitutunda və A.F.İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1975-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1972-76-ci illərdə Bakı Dövlət Universitetində, 1977-ci ildən MEA-nın Fotoelektronika İnstitutunda laboratoriya müdürü işləmiş, hazırda MEA-nın Fizika İnstitutunda çalışır. ATU-nun professoru olmuşdur. Yarımkeçiricilər fizikası, bərk cisim fizikası və fiziki elektronika sahəsində görkəmli tədqiqatçı alim kimi Almaniya, İsveçrə, Türkiyə və Rusiyada 110 elmi əsəri çap olunmuş, 2 ixtiranın müəllfididir. Bir sıra beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.



**Cəfər Əzəl oğlu Sultanov  
(1935-2001)**

Geologiya elmləri doktoru professor.

1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, EA-nın Geologiya İnstitutunda əmək fəaliyyətinə başlamış, 1961-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1977-1988-ci illərdə Bakı su kəmərləri idarəsində rəhbər vəzifələrdə, 1988-ci ildən ömrünün axırına kimi BDU-nun professoru olmuşdur. Elmi monoqrafiyanın, 80-dən çox elmi məqalənin müəllfididir.

İlisu sultanları nəslinin layiqli davamçılarından olmuşdur.

### **Elmir Bayram oğlu Bəşirov (1951)**



Tibb elmləri doktoru, professor.

Orta məktəbi qızıl medalla, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1976-1982-ci illərdə Şəki şəhər və Qax rayon xəstəxanasında həkim-cərrah işləmiş, 1982-1984-cü illərdə klinik ordinatura keçdiyindən sonra Bakı Xəzər Hövzə xəstəxanaları sisteminde çalışmışdır.

1985-ci ildə Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və irinli yaraların kompleks müalicəsi problemi ilə əlaqədar namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Azərbaycan Tibb İnstitutunun ümumi cərrahiyə kafedrasında baş laborant, 1990-cu ildən assistent işləmişdir.

1990-cı il 20 yanvar faciəsi zamanı yaralıların müalicəsində fəal iştirak etmişdir.

1993-cü ildən Türkiyə Respublikasına elmi ezamiyyətə getmiş, orada doktorluq işini başa çatdırmış, əvvəlcə Harra Universitetində, sonra isə Mustafa Kamal Universitetində kafedra müdürü (professor) kimi çalışmışdır.

75 elmi işin, 3 ixtiranın, 7 kitabın müəllifidir.

1998-ci ildə Türkiyədə elmi-tədqiqat işləri müsabiqəsində birinci mükafata layiq görülmüşdür.

1993-cü ildə Ankara yüksək ixtisas xəstəxanasında laparoskopik əməliyyat aparan ilk Azərbaycan cərrahıdır.

### **Əmrullah Adışırın oğlu Adışirinzadə (1922)**



Tibb elmləri doktoru, professor.

Böyük Vətən müharibəsi iştirakçısı. Ordudan tərxis olunduqdan sonra Moskva I Tibb İnstitutunu bitirmiş, (1952) Kuybişev (Samara) Tibb İnstitutunda aspirant olmuşdur.

1955-ci ildə "Öd yollarının innervasiyası"

mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və həmin institutda normal anatomiya, topoqrafik anatomiya və cərrahiyə kafedralarında dosent kimi işləmişdir.

1971-ci ildə "Ağ ciyərlərin mikrosirkulyator sistemi normada və patalogiyada" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1972-1992-ci illərdə institutun anatomiya kafedrasının müdürü, 1992-ci ildən həmin kafedranın professoru olmuşdur.

18 elmlər namizədi, 2 elmlər doktoru hazırlamışdır.

Bir çox elmi qurultay, simpozium və konfranslarda, o cümlədən, 1978-ci ildə Bakıda keçirilən həkimlərin II Zaqafqaziya konfransında, I Zaqafqaziya simpoziumunda iştirak etmişdir.

150-dən çox elmi əsərin və məqalənin müəllifidir. Onun rəhbərliyi altında qan-damar sisteminə həsr olunmuş 5 elmi toplu, 4 dərs vəsaiti hazırlanmışdır.



**Fəzli Əmrullah oğlu Hacıyev  
(1934-1999)**

Coğrafiya elmləri doktoru, professor.

Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun Meşəçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1964-69-cu illərdə EA-nın Elmi-Tədqiqat Eroziya bölməsində elmi katib işləmişdir.

BDU 1969-84-cü illərdə Azərbaycan Dövlət Universitetində dosent, professor, kafedra müdürü, 1982-84-cü illərdə həm də EA Coğrafiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1986-89-cu illərdə Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun direktoru, 1989-97-ci illərdə Aqroekologiya Elmi Mərkəzinin direktoru olmuşdur.

Təbiəti Mühafizə cəmiyyətinin sədr müavini, Ekologiya Assosiasiyasının vitse-prezidenti, Dünya Bankının eksperti olmuşdur. Bolqarıstan, Macarıstan, Yəmən Ərəb Respublikası, Həştərxan, Moskva, Türkiyə və s. ölkə və şəhərlərdə elmi konfranslarda, simpoziumlarda iştirak etmiş, müxtəlif mövzularda məruzələrlə çıxış etmişdir.

1992-93-cü illərdə SSRİ Nazirlər Kabinetinə Xalq Təsərrüfatı İdarəetmə Akademiyasında təhsil almışdır.

1983-cü ildə Respublika Dövlət Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsi sədrinin müavini işləmişdir.

Müxtəlif ölkələrdən olan 20-dən çox aspirant və doktorantın elmi rəhbəri olmuşdur.

Uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş, məzari İlisu kəndindədir.

### **Fikrət Seydəli oğlu Seydəliyev (1934)**

Texnika elmləri doktoru, Moskva Polad və Poladəritmə İnstitutunun professoru, SSRİ dövlət mükafatı laureati. 1950-ci ildə orta məktəbi qızıl medalla, sonra Moskva Polad və Poladəritmə İnstitutunu bitirmiş və aspiranturada təhsilini davam etdirmişdir. Aspiranturada oxuyarkən Nikopol şəhərinə ölkənin nəhəng metal zavodlarına göndərilir. O zaman ölkənin bir çox vacib sənaye sahələrinin xüsusi polada ciddi ehtiyacı var idi və buna görə xaricdən çoxlu dəzgah alınırdı. Gənc mütəxəssiz bu problemin həlli ilə məşğul olmalı idi. Problemin həlli üçün bir çox institutlar, o cümlədən, Fikrətin aspirant olduğu Moskva Polad və Poladəritmə İnstitutu layihə düşünmüş və Fikrət Seydəliyev 2 ay Kolçugin və Leninqrad (Sankt-Peterburq) zavodlarının sexlərində təcrübə apardıqdan sonra problemin həllinə aid layihələrlə Nikopola gəlmişdir. Onun təklifləri zavodda böyük razılıqla qarşılanır. Lakin zavodun yüksək ixtisaslı poladəridən ustaları ilə xeyli vaxt dil tapa bilmir, özü təklikdə işləməli olur, lakin ruhdan düşmür.

Məşhur poladəridənlər tədricən ona inanır və onların köməyilə ilk soyuqayma üsulu öz nəticəsini verir. Zavodda bunu hamı böyük qələbə kim qarşılıyıb onu təbrik edir.

Zavoda çağırılmış ekspert komissiyası bu işə yüksək qiymət verir.


Sonra SSRİ-nin 3 nazirliyinin birgə əmri olur. Fikrət Seydəliyevin elmi-təcrübi nailiyyətinin nəticəsində ancaq qara metallurgiya zavodlarında



ölkəyə 25 milyon metr soyuqyayma üsulu ilə alınmış boru verilmişdir.

Daha sonra ölkənin böyük metallurq alımları - İ. Pavlov, V. Yelyutin, İ. Kudin, Y. Sevolkin və həmçinin institutunun direktoru A. Selikovun yüksək rəylərindən sonra həmyerlimizin işi SSRİ dövlət mükafatı laureatı adına təqdim olunur.

Bundan sonra daha neçə-neçə yeniliklərin, ixtiraların, onlarla elmi əsərlərin müəllifi olmaqla bu gün də dünya şöhrətli bir alim kimi kəndimizin şan-şöhrətini yüksəklərə qaldırır.



**Qafar Əli oğlu Adışirinzadə**  
**(1944)**

Tibb elmləri doktoru, professor. Kazan şəhərində yaşayır və fəalliyət göstərir



**Mikayıł Həmid oğlu Həmidov**  
**(1938)**

Elmlər doktoru, professor.

Zaqatala Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsini bitirib, bir müddət İlisunun Kirov adına kolxozunda işlədikdən sonra orduya çağrılmış, tərxis olunduqdan sonra Rusiyanın Blaqoveşşensk şəhərində Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmişdir (1969).

Rusiyanın Amur vilayətinin təsərrüfatlarında baş baytar həkimi işləmişdir. 1974-cü ildə Amur vilayətinin Blaqoveşşensk şəhərində Uzaq Şərqi Elmi-Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri, şöbə müdürü olmuş, Moskva

Baytarlıq Sanitariya İnstytutunda namizədlik dissertasiyası müdafiə etmiş, 1999-cu ildən Uzaq Şərqi Dövlət Kənd Təsərrüfatı Universitetində əmək fəaliyyətini davam etdirməklə 2004-cü ildə Ulan-Ude şəhərində doktorluq dissertasiyası müdafiə edib baytarlıq elmləri doktoru adı almışdır. Əsas elmi istiqaməti mal-qara xəstəliklərinin qarşısını almaq yolları olmaqla yerli şəraitə uyğun maldarlıq binalarının layihələrinin, bir sıra dərman preparatlarının, 110 elmi işin müəllifidir. Bir çox mükafatları və təltifləri var.

Hazırda Blaqoveşensk Dövlət Universitetinin professorudur.

**Məmməd Şamxal oğlu Qasımov  
(1933-2000)**

Filologiya elmləri doktoru, professor.

Azərbaycan Dövlət Pedaqoji İnstytutunu və aspiranturani bitirdikdən sonra "Azərbaycan dilçiliyinin tarixi" mövzusunda namizədlik (1958) və "Azərbaycan dili terminologiyasının əsasları" mövzusunda doktorluq dissertasiyası (1973) müdafiə etmişdir.

1963-69-cu illərdə Azərbaycan Dövlət Tibb İnstytutunda, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstytutunda kafedra müdürü və həmin institutların professoru olmuş, həm də Azərbaycan Elmlər Akademiyası Terminologiya Komitəsi sədrinin müavini işləmişdir.

Terminologiyaya dair Azərbaycan, rus, ingilis və s. dillərdə 100-dən çox elmi əsərin, o cümlədən, "Azərbaycan dili terminologiyasının əsasları", "Azərbaycan dilində termin yaradıcılığı" monoqrafiyalarının, bir sıra lüğətlərin müəllifidir.

Otuza qədər elmlər namizədi və elmlər doktoru yetişdirib, dilçilikdə terminşünaslıq məktəbinin yaradıcısıdır.

Dəfələrlə terminologiya məsələlərinə dair beynəlxalq konfranslarda məruzələri və çıxışları dinlənilmişdir.

Son dərəcə zəhmətsevər, prinsipiallığı ilə seçilən alim kimi xatirələrdə yaşayır.

S.Murtuzayev: " Məmmədlə 3 il aspiranturada, bir kafedrada, hər iki-miz AEA-nın müxbir üzvü, professor Ə.Dəmirçizadənin rəhbərliyi altında elmi tədqiqatla məşğul olmuş bir mənzildə yaşamış , uzun müddət



duz-çörək kəsmişik. Yoldaşlıqda, dostluqdakı sədaqəti, böyük işgüzarlığı, prinsipial təbiəti, mübarizliyi ilə xatirəmdə yaşayır. Onun dilçilik elminin çox mühüm sahəsi olan terminologiyaya xidmətləri böyükdür. Ən böyük xidmətlərindən biri isə vətəninə 3 ləyaqətli övlad qoyub getməsidir. Sultan diplomat Mehman polkovnik-leytenant, Azər Prezidentin mətbuat katibidir".



### **Məsud Arif oğlu Əfəndiyev (1953)**

Fizika-riyaziyyat elmləri doktoru, professor.

Orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, təhsiliini M. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, universiteti bitirdikdən sonra aspiranturaya daxil olmuşdur.

1980-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1991-ci ildə dünyanın mötəbər elmi mükafatı olan Aleksandr Fon Humbolt mükafatına layiq görülmüş ilk Azərbaycan alimidir və həmin ildən Almaniya Federativ Respublikasına aparıcı professor kimi dəvət olunmuşdur. 1993 -cü ildən Almaniyada elmi nailiyətləri nəzərə alınaraq professor kimi daimi işə keçmiş, əvvəlcə Ştutqart, sonra Berlin, yenə Ştutqart Universitetlərində professor kimi çalışmış və indi də orada işləyir.

Elmi əsərləri dünyanın aparıcı jurnallarında dərc olunmuş, riyaziyyata dair 2 monoqrafiyası çap olunmuşdur.

Bir çox beynəlxalq elmi konfranslarının təşkilat komitəsinin üzvü olmuşdur. 1998-ci ildə Riyaziyyatçıların Dünya Konqressinin 9-cu bölməsinin həmsədri seçilmişdir.

Riyaziyyat sahəsində dünyanın aparıcı elmi jurnallarının redaktorlarından biridir.

Tez-tez Yaponiya, ABŞ, Fransa, İngiltərə, İtaliya və s. ölkələrin aparıcı universitetlərində mühazirələrlə çıxış edir. Yüksək şəxsiyyəti, qeyri-adi təvazökarlığı ilə də böyük nüfuz qazanmışdır.

Dünya şöhrətli ilisulu alimin daha böyük gələcəyinə inanır və iftixar edirik.

## **Nicat Davud oğlu Abdullayev (1933-2001)**

Texnika elmləri doktoru, professor.  
Azərbaycan Dövlət Sənaye İnstitutunu  
(Azərbaycan Dövlət Neft Akademiyası) bitir-  
mişdir.

1966-ci ildə "Mürəkkəb elektrik sistemlə-  
rində iri sinxron hidrogeneratoru elektromexa-  
niki işə buraxarkən gedən keçid hadisələrinin  
tədqiqi" mövzusunda namizədlik, 1987-ci ildə  
"Elektrik sistemlərin idarə edilməsi üçün sto-  
xastik qanunların sintezi nəzəriyyəsi" mövzusunda doktorluq dissertasiya-  
sı müdafiə etmişdir.



Elmi əsərləri İngiltərə, Fransa, Almaniya, Polşa, Macarıstan və s. ölkələrdə nəşr edilmişdir, hər il beynəlxalq simpoziumlarda iştirak etmiş, Afinada, Lozannada, Vroslavda, Münhendə, Romada, Şanxayda, Sürixdə, Tuluzada, Mançesterdə, Brüsseldə, Tehranda, İstanbulda və s. şəhərlərdə elmi məruzələrlə çıxış etmişdir.

Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük fədakarlıq göstərmişdir. "Azərenerji" ASC-nin Elmi-Texniki Şurasının üzvü, Azərbaycan Dövlət Neft Akademiyası nəzdində İxtisaslaşdırılmış Şuranın sədr müavini, Neft Akademiyası Elmi Şurasının, Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjiliyi İnstitutunun Elmi Şurasının üzvü, Neft Akademiyasının "Elektrik Stansiyaları" kafedrasının müdürü olmuşdur.

"Optimal tənzimləyicilərin layihələndirilməsinin nəzəriyyə və metod-  
ları" monoqrafiyasının (P. Petrovla), yüzlərlə elmi məqalənin müəllfidir.

Bütün bunlarla yanaşı son dərəcə təvazökar bir insan, bitgin şəxsiyyət, gözəl pedaqqoq kimi tanınmışdır.

## **Nəzirə Müslüm qızı Əfəndiyeva (Mansurova) (1930-1994)**



Pedaqoji elmlər doktoru, professor.

Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirmiştir.

1954-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunda əmək fəaliyyətinə başlamış, 1956-cı ildən 1975-ci ilə qədər baş müəllim, 1971-ci ildən dosent işləmişdir.

1975-ci ildən Azərbaycan Dövlət İnşaat İnstitutunda xarici dillər kafedrasının müdürü seçilmiş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.

1971-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Elmi istiqaməti ingilis və Azərbaycan dillərinin terminalogiyasına aid olmuşdur.

1966-ci ildə ilk azərbaycanlı mütəxəssis kimi İngiltərəyə ali təhsil məktəbləri üzrə təkmilləşmə kurslarına ezam edilmiş, əvvəlcə Londonun Xolbok kollecində, sonra Oksford, Kembridc universitetlərində olmuş, kraliça Yelizaveta tərəfindən qəbul olunmuşdur.

1968-ci ildən Danimarka, Fransa, İtaliya və Türkiyədə elmi ezamiyyətlərdə olmuş, 1989-94-cü illərdə dəfələrlə muhazirə oxumaq üçün Amerikaya dəvət almış, lakin ailə vəziyyətinə görə gedə bilməmişdir.

1977-1994-cü illərdə Azərbaycan Ali Təhsil Nazirliyinin Avropa Dilləri üzrə Elmi-Metodiki Şuranın üzvü, 1980-1990-cı illərdə Dövlət Xarici Dillər Pedaqoji İnstitutunda Dövlət İmtahan Komissiyasının Sədri, 1990-1994-cü illərdə Ali Attestasiya Komissiyasının üzvü olmuşdur.

20-dən çox beynəlxalq konfranslarda və simpoziumlarda terminologiya məsələləri üzrə elmi məruzələrlə çıxış etmiş, 100-dən çox elmi əsərin müəllifidir. 20-dən çox elmlər namizədinin, 10-dan çox elmlər doktorunun elmi rəhbəri olmuşdur. Əməyi "Şərəf nişanı" ordeni, çoxsaylı medallar, fəxri fərmanlar, mükafatlarla qeyd olunmuşdur. Çoxsaylı tələbələrinin xatırəsində gözəl pedaqoq, nadir istedadlı alim, təvazökar şəxsiyyət kimi yaşayır.

### **Paşa Şərif oğlu Əfəndiyev (1928)**

Filologiya elmləri doktoru, professor.

Azərbaycan Dövlət Pedaqoji İnstututunu və aspiranturasını fərqlənmə diplomu ilə bitirmişdir.

Namizədlik dissertasiyası "Koroğlu Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır" olmuşdur.

Doktorluq dissertasiyası: "Azərbaycan folklorşunaslığının tarixi" adlanır.

Pedaqoji universitetin qiyabi və əyani şöbələrində dekan işləmiş, on beş il Azərbaycan ədəbiyyatı kafedrasının müdürü olmuşdur.

150-dən çox elmi-metodiki məqalənin və 20-dən çox dərslik və monografiyanın müəllifidir.

Böyük aşiq Mola Cümənin yaradıcılığının tədqiqatçısı olmaqla onun şeirlərini toplayıb bir kitabda çap etdirmiştir.



### **Ramiz Həsən oğlu Sultanov (1926-1989)**

Geologiya elmləri doktoru, professor.

Azərbaycan Dövlət Neft-Kimya İnstututunun dağ-mədən mühəndisliyi fakültəsinin mühəndis-geoloq ixtisası şöbəsini bitirmiş, uzun müddət elmi-tədqiqat axtarışlarında qrup rəhbəri olmuşdur. Cənubi Xəzər və aşağı Kür neft-qaz yataqlarının tədqiqi ilə məşğul olmuşdur.

1954-cü ildə "Bakı arxipelaqının cənub hissəsinin geoloji quruluşu və neft ehtiyatı perspektivləri" mövzusunda namizədlik, 1968-ci ildə "Bakı arxipelaqının quruluşu və neft-qaz ehtiyatlarının yeni göstəricilər üzrə perspektivləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdi.



Azərbaycan Dövlət Universitetinin namizədlik müdafiəsi üzrə xüsusi şurasının sədri və xarici tələbələrin təhsili üzrə geoloji-coğrafiya fakültəsində sədr olmuşdur.

1976-cı ildə Çexoslovakiyada, 1979-cu ildə Yugoslaviyada ezamiyyətdə olmuş, elmi məruzələrlə çıxış etmişdir.

1969-87-ci illərdə Azərbaycan Dövlət Universitetində xarici tələbələrin təhsili üzrə rektor müavini olmuşdur.

Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində nailiyyətlərinə görə "SSRİ Ali Təhsil əlaçısı" medalı və bir çox fəxri fərmanlarla təltif edilmişdir.

7 elmi kitabın, 2 monoqrafiyanın, 80-dən çox elmi məqalənin müəllifidir.



### Rəsul Hacı oğlu Sultanov (1899-1970)

Elmlər doktoru, professor.

Məşhur İlisu sultanlarının nəslindən olan çar polkovniki Hacı xanın oğludur. Sankt-Peterburqda gimnaziya, 1930-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun dağ mühəndisləri fakültəsini bitirmiş, sonra ET Geologiya İnstitutunda çalışmışdır.

Uzun illər Azərbaycanın, Gürcüstanın və Dağıstanın geologiya və geometrologiyası sahəsində böyük elmi tədqiqat işləri aparmış, 1957-ci ildən ömrünün axırına dək AEA-nın Coğrafiya İnstitutunda çalışmış, uzun illər Azərbaycan Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda coğrafiya kafedrasına rəhbərlik etmişdir.

1942-43-cü illərdə Dağıstan Muxtar Respublikasında böyük hərbi əhəmiyyətli fosforit yataqlarını kəşf etmişdir. Çox qiymətli Filizçay kolçedan polimetal yatağının, Katex-mazımcayı və onlarca başqa yataqların kəşfinin müəllifidir. Şimali Qafqaz, Gürcüstan, Özbəkistan və başqa respublikalarдан olan onlarla aspirantın rəhbəri olmuşdur.

100-dən çox elmi məqalənin, bir neçə monoqrafiyanın, "Nuhun tufanı" (1971) adlı qiymətli kitabın müəllifidir.

## **Səyyarə Məmməd qızı Mollazadə (Fərhadova) (1933)**

Filologiya elmləri doktoru, professor.

Azərbaycan Dövlət Universitetini bitirmiş və Azərbaycan Dövlət Pedaqoji İnstytutunun aspiranturasında təhsil almışdır. Əmək fəaliyətinə Azərbaycan Dövlət Tibb İnstytutunun "Azərbaycan dili" kafedrasında müəllim kimi başlamışdır.

1966-cı ildə "Azərbaycanın Qax rayonunun şivələri" mövzusunda namizədlik, 1979-cu ildə "Azərbaycanın Şimal rayonlarının toponomiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Respublikada elmlər doktoru adı almış ilk qadın toponomçı, dialektoloqdur. 1970-ci ildən dosent, 1988-ci ildən professordur. 1969-cu ildən Azərbaycan Tibb Universitetinin "Azərbaycan dili" kafedrasına rəhbərlik edir.

170-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 7 metodiki göstərişin müəllifidir. "Azərbaycanın şimal rayonlarının toponomiyası", "Azərbaycan toponomiyası", "Coğrafi adlar və Azərbaycan dili tarixi", "Azərbaycan dilində coğrafi adlar necə yaranmışdır?", "Azərbaycan dilində bəzi toponimlər", "Azərbaycanın şimal rayonlarının bəzi toponimlərinin etimologiyası", "Rus dili mənbələrində Azərbaycan toponimləri" əsərləri toponomiya elminin dəyərli nümunələridir.

Moskva, Sankt-Peterburq, Tiflis, Ufa, Daşkənd, Volqaqrad və Türkiyədə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir. 40-dan çox elmlər doktoru və namizədə opponentlik, 14 dissertanta rəhbərlik etmişdir.

Azərbaycan Dövlət Tibb İnstytutunda çalışdığı 40 ilə yaxın müddətdə onlarca ilisulu tələbəyə xüsusi qayğı göstərmişdir.



**Şərif İslam oğlu Mahalov**  
**(1939)**

Tibb elmləri doktoru, professor. Azərbaycan Dövlət Tibb Universitetinin sinir xəstəlikləri kafedrasının müdürü.



**Timur Sadəddin oğlu Bəşirzadə**  
**(1953)**

Tibb elmləri doktoru.  
Moskva Biofizika İnstitutunun əməkdaşı,  
çoxsaylı elmi əsərlərin müəllifidir.

**Tofiq Yusif oğlu Baharov**  
**(1935)**

Geologiya mineralogiya elimləri doktoru, AMEA-nın Dərin Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutunun əməkdaşı.

## **Yəhya Şəfi oğlu Kərimov (1927)**

Pedaqoji elmlər doktoru, professor, akademik. Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvü.

Orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamış, rayon komsomol komitəsində uçot-statistika şöbəsinin müdürü olmuş, fəal ictimaiyyətçi, komsomol fəalı kimi tanınmışdır. Şəki Pedaqoji Texnikumunda müəllimlik kursunu bitirib. Qax orta məktəbində pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstytutunu bitirmişdir. 1950-ci ildən Quba, Qazax Müəllimlər İnstytutunda, 1953-cü ildən Gəncə (Kirovabad) Pedaqoji İnstytutunun Şəki filialında müəllimlik etmiş, 1955-ci ildən Elmi-Tədqiqat Pedaqoji İnstytutunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin institutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdürü işləmişdir. 1962-ci ildə namizədlik, 1975-ci doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-ci ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstytutunda elmi işlər üzrə direktor müavini, 1984-88-ci illərdə direktor vəzifəsində çalışmışdır. Hazırda Təhsil Problemləri İnstytutunun elmi tədqiqatlar bölmü üzrə direktor müaviniidir.



Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri, ADPU-nun müdafiə şurasında həmsədr olmuşdur. 50-dən artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir.

1972-90-ci illərdə SSRİ Pedaqoji Elmlər Akademiyası Elmi şurasının, SSRİ Maarif Nazirliyi ibtidai təlim problemləri üzrə komissiyanın üzvü olmuşdur.

1962-ci ildən Respublika Təhsil Nazirliyi ibtidai təlim üzrə elmi-metodik şuranın sədr müavini, 1973-cü ildən sədrdir.

1972-ci ildən Azərbaycan Pedaqoji Cəmiyyətinin ibtidai təlim şöbəsinin müdürü, pedaqoji və psixoloji tədqiqatları əlaqələndirmə şurasında Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası üzrə məsul katib, respublika "Bilik" cəmiyyəti pedaqogika bölməsinin sədr müavini olmuşdur.

Fundamental və tətbiqi xarakterli yüzlərlə əsərin, o cümlədən, "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altiyaşlıların məktəbə hazırlanması-

nın nəzəri və praktik problemləri", "Əlifba dərsliyinin tərtibi prinsipləri", "İbtidai təlim: problemlər, vəzifələr", "Məktəbəqədər yaşlı uşaqların nitq inkişafının problemləri" , "I sinifdə islahat", "Uşaq məktəbə gedir", "İfadə təliminin metodikası", "Ana dilinin tədrisi metodikası", "Hüsnxət təliminin metodikası" "Təlim metodları", "Pedoqoji tədqiqat metodları" və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olmuşdur. Həmçinin Dağıstan məktəbləri üçün ana dili proqramlarının tərtibində, ibtidai siniflər üzrə islahatların keçirilməsində böyük fəaliyyət göstərib.

1963-cü ildən 2008-ci ilədək "Əlifba", birinci siniflər üçün "Ana dili" (Oxu) dərsliyinin müəllifidir. Tərtib etdiyi 30 dərslik və 5 dərs vəsaitindən istifadə olunub.

Bir çox kütləvi eksperimentlərin təşəbbüskarı və təşkilatçısı olmuşdur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktorudur.

Yəhya müəllimin ADU, "Müəllimləri Təkmilləşdirmə İnstитutu", özəl universitetlərdəki pedaqoji fəaliyyəti də təqdirəlayıqdır.

Səkkiz cildlik seçilmiş əsərləri çapdan çıxmışdır.

"Qabaqcıl maarif xadimi", "SSRİ maarif əlaçısı", "Azərbaycanın Əməkdar Müəllimi" adına, "Şöhrət" ordeni və akademik M.Mehdizadə adına mükafata, bir çox digər orden və medallara, həmçinin fəxri fərمانlara layiq görülmüşdür.

Prezident təqaüdçüsüdür.

## **ELMLƏR NAMİZƏDLƏRİ**

### **Abdulla Abiddin oğlu Həşimov (1929-1992)**

Baytarlıq elmləri namizədi.

1951-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsini bitirib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və Ümumittifaq Kənd Təsərrüfat Nazirliyinin Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olub 1955-ci ildə elmlər namizədi alimlik dərəcəsi almışdır. 1956-cı ildə Zaqtala zonal təcrübə stansiyasında şöbə müdürü, elmi hissə üzrə direktor müavini, 1956-ci ildə Gəncə (Kirovabad) şəhərində Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda böyük elmi işçi, şöbə müdürü, direktor müavini və direktor, 1961-ci ildən Azərbaycan Kənd Təsərrüfat nazirinin müavini, Baş Heyvandarlıq İdarəsinin rəisi, 1969-cu ildən ömrünün sonuna dək Azərbaycan Yemçilik, Çəmənçilik və Otlaklar Elmi-Tədqiqat İnstitutunda laboratoriya rəhbəri işləmişdir.

70-ə qədər elmi əsərin və 1 ixtiranın müəllifidir.

Rəhbərliyi ilə 6 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır.

Yüksək intellektli, universal təfəkkürlü bir alim kimi tanınmış, prinsipiallığı ilə ətrafindakılara örnək olmuşdur.





### **Abdulla Mola Lətif oğlu Əhmədov (1932-1993)**

Filologiya elmləri namizədi.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir (1957). 1960-ci ildən Bakı Şəhər Partiya Komitəsində təlimatçı, uzun illər Dövlət İdman Komitəsində şöbə müdürü işləmiş, 1980-ci ildən Azərbaycan Dövlət Politexnik İnstitutunda, sonra Dövlət Xarici Dillər İnstitutunda kafedra müdürü və dosent olmuşdur.

1988-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1962-ci ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi, 1989-cu ildə "Əməkdar bədən tərbiyəçisi və idman işçisi" adı verilmişdir.

1980-ci ildə M.Torez adına Moskva Dövlət Pedaqoji İnstitutunda fransız dili kursunu bitirmişdir.

1992-ci ildə Əlcəzair Respublikası Universitetinə kafedra müdürü vəzifəsinə təyin olunmuş, lakin insult keçirməsilə əlaqədar gedə bilməmişdir.

Yüksək intellekti, dostluqda sədaqəti, bütöv şəxsiyyəti ilə xatirələrdə yaşayır.



### **Aida Cabbar qızı Əliyeva (1963)**

Tibb elmləri namizədi.

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1990-1998-ci illərdə Bakı 1 sayılı uşaq yolkusu xəstəliklər xəstəxanasında həkim, 1998-ci ildən Azərbaycan Tibb Universitetində assistent olmuş, 2003-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. ATU-də baş müəllimdir.

**Allahverdi Əliəşrəf oğlu  
Məmmədov (1959)**

Fizika-riyaziyyat elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə Elmlər Akademiyasının Fizika İnstitutunun "Kvant sahələri" laboratoriyasının baş laborantı kimi başlamış, 1983-cü ildən kiçik elmi işçi kimi çalışmış, 1987-ci ildə SSRİ EA-nın Fizika İnstitutuna uzun müddətli elmi məzuniyyətə göndərilmiş, 1991-ci ildə "2 və 3 səviyyəli sistemlərdə ultrayüksək şüalanmalar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.



1990-91-ci illərdə Almaniya və Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, elmi tədqiqatları Beynəlxalq Elm Cəmiyyəti tərəfindən qəbul olunmuşdur.

Ösərləri Qərb dövlətlərinin bir sıra populyar elmi jurnallarında dərc edilmişdir. 1991-ci ildən AMEA-nın Fizika İnstitutunda baş elmi işçi işləmiş, 1994-ci ildən AZEL (Azərbaycan Elektronikası) səhmdar cəmiyyətində çalışır.

**Amaliya Əziz qızı Bayramova  
(Abbasova) (1941)**

Filologiya elmləri namizədi.  
Zaqatala Pedaqoji Texnikumunu 1959-cu ildə bitirərək bir müddət orada müəllim işləmişdir. 1968-ci ildə M.F.Axundov adına Dil-lər İnstitutunu bitirib Bakı Dövlət Universitetində müəllimliyə başlamış və "Leksik alınmaların dilin zənginləşməsində rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.



Dissertasiyasının büyük elmi dəyəri nəzərə alınaraq monoqrafiya şəklində çap olunması qərara alınmışdır.

Bir çox elmi-metodik məqalələrindən, "Alınmalar" adlı monoqrafiyadan müəllimlər və tələbələr tərəfindən dəyərli mənbələr kimi istifadə olunur.

1973-1976-cı illərdə Elcəzair Demokratik Respublikasında, 1986-1989-cu illərdə Vyetnam Sosialist Respublikasında o zamankı sovet səfirliklərinin nəzdində olan məktəblərdə müəllim vəzifəsində çalışmış, orada qadınlar şurasının təşəbbüsü ilə yaradılmış ədəbiyyat məşğələlərinin daimi mühazirəcisi olmuş və Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir.

Bu gün Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti minlərlə məzunun sevimli müəlliməsidir.

**Anatoli İbadi oğlu Məmmədov**  
**(1937)**

Texnika elmləri namizədi, dosent. Azərbaycan Dövlət Neft Akademiyasında çalışmışdır. Hal-hazırda Bauman adına Moskva Ali Texniki Məktəbində və Qubkin adına Neft İnstitutunda çalışır.



**Ayaz Barxal oğlu Barxalov**  
**(1975) - ana xətti**

Filologiya elmləri namizədi.  
1997-ci ildə Bakı Dövlət Universitetini bitmiş, MEA-nın Şərqsünaslıq İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 2000-ci ildən həmin institutun ərəb filologiyası şöbəsində əmək fəaliyyətinə başlamış, "İllkin Abbasilər dövründə ərəb filologiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bir çox elmi məqalənin müəllifidir.

## **Bədircahan Əmrullah qızı (1957)**

Elmlər namizədi.

Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsini bitirmişdir.

1986-91-ci ildə Azərbaycan Xalq Biliciləri və Ekstrasenslər İttifaqının nəzdində fəaliyyət göstərən parapsixologiya kursunda təhsil almışdır.

Parapsixoloq-tarixçi, coğrafiyaşunas ixtisaslarına yiyələnərək 1997-ci ilə qədər pedaqoji fəaliyyət göstərmiş, eyni zamanda Mədəniyyət Nazirliyinin nəzdində yerləşən abidələrin mühafizəsi şöbəsində müfəttiş vəzifəsində çalışmışdır. 1997-ci ildən Qax, Zaqatala, Balakən rayonlararası tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsi müfəttişliyinin rəisi vəzifəsində işləmişdir.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışır.

Kürmükçay və Alazançay hövzələrinin arxeoloji abidələrinin tədqiqi ilə məşğuldur.

## **Bəsti Ənvər qızı Hacıyeva (1946)**

Texnika elmləri namizədi.

1968-ci ildə ADPI-nin avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. 1965-85-ci illərdə "Azərenerjisazlama" müəssisəsində mühəndis, böyük və aparıcı mühəndis, lobaratoriya müdürü olmuşdur. 1978-80-ci illərdə ANKİ-nda "Avtomatik informasiya sistemləri və ölçmə metodları" üzrə ixtisaslaşaraq ikinci diplom almışdır. Azərbaycan ET Energetika İnstitutunda çalışmış, 1987-90-ci illərdə Moskva Energetika İnstitutunun dissertantı olmuş, 1990-ci ildə "Neytral izolə edilmiş 6-35 kv-luq üçfazalı sistemlərdə zədə yerinin təyin edilməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır.

18 elmi məqaləsi, 5 müəlliflik şəhadətnaməsi var.



Xətai Rayon İcra Hakimiyyətində çalışır. Azərbaycan Ziyalı Qadınlar Birliyi sədrinin I müavinidir.



**Cabir Emin oğlu Şabanov**  
**(1932-2012)**


Biologiya elmləri namizədi.

Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirib. İlisu kənd Telman adına kolxozda baytar feldşeri, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstytutunda lobarant, Respublika antibiotik sexində rəis, Elmi-Tədqiqat Baytarlıq İnstytutunda aspirant olmuş, 1972-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Ümumittifaq Ət-Süd Sənaye İnstytutunun Bakı filialında baş elmi işçi və laboratoriya rəhbəri işləmişdir.

1975-1995-ci illərdə Tədarük Nazirliyinin respublika laboratoriyasında rəis olmuşdur.

10 elmi əsərin müəllifidir. Bir çox medallar və təltiflərlə mükafatlanılmışdır.



**Cahid Mamalov oğlu Hacızalov**  
**(1931-2003)**

Biologiya elmləri namizədi.

Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1973-76-cı illərdə Mikrobiologiya İnstytutunun aspiranturasında təhsilini davam etdirmiş və namizədlik dissertasiyası müdafiə etmişdir. Ömrünün sonuna qədək Mikrobiologiya İnstytutunda çalışmışdır.

Bir çox elmi məqalələrin müəllifi, elmi konfransların iştirakçısı olmuşdur.

### **Cəmil Səlahəddin oğlu Xəlilov (1940-2011)**

Tibb elmləri namizədi.

Azərbaycan Dövlət Tibb İnstytutunun Əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

"Azərbaycan SSR florasında bəzi xaçgülü növlərinin və Qafqaz buzulnikinin farmakoloji tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Tibb İnstytutunun müəllimi, dekan müavini, fakültə elmi şurasının üzvü, fakültə dövri metodkomissiyasının üzvü, dosenti olmuşdur.

46 elmi məqalənin, "Botanika kursu", "Botanika praktikumu" dərs vəsaitlərinin ortaq müəllifi, "Şəfa" təqviminin tərcüməçisidir.



### **Dövlət Bayram qızı Bəşirova (1944)**

Tibb elmləri namizədi, dosent.

Kuybişev Dövlət Tibb İnstytutunu bitirmişdir (1967).

Əmək fəaliyyətinə Rusyanın Mari Muxtar Respublikasında həkimlikdən başlayıb, sonra Kuybişev Dövlət Tibb İnstytutunun aspiranturásında təhsilini davam etdirib.

1972-74-ci illərdə həmin İnstytutun insan anatomiyası kafedrasında assistent işləmişdir.

1974-ci ildə "Qarın aortasıyanı və yuxarı paraqonqlionların qan-damar sistemi" mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir. 1974-ci ildən N. Nərimonov adına Azərbaycan Dövlət Tibb İnstytutunda assistent, baş müəllim, dosent vəzifələrində çalışır.

Bir çox beynəlxalq elmi konfransların və simpoziumların iştirakçısıdır.

1978-ci ildə 2-ci Zaqafqaziya elmi konfransının və 1-ci Zaqafqaziya



simpoziumunun məsul katibi olmuşdur. 1969-74-ci illərdə SSRİ Morfoloqlar, Anatomlar, Histoloqlar və Embrionoqlar cəmiyyətinin üzvü olmuş, 1974-cü ildən isə Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvüdür.

Azərbaycan Ziyalılar Cəmiyyətinin 1-ci qurultayında Azərbaycan Tibb Universitetinin təmsilçilərindən olub. Universitetin normal fiziologiya, patoloji fiziologiya, farmakologiya, anatomiya, histologiya ixtisasları üzrə Aprobasiya Şurasının üzvüdür. 2 tədris-metodiki vəsaitin, 34 elmi işin müəllifidir.



**Elçin Namiq oğlu Sultanov  
(1963)**

Fəlsəfə elmləri namizədi.

Kiyev Dövlət Universitetini bitirmişdir (1985). 1994-cü ildə Azərbaycan Dövlət Universitetində "Elmin humanistləşdirilməsində integrasiya funksiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İnstitutu bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda işləmiş və hal-hazırda Rusiyada yaşayır və işləyir. 10-dan çox elmi məqalənin müəllifidir.

**Elman Əmrulla oğlu Adışirinzadə  
(1967)**

Tibb elmləri namizədi.

Kuybişev (Samara) Dövlət Tibb İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə Samara şəhər mərkəzi xəstəxanasında cərrah kimi başlamış, 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

### **Emilya Yəhya qızı Kərimova (1953)**

Pedaqogika elmləri namizədi.

Azərbaycan Dövlət Pedaqoji İnstytutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin bitirmişdir (1974).

Əmək fəaliyyətinə müəllimlikdən başlamış, 1976-83-cü illərdə Bakı Plan-Uçot Texnikumunda, 1983-93-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstytutunda laborant-müəllim, 1993-2001-ci illərdə Bakıdakı Naxçıvan Universitetində və 276 sayılı orta məktəbdə müəllim, 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində və Müəllimlər İnstytutunda müəllim, həzirdə Azərbaycan Beynəlxalq Universitetində kafedra müdürü işləyir.

1997-ci ildə "Oxu və ədəbiyyatın tədrisi prosesində varislik və perspektivlik" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1 monoqrafiyanın, 7 kitabçanın, 20-dən çox elmi məqalənin müəllifi-dir



### **Emin Tahir oğlu Əfəndiyev (1933)**

Ədəbiyyatşunas, tərcüməçi, bibliograf, filologiya elmləri namizədi, dosent. Jurnalistlər və Yazarlar Birliklərinin üzvü, SSRİ mədəniyyət əlaçısı.

M.F.Axundov adına Dövlət kitabxanasında baş bibliograf, şöbə müdürü, elmi işlər üzrə direktor müavini, Azərbaycan Sovet Ensiklopediyasında mətbuat, xalq maarifi və pedaqogika elmi redaksiyada müdirdir, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetində baş müəllim, kafedra müdürü, dekan müavini, Azərbaycan Milli Elmlər Akademiyası elmi kitabxanasının direktoru. Həzirdə Nizami adına Ədəbiyyat İnstytutunda şöbə müdürü vəzifəsində çalışır.



şır. "Azərbaycan-latış ədəbi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1972). İlk mətbu əsəri "Amerika ədəbiyyatı Azərbaycan dilində"dir ("Ədəbiyyat və incəsənət" qəzeti, 1959, 29 sentyabr). Dövri mətbuatda 150-dən çox ədəbi, elmi, publisistik məqaləsi, müxtəlif mövzularda 12 monoqrafik əsəri, o cümlədən, "İmadəddin Nəsimi" (1973), "SSRİ xalqları ədəbiyyatı Azərbaycan dilində" (1973), "İlyas Əfəndiyev" (1985), "Azərbaycan-80" (2004) və s. bibliografiyaları, ümumiyyətlə, 20 kitabı və 200-dən çox elmi məqalənin müəllfidir. İ.S.Turgenevin üç cilddə, İ.Əfəndiyevin 7 cilddə "Seçilmiş əsərləri"ni ni tərtib etmişdir. Respublikada ilk dəfə yaradılmış "Azərbaycan ədəbiyyatının antologiyası" adlı elektron kitabxanasının müəllfidir.

Əsərləri türk, ingilis, rus, latış, slavak, gürcü, özbək və s. dillərdə nəşr edilmişdir.

Moskva, Leninqrad, Riqə, Tbilisi, Daşkənd və s. şəhərlərdə keçirilmiş bir çox beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmiş, məruzə və çıxışları olmuşdur.

### **Əkrəm Səlahəddin oğlu Sultanov (1930-1953)**

Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, diplom işinə elmlər namizədi elmi dərəcəsi verilmişdir.

Məşhur akademik, SSRİ Elmlər Akademiyasının prezidenti Mstislav Keldişin tələbəsi olmuşdur.

Pilotuz təyyarələrin yerdən idarə olunması nəzəriyyəsinin müəllfidir.

Moskva Dövlət Universitetində işləmək üçün saxlanması barədə əmr veriləndən 5 gün sonra Moskva çayında batmışdır.

### **Əmrəh Süleyman oğlu Abdurahmanov (1939)**

Texnika elmləri namizədi.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan İctimai Patentşünaslıq İnstitutunu bitirmişdir.

26 Bakı Komissarı mexaniki-təmir zavodunda mühəndis-konstruktur işləmiş, az sonra Xüsusi Konstruktor Bürosuna şöbə müdürü vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda mühəndis konstruktur, şöbə müdürü işləmişdir. Dövlət Kənd Təsərrüfat Komitəsində idarə rəisi, hazırda Kənd Təsərrüfatı Nazirliyinin aqrar-elm mərkəzində şöbə müdürüdür.

Kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində bir sıra ixtiraların, 50-dən çox elmi əsərin müəllifidir.

SSRİ Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalları ilə təltif edilmişdir.



### **Əsmayə Məcid qızı Hacıyeva (1929-2009)**

Zoologiya elmləri namizədi.

Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1951).

1951-54-cü illərdə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda elmi işçi işləmiş, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspirant, 1958-ci ildən müəllim, 1965-ci ildən dozent olmuşdur.

"Vəhşi donuzların parazit qurdlarının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

2 kitabın, 30 elmi məqalənin müəllifidir.





**Fatma Nəcməddin qızı Rəsulova  
(Yusifova) (1939)**

Tibb elmləri namizədi.

1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (universiteti) bitirmişdir.

Praktik fəaliyyətə Qax rayon Mərkəzi doğum evində mama-ginekoloq kimi başlamışdır, 1964-1970-ci illərdə Bakı şəhərindəki 19 sayılı poliklinikada çalışmış, 1971-ci ildən 6 sayılı doğum evində fəaliyyətini davam etdirmişdir. Müxtəlif illərdə 6 sayılı doğum evində şöbə müdürü, baş həkimin müavini və baş həkim vəzifələrində işləmişdir. Doğum evinin nəzdində yaradılmış Elmi-Tədqiqat Mama-ginekologiya institutunda uzun illər partiya təşkilat katibi və ambulator-diaqnostika şöbəsinin müdürü kimi çalışmışdır. Hazırda həmin institutun həmkarlar təşkilatının sədrindir.

Çoxillik təcrübi fəaliyyətinin əsas istiqamətini qadın sonsuzluğunun profilaktikası, operativ və konservativ müalicəsi təşkil etmişdir.

Ömrünün böyük bir qismini körpə səsinə həsrət qalmış ailələrə sevinc bəxş etməyə həsr etmişdir.



**Fəridə Arif qızı Sultanova  
(1942)**

Tibb elmləri namizədi.

Dövlət Tibb İnstitutunu bitirmişdir. 1986-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Dövlət Tibb İnstitutunda dosentdir. 40-dan çox elmi əsəri dərc olunmuşdur. İlisu sultanlarının nəslindəndir.

## **Güldanə Əmrullah qızı Pənahova (1948)**

Filologiya elmləri namizədi.

M.F.Axundov adına Pedaqoji İnstitutu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam internat məktəbində müəllim kimi başlamış, 1947-78-ci illərdə M.F.Axundov adına Respublika kitabxanasında çalışmışdır.

1978-92-ci illərdə "Yazıçı" nəşriyyatında, 1992-94-cü illərdə "Azad Azərbaycan" qəzetində şöbə müdürü, 94-99-cu illərdə isə "Şərqi-Qərb" nəşriyyatında aparıcı redaktor vəzifəsində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının dosentidir. 2 kitab ("Nəriman Həsənzadənin lirikası", "Gerçəkliyin fəlsəfi poetikası") və 30-dan çox məqalə müəllifidir.

1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

1998-ci ildən elmi-ədəbi-bədii, ictimai-siyasi, beynəlxalq "Prometey" jurnalının baş redaktorudur.

## **Gürsel Namiq oğlu Sultanov (1961)**

Hüquq elmləri namizədi.

T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetini bitirmişdir. Azərbaycan EA Şərqşunaslıq İnstitutunda işləmiş, 1985-ci ildə Moskva-da SSRİ EA Şərqşunaslıq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və "Sovet müasir siyasi münasibətləri və tənzimlənmə problemləri" mövzusunda dissertasiya müdafiə etmişdir. "Beynəlxalq İslam təşkilatları" kitabı və 10-dan çox elmi məqaləsi çap olunmuşdur.

Hazırda ABŞ-da yaşayır.





**Hacıbrahim Mollaməhəmməd oğlu  
Həsənov (1927-2012)**

İqtisad elmləri namizədi.

Zaqatala Kənd Təsərrüfatı Texnikumunu və Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

İnstitutu bitirdikdən sonra Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili kafedrasında assistant saxlanmış, Xarkov Kənd Təsərrüfat İnstitutuna məqsədli aspiranturaya göndərilmiş və orada namizədlik dissertasiyası müdafiə etmişdir.

1969-1974-cü illerdə Kənd Təsərrüfatı İnstitutunda (KT Akademiyasında) kafedra müdürü olmuş, "Aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr" kafedrasının dosenti olmuşdur.

İnstitutun ictimai-siyasi həyatında fəal iştirak etmiş, dəfələrlə partiya, həmkarlar, xalq nəzarəti orqanlarına rəhbərlik etmişdir.

60-a qədər elmi əsərin, məqalənin müəllifidir.



**Həbibullah Tahir oğlu Əfəndiyev  
(1932-1987)**

Biologiya elmləri namizədi.

İlisuda ruhani ailəsində doğulmuşdur. Gəncə (Kirovabad) Kənd Təsərrüfatı İnstitutunu bitirib (1953). 4 il İlisu Kirov adına kolxozda baytar həkimi, sonralar akademik Abdulla Qarayevin fiziologiya laboratoriyasında işləmiş, 1970-ci ildə Xarkov şəhərindəki Zoobaytar İnstitutunda "Azərbaycana gətirilmiş lebedin cinsli iribuynuzlu mal-qaranın iqlimə uyğunlaşmasının fizioloji əsasları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonra respublika baytarlıq idarəsində çalışaraq istedadlı mütəxəssis alim kimi

tanınmışdır. Ömrünün axırlarına yakın Dəvəçi Rayon İstehsalat İdarəsinin rəisi işləmiş, 1987-ci ildə Nabranda avtomobil qəzasında həlak olmuşdur.

H.Əfəndiyev həm də ədəbi yaradıcılıqla məşğul olmuş, bədii, publisistik məqalələri respublika mətbuatında dərc olunmuşdur.

### **Hənif Əbdürrəhman oğlu Süleymanov (1914-1972)**

1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun tikinti fakültəsini bitirmişdir.

1935-40-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlamış, assistent, baş müəllim, kafedra müdürü, hidromeliorasiya fakültəsinin dekanı işləmişdir.

1940-ci ildə ordu sıralarına çağrılmış, finlərlə müharibə başa çatandan sonra ordudan tərxis olunaraq yenidən Kənd Təsərrüfatı İnstitutunda işləməyə başlamışdır.

1942-ci ildən yenidən orduya çağırılaraq Böyük Vətən müharibəsində iştirak etmiş, ağır yaralandığına görə 1944-cü ildə II qrup əlil kimi ordudan tərxis olunmuşdur. Döyüslərdəki şücaətlərinə görə "Qırmızı ulduz" ordeni və medallarla təltif olunmuşdur.

1945-ci ildən Azərbaycan Sənaye İnstitutunda baş müəllim kimi işləmiş, 1947-ci ildə elmlər namizədi alimlik dərəcəsi almışdır.

Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutu yarandığı gündən ömrünün sonuna dək həmin institutda kafedra müdürü işləmişdir.

Onlarla elmi məqalənin, ixtiraların, ali məktəblər üçün "Materiallar müqaviməti" dərsliyinin müəllifi olmuşdur.

Çoxsaylı yetişdirmələri onu son dərəcə prinsipial, tələbkar, öz işinin yüksək səriştəli mütəxəssisi, bülər təmizliyilə seçilən bir şəxsiyyət kimi yad edirlər.





### **Xəyyam Paşa oğlu Məmmədov (1946)**

Tibb elmləri namizədi.

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Həmkarlar İttifaqı şurasında etimadlı həkim kimi əmək fəaliyyətliyətinə başlamış, 1974-cü ildən Elmi-Tədqiqat Vərəm Xəstəlikləri İnstitutunda kiçik elmi işçi, 1976-cı ildən Moskvada Ümumittifaq Elmi-Tədqiqat Vərəm Xəstəlikləri İnstitutunda aspirant olmuşdur.

1979-cu ildə namizədlilik dissertasiyası müdafiə etmiş və Azərbaycan Elmi-Tədqiqat Vərəm Xəstəlikləri İnstitutunda elmi işçi, baş həkim, Elmi-Tədqiqat Fiziatriya və Pulmonologiya İnstitutunda direktor müavini, 1993-2002-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.

"Tibb əlaçısı" nişanı və "Xalqlar dostluğu" ordeninə layiq görülmüşdür.



### **Xuraman Ənvər qızı Abdullayeva (Hacıyeva) (1958)**

Kənd təsərrüfatı elmləri namizədi.

Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.

Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda elmi işçi, 1995-ci ildə aspiranturaya daxil olmuş, 1999-cu ildə həmin institutda namizədlilik dissertasiyası müdafiə etmişdir.

24 elmi məqalənin müəllifidir.

### **İbrahim Yusif oğlu Əfəndiyev (1933)**

Texnika elmləri namizədi.

1957-ci ildə Azərbaycan Sanaye İnstitutunun Neft-mədən fakültəsini bitirib dağ-mədən mühəndisi ixtisasını almışdır.

1957-1967-ci illərdə Pirallahi adasında müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildən Azərbaycan Neft-qaz Elmi-Tədqiqat və Axtarış-Layihə İnstitutunda çalışır. 1980-ci ildən texnika elmləri namizədidir. Elə həmin ildən institutun şöbə müdürü vəzifəsində çalışır. 70-ə yaxın elmi əsərin, 30 ixtiranın və 1 kitabın müəllifidir.



### **İbrahimxəlil Məhsim oğlu Xəlilov (1928)**

Fizika-riyaziyyat elmləri namizədi.

1942-1947-ci illərdə dəmirçi dayısının yanında şagird və usta köməkçisi olmuş, sonralar Qax rayonunun mərkəzində yerləşən "Bir may" sənaye artelində dəmirçi işləyib.

40-cı illərdən şeir yazar. 1949-cu ildə orta məktəbi gümüş medalla bitirib, elə həmin il Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib. Qax rayonunun Qum kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləyir.

1955-ci ildə mərhum akademik İ.İ.İbrahimovun çağırışı ilə APİ-nin riyazi analiz kafedrasına assistent dəvət olunur və elə həmən ilin sentyabrından müəllimlik fəaliyyətinə başlayır.

Hazırda ADPU-nun funksiyalar nəzəriyyəsi kafedrasının dosentidir.





### **İlahə İsrafil qızı Kərimova (Rəsulova) (1964)**

Tibb üzrə fəlsəfə doktoru

1981-ci ildə orta məktəbi qızıl medalla, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Universitetin) müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutda baş laborant vəzifəsində saxlanılmışdır.

Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki universitetin) aspirantı olmuşdur. Elmi işini

Rusiya TEA-nın A.A.Vışnevski adına Cərrahiyyə institutunun Patomorfologiya şöbəsində yerinə yetirmişdir. 1997-ci ildə "Yanıq xəstəliyi zamanı ürəyin innervasiyasında baş verən patomorfoloji dəyişikliklər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Hazırda Azərbaycan Tibb Universitetinin Patoloji Anatomiya kafedrasının dosentidir.

1988-ci ildən 20-yə yaxın Ümumittifaq, Ümumrespublika konfranslarında iştirak etmişdir, həmçinin dəfələrlə avropa ölkələrində seminarlarda, elmi məzuniyyətlərdə və təkmilləşdirmə kurslarında olmuşdur.

4 kitabın (3-ü ingilis dilindədir), 6 metodik və dərs vəsaitinin, 90-a dək elmi məqalənin müəllifidir.



### **İsrafil Rəsul oğlu Rəsulov (1938-2008)**

Texnika elmlər namizədi, Beynəlxalq Ekoenergetika Akademiyasının üzvüdür. Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmişdir. "Yüngül dəmirbetonun sənaye tikintisində korroziyası və mühafizəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1960-ci ildən həmin institutda müəllim, dosent olmuşdur.

Tikinti konstruksiyalarına dair elmi-tədqiqat işləri respublika komsomolu mükafatına layiq görülmüş, bir sıra xarici ölkələrdə istehsalata tətbiq olunmuşdur.

Ətraf mühitin mühafizəsinə dair ümumittifaq müsabiqəsinin laureatıdır. Onun korroziyadan qorunmaya dair tədqiqatları böyük elmi dəyərə malikdir.

190-dan çox elmi əsərin və məqalənin, 4 ixtiranın müəllifi, onlarla beynəlxalq, ümumittifaq və respublika elmi konfranslarının iştirakçısı olmuşdur.

Yüksək iqtisadi səmərə vermiş çoxsaylı layihələrin müəllifidir.

Kəndinin çılgın vurğunu idi.

**İzzət Rəmzi oğlu Salmanov  
(1940) - ana xətti**

Fizika-riyaziyyat elmləri namizədi

AMEA Şəki Regional Elmi Mərkəzin baş elmi işçisi, astronom. Azərbaycan Müəllimlər İnstитutunun baş müəllimidir. İlisu kənd orta məktəbində oxumuş, Zaqatala 1N-li orta məktəbini bitirmişdir. 1964-cü ildə fizik-astrofizik ixtisası üzrə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamışdır. 1968-1971-ci illərdə aspiranturada təhsil almışdır. 1976-ci ildə Yerevan Dövlət Universitetinin Müdafiə Şurasında "T" Buga tipli Ulduzların spektroforometrik tədqiqi mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Əsas fəaliyyəti qeyri-sabit ulduzların atmosferinin tədqiqi sahəsindədir. İlk dəfə olaraq rentgen sahəsində partlayan ulduzun yerini optik sahədə müşahidə etmişdir. Şamaxı Astrofizika Rəsədxanasının Elmi katibi, laboratoriya müdürü vəzifələrində çalışmışdır. 1992-ci il-dən baş elmi işçidir. 1991-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində çalışır, 30-a yaxın elmi məqalənin müəllifidir. Bir sıra ölkələrdə - Almaniya, Çexoslovakiya, Polşada elmi konfrans və simpoziumların iştirakçısı olmuşdur.



**Kamil Əziz oğlu Cəfərov  
(1952)**

Riyaziyyat elmləri namizədi.

Azərbaycan Dövlət Universitetinə daxil olmuş və üçüncü kursdan Sankt-Peterburq (Leninqrad) Universitetinə göndərilmişdir.

Universiteti bitirdikdən sonra Novosibirsk Politexnik İnstitutuna müəllimliyə göndərilmiş, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir.



**Lalə Fuad qızı Mustafayeva  
(1957) - ana xətti**

Fizika-riyaziyyat elmləri namizədi.

Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycan MEA-nın Mexanika-riyaziyyat İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1989-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

1993-cü ildən Qərb Universitetində baş müəllim olmuş, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "İqtisadiyyat və İnformatika" kafedrasının dosentidir.

12 elmi məqalənin müəllifidir.

**Leyla Mamalov qızı Sadıqova  
(1926)**

İqtisad elmləri namizədi.  
Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir (1953).

"Şəxsi mülkiyyət" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Dövlət Universitetində iqtisadi nəzəriyyə kafedrasının dosenti olmuş, hazırda təqaüdçüdür.



**Lütvıyar Nurməmməd oğlu Əhmədov  
(1959) - (ana xətti)**

Fizika-riyaziyyat elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. (1982)

Əmək fəaliyyətinə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis kimi başlamış, böyük mühəndis, kiçik elmi işçi kimi işləmiş, 1986-1989-cu illərdə SSRİ EA-Okeanalogiya İnstitutunun Leninqrad filialının aspiranturasında təhsilini davam etdirmiş, Moskvada institutun elmi şurasında "İşığın dalğalanmış dəniz səthindən əks olunması prosesinin riyazi modernləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1991). Hazırda Milli-Aviasiya Akademiyasında baş müəllim kimi çalışır.





### **Məhəmməd Nemət oğlu Hacızalov (1953)**

Texnika elmləri namizədi.


Azərbaycan Dövlət Politexnik İnstututunu bitirmiştir.

Elmi-Tədqiqat Layihə İnstutunda işləmiş, 1985-ci ildə Kiyev şəhərində Y.O.Paton adına Qaynaq İnstutunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1988-98-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında assistent, baş müəllim, dosent kimi çalışmışdır. 1994-98-ci illərdə dekan müavini olmuşdur.

1998-ci ildən Azərbaycan Dövlət İqtisad İnstututunun dosentidir.

Bir çox beynəlxalq elmi konfransların iştirakçısı, 20-yə qədər elmi məqalənin müəllifidir.



### **Məhəmmədrəsul Hacı Məhəmməd oğlu Əfəndiyev (1937-2004)**

Filologiya elmləri namizədi.

Zaqatala şəhərində rusdilli orta məktəbi bitirmiştir.

Əmək fəaliyyətinə Bakıda leytenant Şmidt adına maşınqayırmə zavodunda başlamışdır.

Bakı Dövlət Universitetini fərqlənmə diplому ilə bitirmiş, bir çox ali məktəblərdə və Bakı Dövlət Universitetində ingilis və ərəb dillərindən dərs demişdir.

Sovet hakimiyyəti illərində 5 il ərzində SSRİ-nin Livan Ərəb Respublikasındaki səfirliyində çalışmışdır.

Son illər BDU-nun Azərbaycanda təhsil alan xarici tələbələrlə iş kafedrasında çalışmışdır.

Rayonda böyük nüfuza malik Hacı Məhəmməd Əfəndinin oğludur.

### **Məlahət Mustafa qızı Murtuzayeva (1952)**

İqtisad elmlər namizədi.

Orta məktəbi qızıl medalla və Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan EA-nın Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

1986-cı ildə "İnzibati rayonda istehsal faktorlarının və əkinçiliyin strukturunun kompleks iqtisadi-riyazi təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

20-dən çox elmi məqalənin müəllifidir.

Hazırda həmin institutda baş elmi işçi kimi fəaliyyət göstərir.



### **Məlahət Cahangir qızı Sultanova (1973)**

Tibb elmləri namizədi.

Orta məktəbi qızıl medalla, Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1996-cı ildən orada çalışır. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.


Bir çox fəxri fərmanlarla təltif edilmişdir.

Nüvə sahəsində zərrəciklərin yaratdığı qeyri-elastiki elektromaqnit proseslərə və yüksək enerjili lepton və qamma kvantların kristal mühitlərdə yaratdığı proseslərə aid tədqiqat aparır.

Əmək fəaliyyətinə Fotoelektronika İnstitutunda başlamış, sonra AEA-nın Mexanika və Riyaziyyat İnstitutunda çalışmış, 1990-ci ildən BDU-nun nəzəri fizika kafedrasının əməkdaşıdır.

Həm də ali hüquq təhsilinə malikdir.





**Məmməd Rəcəb oğlu Rəcəbov  
(1962)**

Fizika-riyaziyyat elmləri namizədi

Azərbaycan (Bakı) Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1987-ci ildə həmin universitetin aspiranturasına daxil olmuş, "Kristal mühitlərdə yüksək enerjili qeyri-elastik elektromaqnit proseslər" mövzusunda dissertasiya müdafiə etmişdir.

50-dən çox elmi məqalənin müəllifi, bir çox beynəlxalq konfransların iştirakçısı olmuşdur.

Əlavə ali hüquq təhsili almışdır.



**Məmmədiyə Xəlilullah oğlu  
Əfəndiyev (1911-1940)**

Fizika-riyaziyyat elmləri namizədi.

Nuxa (Şəki) Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirib bir müddət müəllimlik etmiş, Azərbaycan Dövlət Pedaqoji İnstytutunu bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmiş, çox istedadlı riyaziyyatçı kimi tanınmış, namizədlik dissertasiyasının müdafiəsindən sonra ağır xəstələndiyindən İlisuya gəlmış, bir müddət İlisuda dərs demiş və

vəfat etmişdir.

S.Murtuzayev: "Onu məktəbin dərs hissə müdürü bizə alım kimi təqdim edərkən hamımız ilk dəfə alim-müəllim gördüyüümüzdən böyük qürur duyduq, çox keçmədən eşitdiyimiz ölümü isə göz yaşlarımıza səbəb olmuşdu. Ölümündən 60 ildən çox keçməsinə baxmayaraq uşaq hafızəmə həkk olunmuş nurlu siması indi də göz önümədədir".

**Müzəffər Məhsim oğlu Xəlilov  
(1939-2008)**

Fizika-riyaziyyat elmləri namizədi.  
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, İlisu məktəbində əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə AEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1970-ci ildən pedaqoji institutda laboratoriya müdürü, müəllim, baş müəllim, dosent olmuşdur. 1978-ci ildə Belorusiya Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir.



Otuza qədər elmi məqalənin, 3 dərs vəsaitinin, 5 şeir kitabının müəllifidir. Çoxsaylı elmi konfransların iştirakçısı olmuşdur.

Əsasən, sərbəst radikalların quruluş spektrlerinin öyrənilməsi problemləri ilə məşğul olmuşdur.

**Naimə Qaflan qızı Xəlilova  
(1932)**

Kimya elmləri namizədi.  
Orta təhsilini Zaqtala rus orta məktəbində (1954) aldıqdan sonra D.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunu, daha sonra SSRİ Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasını bitirmiş, 1968-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.



1954-69-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun elmi əməkdaşı, 1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir.

50-dən çox elmi məqalənin, 4 dərs vəsaitinin müəllifidir.



**Natəvan Rəsul qızı Sultanova  
(1942)**

Kimya elmləri namizədi.

1966-cı ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Həmin ildən EA Kimya Aşqarlar İnstitutunda çalışmış, 1976-cı ildə nami-zədlik dissertasiyası müdafiə etmişdir. 1980-cı ildən həmin institutun böyük elmi işçisidir.

50-dən çox elmi məqalənin, 10 müəlliflik şəhadətnaməsinin müəllifidir.



**Nazim Əzim oğlu Əzimov  
(1938)**

Fizika-riyaziyyat elmləri namizədi.

Azərbaycan Politexnik İnstitutunu (Texniki Universitet) bitirmişdir. Bakı Baş Tikinti Tərsinin 6 sayılı tikinti idarəesində əmək fəaliyyətinə başlamış, 1968-69-cu illərdə layihə institutunda mühəndis-qrup rəhbəri işləmişdir.


1969-cu ildən Texniki Universitetin "Materialların müqaviməti" kafedrasında, 1975-ci ildən İnşaat Mühəndisləri Universitetinin "Materialların müqaviməti" kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışır.

1987-ci ildə "İxtiyari orta müstəvili, dövrəsi üzrə elastiki qabırğaya bərkidilmiş yatiq qabıqların sərhəd məsələlərinin həllinə dair" namizədlik dissertasiyası müdafiə etmişdir. 7 elmi əsərin, 2 metodik tövsiyənin müəllifidir.

**Nemət Bilal oğlu Hacızalov**  
**(1921-1998)**

Texnika elmləri namizədi.

Azərbaycan Dövlət Politexnik İnstитutunu bitirmiştir. 1955-ci ildə həmin institutda materiallar müqaviməti kafedrasında laborant kimi işə başlamış, 1961-ci ildən Neft-Kimya İnstитutunda laboratoriya müdürü olmuş, bu laboratoriyada çoxsaylı təkliflərin, metodiki göstərişlərin müəllifi olmuş, kollektivdə böyük hörmət və nüfuz sahibi kimi tanınmışdır.



**Nəzir Kərim oğlu Ramazanov**  
**(1981)**

Texnika Elmləri Namizədi

1997-ci ildə texniki fənlər təmayüllü orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının əyani şöbəsinə daxil olmuş, 2003-cü ildə magistraturanı bitirmiştir. Təhsil aldığı dövrde Tələbə Elmi Cəmiyyətinin sədri, Elmi Şuranın üzvü olmuşdur. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat və Enerji Layihə İnstитutunun aspiranturasına daxil olmuşdur. 2006-ci ildə namizədlik disertasiyası müdafiə etmiş, 16.02.2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Texnika Elmləri Namizədi elmi dərəcəsi almışdır. Əmək fəaliyyətinə 2002-ci ildə "Azərenerji" ASC-də "Perspektiv Layihələr və İnnişaf" şöbəsində başlamış, 2003-cü ildə şöbə rəisinin müavini olmuşdur.



2003-cü ildən USAİD, ADB, Avropa İttifaqı kimi bir sıra beynəlxalq təşkilatların layihələrində enerji məsələləri üzrə aparıcı mütəxəssis olmuşdur. Azərbaycanın enerji sektoruna dəstək verən bir çox irimiyyatlı enerji layihələrində çalışmışdır. 2008-ci ildə Azərbaycanda ilk dəfə ola-

raq külək parkının inşası ilə ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına təkan verən layihəyə öz imzasını atmışdır.

Elmi və əmək fəaliyyəti dövründə ölkə daxilində və xaricdə - ABŞ, Avropa, BƏƏ və sair ölkələrdə təşkil olunmuş beynəlxalq konfrans və simpoziumlarda çıxış edərək respublikamızı layiqincə təmsil etmişdir. Bir sıra beynəlxalq, yerli mükafat və diplomlara layiq görülməklə yanaşı iyirmidən artıq elmi məqalənin və iki ixtiranın müəllifidir.



**Nigar Rəsul qızı Sultanova**  
**(1939)**

Fizika-riyaziyyat elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini bitirmişdir (1961).

1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda çalışmış, həmin institutun aspiranturasında təhsilini davam etdirmişdir.

1976-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasında fizika kafedrasının dosentidir.

50-dən çox elmi əsərin müəllifidir.



**Nilufər Zakir qızı Əfəndiyeva**  
**(1925-2001)**

Tarix elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini bitirmişdir. Türkoloq tarixçidir.

EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış, 1958-68-ci illərdə Moskvada SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1964-cü ildə həmin institutda "Türkiyə xalqının fransız işgalçılara qarşı mübarizəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. "Türk xal-

qının Anadolunun cənubunda fransız işgalçılara qarşı mübarizəsi" (1966), "Türkiyədə milli azadlıq hərəkatı" və Türkiyə tarixinə dair bir neçə kitabın ortaq müəllifidir.

60-a qədər elmi məqaləsi dərc edilmişdir.

15 beynəlxalq konfransda, o cümlədən, 8 dəfə Türkiyədə və Kiprdə çıxış etmişdir.

Azərbaycan EA Şərqsünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuşdur.

**Niyal Şaban qızı Barxalova  
(1946) - ana xətti**

Fizika-riyaziyyat elmləri namizədi.

Azərbaycan (Bakı) Dövlət Universitetini bitmiş, AEA-nın Fizika İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

1978-ci ildə bərk cisimlərin fizikası üzrə dissertasiya müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin "Maddə quruluşu" kafedrasının dosentidir.



**Niyazi Mollaməhəmməd oğlu  
Məmmədov (1926-2001)**

Biologiya elmləri namizədi.

Zaqatala Pedaqoji Texnikumu və Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsini bitirmiştir.

Əmək fəaliyyətinə Zaqatala rayon kənd təsərrüfat şöbəsində aqronom kimi başlamış, elmi-tədqiqat təcrübə stansiyasında elmi işçi, Zaqatala findiq zavodunda baş aqronom, çay sovxozunda baş aqronom, 1955-59-cu illərdə Azərbaycan Çoxillik Bitkilər Elmi-Tədqiqat İnstitutunda aspirant olmuş,



"Zaqatala Nuxa (Şəki) zonasında findiq bitkisinin aqrobioloji xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə etmişdir.

Onun elmi axtarışları ilə "ata-baba" findiq sortunun dünyada analogiyası olmayan keyfiyyətləri və onun tarixən ölkəmizə məxsus olduğu sübut olunmuşdur.

Elmi axtarışlarını Azərbaycan Elmi-Tədqiqat Bitkiçilik İnstytutunun Zaqatala dayaq məntəqəsinin müdürü kimi (1959-1968) davam etdirmiş, daha sonra 1 №-li findiq sovxozunun direktoru kimi (1972-76) əldə etdiyi elmi nəticələrin təcrübədə tətbiqinə nail olmuşdur.

1970-72-ci illərdə Elmi-Tədqiqat Botanika İnstytutunda çalışmış, yenidən rayona qayıdaraq əvvəlcə 2, sonra 1 sayılı findiqçılıq sovxozlarının direktoru, findiq zavodunda şöbə müdürü işləmişdir.

Rayonun ictimai-siyasi həyatında fəal iştirakı, yüksək təvazökarlığı, dəyərli insani keyfiyyətləri ilə böyük nüfuz qazanmışdır.

Azərbaycanın çox qiymətli sərvəti olan findiqçılığın inkişafındakı böyük əməyi çoxsaylı mükafatlar və təltiflərlə qeyd edilmişdir.



**Nizami Rasim oğlu Yusifov  
(1960)**

Texnika elmləri namizədi.

Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstytutunu bitirmişdir (1982).

Əmək fəaliyyətinə Azərdövlətlayihə İnstytutunda başlamış, "Xəzərdənizneftikinti" trestində mühəndis, 1982-84-cü illərdə ordu sıralarında xidmət, 1984-85-ci illərdə Meşə Sənayesi Nazirliyinin Tikinti trestində mühəndis, 1985-ci ildən Elmi-Tədqiqat İnşaat və Məmarlıq İnstytutunda elmi işçi və hazırda həmin institutda direktor müavini işləyir.

Respublika və Bakı şəhərində 100-dən çox bina və mühəndis qurğularının, 60-dan çox elmi əsərin müəllifidir.

**Ömər Əbdürəhman oğlu Sadıqov  
(1947)**

Kimya elmləri namizədi.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, EA-nın Xlor Üzvi Sintez İnstitutunda işə başlamış, 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

1994-2003-cü illərdə Ali Attestasiya Komissiyasında şöbə müdürü olmuş, hazırda MEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışır.

10 elmi işinə müəlliflik şəhadətnaməsi verilmiş, 30-dan çox elmi əsərin müəllifidir.



**Ramiz Vahid oğlu Babayev  
(1932-1999)**


Texnika elmləri namizədi.

Azərbaycan Dövlət Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirmiştir.

Azərbaycan EA-nın Neft Ekspedisiyasında əmək fəaliyyətinə başlamışdır. 1959-cu ildə Sənaye İnstitutunun aspiranturasında oxumuşdur.

1962-66-ci illərdə Neft-Kimya İnstitutunun "Neft sənayesinin energetikası" problem laboratoriyasında elmi işçi, 1966-cı ildən "Elektrotexnika və neft sənayesinin energetikası" kafedrasının assistenti, 1967-ci ildən dosent, 1982-93-cü illərdə həmin kafedranın müdir müavini və müdürü olmuşdur.

1975-ci ildə Moskvada Xarici Dillər İnstitutunda fransız dili kursu və Fransanın Monpelye şəhərində təcrübə keçmiş və Əlcəzair Demokratik



Respublikasının Neft İnstytutunda müəllimlik etmişdir. Ali məktəb tələbələri üçün "Elektrotexnika, sənaye elektronikası və elektrik avadanlığı" dərsliyinin, "Sənaye müəssisələrinin elektrik təchizatı", "Neft və qaz sənayesinin elektroenergetikası" (Moskva, 1988) monoqrafiyalarının, onlarla elmi əsərin və məqalənin müəllifidir.

1997-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.



**Rasim Nəcməddin oğlu Yusifov  
(1930-2011)**

Kimya elmləri namizədi.

Şəki Müəllimlər İnstytutunu və Azərbaycan Dövlət Pedaqoji İnstytutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Qax rayon məktəblərində işləmişdir. 1960-cı ildə Pedaqoji İnstytutun aspiranturasına daxil olmuş, 1964-cü ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. 80-ə yaxın elmi məqalənin, "Kimiyadan olimpiada məsələləri" vəsaitinin müəllifidir.

Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstytutunda böyük elmi işçi, laboratoriya müdürü, qrup rəhbəri işləmişdir.

10-a qədər elmlər namizədinin rəhbəri olmuşdur.

Medal və fəxri fərmanlarla təltif olunmuşdur.

**Rasim Həzrət oğlu Süleymanov  
(1925-1969)**

Texnika elmləri namizədi.

Azərbaycan Sənaye İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş (1947), 1953-cü ilə qədər Bakının müxtəlif sənaye müəssisələrində mühəndis kimi çalışmış, 1953-cü ildən Elmi-Tədqiqat Əkinçilik İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1958-ci ildə Belorusiya SSR-nin Minsk şəhərində namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.



15 elmi məqalənin, 2 ixtiranın müəllifidir. Ömrünü çox tez başa vurmaş, lakin gözəl şəxsi keyfiyyətləri ilə xatırələrdə yaşayır.

**Rauf Məmməd oğlu Sofiyev  
(1936-2008)**

Memarlıq elmləri namizədi.

Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmişdir (1960).



Əmək fəaliyyətinə "Azdövlətlayihə" Baş Layihə İnstitutunda böyük memar kimi başlamış, 1962-ci ildə Politexnik İnstitutun aspiranturasına daxil olmuş, həm də institutda müəllimlik etmişdir. 1960-cı ildə Çexoslovakianın (indiki Slovakiya) Bratislava şəhərinə elmi təcrübəyə göndərilmiş və orada namizədlik dissertasiyası müdafiə etmişdir.

1971-80-ci illərdə Bakı şəhərinin rəssamı, Baş Memarlıq və Planlaşdırma İdarəsində rəis müavini işləmiş və onlarca görkəmli binaların, parkların, o cümlədən, Şıxovdakı məşhur "Xalqlar dostluğu" parkının, H.Cavid bağının, Dağıstü parkın, S.Vurğun bağının, Ə.Vahid bağının,

Dənizkənarı bulvarın yenidənqurulmasının və s. obyektlərin layihələrinin müəllifidir.

1981-82-ci illərdə "Azərdövlətlayihə" İnstitutunda qrup rəhbəri işləməklə İnşaat Mühəndisləri İnstitutunda müəllim, 1983-cü ildən Dövlət İnşaat Mühəndisləri İnstitutunda dosent, 1994-cü ildən memarlıq fakültəsinin dekanı işləmiş, 1997-ci ildə səhhəti ilə əlaqədar təqaüdə çıxmışdır.

Dəfələrlə Bakı Şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Çoxsaylı beynəlxalq konfransların və simpoziumların iştirakçısı olmuşdur.

1994-cü ildə Şərqi ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü seçilmişdir.

1963-cü ildən SSRİ Memarlar İttifaqının üzvü, 1969-cu ildən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin üzvü olmuşdur.

Çoxlu təltif və mükafatları, o cümlədən, beynəlxalq təltifləri vardır, 30-dan çox elmi əsərin, 40-a qədər görkəmli obyektin layihə müəllifidir.



**Rauf Ramiz oğlu Sultanov**  
**(1954)**

Ekologiya elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1983-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Abşeron yarımadasının geo-kimyasının tədqiqi ilə məşğul olmuşdur.

40-dan çox elmi əsəri nəşr edilmiş, 30-dan artıq elmi hesabatın müəllifidir.

Bir sıra elmi konfransların iştirakçısı olmuş, məruzələrlə çıkış etmişdir.

1981-ci ildən BDU-nin Paleobiogeokimya elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi kimi çalışır.

## **Rəfael Seyfəl oğlu Abullayev (1949)**

Coğrafiya elmləri namizədi

1966-cı ildə Nizami adına İlusu kənd otra məktəbini, 1968-ci ildə Bakı Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakültəsini bitirib. Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə qəbul olunmuşdur. 1974-cü ildə institutun “Faydalı qazıntıların plana salınması və istismarı” ixtisası üzrə bitirərək bir il müddətində (1974-1975) Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçmişdir. AEA Coğrafiya İnstitutunun Geomorfologiya şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.



1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olmuş 1988-ci ildə “Kiçik Qafqazın çay dərələrinin inkişaf və formallaşma xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı ildən Bakı Dövlət Universitetinin Geodeziya və kartografiya kafedrasında xüsusi kurslar üzrə dərs aparır.

Çoxsaylı elmi hesabatların, məqalə və monoqrafiyaların müəllifidir. AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya institutunun aparıcı elmi işçidir.



### Rəfiqə Məmməd qızı Sofiyeva (1927-1969)

Biologiya elmlər namizədi.

Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstytutunu fərqlənmə diplomu ilə bitmişdir (1949).

Əmək fəaliyyətinə 1949-cu ildə Zaqatala Pedaqoji Texnikumunda müəllimlikdən başlamış, 1950-ci ildə EA-nın Elmi-Tədqiqat Botanika İnstytutunun aspiranturasına daxil olmuş və az sonra təhsilini SSRİ Elmlər Akademiyasının Leninqrad filialının Botanika İnstytutunda davam etdirmiş, 1954-cü ildə Moskvada SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstytutunda "Qafqazın xaçyarpaqları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Müdafiədən sonra Bakıya qayılmış, Elmi-Tədqiqat Botanika İnstytutunda elmi fəaliyyətini davam etdirmiş, "Azərbaycan florası" adlı çoxcildli əsərin tərtibində fəallıq göstərmiş, "Qafqazda findiq sortları" mövzusunda doktorluq işi üzərində işini davam etdirmiş, lakin 29 mart 1969-cu ildə amansız ölüm bu gözəl insanın, böyük elmi potensialı olan alimin həyatına qəflətən son qoymuşdur.

20-dən çox elmi əsəri və məqaləsi botanika elminin dəyərli nümunələri kimi onun xatirəsini yaşadır.



### Rəhimə İsrafil qızı Qabulova (Rəsulova) (1966)

Tibb üzrə fəlsəfə doktoru

1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstytutunun (universitetin) müalicə-profilaktika fakültəsinə daxil olub. 1989 -cu ildə fərqlənmə diplomu ilə bitirib.

10 ilə qədər təcrubi təbabətdə çalışdıqdan sonra Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-

Tədqiqat Kardiologiya institutunun əyani aspiranturasına daxil olmuşdur. Elmi işini Rusiya TEA-nın Bakulev adına Ürək-Damar cərrahlığı institutunda yerinə yetirmişdir. 2005-ci ildə "Ürəyin işemik xəstəliyinin ağrısız forması zamanı miokardin elektrik qeyri-sabitliyi amilləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklərin Propedevtikası kafedrasının dosentidir.

ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya və Rusiyada elmi-təcrübi ezamiyyətlərdə olmuşdur. 60-a yaxın elmi əsərin, o cümlədən ingilis dilində 1 dərsliyin müəllifidir.

Azərbaycan Tibb Universitetinin xarici əlaqələr şöbəsinin müdürü vəzifəsində çalışır.

**Rəna Mehrac qızı Hacıyeva  
(1963)**

Biologiya elmləri namizədi.

Orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiştir.

Əmək fəaliyyətinə AMEA-nın Botanika Elmi-Tədqiqat İnstytutunda başlamış, həmin institutun aspiranturasında təhsilini davam etdirmiş, bitkilərin fiziologiyasına dair namizədlik dissertasiyası müdafiə etmişdir. Botanika İnstytutu tərəfindən SSRİ Elmlər Akademiyasına ezam edilmişdir. İl yarım Moskva şəhərində Elmlər Akademiyasında işlədikdən sonra Almaniya Demokratik Respublikasının Biologiya və Biokimya Mərkəzlərində işləmək üçün müsabiqədə qalib gələrək orada 2 il işlədikdən sonra İsveçrənin Lund şəhərindəki elmi mərkəzə işə dəvət olunmuş və indiyədək orada fəaliyyət göstərir. Bir çox elmi məqalələrin müəllifidir.





### **Rəna Paşa qızı Əfəndiyeva (1959)**

Tarix elmləri namizədi.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçi kimi işə başlamış, Bakıda, Moskva-da, Sankt-Peterburqda, Bişkekdə keçirilən elmi konfranslarda və simpoziumlarda məruzə və çıxışlar etmişdir.

1990-ci ildə "XIX əsrin sonları və XX əsrin əvvəllərində azərbaycanlıların ənənəvi dəfn-ehsan mərasimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Hazırda Amerikada yaşayır. Kolumbiya Universitetinin dekanıdır.



### **Sabir Əhməd oğlu Qocayev (1930-1984)**

Baytarlıq elmləri namizədi.

1953-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, Alim-zootexnikdir. ET Heyvandarlıq İnstitutunda elmi işçi, şöbə müdiri və direktor müavini işləmişdir.

Qonur Qafqaz qaramal cinsini yetişdirmişdir. Həmin cins yüksək südlük-ətlilik, yerli şəraitə yaxşı uyğunlaşan cins kimi şöhrət qazanmışdır.

1962-ci ildən elmlər namizədi, 70-dən çox elmi əsərin müəllifidir. "Əməkdə igidliyinə görə" medalı və başqa təltiflərlə mükafatlandırılmışdır.

## Sadiq Nəbi oğlu Murtuzayev

Filologiya elmləri namizədi (*bax: dövlət xadimləri*)

## Sabir Tahir oğlu Əfəndiyev (1933)

Şair, publisist, nasir, bibliofil, sosioloq filologiya elmləri namizədi, etnoqrafiya profesorudur. Azərbaycan Yazarları Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Uzun illər "Şəki fəhləsi" qəzetində, yerli radio qovşağında çalışmış, şöbə müdürü, baş redaktor, Azərbaycan Televiziya və Radio verilişləri komitəsinin xüsusi müxbiri, Şəki şəhər partiya komitəsinin təbligat şöbəsinin müdürü, 1980-cı ildən Elmlər Akademiyasının Şəki Zona Elmi Bazasının elmi katibi, Arxeologiya və Etnoqrafiya sektorunda baş elmi işçi, Şəkidə elmi - texnoloji folklorunun rəhbəridir.

Bir çox felyeton, oçerk, publisistik yazıları, "Şəki lətifələri", "Əsgər marşları", "Dərinamə" "Məhəmmədin meracı", Allahın 99 ismi haqqında "Təsbehnamə Dastanı", "Ermənilər kimdir? Gürcülər kim? Bəs biz kimik?" sənədli povesti və digər kitabları ilə tanınmışdır.

1994-cü ildə Həcc ziyarətində olmuşdur. Tanınmış bibliofillin şəxsi kitabxanasında ötən əsrin əvvəllərində nəşr olunmuş "Molla Nəsrəddin", "Tuti", "Kəlniyyət", "Azərbaycan" və digər qəzet və jurnalların habelə klassiklərin əsərlərinin nadir nüsxələri saxlanılır. Respublika "Kitab cəmiyyətinin" İdarə Heyətinin üzvüdür. Bir sıra təltiflərlə mükafatlandırılmışdır.

Bu ensiklopediyanın ərsəyə gəlməsində redaksiya heyətinin üzvü kimi çox böyük iş görmüşdür.





### **Saqidət Yusif qızı Yusifova (1958)**


Tibb elmləri namizədi.

Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlinmə diplomu ilə bitirmiş, (1975) Əmək fəaliyyətinə Mingəçevir şəhərində həkimlikdən başlamışdır.

1989-cu ildən 3 sayılı Bakı Kliniki xəstəxanasında işləyir.

"Ürəyin işemik xəstəliyi ilə artıq bədən kütləsi olan xəstələrdə mərkəzi hemodinamika və böyrəklərin funksional vəziyyətinin pozulması, diaqnostikası və müalicəsi" mövzusunda dissertasiya müdafiə etmişdir.

Azərbaycan, Türkiyə və Qazaxistanda 10-dan çox elmi məqaləsi çap olunmuşdur.



### **Saleh Əfəndi oğlu Əfəndiyev (1953)**

Texnika elmləri namizədi.

1976-cı ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1976-87-ci illərdə Elmi Tədqiqat Energetika İnstitutunda müxtəlif vəzifələrdə, 1987-90-cı illərdə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda qrup rəhbəri, bölmə müdürü işləmişdir.

1990-98-ci illərdə Dövlət Neft Akademiyasında dosent, 1998-ci ildən "Azərenerji" ASC-də aparıcı mühəndis olmaqla Neft Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir.

1985-ci ildə "Mürəkkəb elektrik enerji sistemlərinin, onların əsas elementlərinin riyazi modellərinin seçilməsinin formalasdırılması ilə elektroməkaniki ekvivalentləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

50-dən çox elmi məqalənin, metodik vəsaitin və dərs vəsaitinin müəllifidir. Bir çox beynəlxalq konfranslarda məruzə etmiş, elmi kadrların hazırlanmasında iştirakı olmuşdur

### **Saleh Fuad oğlu Sultanov (1952)**

Fizika-riyaziyyat elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

1974-cu ildən Azərbaycan EA-nın Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

AEA-nın Fizika İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi olmuşdur.

1979-1989-cu illərdə SSRİ Yüksək Enerjilər Fizikası İnstitutunda (Rusiya, Serpuxov şəhəri), 1993-1999-cu illərdə Ankara Universitetinin fiziqa bölümündə professor, 1999-2000-ci illər DESY, Hamburq (Almaniya) professor, 2000-ci ildən Türkiyənin Qarşı Universitetində (Ankara) professor kimi çalışır.

120-dən çox elmi əsərin, o cümlədən, 40 elmi məqalənin müəllifidir.



### **Sevil Qurban qızı Adışirinzadə (Şabanova) (1936)**

Kimya elmləri namizədi.  
Azərbaycan Dövlət Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir.

Həmin ildən ailə vəziyyətilə əlaqədar Kuybişev (Samara) şəhərinə getmiş, orada Politexnik İnstitutun kimya fakültəsini bitirərək, Tibb İnstitutunda kimya laboratoriyasının müdürü işləmiş, 1976-cı ildə dissertasiya müdafiə etmişdir.

Bir çox elmi əsərlərin müəllifidir. Hazırda Samara şəhərində yaşayır.





**Səbirə Əzəl qızı Sultanova  
(1938-1988)**

Kimya elmləri namizədi.

Azərbaycan Dövlət Universitetini bitirmiş, EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlamış və ömrünün sonuna dək orada çalışmışdır.

Bir çox elmi məqalələrin, 10-dək ixtiranın müəllifidir.



**Səmayə Məmməd qızı Fərhadova  
(1930-2006)**

Kimya elmləri namizədi.

Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitetin Kimya kafedrasında laborant olmuş, 1958-61-ci illərdə aspiranturada təhsili davam etdirmiştir.

1961-68-ci illərdə universitetin Kimya fakültəsinin problemlər laboratoriyasında kiçik elmi işçi, 1981-92-ci illərdə baş elmi işçi və zifələrində çalışmışdır.

1975-ci ildə "Daşıyıcı üzərində çökdürülmüş sink halogenidlərin iştirakı ilə aromatik karbohidrogenlərin alkenilhalogenidlərlə alkilləşdirilməsi və reaksiya məhsullarının bəzi çevrilmələri" mövzusunda namizədlilik disertasiyası müdafiə etmişdir. 30 elmi əsərin, 9 şəhadətnamənin müəllifi dir.

## **Süleyman Bədrəddin oğlu Camalov (1940)**

Tibb elmləri namizədi.

1963-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.

1963-66-cı illərdə Zaqatala rayonunda həkimlik etmiş, 1967-ci ildə aspiranturaya daxil olmuş və 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Aspirantura dövründə Moskva şəhərində akademik B.V.Petrovskinin rəhbərlik etdiyi klinikada elmi təcrübə keçmiş, Azərbaycanda ilk dəfə spiroqrafiya, karnoqrafiya, oksihemometriya, pnevmotexometriya, bronehospirometriya üsullarını tətbiq etmişdir.

1970-72-ci illərdə Respublika döş qəfəsi cərrahiyəsi klinikasında həkim-terapevt və funksional diaqnostika kabinetinin rəhbəri olmuş, 1972-ci ildən Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışmış, 1982-ci ildən dosent seçilmiş, dəfələrlə SSRİ-nin ən məşhur elmi-tədqiqat institutlarında elmi axtarışlarda olmuşdur.

102 elmi məqalə, 3 metodik tövsiyə, 1 monoqrafiyanın müəllifidir.

1980-ci ildə "SSRİ-nin Səhiyyə Əlaçısı", "Əməkdar həkim" fəxri adlarına layiq görülmüşdür. "Qızıl Fonendoskop" diplomu ilə təltif edilmişdir. Qayğıkeş, həssas, yüksək ixtisaslı həkim kimi böyük şöhrət qazanmışdır. İlisulu soydaşlarına xüsusi qayğısı ilə seçilir.

## **Svetlana Məcid qızı Məcidova (1957)**

Psixologiya elmləri namizədi.

Leninqrad Dövlət Universitetini bitirmiş, aspirant olmuş, "Cinayətkarların sosial-psixoloji tipologiyası" mövzusunda 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

1986-ci ildən Azərbaycan Pedaqoji Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, 1988-1992-ci illərdə psixoloji kooperativin sədri, 1992-ci ildən Azərbaycan Dövlət Universite-



tində dosentdir. Bir çox psixoloji və sosial elmi tədqiqatlar əsasında 2 monoqrafiyası - "Psixoloji tiplər" (2001), "Küçə uşaqları" (2003), üç kitabça və 30-a yaxın elmi məqalənin müəllifidir.

"Sosial psixoloji tiplər 69" doktorluq işi üzərində çalışır. "Psixoloji mərkəz" özəl ictimai təşkilatın yaradıcısı (1999) və sədridir. Mərkəzdə 4 böyük layihə üzrə tədqiqat işi aparır.



**Şahid Tahir oğlu Yusifov**  
**(1963)**

Texnika elmləri namizədi.

Azərbaycan Texniki Universitetini bitirmişdir (1985). Neft-Maşınqayırma Elmi-Tədqiqat İnstitutunda mühəndis, kiçik və baş elmi işçi işləmiş, 1989-92-ci illərdə Texniki Universitetin aspiranturasında təhsilini davam etdirmiş, 1992-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş və hazırda universitetin dosentidir.

15 elmi məqalənin, 2 dörs vəsaitinin, 1 ixtiranın müəllifidir.



**Şahin Şahid oğlu Muxtarov**  
**(1965)**

İqtisad elmləri namizədi.

Kiyev Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir (1987).

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Plan Komitəsində kiçik elmi işçi kimi başlamış, 1992-ci ildə "Milli iqtisadiyyatın bazar mexanizminin fəaliyyətinin təhlili üçün dinamik imitisiya modeli" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1992-1997-ci illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində aparıcı mütəxəssis, şöbə müdürü işləmişdir. Bir neçə elmi məqalənin müəllifidir.

### **Şəkər Cəlal qızı Muxtarova (1956)**

Biologiya elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Azərbaycan EA Nəbatat İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1986-cı ildən kiçik, 1997-ci ildən böyük elmi işçi kimi çalışır.

1982-83-cü illərdə SSRİ EA Botanika İnstitutunda (Sankt-Peterburq) elmi ezamiyyətdə olmuşdur.

1989-cu ildə "Şəki-Zaqatala zonasının su hövzələrinin aqroflorası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

34 elmi əsərindən 26-sı xarici elmi jurnallarda çap olunmuşdur.  
Sporlu bitkilər üzrə VII Qafqaz konfransında, gənc alimlərin simpoziyumunda və respublika konfranslarında məruzələri dinlənilmişdir.



### **Şəkər Vəli qızı Hasilova (Qasimova) (1919)**

Filologiya elmləri namizədi.  
1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiştir. 1963-cü ildən ümumi dilçilik kafedrasında laborant, sonra müəllim işləmişdir.

1982-ci ildə Aşıq Ələsgər yaradıcılığı ilə bağlı apardığı tədqiqatlarla əlaqədar namizədlik dissertasiyası müdafiə etmişdir.

1983-cü ildən ümumi dilçilik kafedrasının dosenti olmuşdur.

Onlarla elmi məqalə və dilçiliklə bağlı bir neçə kitabı müəllifidir.





### **Şəkərxanım Nurməhəmməd qızı Ömərova (1928)**

Pedaqogika elmləri namizədi.

Azərbaycan Dövlət Pedaqoji İnstututunu və  
həmin institutun aspiranturasını bitirmişdir.

1973-cü ildə "Orta məktəbin 9-11-ci siniflərində epik əsərlərin tədrisi metodikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1962-ci ildən institutda müəllim, 1979-cu  
ildən baş müəllim, 1992-ci ildən dosent işləyir. 20 elmi məqalənin və 1  
kitabın müəllifidir.



### **Şəfiqə Əmrullah qızı Abdullayeva (1923)**

Filologiya elmləri namizədi.

1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji  
İnstututunun qərbi avropa dilləri fakültəsini al-  
man dili ixtisası üzrə fərqlənmə diplomu ilə  
bitirmişdir.

Əmək fəaliyyətinə Ü.Hacıbəyov adına  
Azərbaycan Dövlət Konservatoriyasında baş-  
lamışdır.

1968-ci ildə "Alman dilində tabeli mürəkkəb  
cümələ və onun Azərbaycan və rus dillərində ifadə formaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Dövlət Xarici Dillər İnstutunda tərcümə sahəsində çalışmışdır.

1974-cü ildə Azərbaycan Neft və Kimya İnstututunun xarici dillər kafedrasının müdürü, sonra dosenti olmuşdur.

50-dən çox elmi əsərin və məqalənin müəllifidir. Bir çox beynəlxalq  
konfransların iştirakçısı olmuşdur.

1976-cı ildə Almaniyanın Drezden şəhərində keçirilən germanistlərin beynəlxalq seminar kurslarının iştirakçısı olmuşdur.

Çoxsaylı elmi-pedaqoji kadrların yetişməsinə rəhbərlik etmişdir.

Azərbaycan, alman və rus dillərində funksional üslub problemləri sahəsində aparılan yaradıcılıq işlərinə rəhbərlik etmişdir.

### **Şərqiyə Həmid qızı Sadıqzadə (1925)**

Tarix elmləri namizədi.

Azərbaycan Dövlət Universitetini bitirmiş, 1969-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Tarix muzeyinin arxeologiya fondunun müdürü kimi əmək fəaliyyətinə başlamış və 1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti işləyir. Şeyx Şamilin naibi Hacı Muradın qəbiri onun tərəfindən tapılmışdır.



"Qədim Azərbaycan bəzəkləri" (1971), "Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qızıl və gümüş əşyaların kataloqu" (1966), "Xaçbulaqda Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin tədqiqi" (1968) kitablarının, böyük tarixi şəxsiyyətlərə aid tədqiqat işlərinin, 30-a yaxın arxeoloji tədqiqatlara dair məqalələrin müəllifidir.

Müxtəlif arxeoloji konfranslarda və simpoziumlarda çıxış etmişdir.

Azərbaycanın ilk arxeoloq qadınlarındanandır.

### **Şərqiyə Saleh qızı Qocayeva**

Tibb elmləri namizədi.

Azərbaycan Dövlət Tibb Universitetinin dosentidir.



### **Tamara Sadeddin qızı Bəşirova**

Elmlər namizidi.  
Moskva şəhərində yaşayır və işləyir.



### **Tavat Sadıq qızı Əliyeva (Murtuzayeva) (1952)**

Kimya elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə EA-nın Elmi-Tədqiqat Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda elmi işçi kimi başlamışdır.  
1986-cı ildə "Kobalt-bromid katalizator sisteminin iştirakı ilə metilbenzonitrillərin maye fazada oksidləşməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin institutda baş elmi işçi olmuş 2011-ci ildən təqaüdə çıxmışdır.  
16 elmi məqalənin müəllifidir.

### **Vahid Hüseynləi oğlu Hacıyev (1904-1959)**

Biologiya elmləri namizədi. (*bax: dövlət xadimləri*)

## **Vaqif Yəhya oğlu Kərimov (1955)**

Pedaqoji elmlər namizədi.

Azərbaycan Dövlət Pedaqoji İnstytutunun (universitetin) riyaziyyat fakültəsini bitirmişdir (1976).

Əmək fəaliyyətinə müəllimlikdən başlamış, 1978-1986-ci illərdə Azərbaycan Pedaqoji Cəmiyyətinin məsul katibi, 1986-ci ildən Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstutunda metodist, 1991-ci ildən Respublika Tədris Metodik Mərkəzdə tərbiyə şöbəsinin böyük metodisti, 2001-ci ildən Təhsil Problemləri İnstutunda tərbiyə problemləri şöbəsinin böyük elmi işçisi, 2004-cü ildən həmin institutda məktəbəqədər tərbiyə şöbəsinin müdürü vəzifəsində çalışmış, hazırda tərbiyə problemləri şöbəsinin aparıcı elmi işçisidir. Təhsil Problemləri İnstutunun dosenlidir.

1986-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstutunun dissertantı olmuş, 1996-ci ildə "Gənc valideynlərlə pedaqoji maarifin təşkili və kiçik yaşılı məktəblilərin təlim əməyinə onun təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Ümumittifaq və respublika konfranslarının iştirakçısı olmuşdur. Azərbaycan Müəllimlər və Azərbaycan Pedaqoji Cəmiyyətinin qurultaylarının təşkilatçılarından biri olmuşdur. 1989-cu ildə əhalinin Ümumittifaq siyahıyalınmasına iştirak etmişdir.

2 kitabın, 4 kitabıcanın, 50-dən çox elmi məqalənin müəllifidir.





### **Vidadi Həbibullah oğlu Muradov (1945)**

Memarlıq elmləri namizədi professor.

Orta məktəbi qızıl medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinin memarlıq şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1967-ci ildə "Ən yaxşı tələbə elmi işi üçün" Ümumittifaq müsabiqəsinin qalibi kimi xüsusi medalla təltif olunmuşdur.

Əmək fəaliyyətinə Bakı şəhər Dövlət Layihə İnstitutunda memar kimi başlamış, 1969-cu ildə EA Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1973-cü ildə "Azərbaycan şəhərlərinin memarlıq-planlaşma inkişafı (XV-XVI əsrlər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.

1973-1982-ci illərdə EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi; 1974-cü ildən keçmiş SSRİ hazırlı Azərbaycan Memarlar İttifaqının üzvüdür, 1982-2007-ci ildən professor əvəzi 2010-cu ildən professor Azərbaycan Memarlıq və İnşaat Universitetində, "mülki binaların memarlıq konstruksiyaları", "Tarixi mühitin qorunması və bərpası", "bərpa və kinzervasiya" mövzusunda mühazirələr oxuyur, buraxılış işlərinə rəhbərlik edir.

1991-1995 Azərbaycan memarlar İttifaqının katibi və Rəyasət heyətinin üzvü, 1993-cü ildən Şərqi ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü;

1996-cı ildə MDB, Avropanın müsəlman ölkələri və müstəqil dövlətləri ilə Misir Texniki Əməkdaşlıq Fonduun memarlıq abidələrinin təmiri və bərpası üzrə Qahirədə keçirilmiş ixtisaslaşdırılmış beynəlxalq seminarın şəhadətnaməsini almış, 2005-ci ildə YUNESKO təşəbbüsü ilə Dünya irsi siyahısına daxil edilmiş içəri şəhərin bütünlükdə rəqəmsal inventarlaşdırılması layihəsinin işlənib hazırlanmasında iştirak etmişdir.


1993-cü ildən Şərqi Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir, 1999-cu ildən həqiqi üzvü, 1997-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professoru. Müxtəlif beynəlxalq (1993, 1996, 1997, 1998, 1999, 2003), bölgə və respublika miqyaslı elmi konfransların iştirakçısı; 70 -dən artıq elmi əsərin, o cümlədən, iki monoqrafiyanın, dörd

dərs vəsaitinin bir sıra metodik göstərişlərin müəllifi və elmi kitabların redaktorudur.

Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə 2006-ci ildə "Əməkdar memar" fəxri adına layiq görülmüşdür. Bu toplunun redaksiya heyətinin üzvü kimi böyük iş görmüşdür.

**Vüqar Pəfail oğlu Abdullayev  
(1981)**

Coğrafiya üzrə fəlsəfə doktoru  
İlusu kəndində doğulmuşdur. Bakı şəhəri 54 № məktəbi, 1997-ci ildə Bakı Anadolu Liseyini bitirmiş. 1998-99-cu illərdə ABŞ-da təhsil almış, 2003-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsini bitirmişdir. 2005-ci ildə iqlimşünaslıq ixtisası üzrə magistraturanı, 2009-cu ildə AMEA akad. H.Ə.Əliyev adına "İqlimşünaslıq" aspiranturasını bitirmiş, Azərbaycanın dəniz sahillərinin iqlim ehtiyatlarının kompleks qiymətləndirilməsi" mövzusunda dissertasiya müdafiə etmişdir. Bir sıra elmi məqalələrin müəllifidir. Müxtəlif illərdə ABŞ, Singapur, İçsveçrə, Rusiya, Fransa, İran, Türkiyə və digər ölkələrdə keçirilən treninq müşavirələrin diplomlarına layiq görülmüşdür.



**Yunis Həşim oğlu Muxtarov  
(1952-1991)**

Kənd təsərrüfatı elmləri namizədi.  
Azərbaycan Dövlət Universitetini bitirmiş və EA-nın Torpaqşunaslıq və Aqrokimya İnstitutunun aspiranturasında təhsil almış və işləmişdir.

"Qarabağ düzənliyinin dağətəyi torpaqlarının fiziki proseslərinin enerji göstəriciləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.





**Zahidə Zakir qızı Sultanova  
(Əfəndiyeva) (1926-1986)**

Fizika-riyaziyyat elmləri namizədi.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fəqrənmə diplomu ilə bitirmiş, EA-nın Geofizika İnstitutunun aspiranturasında oxuyub. Azərbaycan EA-nın Fizika-riyaziyyat İnstitutunda əmək fəaliyyətinə başlamış, sonra (1950-57), Geologiya İnstitutunda davam etdirmişdir.

Azərbaycan EA Geologiya İnstitutunun Yerin Fizikası bölməsinin "Seysmik xidmət" laboratoriyasına rəhbərlik etmişdir.

"Zəlzələlər" (Z. Sultanova, F. Sultanov, Bakı, 1958), "Yerin daxili quруluşu" (Z. Sultanova, F. Sultanov, F. Məhərrəmov, Bakı, 1963), "Azərbaycan zəlzələləri" (Bakı, 1969), "Azərbaycanda hiss olunan zəlzələlər" (Bakı, 1986) kitablarının müəlliflərindəndir.



**Zeynal Məmməd oğlu Babayev  
(1960)**

Tibb elmləri namizədi.

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.

Həkim işləmiş və 1993-cü ildən hərbi xidmətdədir. Tibb xidməti polkovnikidir.

1997-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi tədqiqatlarının nəticələri xarici ölkələrdə tətbiq olunur.

10-dan çox elmi məqalənin müəllfidir.

## DİN XADİMLƏRİ

İlisu sakinləri islam dininin qayda-qanunlarını bilən və onlara əməl etməyi özünə borc bilən insanlardır. İslam dininin bölgədə bərqərar olmasından bu günədək İlisu camaatı digər müsəlmanlar kimi bu dinə hörmət və xidmət edirlər.

Əsrlər boyu İlisuda islam dininə sidq-ürəkdən bağlı olan, dini qanun-qaydalarla yaşayan və bu qayda-qanunları digərlərinə aşilan mötəbər din xadimləri yaşamışlar.

Din xadimlərindən ən məşhuru Mamay Əfəndi Xalıqverdi uşağı adlı nəslin ağsaqqalı olmuşdur. Övlüya səviyyəsində dəyərləndirilir. Qəbri zi-yarətgahdır.

Bu nəslin nümayəndələri qəbirüstü daşların xəttatları kimi də məşhur olmuşlar. Deyilənlərə görə nəslin geneoloji kökü bu bölgəyə islamın emissarı kimi gəlib İlisuda məskunlaşan ərəb şeyxiylə bağlıdır.

Həmin nəslin mötəbər nümayəndələrindən biri də Sovet dövründə yaşayıb, çox böyük nufuz sahibi olan Molla Davud olmuşdur. Molla Davud da qəbir daşları üzərində işləyən xəttat idi. Onun qəbirüstü yazılarına Şəki-Zaqatala bölgəsinin bütün qəbristanlıqlarında təsadüf etmək olar.

İlisunun məşhur və mötəbər din xadimlərindən biri də Hacı Həmzət Əfəndi, digəri Bucaq məhləli Mustafa Əfəndi olub. Ulu məscidin axundu olan Mustafa Əfəndi və Sofu Mirzə qırmızı terrorun qurbanı olmuşlar.

Bəytabundan olan məşhur din xadimi Molla Hüseynin də aqibəti belə olmuşdur.

Nəcməddin Əfəndi - istedadlı şair-müəllim Şövkət Əfəndiyevin atasıdır. Nurməhəmməd Əfəndi - Baba Mahmudun atası. Baba Mahmud - son dövrün adlı-sanlı mollalarından olub. Gözəl səsi ilə qəsidə oxunması onu xüsusilə məşhurlaşdırılmışdı.

**Asif Abdulla oğlu Abdullayev  
(1967)**



Bakı İslam Universitetinin islamşunaslıq fakültəsini bitirmiş, İstanbul şəhərində Böyük Çamlıq Quran Pansionunda praktik kurslarda təkmilləşmişdir.

Həcc ziyarətində olmuşdur.  
2000-ci ildən Bakı İslam Universitetinin Zaqatala filialında ilahiyyat dərsi demişdir. İslamın bilicisi və təbliğatçısı kimi nüfuz sahibidir.

**Davud Hacı Mamay oğlu  
(1881-1996)**

Xalıqverdi uşağı nəslindən olub molla Davud Əfəndi kimi tanınmışdır. Qəbir daşları üzərində xəttatlıqla məşğul olmuşdur

**Əhməd Hacıməhəmməd oğlu Hacızadə (Molla Əhməd Əfəndi)  
(1860-1930)**

Görkəmli din xadimi olmuşdur. İlk təhsilini mədrəsədə almış, sonra təhsilini Türkiyədə davam etdirmiştir. Qafqaz canişininə etdiyi coxsayılı müraciətlərdən sonra 1889-cu ildə öz evində oğlanlar üçün ikisiniсли ibtidai məktəb açmağa nail olur. Bu, təkcə İlisuñun deyil, bütünlükdə Azərbaycanın maarifçilik və xalq təhsili ənənələri tarixində mühüm hadisə idi. Əsası Molla Əhməd Hacızadə tərəfindən qoyulmuş İlisu orta məktəbinin 110 illiyi 1999-cu ildə yüksək təntənə ilə qeyd edilmişdir.

XX əsrin əvvəllərində İlisu kəndində Əhməd əfəndinin məktəbinin ardınca Molla Yusif, Molla Nazim, Kor Qəmərin (ancaq ilahiyyat dərsləri) məktəbləri fəaliyyət göstərməyə başlamışdır.

İlk acılan məktəbin yeganə müəllimi olan Əhməd əfəndi kəndin 10-15 övladına dünyəvi elmlər haqqında təsəvvür yaratmağa çalışmışdır. Məktəbin bütün qayğıları Əhməd əfəndinin üzərində olmuşdur.

1920-ci ildə Sovet hakimiyyətinin qurulması ilə Əhməd əfəndi Zaqatala inqilab komitəsi tərəfindən Qax şəhərinin indiki 4 sayılı uşaq bağçası - körpələr evinin yerləşdiyi binada açılmış ibtidai məktəbə müəllim təyin olunmuşdur.

Həmin məktəbdə təhsil almış və sonralar Qaxın tanınmış maarifçilərindən sayılan Əbdürəhman Xasiyev müəllimini belə xatırlayır: "Əhməd əfəndi uşaqları çox sevirdi. Özünəməxsus təlim üsulları ilə həvəslə bilik verən müəllimimizə böyük məhəbbətlə qulaq asar, hörmətini uca tutardıq. Öz zəmanəsinin ən təmkinli, təcrübəli, genişürəkli insanı idi". Əhməd əfəndi sonralar Əmircan kənd ibtidai məktəbində işləmişdir.

Vətən övladlarının savadlanmasında böyük fədakarlıq göstərən Əhməd əfəndinin yüzlərlə yetirməsi indi elm, mədəniyyət, incəsənət, iqtisadiyyat, sənaye sahələrində çalışır.

### **Həmzət Əfəndi Baba (1825-1910)**

Fitri istedada malik olan oğlunu atası Nurməmməd mədrəsəyə göndərir. Həmzət mədrəsəni müvəffəqiyyətlə bitirdiyinə görə İlisu Sultanının təyin etdiyi mükafata layiq görülür. Cavan yaşlarında İlisunun Cümə məscidinə müəzzzin təyin edilir.

1860-cı ildə həcc ziyarətinə gedir.

Hacı Həmzət həcc ziyarətindən sonra İstanbulda dini təhsilini artırır. Xüsusi istedadı və biliyinə görə Türkiyədə Əfəndi adına layiq görülür.

1863-cü ildə İlisuya qayıdan Hacı Həmzət Əfəndi İlisunun Cümə məscidinə imam təyin edilir. Qurani-Kərimi əzbər bilməsi və təfsirini müükəmməl izah edə bilməsi onu Şəki, Qax, Zaqatala və Balakən müsəlmanları arasında məşhurlaşdırır. Cümə günləri və dini bayram ibadətlərində yuxarıda göstərilən rayonların müsəlmanlarının İlisu məscidinə - Camisi-nə axınıni artır. Həmin rayonların müsəlmanları Hacı Həmzət Əfəndinin biliyini, midrikliyini nəzərə alaraq cavan olmasına baxmayaraq, ona Hacı Həmzət Əfəndi baba adı ilə müraciət edirlər.

Qəbri üstündə məqbərə tikilmişdir. 1954-cü ildə sərkər Mirzə kişinin oğlu Abdullanın rəhbərliyi ilə Hacı Həmzət Əfəndi babanın məqbərəsi bərpa edilmiş və buraya ziyarətgaha çevrilmişdir.

Hacı Həmzət Əfəndinin nəvəsi Hacı Məmməd Əfəndi Zaqatala Tala məscidinin imamı, nəticəsi Novruz Sadıqov hazırda Qax məscidinin imamıdır.

İki nəticəsi Asif və Əhməd Həcc ziyarətdə olmuşlar. Kötüçələrindən Anar Qahirə universitetinin ilahiyət fakultəsində, Nizami İstanbul İlahiyat universitetində təhsil alırlar.

Adını daşıyan nəticəsi Həmzət isə Zaqatala İslam universitetində dərs demiş, islamın bilicisi kimi tanınır.

### **İbrahimxəlil Şeyxməhəmməd oğlu Əfəndiyev (1900-1940)**

İlisuda məşhur olan ruhani nəslindəndir. İbtidası XIX əsrin əvvəllərindən başlayan Şeyx Məhəmməd və onun oğlu Molla Hacı Xəlilin nəсли bir neçə arxa dönmüş və yeni nəsillər meydana gəldikcə bu iki ad təkrar olunmuşdur.

Bu nəslin banisi birinci Şeyx Məhəmməd axırıncı İlisu sultani Daniyal bəylə bir dövrdə yaşamışdır. O, İstanbulda ali ruhani təhsili almış, oğlanlarından bir neçəsini də İstanbulda oxutmuşdur. Daniyal sultanın vaxtında Birinci Şeyx Məhəmmədin oğlu Molla Hacı Xəlil İlisu sultanlığının baş mollası olmuşdur. XIX əsrə Qafqaz canişini tərəfindən Tiflisdə çap olunmuş "Qafqaz axeoqrafiya idarəsinin aktları" kitabında İlisu sultanlığına dair materiallarda sultanlığın baş mollası Molla Hacı Xəlilin adı çəkilir. İbrahimxəlil Əfəndiyev həmin Molla Hacı Xəlilin nəvəsi, ikinci Şeyx Məhəmmədin oğladır.

İlk təhsilini İlisu kəndində almış, ərəb və fars dillərini öyrənmişdir. Sonralar Qori Müəllimlər Seminariyasında oxumuş, seminariyanı bitirdikdən sonra İlisuya qaydırıp pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İlisuda "İban" müəllim kimi tanınmışdır.

Rayonun Marsan, Çıdülli, Fısdıqlı kəndlərində ibtidai məktəblərin yaradıcısı olmuşdur.

İslədiyi kəndlərdə əhali və çoxsaylı nəvə-nəticələri tərəfindən xatirəsi hörmətlə yad edilir.

**Qoca Balay oğlu Qocayev  
(1889-1968)**

Balakəndə və Dağıstanda dini təhsil almış, Qurani-Kərimin bilicisi kimi onun tərcüməsi, təfsiri və təbliği ilə məşğul olmuşdur.

SSRİ dövründə, 1920-30-cu illərdə müəllimlik etmişdir. Kənddə yaradılmış kooperativin ilk sədri olmuş, sonralar kolxozun təftiş komissiyasına rəhbərlik etmişdir.

Molla Qoca Balay oğlu Qocayev İlisu camaatının ən nüfuzlu ağsaqqallarından olub, kəndin ictimai həyatında yaxından iştirak etmiş, xüsusilə xeyir-şər məclislərinin böyük məsləhətçisi kimi sevilmişdir.

Yetişdirdiyi gözəl övladları da xalqına ləyaqətlə xidmət edən şəxsiyyətlər kimi tanınmışdır.



**Qüvvət Hacımurad oğlu (Molla Quvat)  
(1848-1944)**

Uzun illər kənd məscidinin imamı olmuşdur. Həştərxanda ali dini məktəbi bitirmiştir. Kənddə çox mötəbər aqsaqqal, məsləhətçi kimi böyük nüfuz qazanmışdır. Kənd camaatı arasında Molla Dədə adı ilə tanınmışdır.

**Mamay Harun oğlu İlisuvi (Mamay Əfəndi)  
(1843-1916)**

Atası Harun orta əsrlərdə Azərbaycan əyalətində islami yaymağa gələn və bu yerlərdə qalib məskunlaşan ərəb şeyxinin nəslindən olmuşdur. Azlıq təşkil etdiyindən dillərini dəyişib türkləşmişlər.

Bu nəslə İlisuda indi də Xalıqverdilər və ya Xalıqverdi uşağı deyirlər. Həmin nəslin övladları çox qabiliyyətli, bacarıqlı, yaradıcı sülalə olduğundan onları Allah vergisi olanlar kimi tanıırlar.

Teymurxanşurada mükəmməl dini təhsil almış, ilahiyyat, fəlsəfə, məntiq, diyarşunaslıq elmlərinin qabil bilicisi kimi tanınmış, Azərbaycan tarixi üçün əhəmiyyətli olan onlarca kitabın üzünü köçürüb, xalqımızın fikir tarixini zənginləşdirən, görkəmli alim, tədqiqatçı, dünyəvi biliklərin, dini təsəvvürlərin və islamşunaslığın qarşılıqlı vəhdəti barədə qiymətli fikirləri ilə məşhur olmuşdur.

Onun adı Elmlər Akademiyasının Əlyazmalar İnstytutunun 1983-cü ildə nəşr etdirdiyi "Kataloq arabskix rukopisey" adlı qiymətli araşdırımların müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemətovanın əsərlərində, təqvim və kitablarda hərmətlə yad edilir. Hacı Mamay Əfəndinin institutun fondunda saxlanılan əlyazmaları: "Fəvaid ürzaniyyə", Əhməd ibn Məhəmmədin ərəb nəhvinə dair "Vəfcəfi şərhi şafiyə", Cürçaninin "Əvamil", Ərdəbilli Əbdülqaninin "Ümumzəc" əsəri, ərəb sərf-nəhvinə aid "Bina", "Təsrif", "Məqsud", "Tərkibi Əvamil", "Dinqozi" əsərləri məlumdur.

Ən maraqlısı isə "Silsilət-ül xajəkan" adlı əsərdə, əsasən, nəqşbəndiyyə təriqətindən, ümumiyyətlə, təsəvvüfdən bəhs edilir. Əsərin bir hissəsi "Təriçi nəqşbəndiyyə" Azərbaycan dilindədir.

Hacı Mamay Əfəndinin soy-kökündən olan onlarca naxış tökən sənətkarlar onun ənənələrini yaşatmış və bu gün də davam etdirirlər. Onunla əlaqədar bir rəvayət:

Bir gün ov mövsümü olmayan zaman bir neçə ovçu gizlicə ova getmək istəyir və qorxurlar ki, Mamay Əfəndi bilər, onlara bəd dua deyər. İkifikirli yatıb, gecəyarı söhbətləşirlər ki, bəs Mamay Əfəndi haradan biləcək, elə səhəri gözləmədən çıxıb gedək. Evdən çıxıb yola düşərkən Mamay Əfəndinin evinə tərəf baxarkən damın üstündən 3 alov görürlər. Alovlar bir qədər fırlanıb birləşir və yox olur. Buna da məhəl qoymayıb yola düşürlər. Dağa qalxanda qayadan yixılaraq baş-gözü əzilmiş, yaralı vəziyyətdə, əlibos şəkildə özlərini çətinliklə evlərinə çatdırırlar.

### **Məhəmməd-Hacı Məhəmməd Əfəndi (1906-2000)**

İlisu kəndində beşillik molla məktəbində (mədrəsədə) təhsil almış, Böyük Vətən müharibəsində iştirak etmiş, ağır yaralandıqdan sonra ordudan tərxis olunmuşdur. Sovet dövrünün təzyiqlərinə baxmayaraq, dini təbliğatdan əl çəkməmiş, Buxara şəhərində Mir Ərəb mədrəsəsində təhsil almış, ərəb dilini mükemməl öyrənmişdir.



1978-ci ildə o dövrün böyük çətinliklərinə baxmayaraq Həcc zəyarətində olmuş, ömrünün axırınadək Zaqatala Cümə məscidinin axundi olmuşdur.

Regionun yüksək nüfuzlu ağısaqqallarından və möminlərindən biri kimi tanınmışdır.

### **Mustafa Əbdülhəmid oğlu- Mustafa Əfəndi (1882-1930)**

Mədrəsə təhsili görmüş, Türkiyədə ali təhsil almışdır. Coğrafiya, tarix, astronomiya və digər dünyəvi elmlərin kamil bilicisi, 1914-30-cu illərdə İlisu Cümə məscidinin imamı, Azərbaycan Demokratik Cumhuriyyətinin (1918-1920) fəal qurucularından olmuşdur.



Məşhur türk general-leytenantı Nuru Paşa-nın Zaqatala alayı yaratmaq üçün təşkil etdiyi komissiyanın tərkibinə daxil edilmiş və 1600 nəfərlik alayın ən fəal təşkilatçılarından olmuşdur. 30-cu illərdə repressiya olunub güllələnmişdir. İlisulu Aşıq Kazımın onun güllələnməsi ilə əlaqədar yazdığı şeirin bir bəndi:

Ümidimiz qalıbdır Türkə, İrana,  
Azərbaycan olub təmiz viranə.  
Haqsız gedən qəhrəmanlar ağlasın,  
Qolu bağlı pəhləvanlar ağlasın.

## **Mirzə - Sofu Mirzə**

Mahalusağı məhəlləsindən olan Sofu Mirzə islam dininin gözəl bilicilərindən olmuşdur. İslam dininə bağlılığı və sovet ideologiyasını qəbul etmədiyinə görə 30-cu illərdə gülələnmişdir.



**Novruz Ramazan oğlu Sadıqov  
(1937)**

İlisu orta məktəbini bitirib, Özbəkistanın Buxara şəhərində "Mir ərəb" mədrəsəsində, sonra Daşkənd Ali İslam İnstitutunda təhsil almış, Şəki-Zaqatala bölgəsində görkəmlı din xadimi kimi böyük nüfuz qazanmışdır.

Şəki, Balakən, Zaqatala məscidlərinin imamı olmuş, hazırda Qafqaz Müsəlmanları İdarəsinin Qax rayon bölgə qazısı və Cümə məscidinin imamı kimi fəaliyyət göstərir.

Sovet dövründə Həcc ziyarətinin ilk zəvvvarlarından olmuşdur.

İlisu kəndində onun babası Hacı Həmzət babanın qəbiri ziyarətgah kimi məşhurdur.

Hacı Novruz görkəmlı din xadimi olmaqla yanaşı, çox yüksək insani keyfiyyətlərə malikdir. Bu, bir mömin kimi onun şəxsində islama olan məhəbbəti daha da yüksəkdir.

Hacı Novruz fenomen intellektə malikdir. Ərəb, fars, tacik, qırğız, türk, rus dillərində sərbəst danışmaqla, elmi əsaslarla dini və dünyəvi söhbətlər aparmağa qadir bir şəxsiyyətdir.

Bir çox xarici ölkələrdə səfərdə olması onun geniş dünyagörüşünün formalaşmasında böyük rolü olmuşdur.

**Yusif Məhərrəm oğlu (Hacı Yusif)  
(1830-1931)**

Görkəmlı din xadimi hafız "Quran" olmuşdur. Həcc ziyarətində olmuş, Qurani-Kərimin və ərəb dilinin mahir bilicisi kimi böyük şöhrət qazanmışdır.

## **RESPUBLİKA VƏ RAYON SƏVİYYƏSİNDE TANINMIŞ MƏMURLAR, TƏŞKİLAT, MÜƏSSİSƏ RƏHBƏRLƏRİ**

**Abdul Nəcəf oğlu Abdulov  
(1891-1962)**

Əmək fəaliyyətinə 1920-ci ildə kənd teatrinin rejissoru kimi başlamış, kənd sovetinin, kolxozun və rayon kooperativlər ittifaqının sədri, kommunal təsərrüfatı idarəsinin direktoru, Qax rayon soveti icraiyyə komitəsi sədri-nin müavini, tədarük məntəqəsinin müdürü, Qax rayon partiya komitəsinin katibi və sair vəzifələrdə çalışmışdır.



**Arif Həşim oğlu Abbasov  
(1953)**

İlisunun adlı-sanlı bəylərindən Allahyar bəyin şəcərəsindəndir.

Əmək fəaliyyətinə fəhləlikdən başlamış, əskəri xidmətindən sonra Azərbaycan Dövlət Neft-Kimya Institutunu (1980) bitirmiş Neftçılıma və Neft-Kimya Nazirliyində mühəndis, böyük mühəndis, nazir köməkçisi, Neft-Kimya Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində şöbə rəisi, Dövlət Neft şirkətinin Xəzər Dəniz Donanması İdarəsində nəzarət yoxlama qrupunun rəhbəri, xüsusi şöbənin rəisi, Baş İdarə rəisi-nin köməkçisi, Birləşmiş Həmkarlar Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri, Xətai rayon təşkilatı siyasi şurası idarə heyətinin üzvü, YAP-ın I, II, III qurultaylarının nümayəndəsi, 2004-cü il-




dən Xətai rayon bələdiyyəsinin üzvü və daimi hüquq komissiyasının sədri işləmiş, 2007-ci ildə Xətai rayon bələdiyyəsinin sədri seçilmişdir.

Bu vəzifədə olarkən Türkiyə respublikası Tarxus şəhəri ilə Xətai rayonunun qardaşlaşma tədbirinin təşkilatçılarından olmaqla həmin şəhərin fəxri vətəndaşı seçilmiş, Tarxus şəhərində "Xətai parkı"nın yaradılmasının təşəbbüsçüsü olmuşdur.

2010-cu ildən Süd emalı zavodunun icraçı direktorudur.

Əmək fəaliyyətinin dinamikası yüksək təşkilatlılıq səriştəsinə dəlalət edir.



**Arif Yəhya oğlu Kərimov**  
**(1917-1980)**

1936-ci ildə Zaqatala Pedaqoji Texnikumu-nu bitirmişdir.

1940-ci ildə ordu sıralarına səfərbər olunmuş, Finlandiya cəbhəsində vuruşmuşdur. 1942-ci ildə almanlarla döyuşlərin birində ağır yaralandığından arxa cəbhəyə göndərilir.

1943-cü ildə onun siyasi hazırlığı, təşkilatçılıq bacarığı rayon partiya komitəsinin diqqətini cəlb etdi və o, rayon komsomol komitəsinin katibi seçildi. Arif Kərimov bu vəzifənin öhdəsindən bacarıqla gəlir, respublikada nümunəvi katib kimi tanınırı.

1948-ci ildə rayon ipək idarəsinin müdürü təyin olunur. 1952-54-cü illərdə 1 nömrəli arteldə sədr işləmişdir.

1955-ci ildə rayon kommunal təsərrüfatı şöbəsinə müdir, sonra ictimai təminat şöbəsinin müdiri təyin olunur və təqaüdə çıxanadək bu vəzifədə çalışmışdır.

## **Aydın Fazıl oğlu Əfəndiyev (1942)**

1965-ci ildə Azərbaycan Neft və Kimya İnstytutunu bitirmişdir.

Əmək fəaliyyətinə "Hidroazneft" Layihə İnstytutunda mühəndis kimi başlamış, layihənin baş mühəndisi, texniki şöbənin müdürü, institutun baş mühəndisinin müavini vəzifələrində çalışmışdır.



Vyetnam Respublikası üçün neft-kimya kombinatının, Əfqanistan üçün neft emalı zavodunun texniki-iqtisadi əsaslaşdırma layihələrinin və bir neçə neft emalı qurğularının baş mühəndisi olmuşdur.

1980-84-cü illərdə Azərbaycan Neft Emalı Nazirliyində nazir müavini, vəzifəsində çalışmışdır.

1987-ci ildə Kimya və Neft Emalı Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini olmuşdur.

1993-cü ildən Kimya Sənayesi İşçiləri Respublika Komitəsi sədrinin müavini işləmişdir. Hazırda təqaüdçüdür.

Sahənin işçilərinə yüksək diqqət və qayğısı ilə böyük hörmət qazanmışdır.

"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.



### **Camal Şəfi oğlu Musayev (1919-2006)**

Azərbaycan Dövlət Pedaqoji İnstytutunu fərqlənmə diplomu ilə və Bakı Ali Partiya məktəbini bitirmiştir.

Rayonun müxtəlif məktəblərində müəllimlik etdikdən sonra MTS-də siyasi hissə müdürü, Qax 7 illik rus məktəbinin direktoru, rayon "Kolxoz səsi" qəzetinin redaktoru, rayon partiya komitəsinin II katibi işləmişdir.

Azərbaycan dili və ədəbiyyatın tədrisində rayon müəllimlərinin aqsaqalı kimi nüfuz sahibi olmuşdur.

Əməyi medallarla, fəxri fərmanlarla qeyd olunmuşdur.



### **Cinayiddin Həzrət oğlu Cəfərov (1914-1976)**

Bakı Sənaye Texnikumunu bitirmiş, Zaqtala rayonunda pedaqoji işdə işləmiş və Azərbaycan Dövlət Pedaqoji İnstytutunda təhsilini davam etdirmiştir.

1939-cu ildə hərbi xidmətə çağırılmış, 1940-41-ci illərdə Dnepropetrovsk Ali artilleriya məktəbini və Voroşilovgrad şəhərində Ali zabitlər məktəbini bitirmiştir.

Böyük Vətən müharibəsində batareya komandiri olmuş Almaniya üzərində qələbədən sonra batareyası ilə Uzaq Şərqi cəbhəsinə göndərilmişdir. 1956-cı ildə mayor rütbəsində istefaya çıxmışdır.

"I dərəcəli Böyük Vətən müharibəsi", "Qırmızı ulduz" ordeni, çoxsaylı döyüş rəşadəti medalları ilə təltif edilmişdir.

Bakı şəhərində trest müdürü olmuş və bir sıra rəhbər işlərdə çalışmışdır. Sədaqətli dost və soydaşlarımıza göstərdiyi hədsiz qayğısı ilə xatirələrdə yaşayır.

**Davud Həşim oğlu Abdullayev**  
**(1898-1956)**

Orta məktəbi bitirdikdən sonra müxtəlif işlərdə çalışmışdır və 1930-cu ilə qədər Bakı Hərbi məktəbində müəllim vəzifəsində işləmişdir. Bu məktəbin bünövrəsini qoyan adamlardan biri hesab olunur.

1930-1937-ci illərdə Zaqatala dairəsinin daxili işlər şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

1937-ci ildə "xalq düşməni" kimi repressiya yaya məruz qalmışdır. 1937-1947-ci illərə qədər Sibirdə (Rusiya) sürgündə olmuşdur. Sonradan bəraət almış, Qax şəhərində yaşamışdır.



**Elyonora Hənif qızı Süleymanova**  
**(1941)**

Azərbaycan Politexnik İnstytutunu bitirmiştir.

Azərdövlətlayihə İnstytutunda sıravi konstruktordan baş konstruktor vəzifəsinə qədər yüksəlmiş, 1977-2000-ci illərdə "Giproteatr" layihə institutunda direktor işləmişdir.

Respublikamızda və keçmiş SSRİ-nin bir çox respublikalarında, xüsusilə Zaqafqaziya və Orta Asiyada teatr və digər mədəni obyektlərin layihələndirilməsinə, habelə Bakı Opera və Balet Teatrı, Musiqili Komediya Teatrında təmir işlərinin layihələrinin hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.

SSRİ Mədəniyyət Nazirliyinin "Fəxri fərmani", bir çox digər təltifləri, mükafatları var.





### **Ədhəm Qoca oğlu Qocayev (1935-2007)**

1956-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra "Bakı Fəhləsi" adına Neft Maşınçayırma zavoduna baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, 1960-1968-ci illərdə həmin zavodun direktoru olmuşdur.

1968-1976-ci illərdə "Petrov" adına Neft maşınçayırma zavodunun direktoru, 1976-1985-ci illərdə "Azneftmaş" trestində rəis müavini vəzifəsində işləmişdir.

1985-1994-cü illərdə N sayılı zavodun baş mühəndisi, 1994-2002-ci illərdə "Təmirçi" müəssisəsində rəis müavini vəzifəsində çalışmışdır.

Yüksək təşkilatçılığı, tələbkarlığı, mənəvi saflığı, təvazökarlığı, intellektual səviyyəsinə görə işlədiyi bütün kollektivlərdə, çox dəyərli keyfiyyətlərilə kəndimizdə və onun yetirmələri arasında böyük nüfuz sahibi idi.



### **Əfraim Abdulsalam oğlu Hacıyev (1933)**


Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitmişdir. İqtisadçıdır.

Zaqatala rayonunda əmək fəaliyyətinə başlamış, ixtisası ilə əlaqədar müxtəlif təşkilat və müəssisələrdə çalışmış, 1965-ci ildən məişət xidməti kombinatının, daha sonra istehsalat xidməti kombinatının direktoru, rayon kooperativlər ittifaqı idarə heyətinin sədri, rayon xalq deputatları soveti icraiyyə komitəsi sədri-nin müavini, şəhər sovetinin sədri işləmişdir.

Rayonun ictimai-siyasi həyatında yaxından iştirakı, tapşırılan sahələrdə bacarıqlı təşkilatçı kimi böyük nüfuz qazanmış, çoxsaylı təltiflərə, mükaflatlara layiq görülmüşdür.

**Əfraim Əyyub oğlu Mahalov**  
**(1938-2001)**

Azərbaycan Dövlət Poltexnik İnstytutunu bitirmiştir. Bir müddət Bakı Lenin adına kombinatda işlədikdən sonra əmək fəaliyyətini Yeyinti Sənayesi nazirliyinin nəqliyyat kontorunda davam etdirmiş və direktor vəzifəsinə qədər yüksəlmışdır. Xeyirxah insan kimi xatirələrdə yaşayır.



**Ələkbər Abdusalam oğlu Hacıyev**  
**(1937-1993)**

1967-ci ildə Cəncə Kənd Təsərrüfatı institutunu bitirmiştir. 1968--70-ci illərdə Zaqatala Rayon Partiya Komitəsində təlimatçı, 1970-73-cü illərdə Zaqatala rayon polis şöbəsi rəisinin müavini, olmuşdur. 1973-78-ci illərdə Zaqatala Yağ-pendir zavodunun direktoru, 1978-93-cü illərdə Zaqatala Fındıq emalı zavodunun direktor müavini işləmişdir. Təşkilatçı və xeyirxah insan kimi tanınmışdı.



**Əliyar Yamil oğlu Əliyev**  
**(1951)**

Azərbaycan Dövlət Politexnik İnstytutunu fərqlənmə diplomu ilə bitirmiştir. 10 ixtiranın, 50-yə qədər elmi məqalənin müəllfididir.



SSRİ-nin Elmi-Texniki Cəmiyyətinin fəxri diplomu və fərmanları ilə təltif edilmişdir.

2002-ci ildə ABŞ-in Bioqrafiya İnstytutunun qlobal həvəsləndirmə diplomunu almışdır.

Elmi-Tədqiqat Tərəvəzçilik İnstytutunda baş mexanik, kiçik elmi işçi, laboratoriya müdürü vəzifələrində işləmiş, institutun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

Bir sıra ümumittifaq elmi konfransların iştirakçısı olmuşdur.

### **Əmrulla Abdulla oğlu Abdullayev (1877-1937)**



Zaqatala sənət məktəbini bitirib dəmirçilikdə təkmilləşmək üçün Novorossiysk sənət məktəbinə göndərilmiş və Zaqatalaya qayıdaraq həmin peşədən 8 il dərs demişdir.

1908-ci ildə Bakıda, əvvəlcə Muxtarov, 1914-cü ildən Bekendorf zavodunda işləmiş, 1918-ci ildə doğma rayonu Qaxa qayıdaraq bir müddət orada işləmiş, Zaqatalada partiya özəklərinin yaradılması ilə məşğul olmuşdur.

Sonra həbs olunmuşdur. Sovet hakimiyyətinin qurulması ilə həbsdən buraxılmış, müxtəlif vəzifələrdə - qəza icraiyyə komitəsinin sədri, polis rəisi, Zaqatala Rayon İcraiyyə Komitəsinin sədri, kommunal təsərrüfatı şöbəsinin müdürü, Zaqatala Qəza Partiya Komitəsində təlimatçı-təşkilatçı, Zaqatala Kəndli Komitəsinin sədri, rayon koperativlər ittifaqının, rayon ipəkçilik idarəsinin sədri, Zəyəm kolxozunun sədri, rayon torpaq şöbəsinin müdürü işləmiş, 1937-ci ildə repressiya qurbanı olmuşdur. 1957-ci ildə bəraət verilmişdir.

### **Ənvər Həsən oğlu Hacıyev (1912-1988)**



Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirmiş (1932), baytar texniki kimi Zaqatala və Qax rayonlarında çalışmış, 1938-ci ildən Sovet Ordusu sıralarında, Böyük Vətən müharibəsi dövründə Qara Dəniz Hərbi-Dəniz Donanmasında, daha sonra Tiflis şəhərində hərbi atçılıq sovxozunda xidmətdə olmuşdur.

1943-cü ildən kənd təsərrüfatı mütəxəssislərinə olan ehtiyacla əlaqədar arxa cəbhəyə gəndərilmiş, Dağıstan Muxtar Respublikasında, Zaqatala və Qax rayonlarında mütəxəssis olmuş, İlisu Telman və Kirov adına kolxozlarına rəhbərlik etmiş, rayon baytarlıq idarəsinin müdürü, Tasmalı kolxozunun sədri, əmək

fəaliyyətinin son dövründə İlisu kənd sovetinin sədri seçilmişdir. Dəfələrlə kənd, rayon və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.

Həm Böyük Vətən müharibəsində iştirakına, həm də əmək fəaliyyəti dövründəki uğurlarına görə çoxsaylı orden və medallarla, Ali Sovetin fəxri fərmanları ilə təltif edilmişdi.

**Fərrux Həmdulla oğlu Qocayev  
(1949-2002)**

M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirmiş, Qax rayonunda müəllim, mədəniyyət evinin müdürü, pionerlər evinin direktoru, rayon komsomol komitəsinin birinci katibi, rayon partiya komitəsində ikinci katib, Zəyəm kəndində kolxoz sədri, rayon peşə liseyinin direktoru, Gəncə məişət xidməti Qax rayon şöbəsinin müdürü işləmişdir.



Hələ orta məktəbdə ədəbi yaradıcılığa başlamış, şeirləri dövri mətbuatda çap olunmuş, "Dədə Qorqud, oyat bizi", "Düzələrmi bu dünya", "Sənin üçün" şeir kitablarının müəllifi olmuşdur.

**Firudun Süleyman oğlu Harunov  
(1944)**

İlisu orta məktəbini (1961) və Azərbaycan Dövlət Politexnik İnstitutunun mühəndis elektromexanika fakültəsini (1966) bitirmişdir. Əmək fəaliyyətinə Gəncə alüminium zavodunda başlamış, usta və sahə rəisi olmuşdur. 1973-cü ildən Qax peşə məktəbində usta, baş usta, direktor müavini, 1983-1997-ci illərdə Qax təsərrüfatlararası enerji birliyində direktor, 1997-2008-ci illərdə rayon elektrik şəbəkəsində baş mühəndis və direktor olmuşdur.



2008-ci ildən pensiyadadır.

İşlədiyi bütün sahələrdə adı-sarı ilə tanınmışdır.



### **Hacı Beqay oğlu Əliyev (1915-2002)**

Fin və Böyük Vətən müharibəsi veterani.

1936-ci ildə könüllü ordu sıralarına getmiş, 1939-cu ildə Ağ finlərlə müharibədə batareya komandiri olmuş, yaralanmış, 1941-ci ildə Hərbi Akademiyanın kursantı kimi cəbhəyə göndərilmiş, Krimda, Feodosiyada vuruşmuş, 1942-ci ildə sağ qolunu itirmiş, baş leytenant rütbəsində ordudan tərxis olunmuşdur.

1942-ci ildə Zaqatala RSİK-nin sədr müavini işləmiş, Azərbaycan KP MK yanında partiya məktəbini bitirmiş, 1946-48-ci illərdə Zaqatala kərpic zavodunun direktoru, 1948-52-ci illərdə Rayon Kooperativlər İttifaqı Sənaye Kombinatının direktoru, Tədarük idarəsinə, daha sonra Kommunal Təsərrüfatı idarəsinə rəhbərlik etmiş, 1950-ci ildə Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyinə məsul vəzifəyə köçürülmüş, 1954-55-ci illərdə Azərittifaqın Bakı şəhər Kooperativ ticarəti idarəsinin müdürü, Azərittifaqda əmtəəşunas işləmişdir.

"Birinci və İkinci dərəcəli Vətən müharibəsi" ordenləri, ona qədər müxtəlif hərbi medalları və çoxsaylı başqa təltifləri olmuşdur.



### **İlham Kamil oğlu Harunov (1952)**

1971-ci ildə Ç.İldırım adına Az.Pİ-nin mexanika fakultəsinə daxil olmuşdur. Təhsillə yanaşı əmək fəaliyyəti ilə məşğul olmuşdur. 7 sayılı Dövlət Diyircəkli Yastıqlar zavodunda (QPZ-7) işləmişdir. 1978-ci ildə Xalq Təsərrüfatı instiututuna qəbul olub və və oranı fərqlənmə diplom ilə bitirmişdir. Dövlət Plan Komitəsinin normativ tədqiqatlar bürosunda iqtisadçı-mühəndis işləmişdir. Zaqatala rayon istehsalat Kombinatında baş iqtisadçı, 9 sayılı "Azərkənd" tikinti trestində plan şöbəsinin rəisi, trest rəisinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.

Zaqatala rayon əmək və məşğulluq mərkəzinin direktoru olmuşdur.

## **İrfan Zakir oğlu Əfəndiyev (1930-1999)**

Uzun illər komsomol, partiya, sovet təsərrüfat orqanlarında rəhbər vəzifələrdə işləmişdir.

Azərbaycan Dövlət Universitetini (1955) və Ali Partiya məktəbini (1967) bitirmiştir.

Çox yüksək təşkilatçılıq səriştəsi, adamlarla işləmək bacarığına görə ən müxtəlif sahələrə göndərilmiş və hər yerdə böyük nüfuz qazanmışdır.

Azərbaycan komsomolunun Mərkəzi Komitəsində əmək fəaliyyətinə başlamış, daha sonra Zaqtala Rayon Komsomol Komitəsinin birinci katibi, rayon partiya komitəsinin təbligat-təşviqat şöbəsinin müdürü, islah-əmək kaloniyasının rəisi, rayon xalq deputatları soveti icraiyyə komitəsi sədrinin birinci müavini, şəhər sovetinin sədri, rayon istehlak cəmiyyətinin sədri, yağı-pendir zavodunun direktoru, internat məktəbinin direktoru kimi vəzifələr onun üçün sınaq meydanı idi. Bir çox təltifləri, mükafatları olmuşdur.



## **İslam Müslüm oğlu Mahalov (1914-1969)**

İlisunun adlı-sanlı aqsaqqallarından, xeyriyyəçilərindən olub. Uzun illər Qax və Zaqtala rayonlarında dövlət bankının müdürü kimi fəaliyyət göstərib.

Hər iki rayonda öz müdrikliyi ilə böyük aqsaqqal nüfuzu qazanmış, camaatın xeyir-şərinde iştirakı və xeyriyyəciliyi ilə əhalinin isteklisinə çevrilmişdir.

Kənd adamlarına xüsusi qayğıkeşliyi ilə tanınmış, el içində böyük nüfuza sahib olan İslam Müslüm oğlunun haqqqa qovuşmasından 40 ildən artıq keçməsinə baxmayaraq bu gün də xatirələrdə yaşayıb hörmətlə yad edilir.



## **İsmayıл Əmrullah oğlu Rəsulov (1924-2000)**



Erkən yaşlarında ata-anasını itirmiş, Qax uşaq evində tərbiyə almış, 8-ci sinifi bitirib könüllü olaraq müharibəyə getmiş, Azərbaycan diviziyanın tərkibində I Belarus cəbhəsində vuruşmuş, böyük şücaəti ilə 2 Şöhrət ordeni, I dərəcəli Boqdan Xmelnitski ordeni, çoxsaylı medallarla təltif olunmuş, başından ağır yaralandığına görə 1945-ci ildə ordudan tərxis olunmuşdur.

1945-46-ci illərdə Zaqatala Hərbi Komissarlığında hissə rəisi işləmişdir.

1948-ci ildə Moskva Dağ Mühəndisləri İnstitutuna daxil olub 1954-cü ildə İnstitutu bitirmiş, Daşkəsən dəmir-filiz zavodunda mühəndis-texnolog, 1960-67-ci illərdə həmin zavodun direktoru, 1967-1970-ci illərdə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda qrup rəhbəri, 1971-74-cü illərdə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Zaqatala Tikinti-Montaj İdarəsində rəis, 1974-95-ci illərdə həmin nazirlikdə baş mühəndis, Nazirliyin Elmi-Tədqiqat İnstitutunda kadrlar şöbəsinin müdürü işləmişdir. Əmək cəbhəsindəki uğurlarına görə "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və başqa təltifləri olmuşdur. Dəfələrlə Daşkəsən Şəhər və rayon Sovetlərinin deputati seçilmişdir.

Dostluqda tayı-bərabəri olmayan bir şəxsiyyət idi.

## **İzzət Əfəndi oğlu Əfəndiyev (1937-1986)**



Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiştir.

1965-ci ildən Balakən rayonunda müəllimliyə başlamış, rayon partiya komitəsinin siyasi maarif kabinetində müdir, təşkilat şöbəsinin müdürü, 1980-ci ildən ömrünün sonundak rayon xalq nəzarəti komitəsinin sədri işləmişdir. 1978-ci ildən rayon partiya komitəsinin bü-

ro üzvü olmuş, dəfələrlə rayon sovetinin deputati seçilmişdir.

Həvəskar müsiqici və şair kimi də tanınmış, şeirləri mətbuatda dərc edilmişdir.

**Kamal Cəlal oğlu Muxtarlı  
(1958)**

Bakı Dövlət Universitetinin tarix fakültəsinə bitirmişdir (1982).

1981-ci ildən 1988-ci ilə kimi Qax tarix diyarşunaslıq muzeyində direktor müavini, 1988-ci ildən 1992-ci ilə kimi Qax şəhər 2 sayılı orta məktəbində direktor müavini, 1992-1993-cü illərdə Qax Rayon İcra Hakimyətinin başçısı vəzifəsində çalışmışdır.

1995-ci ildən Qax Peşə liseyinin direktoru vəzifəsində çalışır.



**Məmməd Camal oğlu Məmmədov  
(1910-1987)**

İlisu kəndinin sayılıb-seçilən oğullarından olmuşdur. Qəza komsomol komitəsinin katibi, uzun müddət hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə - Qubadlı Rayon Daxili İşlər Şöbəsinin rəisi işləmişdir. Sonra Zəyəm kəndində “Otuzminçi kolxoz” sədri və müxtəlif təsərrüfat sahələrinə rəhbərlik etmişdir. Xeyirhalığı, şux təbiəti, dostluqda sədaqəti ilə xatirələrdə yaşayır.



### **Məmməd Məlhət oğlu Fərhadov (1909-1979)**



Bakı şəhərində fəhlə fakültəsini, Qırmızı Professorlar məktəbini bitirmiş, partiya işində işləməyə başlamış və 1942-ci ildə orduya siyasi rəhbər vəzifəsinə səfərbər edilmişdir. Stalinqrad döyüşlərində ağır yaralanıb 1944-cü ildə ordudan tərxis olunaraq İrana siyasi işə göndərilir.

1946-cı ilə qədər orada fəaliyyət göstərir, İrandan qayıtdıqdan sonra Respublika Hərbi Komissarlığında işləyir, 1948-ci ildə hərbi işi başa vurub rabitə məktəbinə direktor göndərilir, Bakı şəhər Baş Tikinti İdarəsində fəaliyyət göstərir və 1960-cı ildən ömrünün axırınadək Tədarük Nazirliyinin Tədris Kombinatında direktor işləmişdir.

Böyük xeyriyyəçiliyi, onlarla ilisulunun təhsil almásında himayəçiliyi ilə yüksək nüfuz qazanmışdır.

Çoxsayılı dövlət təltifləri olmuşdur.



### **Mustafa Həsil oğlu Həsилов (1903-1953)**

İlk təhsilini kənd məktəbində almış, Zaqtala pedaqoji texnikumunu bitirmiş, rayonun müxtəlif məktəblərində müəllimlik etmişdir. Fəal ictimaiyyətçi kimi partiya-sovet orqanlarında rəhbər işə irəli çəkilmiş, dəfələrlə rayon sovetinin deputati seçilmişdir. Rayon əhalisi arasında Baba Mustafa adı ilə tanınmaqla böyük nüfuz qazanmışdır. Dörd ləyaqətli övlad qoyub getmişdir. Ölümündən 60 il keçməsinə baxmayaraq xatirəsi bu gün də hörmətlə yad edilir.

### **Məmməd Mütəllif oğlu Məmmədov (1934)**

Xalq Təsərrüfatı İnstututunu bitirmişdir. Balakən Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin plan şöbəsinin müdürü olmuşdur.

1959-cu ildə eyni vəzifə ilə Qax rayonuna dəyişdirilmiş, rayon istehlak cəmiyyətinin sədri, kənd təsərrüfatı məhsulları tədarükü və keyfiyyəti üzrə dövlət müfəttişliyinin rəisi, rayon aqrar sənaye birliyi baş direktorunun kənd təsərrüfatı üzrə müavini, rayon tütün tədarükü idarəsinin müdürü, "Qələbbə" və Oktyabr kolxozlarında hüquq məsləhətçisi, S. Vurğun adına savxozun direktoru, rayon sosial müdafiə fondunun Qax rayon şöbəsinin müdürü işləmişdir.

Çoxsaylı orden, medal və fəxri fərmanları olmuşdur.



### **Məmməd Zeynal oğlu Babayev (1920-1999)**

Böyük Vətən müharibəsinin adlı-sanlı veterani, Lenin ordenli I qvardiya diviziyasının respublikada yeganə zabiti, qvardiya baş leytenantı.

İstefada olan qvardiya general-leytenantı İ.İ.Russiyanovun dediklərindən: "76 millimetrlı topçu alayının tuşlayıcısı Məmməd Babayevə Jelnya-Smolensk şossesinə çıxməq əmr olunur. Bütün gecəni düşmən hucumlarına cavab verib, bir addım da geri çekilmir və hitlerçilərin hucumu dayanır. Səhərə dəstədən təkcə ağır yaralanmış Məmməd Babayev sağ qalır, onu sanitər batalyonə aparırlar. Yaraları tam sağlamamış, yenidən öz alayına qayıdır, əsl pəhləvan kimi döyüslərə atılır" ("Krasniy Voin" qəzeti, 18 sentyabr 1970, №218).



"M.Babayevin tuşlayıcı olduğu dəstə ümumilikdə 250 tank və zirehli maşın yandırmışdır".

Qələbə gününədək vuruşmuş, qvardiya baş leytenantı rütbəsinə kimi yüksəlmiş, 5 ordenlə, o cümlədən, 2 "Qırmızı ulduz" ordeni, çoxsaylı medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. Tərxis olunduqdan sonra M.Babayev uzun zaman məsul partiya işində, 20 ilə qədər Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində kadrlar idarəsinin rəisi işləmiş, öz bül-lur təmizliyi, prinsipiallığı, qətiyyəti ilə böyük şöhrət qazanmışdır.



### **Məmmədəmin Əmrullah oğlu Xəlilov (1922-2009)**

Böyük Vətən müharibəsi iştirakçısıdır. Za-qatala Kənd Təsərrüfatı Texnikumunu bitirmiş, 1940-ci ildən ordu sıralarında olmuş, 2 dəfə yaralandıqdan sonra ordudan tərxis olunmuş, Xalq Təsərrüfatı İnstytutuna daxil olmuş, ali məktəbi bitirdikdən sonra 1983-cü ilədək ticarət sahəsində məsul vəzifələrdə çalışmışdır. Uzun illər Baş Kür-Araz tikinti idarəsinin fehlə təchizatı idarəsinə rəhbərlik edərək bu sahənin görkəmli təşkilatçısı kimi tanınmışdır.

III dərəcəli şöhrət ordeni, I dərəcəli Vətən müharibəsi, "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur.



### **Məmmədiyə Əhmədiyə oğlu Hacıyev (1925-2010)**

Böyük Vətən müharibəsi iştirakçısıdır. 1942-ci ildə orduya çağırılıb. Almaniyadan Potsdamt şəhərinədək döyüş yolu keçib. 4 dəfə yaralanıb.

1950-ci ilə qədər Almaniyadan Sovet işgal zonasında xidmət göstərmiş, ordudan tərxis olunduğundan sonra Xalq Təsərrüfatı İnstytutunu fərqlənmə diplomu ilə bitirmişdir. Xalq Təsərrüfatı Şurasında əmək fəaliyyətinə baş-

lamış, sonralar Yeyinti Sənayesi Nazirliyində şöbə rəisi, birlik rəisi, kollegiya üzvü olmuşdur. Respublika Tütünçülük İdarəsinin rəisi, Nazirlər Sovetinin Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində idarə rəisi, Kənd Tikintisi Nazirliyində məsul vəzifələrdə çalışmışdır.

I və II dərəcəli Vətən Müharibəsi ordenləri, çoxsaylı medallar və fəxri fərmanlarla təltif edilmişdir.

**Namiq Ədhəm oğlu Sultanov**  
**(1931)**

Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirmişdir. "Neft daşları"nda operator işləmiş 1957-ci ildə Neft Daşlarında güclü qasırğa ilə əlaqədar baş verən faciəli hadisə zamanı ölümlə çarpışanlardan biri olmuşdur.

1958-cü ildən neft və qaz quyuları və laylarının tədqiqatı laboratoriyasında baş mühəndis, 1968-ci ildən Əlcəzair XD Respublikasının SONATRAK şirkətində neft və qaz quyularının və laylarının tədqiqi üzrə ekspert işləmiş, fəaliyyəti fəxri fərmanla qeyd edilmişdir. Vətənə qayıtdıqdan sonra N.Nərimanov adına Neft və Qazçixarma İdarəsində laboratoriya müdürü və baş geologu işləmişdir. 1980-ci ildən Dəniz Neft Qaz Layihə Elmi-Tədqiqat İnstitutunda bölmə müdürü, 1993-cü ildən Elmi-Tədqiqat Neft və Qazçixarma İnstitutunda baş elmi işçi işləmişdir. Bir neçə səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.



**Nizami Mövlud oğlu Abdullayev**  
**(1951)**

Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra rayon komsomol komitəsinin katibi, partiya komitəsində təlimatçı, kolxoz sədri və digər təsərrüfat sahələrində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Hazırda Qax rayon dövlət toxumçuluq müfettişliyinin rəisidir.





### **Nəcibə Abdulməcid qızı Əliyeva (1941)**

1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət tibb institutunun stomatoloqiya fakultəsini bitirmişdir.

Bakı şəhəri 1 sayılı uşaq stomatoloji poliklinikasında əmək fəaliyyətinə başlamışdır. 1964-cü ildən Zaqatala şəhər poliklinikasında həkim - stomatoloq işləmiş, 1974-cü ildən rayon qadınlar şurasının sədri vəzifəsində çalışmışdır.

1978-ci ildən 1988-ci ilədək Azərbaycan KP MK Zaqatala rayon komitəsinin katibi, ikinci katibi vəzifəsində çalışmışdır. 1988-ci ildən 1996-cı ilədək rayon mərkəzi xəstəfanasında həkim - stomatoloq işləmişdir.



### **Nəcibə Məmmədtahir qızı Abdullayeva (1929-2006)**

1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiştir. 1950-ci ildən Gəncə şəhərində sənaye malları idarəsində əmək fəaliyyətinə başlamış (mərkəzi univermaqda direktor müavini), 1952-ci ildən Bakıya köçərək şəhər sənaye malları idarəsində müxtəlif vəzifələrdə çalışmış, 1962-ci ildən Azərbaycan Fərdi Tikiş Fabrikinin direktoru vəzifəsinə irəli çəkilmiş, 1965-ci ildən 1970-ci ilə qədər Bakı Ticarət - Ayaqqabı, Parça və Toxucu Mallar İdarəsinin direktoru, 1970-75-ci illərdə Bakı Sənaye - Mədəni Təsərrüfat, Mebel Malları İdarəsində direktor müavini, 1980-96-cı illərdə Respublika Topdansatış və Pərakəndə Satış İdarəsinin rəisi işləmişdir.

N.Abdullayeva "SSRİ-nin ticarət əlaçısı" fəxri adına layiq görülmüşdür, dəfələrlə Bakı Şəhər Sovetinin deputati seçilmişdir.


### **Nəriman Məhərrəm oğlu Əliyev (1938-1981)**

1955-ci ildə Qax şəhər orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1956-61-ci illərdə ordu sıralarında hərbi dəniz donanmasında xidmət etmiş, 1965-ci ildə Azərbaycan Dövlət Poltexnik institutunun memarlıq fakultəsini bitirmişdir. 1966-67-ci illərdə təyinat üzrə Qazaxıstanın Almatı şəhərində işləmişdir. 1968-75-ci illərdə Qax rayonunda memar vəzifəsində çalışmış, 1976-78-ci illərdə Qax rayon İcraiyyə Komitəsinin sədrinin müavini olmuş, 1979-80-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almış, 1981-ci ildə Qax Rayon Partiya komitəsinə işə qayılmış, həmin ilin aprel ayının 2-də qəflətən vəfat etmişdir.



### **Nəzirmahmud Qoca oğlu Qocayev (1927)**

1952-ci ildə Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir.



Respublika Avtomobil Nəqliyyatı Nazirliyi Bakı taksimotor parkında baş mühəndis (1952-58), həmin parkın direktoru (1958-1961), Bakı Respublikalar-şəhərlərarası sərnişində avtobus parkının direktoru (1961-1964), İxtisaslaşdırılmış Kənd Avtonəqliyyat Trestinin rəisi (1964-1980), Bakı-Respublikalar, Şəhərlərarası Yükdaşımı və Ekspedisiya Xidmətləri Trestinin rəisi (1980-1983), Respublika Quşçuluq Sənaye Komitəsinin Avtomobil Birliyində rəis müavini (1983-1988), Təmirçi kombinatının direktoru (1990-2000) olmuşdur.

Respublikada avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımı texnologiyalarının təkmilləşdirilməsində, xüsusilə avtomobil təsərrüfatlarının ti-kilməsində və abadlaşdırılmasında müstəsna xidmətləri olmuşdur. Çox minli sürücülər ordusu arasında sevilən rəhbər kimi tanınmışdır.

Nəzirmahmud Qocayev publisistika ilə də məşğul olmuş görkəmli dövlət və elm xadimi Saleh Balay oğlu Qocayevin həyat fəaliyyəti və elmi yaradıcılığından bəhs edən çox dəyərli bir kitab yazaraq nəşr etdirmişdir. "Şərəf nişanı" ordeni və coxsayılı medallarla təltif edilmişdir.



**Nəzirməmməd Paşa oğlu  
Ramazanov (1922-1975)**

Böyük Vətən müharibəsi iştirakçısıdır. 1942-ci ildən cəbhəyə getmiş, Mozdok ətrafinda gedən döyüslərdə və Polşanın azad olunmasında sonadək iştirak etmiş, 4 dəfə ağır yaralanmış, 1945-ci ilin sonunda ordudan tərxis olunmuşdur. III dərəcəli şöhrət ordeni, bir çox döyüş medalları ilə təltif edilmişdir.

Ordudan qayıtdıqdan sonra Qax rayonunun 1 May adına sənaye artelinə, yerli sənaye kombinatına, tikinti təmir idarəsinə rəhbərlik etmişdir.



**Paşa İsa oğlu Ramazanov  
(1895-1956)**

Uşaq yaşlarında valdeyinlərinin hər ikisini itirmiş və əmilörinin himayəsi altında böyümüşdür. Soykökü etibarı ilə İlisu tanınmış "Qoca uşağı" nəslindəndir.

30-cu illərin əvvəllərində Şəmkirdə, sonra isə Qaxda milis orqanlarında çalışmışdır. Olduqca cəsur və igid adam olmuşdur.

Gənc yaşılarından əməyə alışmış Paşa olduqca işgüzar, bacarıqlı, yorulmaq bilmədən çalışan bir insan olmuşdur. Kolxoz sədri vəzifəsində işməsinə baxmayaraq, əkin və biçin zamanı gun ərzində 6-8 saat şəxsən özü bu işlə məşğul olardı.

30-cu illərin sonunda Qax Rayon İcraiyyə Komitəsində, 1941-ci ildən 1950-ci illərin əvvəllərinədək İlisu kəndində kolxoz sədri işləmişdir. Mü-

haribə illərində "Qızıl Ordu" fonduna rayon üzrə ən çox könüllü yardım edənlərdən biri olmuşdur.

**Ramiz Hənifə oğlu Cəfərov  
(1947)**

Qaxda orta məktəbi (1965), Azərbaycan Dövlət Politexnik İnstitutunu (1972) bitirmişdir. Əmək fəaliyyətinə respublika peşə təhsili sistemində təlim ustası kimi başlamış (1967-1972), hərbi xidmətdə olmuş (1972-1973), 1973-cü ildən Meliorasiya və Su Təsərüfatı ASC-də aparat rəhbərinin müavini, sədrin köməkçisi işləyir.




**Rəcəb Məhəmməd oğlu Rəcəbov  
(1931-2002)**

1954-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirmiş, həmin ildən Balakən rayonunun Xalatala kənd orta məktəbində müəllimliyə başlamışdır, az sonra həmin məktəbin direktoru işləmiş, rayon komsomol komitəsinin katibi, rayon mədəniyyət şöbəsinin müdürü, rayon partiya komitəsinin təlimatçısı işləmiş, 1962-ci ildən Zaqatala rayonlararası "Qırmızı bayraq" qəzətinin redaktoru, 1966-ci ildən başlayaraq uzun illər rayon xalq nəzarəti komitəsinin sədri, rayon partiya komitəsində partiya komissiyasının sədri, son illərdə isə kimsəsizlərə xidmət ərazi mərkəzinin direktoru, Dövlət Əmlak Komitəsinin Zaqatala Şöbəsinin mütəxəssisi kimi çalışmışdır.

40 ilə yaxın rayon sovetinin deputatı, RPK-nin üzvü olmuşdur.

Öz işinin yüksək səriştəli təşkilatçısı, son dərəcə qayğıkeş bir insan kimi xatırələrdə yaşayır.

"Şərəf nişanı" ordeni, Azərb. SSR Ali Sovetinin fəxri fərmanı, SSRİ Xalq Nəzarəti Komitəsinin fəxri döş nişanı və bir çox medallarla təltif edilmişdir.





### **Rəhman Süleyman oğlu Süleymanov (1954)**

Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstytutunu bitirmişdir.

1976-85-ci illərdə SSRİ Dövlət Tikinti Komitəsinin Elmi-Tədqiqat Beton və Dəmir-Beton İnstytutunun Bakı filialında mühəndis, beton və dəmir-beton istehsalı sahəsində bir çox ixtiraların müəllifi kimi tanınmışdır. 1985-ci ildə Azərbaycan EA NKPI Təcrübə-Sənaye zavodunda superplastifikatorlar sektorunun

rəisi vəzivəsinə təyin olunmuş, bu məhsulların Respublikanın iri tikinti müəssisələrində tətbiqində əsaslı xidmətləri olmuşdur. Kurcatov adına Atom Enerjisi İnstytutunun Kompleks ekspedisiyasının tərkibində Çernobilda baş verən qəzanın aradan qaldırılması, güclü şüalanmanın qarşısının alınması üçün sarkofaqın tikintisində onun təkidi ilə 4-cü nüvə reaktorunun ətrafında superplastifikatordan istifadə olunmuşdur. Çernobil AES-da qəzanın aradan qaldırılmasında yaxından iştirak etdiyinə görə bir çox təltiflərə layiq görülmüşdür. 2001-ci ildən MEA NKPI Təcrübə-Sənaye zavodunun direktor müavini kimi çalışır. 10 elmi məqalənin, 5 ixtiranın, 1 patentin müəllifidir.

İşlədiyi sahələrdə yüksək məsuliyyəti, davranışlarında diqqətəlayiq insani keyfiyyətlərilə böyük nüfuz qazanmışdır. "Tərəqqi" medalı və bir çox fəxri fərmanlarla təltif olunmuş, elinin təəssübkeşliyi, xeyirxahlığı ilə sevilib seçilən ilisululardandır.



### **Rəsul Rüstəm oğlu Habilov (1925-1987)**

İlisuda doğulmuşdur. 1942-1946-ci illərdə İlisu "Pravda" adına kolxozda işləmiş və 1947-ci ildə Nizami adına İlisu kənd orta məktəbini bitirmiş, 1947-1951-ci illərdə K.Marks adına Xalq Təsərrüfatı İnstytutunda təhsil almışdır.

1951-1955-ci illərdə ordu sıralarında zabit kimi xidmət edib. 1955-ci ildə eksfern yolu ilə Xarkov tank hərbi məktəbini bitirib. 1956-1960-ci illərdə Zaqtala rayon maliyyə şöbə-

sində təftişçi, 1960-1963-cü illərdə Respublika Maliyyə Nazirliyində iqtisadçı 1963-1980-ci illərdə peşə texniki təhsil üzrə Dövlət Komitəsində maliyyə şöbəsinin müdürü, 1980-1985-ci illərdə Respublika Maarif Nazirliyində maliyyə idarəsinin rəisi vəzifələrində işləmişdir. Yüksək insani keyfiyyətləri ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır. Bir sıra təltifləri vardır.

**Salahəddin Beqay oğlu Əliyev**  
**(1931-1998)**

1951-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bitirərək, "zootexnik" ixtisası almışdır.

Hərbi xidməti başa vurduqdan sonra 1953-cü ildən Zaqatala rayonlararası inkubator - quşçuluq stansiyasında operator, zootexnik, sex müdürü olmuşdur.

1973-cü ildən 1993-cü ilədək - 20 il ərzində rayonlararası inkubator - quşçuluq stansiyasının direktoru vəzifəsində işləmişdir.

1993-cü ildə təqaüdə çıxmışdır (oğlu bu nəşrin təşkilatçılarındanandır).



**Salam Nəbi oğlu Rəhimov**  
**(1933-2009)**

Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirib 1961-ci ilədək müxtəlif təsərrüfatlarda zootexnik işləmişdir. 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstytutunu fərqlənmə diplomu ilə bitirmiş, 1974-cü ilədək Qələbə kolxozunda zootexnik, Kuybişev, Krupskaya, Kirov kolxozilarının sədri, rayon kənd təsərrüfatı idarəsinin rəisi, rayon kənd təsərrüfatı ərzaq idarəsinin rəisi olmuşdur. 1999-cu ildən rayon irca hakimiyyətində məsul vəzifədə çalışmışdır. Rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilmiş, rayon sovetinin deputatı, rayon partiya komitəsinin büro üzvü olmuşdur.

"Qırmızı əmək bayrağı" ordeni və bir sıra medallarla təltif olunmuşdur. Respublikanın əməkdar zootexnikidir.





### **Seyfi Arif oğlu Hasilov (1920-1971)**

Böyük Vətən müharibəsinin adlı-sanlı vəteranı olmuşdur.

Nuxa (Şəki) Pedaqoji Texnikumunu, Bakı İkiillik Hüquq Məktəbini, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Bir müddət Şəkinin Şirinbulaq kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsinin başlanması ilə cəbhəyə yollanmış, üç dəfə yaralanmış, orden və medallarla təltif olunmuş,

1945-ci ilin sentyabrında ordudan tərxis olunmuşdur.

Qax Rayon XDS İcraiyyə Komitəsində təlimatçı, ictimai təminat şöbəsinin müdürü, Nuxa şəhər xalq məhkəməsində hakim, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Yevlax, Gəncə şəhər xalq məhkəmələrində hakim vəzifələrində çalışıb.

Parlaq bir şəxsiyyət kimi xatırələrdə yaşayır.



### **Soltan Bədrəddin oğlu Camalov (1951)**

İlisu orta məktəbini (1968), Azərbaycan Dövlət Politexnik İnstitutunu hidrotexnik ixtisası üzrə bitirmişdir (1975). Təhsil illərində Elmi-Texniki Hidrotexnika və Meleorasiya İnstitutunda texnik kimi işə başlamış, institutu bitirdikdən sonra Qax suvarma sistemləri idarəsində texnik, mühəndis, baş mühəndis işləmişdir. 1986-87-ci illərdə "Azərtikinti" trestinin 40 N-li səyyar mexanikləşdirilmiş dəstənin rəisi, mühəndisi, sonra rayon suvarma sistemləri idarəsində baş mühəndis olmuş hazırda həmin idarənin rəisidir. İlisuda sel sularına və aşınmalara qarşı "İşçi layihənin" həyata keçirilməsinin fəal iştirakçılarındandır. Tərəqqi medalı ilə təltif edilmişdir.

**Şahid Muxtar oğlu Muxtarov**  
**(1934-2011)**

Gəncə Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsini bitirmiştir (1956).

Əmək fəaliyyətinə Qax meşə təsərrüfatında inspektor kimi başlamış, 1962-ci ildə Zaqatala meşə təsərrüfatında mühəndis, mebel fabrikinin direktoru (1962-63), Qax konserv zavodunun direktoru (1963-73) və 1973-cü ildən Zaqatala findiqçılıq aqrar-sənaye birliliyinin baş direktoru işləmişdir. Xeyriyyəciliyi, ağsaqqallığı ilə bölgədə böyük nüfuz sahibi olmuşdur.



**Şamxal Babası oğlu Şamxalov**  
**(1912-2002)**


Böyük Vətən müharibəsi iştirakçısı.

1942-ci ildə könüllü olaraq cəbhəyə getmiş, Orlov, Belqorod şəhərləri uğrunda gedən döyüslərdə rəşadət göstərmiş, Varşavanın azad olunmasında iştirak etmiş, ağır yaralanmış, bir ayağını itirmişdir.

Qax rayonunda bir sıra sənaye-ticarət müəssisələrinə rəhbərlik etmiş, istehsalatın bacarıqlı təşkilatçısı kimi nüfuz qazanmışdır. Rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

"Qırmızı ulduz", "Böyük Vətən müharibəsi" ordenləri, 15-ə qədər medalla təltif edilmişdir.

Rayonda xeyriyyəciliyi, rəhbərlik etdiyi böyük fəhlə kollektvinin sevimli kimi tanınmış, "Qırmızı əmək bayrağı" ordeni, çoxsaylı təltifləri və mükafatları, "SSRİ Yeyinti Sənayesi əlacısı" onun çoxillik səmərəli



fəaliyyətinin göstəriciləridir. Uzun müdət Zaqatala Xalq Deputatları Sovetinin deputatı, rayon partiya komitəsinin üzvü olmuşdur.

1990-95-ci illərdə Milli Məclisin üzvü olmuşdur.



**Tofiq Musa oğlu Musayev**  
**(1939)**

M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunu bitirmiş, uzun illər Bakı Poçtamndında müxtəlif vəzifələrdə çalışmış, 1977-ci ildən Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi, 1987-ci ildən həmin komitənin sədridir.



**Ülfət Həzrət oğlu Poladov**  
**(1942)**

1960-ci ildən Bakıda dəmirçi işləmişdir. Sonralar 10 ildən çox müddət ərzində komsomol təşkilatlarında çalışmışdır.

Ali Partiya Məktəbini qırmızı diplomla bitirmiş, Nərimanov və Kirov rayon Partiya Komitəsində şöbə müdürü, Kirov rayon Xalq Nəzarət Komitəsinin Sədri vəzifəsində işləmişdir. Həmin vaxt ərzində rayon və Bakı şəhəri Xalq Deputatları sovetinin deputatı, rayon Partiya Komitəsinin büro üzvü olmuşdur.

Azərbaycan KP XXVIII və XXIX partiya qurultaylarının iştirakçısı olmuşdur.

1988-ci ildən etibarən İcarəçi Aqrar-Sənaye Birlyinin Baş direktorudur.

### **Yusif Hacı Murad oğlu Baharov (1902-1941)**

1920-ci ildən RSDF(b) partiyasının üzvü olmuşdur. 1921-ci ildə Qızıl ordu sıralarına səfərbər edilmiş, Naxçıvan (Araz) Əlahiddə batalyonun komissarı olmuşdur. 1929-cu ildə Quba ərazi XMŞ-nin müdürü, 1930-ci ildə Bakıda 33 №-lı məktəbin direktoru işləmişdir. Həmin illərdə Qax rayon maarif şöbəsinin müdürü vəzifəsində çalışmışdır. 1931-1938-ci illərdə Balakən, Şəmkir, Bakının Oktyabr rayonu, Zəngilan rayonu, Lacın rayon icraiyyə komitələrinin sədri vəzifəsində çalışmışdır. 1938-ci ildə repressiya dövründə həbs edilmiş və 1941-ci ildə Maqadanda vəfat etmişdir. 1957-ci ildə bəraət almışdır.



### **Yusif Məmmədrəsul oğlu Yusifov (1926-1993)**

Azərbaycanda energetika sənayesinin görkəmli təşkilatçılarından olmuşdur.

Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1947). Əmək fəaliyyətinə Mingəçevir Su Elektrik Stansiyasında sıravi mühəndislikdən başlayıb bu nəhəng müəssisənin direktoru səviyyəsinə qədər yüksəlmiş, 29 il ona rəhbərlik etmişdir. İdarə onun yüksək istedadı və təşkilatlılıq səriştəsi sayəsində respublikanın və ittifaqın ən nümunəvi müəssisələrindən birinə çevrilmiş, dəfələrlə keçici bayraqlara, fəxri diplomlara və adlara layiq görülmüşdür.

Y.Yusifov İranın Araz çayı üzərində qurulan elektrik stansiyasında texniki məsləhətçi olmuş, Tərtər Su Elektrik Stansiyasının istismara buraxılmasına bilavasitə başçılıq etmişdir.

Mingəçevir şəhərinin abadlaşdırılmasında böyük xidmətləri olmuş, ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

Azərbaycan Sovet Ensiklopediyasında adı qeyd olunmuş, xidmətləri



"Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, çoxsaylı medallarla təltif olunmuş, "SSRİ-nin əlaçıl energetiki", "Azərbaycanın əməkdar energetiki" fəxri adlarına layiq görülmüşdür.

Xatırəsi Mingəçevirin fəxri vətəndaşı, çoxminli energetiklər ordusunun böyük dostu və aqsaaqqalı kimi yaşayır və uca tutulur.



**Zahidə Nəcməddin qızı Nəcəfova  
(Yusifova) (1942)**

Azərbaycan Dövlət Politexnik İnstitutunu (Texniki Universitet) bitirmişdir (1966).

Volodarski adına tikiş fabrikində sex rəisi, 1974-77-ci illər Bakı Modalar Evində baş mühəndis işləmişdir. 1977-80-ci illərdə Yəmən-Ərəb Respublikasında olmuşdur (ailəsi ilə). 1980-81-ci illərdə Yüngül Sənaye Nazirliyində mühəndis, direktor, 1981-90-ci illərdə Yüngül Sənaye Texnikumunda şöbə müdürü, 1990-99-cu illər Bakı tikiş fabrikində baş mühəndis, 1992-ci ildən həmin fabrikdə YAP ilk partiya təşkilatının sədri, Nəsimi rayon təşkilatının siyasi şurasının üzvü və qadınlar şurasının sədrinin müavini olmuşdur.

Tikiş texnologiyası üzrə Azərbaycan dilində ilk dərsliyin müəllfidir.



**Ziyaviddin Davud oğlu Məmmədov  
(1947)**

1965-77-ci illərdə 2 nömrəli Bakı Dəyirman Kombinatında işləmişdir. 1968-70-ci illərdə orduda xidmət etmiş, 1977-ci ildə ADU-nun hüquq fakültəsinin bitirmişdir. 1978-ci ildə Qax rayon məhkəməsində iş icraçısı, 1982-90-ci illərdə hakim işləmişdir. 1990-2000-ci illərdə Balakən rayonunda hakim olmuşdur. 2001-2007-ci illərdə Qax raoyn icra hakimiyyətində hüquq şöbəsinin müdürü işləmişdir. 2007-2010-cu illərdə Şəki şəhər Appelasiya məhkəməsində aparat rəhbərliyi olmuşdur. Hazırda pensiyadadır.

## **TANINMIŞ ZİYALILAR, YARADICI ADAMLAR, GÖRKƏMLİ MÜTƏXƏSSİSLƏR**

### **Aynurə Abdulla qızı Həşimova (1979)**

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmiş, 2002-ci ildə Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş, Dövlət Rəssamlıq Akademiyasını bitirmiştir.

1999-cu ildən T.İsmayılov adına "Uşaq dünyası" rəsm və tətbiqi sənət qalereyasının direktorudur.

Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda, Türkiyədə, Yaponiyada, İranda, Almaniyada və başqa ölkələrdə sərgilərin iştirakçısı olmuş, 3 kataloqun müəllifidir.



### **Azər Abdusalam oğlu Şabanov (Azər Axşam) 1973**

Aktyor, rejissor, televiziya aparıcısı.

Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmiştir.

1994-cü ildən əmək fəaliyyətinə başlamış, 1998-ci ilədək "Dəli yığıncağı" Pantomim teatrında, Yerevan Dövlət Dram Teatında aktyor, rejissor vəzifəsində çalışmış, 1990-ci ildən əvvəlcə "ABA" telekanalında, sonra isə "Lider" telekanalında aparıcı şoumen kimi çalışır.

Azərbaycanda pantomim sənətinin inkişafındaki xidmətlərinə görə diploma və aktyor kimi mükafatlarla təltif olunmuşdur.





### **Bəkir Tahir oğlu Bəkirov (1925-2012)**

Tanınmış hərbi publisist, tərcüməçi.

Böyük Vətən müharibəsinin iştirakçısı, hərbi zabit.

Nuxa (Şəki) Pedaqoji Məktəbini və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1956-cı ildən 1997-ci ilədək respublika mülki müdafiə qərargahında müxtəlif məsul vəzifələrdə, 1997-2000-cı illərdə Avropa Şurası açıq sazişinin Bakı tədris informasiya mərkəzində işləmişdir.

ASE-nin texnika elmləri redaksiyasının elmi məsləhətçisi olmuşdur.

"Mülki müdafiədən məlumat kitabı", "Mülki müdafiədən 100 sual", "Fövqəladə hallara dair termin və anlayışlar" və s. 8 kitabın müəllifidir. Azərbaycan dövri mətbuatında 100-dən çox məqaləsi dərc olunmuşdur.



### **Bilqeyis Abdulqədir qızı Sultanova (1923-1996)**

1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1949-cu ilə qədər Qazax və Qax rayonlarında, sonra ömrünün axırınadək Mingəçevir şəhər xəstəxanasında ginekologiya şöbəsinin müdürü, doğum evinin baş həkimi işləmişdir.

"SSRİ səhiyyə əlaçısı" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı" ordeni, bir çox medallarla təltif edilmişdir. İşinin kamil mütəxəssisi, qayğıkeş həkim kimi xatırələrdə yaşayır.

### **Elcan Abdulla oğlu Həşimov (1958)**

1975-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir.

Hazırda Odessa şəhərində monumental sexə rəhbərlik edir. Həmin şəhərdə onlarca binaların bədii tərtibatının müəllifi, Moskvada, Türkiyədə, Norveçdə, Polşada, Odessada keçirilən müxtəlif sərgilərin, bütünlükdə 13 beynəlxalq sərginin iştirakçısı olmuş, o cümlədən, ABŞ, Rusiya, Fransa, İngiltərə, İtaliya, İsveçrə, Almaniya, Türkiyə, İran, Yaponiya və Niderlandda fərdi kolleksiyaları nümayiş etdirilmişdir.



### **Elxan Abdulla oğlu Həşimov (1965)**

Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş, Beynəlxalq aləmdə tanınmış rəssam, SSRİ və Azərbaycan SSR Rəssamlar İttifaqlarının üzvüdür. Respublikada, habelə Fransanın Paris, ABŞ-ın Santa Barbara, Vaşinqton, Boston, Los-Ancelos şəhərlərində, Rusiyada, İngiltərədə, İtaliyada, İsveçrədə, Almaniyada, Türkiyədə, İranda, Yaponiyada, Hollandiyada fərdi sərgiləri olmuşdur.





**Əhmədiyə Beqay oğlu Əliyev  
(1923-1990)**

Uzun illər Azərbaycan KP MK-nin orqanı olan "Kommunist" qəzetində işləmişdir. Respublika ziyalıları arasında böyük hörmət və nüfuz sahibi olmuşdur.

S.Murtuzayev: "Əhmədiyə elə dost idi ki, indiki mürəkkəb zəmanəmizdə hər an ona ehtiyac duyuruq. Onun nadir şux təbiəti ən ağır anlarımızda köməyimizə çatırdı".



**Əkbər Nəzir oğlu Murtuzayev  
(1960)**

1977-ci ildə orta məktəbi, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildən Sabunçu rayonunda yerləşən 3 sayılı klinik xəstəxanasının terapiya şöbəsinə işləmiş, 2005-ci ildən xəstəxananın qəbul şöbəsinin müdürü, 2006-ci ildən baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışmışdır. Endokrinologiya və kardiologiya üzrə bir sıra elmi məqalələrin müəllifidir. Əsrin ziyalıları XİB-nin diplomuna layiq görülmüş, 2012-ci ildə isə ilin "Vətənpərvər oğlu" medalı ilə təltif olunmuşdur.

## **Əyyub Şeyx oğlu İmaməliyev (1917-2004)**

1935-ci ildə Zaqatala Pedaqoji Texnikumu-nu bitirmiştir. Əmək fəaliyyətinə Zaqatala or-ta məktəbində müəllimliklə başlamış, həmin rayonun əvvəlcə Qandax, sonra Danaçı kənd məktəblərində dərs hissə müdürü işləmiş, tə-biət və coğrafiya fənlərindən dərs demişdir.


1938-ci ildə Sovet Ordusu sıralarına çağırılmış, Minsk şəhərində komandirlər məktəbin-də oxumuş, Böyük Vətən müharibəsində I Qərb və II Ukrayna cəbhələ-rində vuruşmuş, 1942-44-cü illərdə 9721 sayılı partizan dəstəsində kəşfi-yatçı, 138 sayılı atıcı diviziyyasında pulemyot tağıının komandiri olmuş, Praqa şəhərinin azad olunmasında iştirak etmiş, dəfələrlə yaralanmış, 1946-ci ildə ordudan tərxis edilmişdir.

1946-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, oranı fərqlənmə diplomu ilə bitirərək Quba Müəllimlər İnstitutunda təbiət və coğrafiya kafedrasının müdürü, 1953-cü ildən 1985-ci ilə qədər Azərbay-can Maarif Nazirliyində inspektor işləmişdir.

İstər orduda, istərsə də əmək cəbhəsində ideal bir şəxs kimi tanınmış, 20-dək orden və medalla, çoxsaylı fəxri fərmanlarla mükafatlandırılmış, Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

7 kitabın, 90-dan çox elmi-metodik məqalənin müəllifidir.

Son dərəcə həssas, bülür təki təmiz bir şəxsiyyət kimi onu tanıyanla-rın xatirəsində yaşayır.






### **Əyyub Zakir oğlu Kərimov (1958)**

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Bakı şəhəri Suraxanı məhkəməsində iclas katibi kimi başlamış, 1990-cı ildən müstəqil "Ədalət" qəzetində çalışmış, 1992-ci ildən müstəqil hüquq qəzeti "Femida"nın baş redaktorudur. Müntəzəm olaraq məhkəmə proseslərində qanuni nümayəndə kimi iştirak edir.

"Qızıl qələm" və "Dan ulduzu" mükafatları laureatı, Mətbuat Şurasının hüquq komissiyasının sədridir. Son dərəcə prinsipial jurnalist kimi böyük nüfuz sahibidir.



### **Əzizə Zakir qızı Nəzirova (1938)**

Zaqatalada 1N-li orta məktəbdən sonra, Bakı şəhər 1N-li mamalıq məktəbini (1958) fərqlənmə diplomu ilə, 1971-ci ildə Nərimanov adına Dövlət Tibb İnstитutunu bitirmişdir.

1958-1965-ci illərdə Zaqatala şəhər doğum evində mama, 1971-ci ildən 2011-ci ilə qədər doğum şöbəsinin müdürü və baş həkim kimi fəaliyyət göstərmişdir.

"Səhiyyə əlaçısı", Ali dərəcəli həkim kimi fəxri adlara layiq görülmüş, "sağlam ana", "sağlam körpə" devizinin ən fəal təşkilatçısı kimi tanınmışdır.

Doğum evində dünyaya göz açan minlərlə uşaq, bu xoşbəxtliyə qovuşan minlərlə ana onun yüksək qayğıından bəhrələndiyindən adını hörmətlə çəkirlər.

Dəfələrlə partiya-sovet, səhiyyə orqanlarının fəxri fərmanları ilə təltif olunmuşdur. Pensiyaya çıxarkən işlədiyi kollektivdə böyük məhəbbətlə yola salmışlar.

Çoxsaylı qohum-əqraba arasında nəslin ən nüfuzlu ağbirçəyi "Tereza ana" hesab olunur, 1996-ci ildə müqəddəs Həcc ziyarətində olmuşdur.

### **Füzuli Əmrullah oğlu Ramazanov (1939)**

Azərbaycan Dövlət Dillər İnstytutunun fransız dili fakültəsini bitirmişdir (1962) Həmin institutda pedaqoji fəaliyyətə başlamış, 1963-66-ci illərdə Mali Respublikasında, 1978-81-ci illərdə Əlcəzair Demokratik Respublikasında işləmişdir.

Nümunəvi işinə görə SSRİ-nin Mali Respublikasındaki səfirliyinin fəxri kitabına adı yazılmışdır. Vətənə qayıtdıqdan sonra pedaqoji fəaliyyətini davam etdirmiş, 1995-97-ci illərdə Fransanın Azərbaycandakı səfirliyində təhsil və mədəniyyət şöbəsində çalışmış, 1997-ci ildən Fransanın Bakıdakı "Croup castel" şirkətinə dəvət edilmiş, 2000-ci ildən həmin şirkətdə icraçı direktordur.



### **Gülbahar Zəkəriyyə qızı Əsgərova (1959)**

Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, Kosmik Tədqiqatlar İnstitutunda baş laborant, 1984-cü ildən Bakı şəhəri 264 sayılı orta məktəbdə müəllim, 1993-cü ildən "Real" müstəqil informasiya agentliyinin direktorudur.





### **Hacı Məmməd oğlu Hacıyev (1925-1979)**

Böyük Vətən müharibəsi iştirakçısı olmuş, ağır yaralandıqdan sonra tərxis olunmuş, bir müddət Qax rayon ictimai təminat şöbəsində çalışmışdır. 1945-ci ildə Dövlət Pedaqoji İnstututuna daxil olmuş, 1 il sonra Moskva Şərqişünaslıq İnstututuna köçürülrək oranı bitirmişdir.

Moskvada Kremlədə yüksək rütbəli dövlət xadimlərinin tərcüməçisi kimi mühüm beynəlxalq diplomatik görüşlərdə iştirak etmişdir.

Moskvada vəfat etmiş, doğma kəndi İlisu da torpağı tapşırılmışdır.



### **Hacı Mirzə oğlu Hacıyev (1943)**

Azərbaycan Dövlət Politexnik İnstututunu (1970) və Moskva Yeyinti Sənayesi Texnologiyası (1978) İnstututunu bitirmiştir.

Əmək fəaliyyətinə 1961-ci ildə Bakı 1 №-li dəyirman kombinatında fəhləlikdən başlayıb, baş mühəndisliyə qədər inkişaf yolu keçmiş, 1978-2001-ci illərdə yeyinti sənayesi nazirliyində təchizat-satış idarəsinin rəisi işləmiş və həmin ildən təqaüdə çıxmışdır.

İxtisasının səriştəli bilicisi, yüksək təvazökarlığı, dostcanlığı ilə böyük nüfuz qazanmışdır. Çoxsaylı təltifləri vardır. 2009-cu ildə Həcc ziyarətində olmuşdur. İlisu camaatının Bakıda keçirilən xeyir-şər məclislərinin və digər tədbirlərinin aktiv iştirakçısı və bu kitabın yeni nəşrinin təşəbbüskarlarındanandır.

### **Hənifə Babası oğlu Cəfərov (1915-1984)**

İntellekti və çox gözəl şəxsi keyfiyyətləri ilə sayılıb seçilən ziyalı, Böyük Vətən müharibəsi iştirakçısı.

Zaqatala Pedaqoji Texnikumunu bitirib, Qax rayonunun Zərnə, Ləkit, Marsan kəndlərində müəllimlik etmiş, 1938-ci ildə hərbi xidmətə çağırılmış, 1946-ci ilə qədər orduda olmuş, Moskvanın müdafiəsində iştirak etmiş, coxsayılı təltiflərlə xidməti başa vurmuşdur.



Ordudan tərxis olunduqdan sonra Bakı Ali Partiya məktəbinə daxil olmuş və 1948-ci ildə oranı bitirərək 32 il müddətində Qax Rayon Partiya Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. Paklığı, prinsipiallığı, qayğıkeşliyi ilə böyük nüfuz qazanmışdır.

### **Həşim Abiddin oğlu Həşimov (1940-2012)**

Azərbaycan Dövlət Politexnik İnstитutunu bitirmiştir.


1965-ci ildən "Azərkəndtikinti" Layihə İnstитutunda mühəndis-memar kimi əmək fəaliyətinə başlamış, 1978-1993-cü illərdə şöbə rəisi işləmişdir.



1993-cü ildən "Dənizneftqaz" Layihə İnstитетunda layihənin baş mühəndisi, 2000-ci ildən memarlıq-inşaat şöbəsinin rəisi işləmişdir.

Respublikada coxsayılı içtimai, yaşayış, mədəni-məişət, kənd təsərrüfatı binalarının layihə müəllifi olmuşdur.

Uzun illər İnşaat Mühəndisləri İnstитетunda və Bakı İnşaat Texnikumunda məsləhətçi olmuşdur. İlisu kəndinin baş planının müəllifi, 1970-ci ildən SSRİ Memarlar İttifaqının üzvü olmuşdur.



### **Qasim Müslüm oğlu Əfəndiyev**

Ötən əsrin 20-ci illərində yaşamış, tanınmış ziyalı hüquqşunas olmuşdur. Əhali arasında xatırəsi hörmətlə yad edilir.

### **Qalibə İlisulu (1957)**

İlisu kənd orta məktəbində təhsil almış, sonra tibb bacısı ixtisasına yiyələnmişdir.

Bakı şəhərində yaşayır, yaradıcılıqla məşğul olur.

Azərbaycan yazıçılar birliliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, beş kitabın müəllifidir. 2011-ci ildə "Məhəbbət şeirləri" adlı üçcildliyi nəşr olunmuşdur, habelə "Bayatılar" kitabı və "Vətən səni, Vətən məni çağırır" kitablarının müəllifidir.



### **Qeybullu İbadulla oğlu Rəsulov (1922-1988)**

Dramaturq, 1961-ci ildən Yazarlar Birliyinin üzvü. Büyük Vətən müharibəsi iştirakçısı.

Ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmiş, M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdürü, Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor, "Bakı" axşam qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdürü və yenə Dövlət Akademik Dram teatrında ədəbi hissə müdürü olmuşdur.

1965-ci ildən respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür.

Dövlət dram teatlarında tamaşaşa qoyulan əsərləri: "Əlvida Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın əlahəzrət", "Günəşlə oyananlar", "Dzerjinski koloniyası".

Çoxlu birpərdəli pyesləri, irihəcmli dramları xalq teatlarında və özfəaliyyət dərnəklərində oynanılmış, "Moskva", "Serebryanni bor", "Üç gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir Volqa məhəbbət" pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin gözü ilə" və s. pyesləri radioda səslənmişdir. Çap olunmuş əsərləri: "Rəhmə gəl mələyim" (Bakı, Birləşmiş Nəşriyyat, 1956), "Bir evdə" (yenə orada, 1956), "Qonaq" (hekayələr və birpərdəli pyesləri, Azərnəşr, 1961).

Birinci dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif olunmuşdur.

### **Manaf Mollaməhəmməd oğlu Məmmədov (1929)**

Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnsti-tutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə Zaqatala rayonu Əliabad MTS-də baş baytar həkimi kimi başlamış, Ta-la baytarlıq dairəsinin müdürü, rayonun baş baytar həkimi, "Ukrayna" kolxozunun sədri, Zaqatala rayonlararası baytarlıq laboratoriyasının direktoru, "Qızıl balıq" təsərrüfatının yara-dıcısı və direktoru, rayonlararası zoobaytar təchizatı şöbəsinin rəisi olmuş və hazırda baytarlıq aptekinin müdiridir.

50 illik əmək fəaliyyəti "Əməkdar baytar həkimi", çoxsaylı dövlət təltifləri və mükafatları ilə qeyd edilmişdir.

Təvazökar, işgüzar təbiəti, rayonun ictimai-siyasi həyatındakı fəaliyyəti lə böyük nüfuz sahibidir.





**Maya Abdulqədir qızı Sultanova  
(1926)**

Görkəmli tibb işçisidir.

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiştir.

Qazaxıstanın xam torpaqlarında həkim kimi əmək fəaliyyətinə başlamışdır. Cimkənd vilayət xəstəxanasında uşaq şöbəsinin müdürü olmuş, 1955-ci ildə vətənə qayıtmış, Xaldan rayonunda uşaq həkimi, Mingəçevir şəhər birləşmiş xəstəxanasının uşaq şöbəsinin müdürü, uşaq xəstəxanasının baş həkimi olmuşdur.

"Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və bir çox başqa təltifləri vardır, şəhər sovetinin deputatı seçilmişdir.



**Mehrac Hacıbaba oğlu Hacıyev  
(1936-2008)**

Görkəmli mühəndis.

Azərbaycan Dövlət Sənaye İnstitutunun neft mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirmiştir. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Layihə İnstitutunda (sonralar Qiprəqazneft, Azqiprazneft) başlamış, texnik, aparıcı mühəndis vəzifələrində işləmiş, Bakı, eləcə də SSRİ və xarici ölkə neft emalı zavodlarının yenidən qurulmasında yaxından iştirak etmiş, bir çox layihələrə rəhbərlik etmişdir.

1966-ci ildə Polşa Xalq Respublikasının Plosk şəhərində 3 milyon ton neft emalı qurğusunun layihələndirilməsi və tikintisinə rəhbərlik etmişdir.

Bu sahədəki ugurlu fəaliyyətinə görə Polşa Xalq Respublikasının ən yüksək ordeni olan "Qızıl xaç" ordeni ilə təltif edilmişdir. Plosk neft-kimya Kombinatının inşasında onun yüksək xidmətləri nəzərə alınaraq Varşava vilayətinin fəxri vətandaşı seçilmiş, Azərbaycan rəhbərliyinə böyük

minnətdarlıq məktubu göndərilmişdir. Həmçinin SSRİ-nin Polşa Xalq Respublikasındaki səfirinin təqdimatı ilə V.I.Leninin 100 illik yubiley medalı ilə təltif edilmişdir.

1971-ci ildə vətənə dönərək yenidən Dövlət Neft – Layihə İnstitutunda aparıcı şöbələrə rəhbərlik etmişdir.

1980-ci ildən Qazaxıstanın Quryev (indiki Atıran) şəhərində neft-emalı zavodunun layihə rəhbəri, baş mühəndisi kimi iştirak etmişdir və dövlət mükafatına layiq görülmüşdür.

1994-cü ildən "Azərneftyağ" İstehsalat birliyinin (indiki H.Əliyev adına Bakı Neft Emalı Zavodunun) yeni qurğularının baş mühəndisi işləmişdir.

Uzun illər İnstitutun həmkarlar və partiya təşkilatlarına rəhbərlik etmişdir.

**Midhət Musa oğlu Sultanov  
(1915-1973)**

Azərbaycan Tibb İnstitutunu bitirmişdir (1940). Hərbi xidmətə çağırılmış, Büyük Vətən müharibəsində iştirak etmiş, Sevastopol uğrunda döyüslərdə ağır yaralanmış vəziyyətdə əsir düşmüş, Polşa, Yuqoslaviya, Almaniya, İtaliya ərazilərindəki hərbi əsir düşərgələrində olmuş, İtaliyada hərbi əsirlilikdən qaćıb bir müddət general Mirunun rəhbərlik etdiyi Haribaldi adına məşhur partizan briqadasında, həmçinin Uqo, Kleçko, Senunda, Giru, Eqon, habelə azərbaycanlı partizanlar Mirdaməd Seyidov, Tağı Əliyev, əfsanəvi qəhrəmanımız Mehdi Hüseynzadə ilə ciyin-ciyinə alman-italiya faşizminə qarşı vuruşmuş, ixtisaslı həkim kimi yüzlərlə partizanı müalicə etmişdir. Müharibədən sonra vətənə qayıdaraq ömrünün sonunadək həkim-cərrah, baş həkim, şəhər səhiyyə şöbəsinin müdürü kimi Mingəçevir şəhərində çalışmışdır.

"SSRİ Səhiyyə əlaçısı" fəxr adına layiq görülmüş, "Qırmızı əmək bayrağı" ordeni, çoxlu medallarla təltif olunmuş, dəfələrlə Mingəçevir şəhər sovetinin deputati seçilmişdir.





### **Mikayıl Heydər oğlu Ömərov (1929)**

Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.

Yüksək ixtisaslı heyvandarlıq mütəxəssisi kimi bir çox səmərələşdirici təkliflərin müəllifidir. Laçın rayonu Kirov adına kolxozda işləmiş, sonra Gəncədəki ET Heyvandarlıq İnstitutuna köçürülrək Qonur Qafqaz cinsli qaramalın alınmasında iştirak etmişdir. Camış cinsinin yaxşılaşdırılması sahəsində akademik A.Ağabeylinin tədqiqat işinə qoşulmuş, Qafqaz camış cinsinin yaradılmasının iştirakçısı olmuşdur.

Camışların süni mayalandırılması, maşınla sağım, dayə üsulu ilə buzov və balaqların bəslənməsi və s. yeniliklərdə onun layiqli payı olmuşdur. 7 il Laçın rayonu Kirov adına, 16 il Şəki Daşüz camışçılıq sovxozunda, Qax rayonu kolxozlarında baş mütəxəssis, damazlıq birliyinin rəisi işləmişdir. Ona qədər elmi məqalənin müəllifidir. "Qırmızı əmək bayrağı" ordeni, medallar və çoxlu mükafatlarla əməyi qeyd edilmişdir.



### **Nadir Ədhəm oğlu Sultanov (1930-1956)**

1949-cu ildə Moskva Poliqrafiya İnstitutunun redaksiya-nəşriyyat fakültəsinə daxil olmuş, son dərəcə istedadlı və təşkilatçı olduğundan III kursda təhsil alarkən institutun həmkarlar təşkilatının sədri seçilir. Bu çox yüksək etimad olmaqla vəzifə maaşı 600 rubl idi. 1952-ci ildə institutun bu fakültəsi SSRİ Ali Sovetinin fərmanı ilə Lomonosov adına MDU-nun filologiya fakültəsilə birləşdirildiyindən N.Sultanov da oraya keçirilir. 1954-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən N.Sultanov az zaman içərisində çox görkəmli jurnalist kimi tanınmış, "Molodyoj Azərbaycana" qəzeti və rəhbərlik etmiş, "Komsomolskaya pravda" qəzeti Zaqafqaziya üzrə müxbiri işləmişdir. Bu qəzeti müxbiri olarkən çox cəsarətli yazı-

ları ilə ictimaiyyət və redaksiya kollektivi, redaktor Qoryunovun və redaktor müavini Acubeyin xüsusi rəğbətini qazanır. Yaradıcılığının ən parlaq dövründə beyninə qansızmadan dünyasını dəyişmişdir.

### **Naz Məhəmmədrəsul qızı Seydəliyeva (1932-1994)**

Şəki Pedaqoji Texnikumunu bitirib müəllimliyə başlamış, 1950-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Quba və Ağdam şəhərində çalışıb adlı-sanlı göz həkimi kimi tanınmış, göz xəstəxanasının baş həkimi, tibb məktəbinin direktoru işləmişdir. "Şərəf nişanı" ordeni və başqa təltifləri olmuşdur. Xatirəsi hörmətlə yad edilir.

### **Nizami Sadiq oğlu Murtuzayev (1951)**

1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirib, Moskvada Ümumittifaq Travmatologiya və Ortopediya İnstitutunun ordinaturasında məhşur Azərbaycanlı professor Aydin İmaməliyevin rəhbərliyi altında ixtisasını təkmilləşdirmişdir. Bakının Sabunçu rayonundakı xəstəxananın travmatologiya şöbəsində həkim travmatoloq kimi işə başlamış, uzun illər bu şöbəyə rəhbərlik etmişdir.



Qarabağ döyüslərinin ən qızgın çağında dəfələrlə öz təşəbbüsü ilə Ağdərə hospitalına gedərək burada ağır yaralılar üzərində əməliyyatlar aparmışdır.

30 ildən artıq işlədiyi müalicəxanada kollektiv və ona müraciət edənlərlə mehriban rəftarı, qayğılaşmayı, yüksək səviyyəli peşəkarlığı və gecə-gündüz bilmədən xəstələr üzərində uğurlu əməliyyatlar aparması ilə iş yoldaşlarının, habelə yaxın ərazilərdə, Sabunçu, Zabrat, Maştağa, Bilgəh və digər kənd və qəsəbə camaatının böyük hörmət və rəğbətini qazanıb onların sevimlisinə çevrilmişdir.

Onun üçün ən böyük mükafat həmişə xəstənin şəfa tapması və təbəssümü olmuşdur.



**Nəriman Kəmaləddin oğlu Əfəndiyev  
(1959)**

İlisunun məşhur din xadimlərindən Səngərməhləli Şeyx Səid Əfəndinin nəslindəndir. Qax Taxıl məhsulları kombinatında işləmiş, əsgəri xidmətdən sonra rayon kənd kimya birliliyində ambardar işləmişdir. Gəncə Kənd Təsərrüfatı institutunun maliyyə-uçot fakültəsini bitirdikdən sonra Arıçılıq sovxozunda baş mühasib, Əmanətbankın və Kapitalbankın Qax rayon filiallarının müdürü işləmişdir. Texnika bankının Zaqatala regional filialında müdir müavinidir. İşlədiyi sahələrdə yüksək səriştəli mütəxəssis, əhali arasında xeyirxahlığı ilə tanınır.



**Osman Abdulla oğlu Abdullayev  
(Osman Ümman) - (1956)**

1973-cü ildə Nizami adına İlisu kənd orta məktəbini, 1977-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirmiştir.

1979-1982-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor, rejissor assistenti vəzifələrində çalışmış, 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət Institutunu bitirmiştir. 1982-1983-cü illərdə Zaqatala mədəniyyət şöbəsində işləmişdir. 1983-cü ildən Qaxda Xalq Teatrında rejissor, "Ayıqlıq" cəmiyyətinin məsul katibi, "Şəfa" pansionatında pedaqoq-təşkilatçı, Qax Dövlət Kukla Teatrında rejissor, direktor, İlisu məktəbində və Qax Beynəlmiləl liseyində dil-ədəbiyyat müəllimi, "Şəlalə" qəzetinin müxbiri olmuşdur.

Hazırda Qax Dövlət Kukla Teatrında ədəbi-hissə müdiridir.

Şeirləri respublika qəzətlərində vaxtaşırı çap olunur.

Altı pyesin və "Sazın-sözün sehrindəyəm" şeirlər kitabının müəllifi dir. Pyesləri Qax, Gəncə, Salyan Dövlət Teatrlarında tamaşaşa qoyulmuşdur.

### **Solmaz Elqızı (1964)**

Yazıcılar Birliyinin üzvüdür. Şeirləri "Oxu məni", "Ədalət", "Ləya-qət", "Mübariz keşikdə" qəzətlərində müntəzəm çap olunur. "İlisudan gələn səslər", "Ulu tanrıdanın bu şeir payım" şeirlər kitablarının müəllifidir. Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada işləyir. "Qızıl qələm mükafatı" laureatıdır.

### **Soltanım Molla Məhəmməd qızı İsayeva (Əhmədova) (1927)**

Qax rayon mərkəzi kitabxanasının müdürü kimi əmək fəaliyyətinə başlamış (1945-51), 1951-56-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, 1956-cı ildən M.F.Axundov adına, daha sonra Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi olmuş, kitabxana işinin təşkili, ibtidai təhsil metodikasına dair 12 elmi-metodik məqalənin, 2 şeir kitabının müəllifidir.



### **Sultan Əkrəm oğlu Hacıyev (1949)**

Bakı Rəssamlıq Məktəbini bitirmiştir.

Qax texniki peşə məktəbində əmək fəaliyyətinə başlamış, rəssam və heykəltəraş kimi tənindmiş, 1979-85-ci illərdə Tiflis Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirmişdir. 1985-ci ildən Qax Rayon İncəsənət Məktəbinə rəhbərlik edir. Respublika sərgilərinin iştirakçısı, Qaxda ucalan "S.Vurğun", "Nətəvan", "N.Nərimanov", "Humay bulağı", "İ.Dağışanlı" və s. abidələrin müəllifidir.




### **Şaban Emin oğlu Şabanov (1930-1998)**



Əmək fəaliyyətinə Qax sənaye artelində başlamış, "Kolxoz səsi" qəzetində işləmiş, 1960-ci ildə ADU-nu bitirmişdir. 1960-79-cu illərdə "Bakı" axşam qəzetində ədəbi işçi, şöbə müdürü, 1979-98-ci illərdə "Bakıelektroməişətcihaz" İstehsalat birliyində "Nümunəvi texnika uğrunda" qəzetiinin redaktoru. SSRİ Jurnalistlər İttifaqının üzvü, "Qızıl qələm" mükafatı laureatı. Bir çox mükafatlarla təltif olunmuşdur.

### **Şövkət Əfəndiyev (1916-1969)**



Uzun illər Qax, Balakən və Zaqatala rayonlarında müəllim, məktəb direktoru işləmişdir.

Qeyri-adi poetik istedadı olan Şövkət müəllimin bir çox şeirləri yaxın dostu İrfan Əfəndiyev tərəfindən toplanmış, 2006-ci ildə Sadıq Murtuzayevin redaktorluğu və Rəsul Tahirzadənin tərtibçiliyi ilə kitab şəklində nəşr olunmuşdur. Onun kəskin şeirləri bir sox rəhbər işçiləri böyük təşvişə salardı. Balakəndə olarkən yazdığı şeirdən bir bənd.

*Logman özü bu işlərə naşıdır,  
"Da"! deyibən "bir yerini" qasıdı,  
Aman-amən əməlindən, felindən,  
İlan vursun görüm yaman dilindən.*

Bir dəfə də həyat yoldaşı, Zaqatalanın görkəmli pedaqoqlarından olan Mahizər müəllimə ona zarafatıyanə deyir ki, hamiya şeir yazırsan, bəs mənə niyə bir şeir yazmırsan. Şövkət müəllim tez "Kazbek" papiros qutusunun üstünə bədahətən bir şeir yazır.

Qaxda işləyərkən onun haqqında rayon qəzetində bir felyeton dərc olunur. O zaman abunə yazılışı yox idi, qəzet köşkdə satılar və ya əldə yarılırdı. Şövkət müəllim bundan xəbər tutub səhər tezdən poçtun qabağını kəsir, bütün qazetləri (1000 nüsxə) alıb Kürmük çaylağına gedir, qışın soyuq vaxtı olduğu üçün onları yandırır və özü demişkən "yaxşıca qızınır".

**Tahir Məmmədrəsul oğlu Yusifov  
(1929-2009)**

Orta məktəbi bitirdikdən sonra bir müddət kolxozda işləmişdir. 1950-ci ildə Leninqrad Hərbi-Dəniz Donanma məktəbində oxuyub hərbi donanmada xidmət etmiş, 1954-cu ildə vətənə dönərək Mingəçevir Su Elektrik Stansiyasında elektrik və komsomol komitəsinin katibi işləmişdir.

1963-cü ildə Azərbaycan Politexnik İnsti-tutunun memarlıq şöbəsini bitirmişdir.

"Azdövlətlayihə" İnstitunda memar, böyük memar, layihənin baş memarı, emalatxana rəhbəri, 1970-73-cü illərdə İçəri Şəhərin bərpası və abadlaşdırılması idarəsinin baş memarı və müdürü, 1982-92-ci illərdə Moskva Ticarət-Layihə İnstitutunun Azərbaycan filialının baş memarı və baş mühəndisi işləmişdir.

Bakı, Gəncə, Naxçıvan şəhərlərində sənaye, mədəniyyət obyektlərinin, abidələrin layihə müəllifi olmuşdur.



**Tofiq Əyyub oğlu İmaməliyev  
(1948)**

1972-ci ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Dəqiq Mexanika və Optika İnstitutunu bitirmiş, Azərbaycan Elmi-Tədqiqat Elektro-texnika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

Çoxsaylı elmi ixtiraların müəllifi, İxtiraçılardan Metodologiyası Mərkəzinin yaradıcısıdır.



1979-cu ildə Azərbaycan EA-nın yeni yaradılmış alətqayırma konstruktur bürosunda işə keçərək orada patent şöbəsi yaratmışdır.

1981-ci ildə Buxarestdə keçirilən elm və texnikanın tarixinə dair Ümumdünya Konfransında iştirak edərək 5 məruzə ilə çıxış etmişdir.

1984-cü ildə ixtiraçılıq nailiyyətlərinə görə Azərbaycan Komsomolu mükafatının laureatı adı olmuş, 1985-ci ildə Moskvada keçirilən ümumdünya gənclər festivalında iştirak etmişdir. "Kamal" beynəlxalq komputer əlifbasının müəllfididir.

1989-cu ildə Azərbaycan İxtiraçılar İttifaqını yaratmış və onun ilk sədri olub bu günə qədər həmin ittifaqa rəhbərlik edir.

Yeni növ hərbi silah ixtirası, dağ rayonlarında sinaqdan keçirilmişdir.

Tibb sahəsində bir neçə aparatı və müalicə üsulları müvəffəqiyyətli tətbiqini tapmışdır.

Bir sıra komputer programlarının müəllfididir.

1979-cu ildə Elbrus zirvəsinin fəthi ilə əlaqədar "SSRİ alpinisti", 1984-cü ildə "SSRİ ixtiraçısı" - döş nişanları, 1985-ci ildə SSRİ XTNS-nin diplomu ilə mükafatlandırılmışdır.

İstedadlı ixtiraçı, çoxsaylı elmi nailiyyətlərin müəllifi Tofiq İmaməliyev yaradıcılığının parlaq dövrünü yaşayır.

### **Vaqif Ədhəm oğlu Sultanov (1953)**

M.F.Axundov adına Rus dili İnstytutunu və Voronej Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiştir.

Əmək fəaliyyətinə müəllimlikdən başlamış, 1985-1990-cı illərdə "Ekonomika" qəzeti Azərbaycan üzrə müxbiri işləmiş, hazırda Voronej Dövlət Universitetinin müəllimidir.

### **Vidadi Mustafa oğlu Eminov (1955)**

İlkin soyadı Harunov olub, babasının adını yaşatmaq üçün Eminov soyadını götürmüştür.


Azərbaycan Dövlət Politexnik İnstytutunu və ikinci ali təhsil kimi Dövlət İnşaat İnstytutunun memarlıq fakültəsini bitirmiştir. 1997-ci ildən Bakı şəhər İcra Hakimiyətinin memarlıq və şəhərsalma Baş idarəsində şöbə müdürü, 2009-cu ildən Əmlak Məsələləri üzrə Dövlət komitəsinin Daşınmaz Əmlakın Kadastro və Texniki Inventarlaşdırma mərkəzində ünvan reyestri şöbəsinin müdürü olmaqla həmin strukturun yaradıcılarından biridir. Bakı şəhərində yaşayan ilisuluların əlaqələndirilməsində çox böyük fəallıq göstərir. Yeni nəşrin təşkilatçılarındanandır.



### **Yaşar Qeybullə oğlu Hasilov (1941)**

1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstytutunun biologiya fakültəsini bitirmiştir. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının və Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutlarında çalışmış, xüsusilə yem bitkilərinin tərkibində mis, sink, manqan, kobalt, selen mikroelementlərinin tədqiqində və tətbiqində dəyərli işlər görmüşdür. Elmi axtarışlarına dair 30 elmi məqalənin və bir tövsiyənin müəllifidir.





### **Yaşar Şakir oğlu Əfəndiyev (1953-1998)**

Bakıda Musiqi məktəbini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Musiqi məktəbinin direktoru işləmişdir. Bir müddət sonra Bakıya qayıdaraq hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi əsərləri yazımaqla məşğul olmuşdur. Hərbi vətənpərvərlik mövzusunda yazılan musiqi əsərlərinin respublika müsabiqəsində birincilik qazanmışdır. Yaradıcılığının parlaq bir dövründə 45 yaşında dünyasını dəyişmişdir.



### **Zakir Əbdürrəhman oğlu Süleymanov (1917-1977)**

Zaqatala Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1941-46-cı illərdə Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, müharibəni Yaponianın təslimi ilə başa vurmuşdur. Budapeşt, Belqrاد, Vena şəhərlərinin azad edilməsində böyük şücaət göstərmişdir.

1946-cı ildən ömrünün sonuna dək Azərbaycan KP MK-nin mərkəzi orqanı olan "Kommunist" qəzetində çalışmış, yüksək istedadlı felyetonçu kimi şöhrət qazanmışdır. SSRİ Jurnalistlər İttifaqının üzvü, "Qızıl Qələm" mükafatı laureatı, iki dəfə "II Dərəcəli Böyük Vətən Müharibəsi", "Qırmızı Ulduz" ordenləri, çoxsaylı medallarla təltif olunmuşdur.

## **ZABİTLƏR, BÖYÜK VƏTƏN VƏ QARABAĞ MÜHARİBƏSİ VETERANLARI**

*İlisu kəndinin yetirmələrindən bir çoxu ta qədimdən, Sultanlıq dövründən bu günə kimi hərbi sahədə və hüquq mühafizə orqanlarında şərəflə çalışmış, sultanlıq zamanında aparılan müharibələrdə, sonralar Türkiyə, Çar Rusiyası və Sovet ordusu sıralarında şücaətlə vuruşmuş, bu gün də müstəqil Azərbaycan orlusunda fədakarlıqla qulluq edirlər.*

*Türkiyə-Rusiya, Türkiyə-Yunan müharibəsi zamanı Türk ordusu komandanlığında İlisudan çıxmış bir çox sərkərdələr yüksək səviyyədə təmsil olunurdular.*

*İlisu kəndindən Böyük Vətən müharibəsində 1000 nəfərə qədər iştirak etmiş onlardan ancaq yarıya qədəri – bəziləri əsil, digərləri salamat qayitmışdı. Bu mövzu böyük bir ensiklopedik məlumat kitabının materialıdır. Ötən əsrlərdə yaşamış İlisu generalları və yüksək rütbəli digər zabitləri haqqında habelə veteranların böyük əksəriyyətinin xidmətləri və ictimai fəaliyyətləri ilə bağlı digər bölmələrdə bəhs etdiyimizdən eləcə də veteranlar barədə iki xüsusi kitab dərc olunduğunu nəzərə alaraq burada Asiyət xanım Yusifovanın 1986-ci ildə "Azərbaycan qadını" jurnalının 5-ci nömrəsində dərc edilmiş "Əbədiyyətə qovuşanlar" yazısını ixtisarla və Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının bir neçəsi haqqında məlumat veririk.*

### **ƏBƏDİYYƏTƏ QOVUŞANLAR**

İlisu kəndi Qızıl Orduya 1 000 nəfərdən artıq adam göndərmişdi. Onlardan çoxu öz həyatını Vətən uğrunda vuruşlarda fəda edib.

Bu yazımda mən oğullarımı, qardaşlarını, ərlərini əsgər göndərmiş qadınlardan söhbət açmaq istəyirəm.

Biz 9-cu sinifdə oxuyanlar 25 nəfər idik. Sinfimiz məktəbin gözü idi. 1941-ci ilin əvvəllərində "Azərbaycan müəllimi" qəzeti məktəbimiz haqqında səhifə buraxmışdı.

1941-ci il iyun ayının 22-də yayılan müharibənin başlanması xəbəri kəndimizin yaşayış tərzini tamamilə dəyişdi.

SSRİ hökuməti orduya səfərbərlik elan etmişdi. Ertəsi gün usaqdan böyüyə bütün kənd əhli orduya gedənləri yola salmaq üçün Beşbulagın karşısındakı meydana toplaşmışdı. Səfərbər olunanlar kolxozun orduya bağışlaşlığı atların üstündə cərgəyə düzülmüşdülər. Ağsaqqal və ağbirçəklərin xeyir-duası ilə biz komsomolçular da atlanıb onları musiqi sədaları altında bayraqlarla müşaiyət edirdik.

Müharibə alovu bütün ölkəni bürümüşdü. Ölkə aclıq içində idi. İllər bir-birini əvəz edir, milyonlarla oğullarımız cəbhələrdə həlak olurdular. Müharibə bitmək bilmirdi. Camaat var-yoxdan çıxmışdı. Yığılan taxılın

çox cüzi hissəsi camaat və əkin üçün toxum ehtiyatı götürüldükdən sonra bütün məhsul cəbhəyə göndərilirdi. Ağbirçək nənələr, cavan gəlinlər, nişanlı qızlar, gecələr evlərdə bir yerə yiğisaraq cəbhədə vuruşan oğulları, ərləri, qardaşları və nişanlılarına göndərmək üçün lampa işığında corab, əlcək, köynək toxuyurdular. Hər kəs nəiləsə cəbhəyə kömək etmək istəyirdi.

Hər gün üçün 10-15 dəst corab, əlcək, şərf və ya yun köynək, jilet hazır edirdilər. Birisi başlayanı o birisi tamamlayırdı. Biz məktəblilərin də vəzifəsi var idi. Gündə 10-15 bağlamanın, baratin üstünü yazmalı olurduq. Göndərdiyimiz bağlamaları almış, döyüşən hissələrdən bəzən təşəkkür məktubları da alırdıq.

Kəndimizdə 2-3, hətta 4 oğul əsgər göndərmiş Pəri Musayeva, Umanı Xəlilova, Fətmət Sərkərova, Şəkər Muxtarova, Ummahni Qocayeva, Nəzmiyyət Əsgərova, Köklü Yusifova, Tamam Babayeva, Bezaqay Seydəliyeva, Reyhanat Təmiroza və onlarca belə nənələrimiz qaldırılmış təşəbbüsü şərəflə yerinə yetirildilər.

Cəbhəyə iki oğul yola salmış Nəzmiyyət nənənin 1943-cü ildə ümumi yiğincaqda çıxışı heç vaxt yadımdan çıxmır:

“Yığılmış taxılın hamısını dövlət hazırlığına verəcəyik. Bizə yerə tökülmüş buğda, arpa sünbüllü, bir də ki, dağların göyərtisi bəs edə”.

O illəri xatırlayanda mən ən əvvəl bizim qəhrəman, igid, vüqarlı nənələrimizi, analarımızı fikirləşirəm. Yol gözləyən vəfali, sədaqətli gəlinlərimizi yada salır və onların dəyanəti, dözümü qarşısında səcdə edirəm.

Onlar dünyada sülh üçün, bu günümüz üçün heç nəyi əsirgəmirdilər. Oğlanlarını, qardaşlarını, ərlərini, gəncliyini də qurban verdilər.

İndi onlar kəndlərimizdə, şəhərlərimizdə, Büyük Vətən müharibəsində həlak olmuş igidlərimizin xartirəsi üçün ucaldılmış abidələrdə vüqarla dəyanıb, əbədiyyətə qovuşmuşlar.

*Böyük Vətən müharibəsində iştirak etmiş İlisu şəhidləri və veteranları haqqında Hikmət Əzimovun 1970-ci ildə “Səda” nəşriyyatı tərəfindən buraxılmış "Qaxlı döyüşçülərin xatırə kitabında ətraflı bəhs olunmuşdur.*

*Müəllifin 1996-ci ildə “Səda” nəşriyyatında işıq üzü görmüş "Qax şəhidləri" kitabında Qarabağ uğrunda döyüslərdə şəhid olmuş ilisulular haqqında söhbət açılır.*

**Asif Əhmədiyə oğlu Əlili  
(1963)**

Poltava Kooperativ İnstitutunu bitirmiştir.  
1982-84-cü illərdə Sovet ordusunda xidmət etmişdir. 1991-ci ilin dekabrında könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur.

Şuşa, Laçın, Kəlbəcər bölgələrinin müdafiəsində döyüş əməliyyatlarında iştirak etmiş, 1992-ci ilin dekabrında döyüslərdə fərqləndiyinə görə leytenant rütbəsi almışdır. Ağdərədə kəşfiyyatçı kimi bir çox döyüş əməliyyatlarında fədakarlıqla vuruşmuşdur. Uğurlu keçirilən əməliyyatlardakı şücaətlərinə görə 1998-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti H.Əliyevin fermanı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir. 1994-cü il may atəşkəsindən sonra Naftalan, Goranboy, Tərtərdə xidmətdə olmuş və baş leytenant rütbəsi ilə 1997-ci ildən ehtiyatdadır.

Hazırda Beynəlxalq bankda çalışır.



**Azad İsa oğlu Şabanov  
(1950-2005)**

Polis zabiti, polkovnik-leytenant.  
Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmiştir.

Qarabağ müharibəsi iştirakçısıdır. Bakı şəhərində müxtəlif tikinti idarələrində mühəndis işləmiş, 1980-ci ildən Daxili İşlər orqanlarında çalışmış, A.Heydərov adına polis məktəbində silsilə rəisi işləyib.





### **Bayram Hacinurməhəmməd oğlu Həsənov - (1919-1980)**

Polkovnik, Böyük Vətən müharibəsi iştirakçısı.

Zaqatala Pedaqoji Texnikmumu bitirib, 1941-ci ilə qədər Qax rayon məktəblərində müəllimlik etmişdir.

Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılıraq Berlinədək döyüş yolu keçmişdir. 1945-50-ci illərdə Almaniyada sovet qoşunlarının tərkibində, 1950-71-ci illərdə isə Moskva və Simferopol hərbi hissələrində xidmət etmişdir. 1971-ci ildə təxris olunduqdan sonra doğma vətənə qayıtmış, Zaqatala çay sovxozunda (1971-1974), sonra çay fabrikində (1974-1977) direktor olmuşdur.

Çox təmiz və bütöv bir şəxsiyyət kimi xatırələrdə yaşayır.



### **Çingiz Sadıq oğlu Murtuzayev (1960)**

Polis polkovnik-leytenantı.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Rusyanın Tümən şəhərində Dövlət Hüquq Universitetini bitirmişdir.

Əmək fəaliyyətinə Bakı Ticarət idarəsində iqtisadçı kimi başlamış, hərbi xidmətdən sonra polis orqanlarında fəaliyyətini davam etdirmiş, Daxili İşlər Nazirliyinin xüsusi inspeksiyasında, Şəki, Zərdab, Bərdə rayon, Mingəçevir şəhər polis idarələrində rəis müavini işləmiş, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşıdır. Qarabağ müharibəsi veteranıdır.

**Elşad Məmməd oğlu Musayev  
(1964) (ana xətti)**

Qarabağ müharibəsi veterani, 2-ci qrup müharibə əlili.

Neft-kimya İnstytutunu bitirmiş, mühəndis-elektrikdir. Bakı "Radioquraşdırma" İstehsalat Birliyində quraşdırıcı çilingər, mühəndis-konstruktur işləmişdir.

1983-85-ci illərdə sovet ordusunda xidmət etmiş, 1992-ci ildə könüllü olaraq Garabağ uğrunda döyüşlərdə vuruşmuş, Füzuli cəbhəsində ağır yaralanmış və ordudan tərxis olunmuşdur.

1997-ci ildən "MTE Compani" şirkətinin, 1998-ci ildən isə Yaponiyanın "Sony" şirkətinin Azərbaycanda servis mərkəzinin baş mühəndisi işləmiş hazırda neft şirkətində mütəxəssis kimi çalışır.

Yüksək ixtisaslı mütəxəssis kimi böyük nüfuz qazanmışdır.



**Elşad Yusif oğlu Şabanov  
(1952)**

Dövlət təhlükəsizliyi polkovniki.

1969-cu ildə orta məktəbi qızıl medalla və M.F.Axundov adına rus dili və ədəbiyyatı İnstytutunu bitirmiş, sonra Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi ali məktəbində təhsil almışdır.

1985-87-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin müşaviri kimi Əfqanistanda xidmət etmişdir.

1987-91-ci illərdə Respublika DTK-nın Xaçmaz və Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi, 1991-93-cü illərdə DTK-nın mərkəzi aparatında rəhbər vəzifələrdə çalışmış, MT nazirinin xüsusi təyinatlı dəstənin yaradıcısı olmuş, Qarabağ müharibəsi dövründə xüsusi əməliyyatların keçirilməsinə rəhbərlik etmişdir.



1993-97-ci illərdə MT nazirinin xüsusi tapşırıqlar və hərbi məsələlər üzrə köməkçisi işləmiş və həmin ildən istefaya çıxmışdır. Əfqanistan və Qarabağ müharibələrinin veteranıdır.


SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Fəxri əməkdaşı, "Qırmızı ulduz" ordeni, Əfqanistan Respublikasının "Hərbi şöhrət" ordeni, 2 dəfə Əfqanistan Respublikasının "Qəhrəmanlığa görə" medalları, "İgidliyə görə" medalı, SSRİ Ali Sovetinin "Beynəlmiləl döyüşçüyə, igidliyə və hərbi rəşadətə görə" fəxri fərmanı, "Beynəlmiləl döyüşçüyə qədir bilən Əfqan xalqından" medalı və başqa mükafatlarla təltif edilmişdir.



**Əli Osman oğlu Babayev**  
**(1922-2010)**

Böyük Vətən müharibəsi iştirakçısı, istefada olan qvardiya zabitidir. Berlinədək şərəfli döyüş yolu keçmişdir. 30 ildən artıq - ömrünün son gününədək Qax rayon müharibə və əmək veteranları şurasının sədri işləmişdir. Əhali arasında böyük nüfuza malik olmuşdur.

Sinəsini çoxsaylı döyüş orden və medalları bəzəyir.



**Fateh Mamay oğlu Əfəndiyev**

Azərbaycan Demokratik Respublikasının Müdafiə naziri general-leytenant Səməd bəy Mehmandarovun yavəri, döyüş taktikası - hərb işinin bilicisi kimi komandanlıq və orda zabitləri arasında hörmətə malik olmuşdur.

**Danyal Sultan** - general-mayor. (bax: tarix bölməsi)

**Hacıxan Hacıxəlil oğlu Sultanov**  
**(1880-1919)**

Məşhur İlisu sultanlarının nəslindənndir, rus ordusunun polkovniki olub. Qəbələdə yerli idarənin rəisi, 1910-cu ildən Gəncə qubernatorunun Nuxa (Şəki) qəza idarəsinin rəisi, 1917-ci ildə Nuxa Fəhlə-Kəndli deputatları Sovetinin sədri seçilmişdir. Cümhuriyyət illərində müstəqil Azərbaycan ordusunun təşkilində Hacıxan Sultanovun müstəsna xidməti olmuşdur.

Nuxada (Şəkidə) aclıqla əlaqədar 1919-cu ilin oktyabr ayında Zaqataladan taxıl gətirərkən, Çobankol kəndi ərazisində cümhuriyyətin düşmənləri tərəfindən vəhşicəsinə öldürülmüşdür.

Kasıbların böyük dostu kimi indi də Şəki-Zaqatala əhalisi arasında həq-qında xoş xatırələr yaşayır.

**Hacıxəlil bəy**

Rus carı üçüncü Aleksandrın atlı mühafizə dəstəsində yüksək çinli zabit kimi xidmət etmişdir.

**Həbibullah Oruc oğlu Məmmədov**  
**(1947)**

Polis polkovnik-leytenantı.

Azərbaycan Dövlət Politexnik İnstitutunu (Azərbaycan Texniki Universiteti) bitirmişdir.

Əmək fəaliyyətinə Qroznineft neft-kimya zavodları birliyində başlamış, az sonra Vətənə dönərək Qax Rayon Kənd Təsərrüfatı İdarəsində mühəndis, 1972-79-cu illərdə rayon partiya komitəsində şöbə müdürü, II katib işləmişdir.

1979-82-ci illərdə RİK sədrinin müavini, 1982-84-cü illərdə RPK-də II katib işləmiş, 1984-86-cı illərdə Moskvada



SSRİ DİN-nin Polis Akademiyasında oxumuşdur.

1986-2002-ci illərdə Zaqatala və Oğuz Rayon Polis Şöbələrinin rəisi, DİN də baş inspektor, baş kadrlar idarəsində şöbə rəisi olmuşdur.


2002-ci ildə yaş həddinə görə DİN-dən tərxis olunmuş, hal-hazırda Rabitə Nazirliyində baş məsləhətçi işləyir.

### **İbrahim İsaq oğlu Əfəndiyev**



Sankt-Peterburqda Yunker məktəbini bitirmiş, sonra ali hərbi təhsil almışdır. Birinci dünya müharibəsində çar ordusunun zabiti kimi fədəkarlıqla vuruşmuş və qəhrəmancasına həlak olmuşdur. İlisunun görkəmli ziyalılarından olan babası İsmail Əfəndi və atası İsaq Əfəndi barədə təəssüf ki, müfəssəl məlumat toplamaq mümkün olmamışdır. Yalnız o məlum idi ki, İsaq Əfəndi Zaqatala quberniyasının naiblərindən olmuşdur.

### **Kamil Məmmədəmin oğlu Harunov (1922-2008)**



İlisu kəndində doğulub burada orta məktəbi bitirmiştir. Böyük Vətən müharibəsi iştirakçısıdır. Leninqrad cəbhəsində vuruşmuş 1942-ci ildə yaralanaraq arxa cəbhəyə göndərilmişdir. I dərəcəli Vətən müharibəsi ordeni və bir sıra medallarla təltif olunmuşdur. Müharibədən sonra pedaqoji təhsil alsa da nəslili peşəsi olan dəmirçiliklə məşğul olmuşdur. Qardaşları ilə birgə rayonun Tasmalı, Lələpaşa, Qarabaldır, Zəyəm və digər kəndlərdə uzun müddət dəmirçilik etmişdir. Göyçay Kənd təsəsərrüfatı texnikumunu bitirdikdən sonra İlisunun Kirov adına kolxozunda baş mexanik işləmişdir. Yüksək sənətkarlığına görə rayonda usta Kamil adı ilə məşhurlaşmışdır. 1975-ci ildə ailə vəziyyəti ilə əlaqədar Zaqatalaya köçmüş, burada Azərittifaqın

rayon avtobazasında mexanik kimi fəaliyyət göstərmişdir. Bacarıqlı sənətkar, səmimi insan, qayğıkeş ailə başçısı və usta Kamil kimi tanınaraq rayonda böyük hörmət sahibi olmuş və bu gün də belə xatırlanır.

**Kazım Sultan oğlu Hacıyev  
(1919-1960)**

Zaqatala Pedaqoji Texnikumunu bitirib, Qax rayonunun məktəblərində müəllimlik etmiş, 1940-ci ildən orduya çağrılaraq Böyük Vətən müharibəsində artilleriya komandiri kimi şanlı döyüş yolu keçmiş, Ukraynanın, Rumınyanın azad olunmasında iştirak etmiş, Zabaykaliye cəbhəsində vuruşmuş, ordudan tərxis olunub bir müddət doğma kəndində müəllimlik etmiş, sonra Qax Rayon Hərbi Komissarlığında fəaliyyət göstərmişdir.



**Mehman Məmməd oğlu Qasımov  
(1961)**

Tibb-xidməti polkovnik-leytenantı. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1984). Əmək fəaliyyətinə Saatlı rayonunda həkimlikdən başlamış və 1992-ci ilə qədər orada işləmişdir.

1992-ci ildən respublika ədliyyə orqanlarında çalışır, Ədliyyə Nazirliyinin Penitensiar idarəsində tibb xidməti şöbəsinin rəisi – baş həkim olmuşdur. Hazırda həkim kimi çalışır.



**Məhəmməd-Muxlis bəy Hacı Ağa bəy oğlu.**

Türkiyə ordusunun general-leytenantı rütbəsində Türk-Rus müharibəsində şücaətlə vuruşmuşdur.



### **Mərdan Həmid oğlu Xəlilov (1971)**

Polis polkovniki.

1985-1988-ci illərdə Bakı şəhərində C.Naxçıvanski adına hərbi məktəbi fərqləmə diplomu ilə, 1992-ci ildə Moskva şəhərində RSFSR-nın Ali Soveti adına Ali Daxili İşlər hərbi komandir Heyəti məktəbini qırmızı diploma bitirmişdir.

Əmək fəaliyyətinə Moskva şəhərinin Şərq Administrativ Dairəsində "Kuzminka"da taqım inspektoru, sahə müvəkkili, baş sahə müvəkkili, baş inspektor, böyük komandiri, rayon daxili işlər şöbəsinin müavini vəzifələrində çalışmışdır.

Hal-hazırda Moskva şəhərinin iri rayonlarından birində Daxili İşlər Şöbəsinin rəisidir.

### **Mirzə bəy Hacızadə**

Üçüncü Aleksandrın atlı mühafizə dəstəsində yüksək çinli zabit kimi xidmət etmişdir.



### **Rafiq Saleh oğlu Məmmədov (1947)**

Polkovnik.

Azərbaycan Dövlət Politexnik İnstututunu bitirmiş və həmin ildən hərbi xidmətə başlayaraq polkovnik rütbəsinədək yüksəlmişdir.

Orduda böyük, taqım komandiri, qərargah rəisi, hərbi hissənin komandiri, Naxçıvan MR Hərbi Komissarının müavini, hərbi komissarı, zirehli hərbi hissədə briqada komandirinin müavini, hərbi hissə komandiri kimi xidmət göstərmiş, 2001-ci ildə ehtiyata buraxılmışdır. Hazırda H.Z.Tağıyev adına NQÇI - də çalışır.

## **Sadıq bəy Hacı Ağa bəy oğlu**

General-major rütbəsində olmuşdur.

### **Sadəddin Kamal oğlu Bəşirzadə (1920-2009)**

Hərbi hakim, tibb xidməti polkovniki, Böyük Vətən müharibəsinin iştirakçısı, mühərribədən sonra 10 il Berlində fəaliyyət göstəmiş, sonra isə Moskvada işləmişdir.

Leninqradın blokadadan, Pribaltika respublikalarının, Polşanın azad edilməsində iştirak etmiş, qvardiya-tank briqadasının tərkibində 1945-ci ilin mayın 5-də Berlinə daxil olmuşdur.

Dəfələrlə yaralanmış, müalicədən sonra dərhal cəbhəyə qayıtmışdır. Doğma İlisunun böyük vurğunu, ilisuluların böyük dostu kimi tanınır.

"I və II dərəcəli Vətən müharibəsi" ordenləri, onlarla digər təltifləri vardır.



## **Seyfulla bəy Hacı Ağa bəy oğlu**

Fransada ali hərbi təhsil almış və Türkiyə ordusunun general-feldmarşalı rütbəsində Türkiyə-Yunan müharibəsində Türkiyə qərargahının ən ali vəzifəsində çalışmışdır. Rus, fransız, ingilis və alman dillərində sərbəst danışındır.

## **Zeynal bəy Məhəmməd oğlu Əfəndiyev**

İlisunun adlı-sanlı bəy nəslindəndir. Çar ordusunun polkovniki olmuş, Port-Arturda Rus-Yapon müharibəsində qəhrəmancasına vuruşub həlak olmuşdur. İlisuya onun qılınçı və şineli göndərilmişdir. General Əliağa Şıxlinskinin silahdaşlarından olmuşdur.



*Burada atımla İlisunun keşiyini çekirəm*



## GÖRKƏMLİ İDMANÇILAR

### Asif Məmmədhənifə oğlu Sayadov (1977)

1994-cü ildə Qax rayon Olimpiya ehtiyat məktəbini, 1999-cu ildə Bakı Biznes Universitetinin hüquq fakültəsini bitirmiştir. Bir çox idman növləri ilə məşğul olmuşdur. "Kunq-fu sanda" idman növü üzrə 7 dəfə Respublika çempionu, ikiqat dünya çempionudur.

1996-2002-ci il Azərbaycan çempionu;  
1998-ci ildə Türkiyədə keçirilən beynəlxalq çempionatının qızıl mükafatçısı;  
2002-ci ildə Çexiyada keçirilən dünya çempionatının bürünc medalçısı;  
2002-ci ildə İtaliyada keçirilən dünya kubokunun gümüş mükafatçısı;  
2003-cü ildə İran İslam Respublikasında keçirilən dünya çempionatının qızıl mükafatçısı;  
2004-cü ildə İtaliyada keçirilən dünya çempionatının qızıl mükafatçısı.  
2003-cü ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Hərbi-ləşdirilmiş Mühafizə İdarəsində işləyir. Eyni zamanda, Azərbaycan Kunq-fu federasiyasında Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə baş məşqçidir.





**Kamran Vahid oğlu Məmmədov  
(1990) - ana xətti**

Azərbaycan Dövlət İdman Akademiyasının IV kurs tələbəsidir. Yunan-Roma güləşi üzrə peşəkar idmançıdır. 2005-ci ildən başlayaraq dünya, Avropa və respublika yarışlarında iştirak etməklə hamisində fəxri yerlərə layiq görülbü.

İki dəfə Azərbaycan bir dəfə Avropa və Dünya çempionu olmuşdur.

Altı dəfə fəxri kürsünün ən yüksək pilləsinə, dörd dəfə ikinci və təkcə bir dəfə üçüncü pillədə qərar tutub.

Bütün görüşləri 60 kq çəki dərəcəsində keçirib.



**Mais Qurban oğlu Şabanov  
(1940)**

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir.

Görkəmli futbol məşqçisi kimi tanınmış, uzun illər Qazaxıstanın adlı-sanlı futbol komandalarının, məşhur "Şaxtyor" komandasının baş məşqçisi olmuşdur. 1966-cı ildə ailə vəziyyətinə görə vətənə qayıtmış, Bakı şəhərində bir çox komandaların məşqçisi kimi çalışaraq ad-sən qazanmışdır. 37 ildir ki, Qax Uşaq-Gənclər İdman məktəbinə rəhbərlik edir.


"Bədən tərbiyəsi və idman əlaçısı", "Xalq maarifi əlaçısı", "Respublikanın əməkdar məşqçisi" fəxri adları və onlarla müxtəlif təltifləri vardır.

### **Nazim Nəzir oğlu Əlicanov (1970)**

Görkəmli idmançı (sərbəst güləş). Dünya, Avropa və Azərbaycan çempionu.

1986-ci ildən başlayaraq 40-dan çox Azərbaycan, dünya və Avropa yarışlarında iştirak etmiş, hamısında görkəmli yer tutmuşdur.

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını və Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmiştir. Müdafiə Nazirliyi Mərkəzi İdman Klubunun zabitidir. ABŞ, Meksika, Avstriya, Almaniya, İtaliya, Macarıstan, Polşa, Bolqarıstan, Xorvatiya, Misir, Türkiyə, İran, Rumınıya, Vyetnam və Koreyada Azərbaycanın şərəfini yüksəltmiş, Moldova prezidenti ona ikili vətəndaşlıq passportu vermiş, müstəqil Azərbaycanın "Tərəqqi" medalı ilə təltif olunmuşdur.



### **Reyhan Fərhad qızı Nəbiyeva (1970)**

SSRİ idman ustası.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiştir.

"Spartak" İdman cəmiyyətində həndbolla məşğul olmağa başlamış, "Bakılı", "Aypara", "Xəlifə" həndbol komandalarında oyunçu, 2000-2003-cü illərdə "ABU" idman klubunda mərkəz hücumçu və komandanın kapitanı olmuşdur.

SSRİ yeniyetmə və gənclər arasında oyunların gümüş medalçısı, yüksək liganın əvəzedici komandaları arasında SSRİ çempionu, SSRİ və MDB dövlətləri çempionatlarının mükafatçısı, Avropa və dünya çempionu, Avropa kuboku oyunlarının iştirakçısı, dəfələrlə Azərbaycan çempionatlarının, "cellenge Tophu" kubokunun qalibi olmuşdur.

Hazırda həndbol üzrə hakim kimi fəaliyyət göstərir.





**Vaqif Musa oğlu Abbasov  
(1940)**

Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman işçisi, sərbəst güləş üzrə idman ustasıdır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmiştir.

Əmək fəaliyyətinə Qax rayonunun TPM-də fiziki tərbiyə rəhbəri kimi başlamış 1967-1993, 1993-cü ildən 2000-ci ilədək futbol üzrə məşqçi işləmiş, güləş, futbol, yüngül və ağır atletika üzrə respublika yarışlarının qalibi olmuşdur.

## **İLİŞUDA YAŞAMIŞ MƏŞHUR PƏHLƏVANLAR**

Abid Abidov

Baba Həsilov (Eşşəyi qaldırıb damın üstünə qoyardı)

Hacı Yusif (Zurnaçı)

Yusif Şamay oğlu

Məmməd Mahalov (Zırı Məhəmməd) - Bütün mahalda tanınmışlar.

## KƏNDƏ RƏHBƏRLİK EDƏN ADAMLAR

(kənd soveti və kolxoz sədrləri)

*İlisuda kolxozlaşmadan əvvəl 7 artel olub: Cins qoyunçuluq (Səngər məhlə), Səfərbərlik (Tovlatala), Yeni Həyat (Qaradolaq - Bəy Tabun), Balaxlinski (Yuxarı Məhlə), Zərbəçi (Qala məhlə). Bu təsərrüfatlar əvvəlcə 3 kolxoza: Telman, Pravda və Kirov, sonra tək bir Kirov, adına kolxoza birləşdirildi.*

Aşağıda adları sadalananlar kəndə və kolxoza rəhbərlik etmişlər:

Arif Həsilov	Nadir İmanov
Bədircahan Tahir qızı Qocayeva	Nazmiyyət Əsgərova
Bəhram Rəhimov	Nailə Əhmədova
Əziz İsaqov	Paşa Ramazanov
Emin Xəlilov	Qara oğlu Davud
Ənvər Hacıyev	Qızıyetər
Əhməd Qocayev	Sadıq İbrahimov
Fazıl Əlimov	Sumayə Musayeva
Fizuli Harunov	Səid Bayramov
Hacıömər Xəlilov	Sələddin Abdullayev
Həzrətəli Poladov	Şərif Əfəndiyev
Hənifə Məmmədov	Tahir Əfəndiyev
Həsən Əliyev	Vəli Qocayev
İslam Babayev	Xəlil Mirzəyev
Mahmud Seyidəliyev	Yamil Əlimov
Məcid Seyidəliyev	Zahid Məmmədov
Musa Musayev	Zeynal Abakorov
Məcid Xəlilov	Zivər Əfəndiyeva
Mərziyyə Rüstəmova	



**Asəf Şahid oğlu Əhmədov  
(1968)**

İlisu kənd orta məktəbini, Azərbaycan Dövlət Universitetinin İnformatika və İdarəetmə fakültəsini 2007-ci ildə bitirmişdir. 2009-2010-cu illərdə Qax rayon təhsil şöbəsində böyük iqtisadçı vəzifəsində işləmiş, 2009-cu ildə keçirilən növbəti bələdiyyə seçkilərində İlisu bələdiyyəsinin üzvü və 2010-cu ildən onun sədri seçilmiştir. İlisunun beynəlxalq aləmdə tanınmasında buradakı turizm kompleksinin əhəmiyyətini düzgün qiymətləndirməklə, kənd bələdiyyəsinin bu sahədəki fəaliyyətini genişləndirmək yolunda çalışır.



**Hacıömər Məhəmməd oğlu Xəlilov  
(1924-1956)**

Böyük Vətən müharibəsi iştirakçısı, 1942-ci ildə orduya çağırılmış, Mozdok, Tuapse, Kiyev şəhərində gedən döyüslərdə iştirak edib ağır yaralanmış və ordudan tərxis olunmuşdur.

İkiillik Müəllimlər İnstitutunu bitirmiş, müəllimlik etmiş, 1953-56-cı illərdə kənd sovetinin sədri olmuşdur. 1956-cı ilin oktyabrında məktəb üçün qışa odun tədarükündən qayıdarkən faciəli şəkildə həlak olmuşdur.

**Hənifə Tahir oğlu Məmmədov  
(1922-2010)**

Zaqatala Kənd Təsərrüfatı texnikumunun baytar-texnik fakültəsini bitirmiştir. Böyük Vətən Müharibəsi iştirakçısı olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra ordudan təxris edilmişdir. İlisu kolxozunda briqadır, ferma müdürü, sədr müavini, 1974-80-ci illərdə sədr olmuşdur. Cəbhədə və əmək fəaliyyətinə görə çoxsaylı orden medallarla təltif olunmuş, rəhbərlik etdiyi İlisu Kirov adına kolxoz dəfələrlə SSRİ-nin və Azərbaycan SSR-in keçici qırmızı bayraqlarına layiq görülmüşdür. Yaddaşlarda çox humanist təbiətli rəhbər, yaxşı insan, bacarıqlı təşkilatçı kimi yaşayır.



**Həşim Abdulla oğlu Diniyev  
(1898-1930)**

İxtisasca müəllim olmuş, İlisu kəndində türkçülük-müsavatçılıq ideyalarının qızığın təbliğatçısı idi. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra kənddə müəllimlik etmiş, İlisu və Qaşqaçay kənd sovetlərinin sədri olmuş, lakin evində Azərbaycan Demokratik Respublikasının bayrağını gizlətdiyi məlum olarkən güllələnmişdir.



Azərbaycan Demokratik Respublikasının qızığın tərəfdarı kimi xatirələrdə yaşayır.



### **Həzrət Cəfər oğlu Cəfərov (1951)**

1968-ci ildə İlisu kənd orta məktəbini bitirib. Hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Bakı Plan uçot texnikumunu bitirdikdən sonra, 1999-cu ilə qədər İlisu Kirov adına kolxozda mühasib müavini və baş mühasib vəzifələrində çalışmışdır. 1999-2002-ci illərdə Qax rayon İcra hakimiyyətinin İlisu nümayəndəliyində müavin, 2002-ci ildən icra nümayəndəsidir.

Kəndin müasir problemlərinin həlli yolunda çalışır.




### **Həzrət Əliskəndər oğlu Poladov (1898-1942)**

1921-ci ildə İlisu Kənd Soveti yarandıqdan sonra onun sədri vəzifəsinə təyin edilir. 1925-ci ildən ömrünün sonuna dək İlisu Kəndinin Kirov adına Kolxozunun sədri vəzifəsində işləyib.

Keçən əsrin 30-cu illərində merinos cinsli qoyunların Qax rayonunda yetişdirilməsinin ən aktiv əleyhdarlarından olmuş və buna görə həbs edilmişdir.

**Məcid Abdusəməd oğlu Seydəliyev  
(1899-1963)**

İlisu Pravda kolxozuna rəhbərlik etmiş, az savadlı olmasına baxmayaraq son dərəcə səriştəli təsərrüfatçı kimi tanınmış, işgüzarlığı, qayğıkeşliyi, təmizliyi ilə kənd zəhmətkeşlərinin böyük rəğbətini qazanmışdır.




**Vəli Balay oğlu Qocayev  
(1896-1972)**

1928-30-illərdə "Yeni Həyat" artelinin sədri, Qax Rayon Torpaq Şöbəsinin müdürü (1931-36), İlisu Kənd Sovetinin sədri (1936-48); 1956-cı ildən müxtəlif vəzifələrdə çalışmışdır.



## **İŞ ADAMLARI VƏ XEYRİYYƏCİLƏR**



**Anar Nizami oğlu Murtuzayev  
(1975)**

Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərinin Şimal İnzibati Dairəsi üzrə şöbəsinin sədri, Ümumrusiya Azərbaycan Konqresinin İqtisadiyyatın İnkişafı Fondunun idarə heyətinin üzvü, "VNEŞYURKONSALTİNQ" Hüquq Kampaniyasının baş direktoru

1982-89-cu illərdə Bakı şəhəri A.S.Puşkin adına 23 sayılı orta məktəbdə təhsil alıb. 1993-

cü ildə Moskva şəhərindəki İqtisadiyyat və Qanun İnstitutunun hüquq fakültəsinə qəbul olunub. 1996-2001-ci illərdə Moskva şəhərindəki İqtisadiyyat və Qanun İnstitutunun aspiranturasında təhsil alıb. 1997-99-cu illərdə "İnjinerinqstroyervis" kampaniyasında hüquqşunas işləyib. 1999-cu ildən "VNEŞYURKONSALTİNQ" Hüquq kampaniyasının baş direktoru vəzifəsində işləyir. 2000-ci ildə Moskva şəhərində Nəsibə Zeynalova adına Azərbaycan Gənclər Teatrını təsis edib. 2001-ci ildən Moskva şəhərindəki Bakı Kino-konsert Kompleksinin baş direktoru, Ümumrusiya Azərbaycan Konqresi Moskva Şəhərinin Şimal İnzibati Dairəsi üzrə şöbəsinin sədri, konqresin şura üzvü və Ümumrusiya Azərbaycanlıları Konqresi İnkişafı Fondunun İdarə Heyətinin üzvüdür.

## **Bəhram, Fərman, Nəriman, Hacıxan Mahmudov qardaşları və ataları Həbibullah**



**Bəhram Mahmudov**

Bəhram sovet ordu-su sıralarında Almani-yada, Fərman Əfqanış-tanda xidmət etmişdir.

Bəhram 1992-1993-cü illərdə könüllü ola-raq Qarabağ uğrunda döyüslərdə iştirak etmiş Qarabağ veterani-dır. Bəhram qardaşları ilə birlikdə Moskvada iş adamı kimi fəaliyyət



**Fərman Mahmudov**

göstərir və əlliyə qədər Azərbaycanlısı, o cümlədən İlisudan olanların bir çoxunu biznes fəaliyyətinə cəlb edərək işlə təmin etmişdir. Qardaşlar İli-suda xeyriyyəçi kimi hörmət qazanmışlar.



**Çingiz Kamal oğlu Mehdiyev  
(1975)**

N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-hüquq fakültəsini bitirmişdir. 1998-2003-cü illərdə ABŞ-da Nyu-York Universiteti (Beynəlxalq biznes və maliyyə ixtisası üzrə) NBA Peys Universitetinin magistratura-sında maliyyə ixtisası üzrə təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə ABŞ-da oxuyar-kən təhsilindən ayrılmadan başlamış, Nyu-Yor-kun "Sitibank" və "Doyçebank" banklarında

menecer kimi çalışmışdır. 2003-cü ildə Azərbaycana qayıtmış, müxtəlif bank və sigorta şirkətlərində idarə heyətinin sədri işləmiş və hazırda Az-Re təkrar sigorta şirkətinin sədridir. ABŞ-ın Ticarət Palatasının Bank və Maliyyə Komitəsinin sədr müavinidir. Bir çox beynəlxalq sigorta konf-ranslarının (Almaniya, Rusiya, Qazaxıstan, Avstriya, Polşa, Azərbaycan) iştirakçısı olmuş və təcrübə mübadiləsilə çıxış etmişdir.



**Camal Həmzət oğlu Muxtarov  
(1940)**

Qax rayonunun müxtəlif müəssisələrində işləmiş, qiyabi yolla Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1997-ci ildən "İlham" Qax mineral su müəssisəsinin direktorudur. Qax mineral suyunun istehsalı onun adı ilə bağlıdır. Xeyriyyəçi kimi şöhrət tapmış, bu sahədəki fəaliyyəti Hacı Zeynalabdin adına fəxri diplomla və xeyriyyəçilik hərəkatının təsis etdiyi "Azərbaycan bayrağı" fəxri diplomu ilə mükafatlandırılmışdır.

**Ədilxan İlisuyski  
(1888-1970)**

İlisu sultanlarının nəsil şəcərəsindən olub onların Şəkidə məskunlaşmış varislərindəndir. Şəkidə Ədilxan kimi tanınmışdır. Almaniyadan Leypsik universitetində zootexnik ixtisası üzrə təhsil almış, Şəkidə məşhur dilboz atların yetişdirilməsi ilə məşğul olub atçılıq zavodu tikdirərək onun böyük şöhrət qazanmasına nail olmuşdur. Atçılıq ixtisası ilə yanaşı böyük qoyun sürülərinə də malik olmuşdur. Sovet hökuməti qurularkən bütün var-dövlətini könüllü olaraq təhvıl verib türk paşasının qızı olan həyat yoldaşı ilə birlikdə Türkiyəyə mühacirət etmişdir. Lakin Vətən həsrətinə dözə bilməyib ailəsini orada saxlayaraq geri qayıtmış, o zaman Zaqafqaziya federasiyası fəaliyyət göstərdiyindən, ixtisasına uyğun olaraq federasiyanın mərkəzi Tiflisdə Kənd Təsərrüfatı Nazirliyində atçılıq üzrə mütəxəssis işləmişdir. Tiflisdə yenidən ailə qurmuş, bu nigahdan iki oğlu olmuşdur. Hər iki oğlu Gəncədə təhsil alıb orada yaşımışlar. Ədilxan keçən əsrin 60-cı illərində pensiyaya çıxbı Şəkiyə gəlmış, ata yurdunda ev tikib son günlərini orada keçirmək istəsə də qismət olmamışdır. Evin tikintisini yarımcıq qoyaraq Gəncəyə oğlanlarının yanına qayıtmışdır. O vaxt Şəkidə şaiyə yayılıbmış ki, guya onun əsas niyyəti ata yurdunda basdırıb gizlətdiyini tapıb getmək imiş. Bunu eşidən Ədilxan Şəkiyə qayıtmış o zaman birinci katib işləyən Əbdürəhman Mamedova belə izahat vermişdir. "Bir müddət burada yaşayıb tikinti ilə məşğul olarkən gördüm ki, mənimcün Şəkidə yaşamaq çox çətin olacaqdır. Hər gün dəstə-dəstə


həyətimizin ətrafında dolananlar, mən çölə çıxanda xan gəlib, xan gəlib deyə arxmaxca düşüb mənə rahatlıq vermirdilər. Və ən başlıcası könüllü olaraq, hökumətə təhvıl verdiyi at ilxılarından, qoyun sürülərindən, bir neçə min hektar sahəsindən əlavə olaraq həm də on üç kiloqram qızıl külçələrini verməsinə dair qəbzləri katibə göstərib şərh etmişdir ki, başqa şeylər göz qabağında olsa da bu qızıllar heç kəsə məlum deyildi, onları təhvıl verməyib gizlədə də bilərdim" və katibdən xahiş edir ki, bu şayiələrə son qoysun. Ə.Məmmədov da müvafiq tədbirlər görmüşdü.

Yaxından dostluq etdiyim Ə.Məmmədov mənə Ədilxanın ona verdiyi dilboz atların tarixinə dair on altı səhifədən ibarət bir yazı da göstərmışdı. Şəkinin görkəmli ziyalılarından olan Hikmət Əbdülhəlimovun Ədilxan haqqında dediklərindən: "Vaxtında Şəkinin Saritorpaq adlanan məhəlləsində kəlağayı sexi fəaliyyət göstərirdi. Bu məhəllə adlı-sanlı nəsilləri ilə, şəxsiyyətləri ilə tanınır. Saritorpağın yuxarı hissəsində Ədilxan İlisuyski yaşayır. O, İlisu sultanlarının nəslindən olan zəngin bir şəxs idi. Ədilxan Şəkidə sovet hakimiyyəti qurulduğdan sonra var - dövlətini yeni quruluşa vermiş və bunun müqabilində repressiyalardan canını qurtarmış, ömrünü Şəkidə, Tiflisdə, Gəncədə keçirmişdir. Onun bizə - məhəllə uşaqlarına verdiyi qiymətli bir tövsiyə hafizəmdə ömürlük həkk olunmuşdur: - Bir dəfə məhəllə uşaqları ilə gimtgədə oturub söhbət edirdik. Bu zaman Ədilxanın gəldiğini görüb dərhal ayağa qalxdıq. O, bizimlə salamlaşdı, hal-əhval tutdu. Aramızda olan uşaqlardan biri cürət edib xanın yaşı ilə maraqlandı. O, bu an sanki tutuldu, sonra hamımızı sözərək dedi: "Uşaqlar, yadınızda saxlayın, ömrün qürub çağına çatmış adamın yaşı soruşmazlar. Bu həmin adamın nə vaxtsa axırət dünyasına gedəcəyi ilə maraqlanmaq kimi bir günahdır".

Şəkinin məşhur Daşüz camışçılıq sovxozu onun könüllü olaraq sovet hökumətinə təhvıl verdiyi atçılıq zavodunun bazasında yaradılmışdır. Ədilxandan qalmış dilboz atlar həmin sovxozenin bir şobəsi kimi saxlanılmış və bir qayda olaraq yarışlarda, hərraclarda iştirak etmişdir. Hazırda həmin atlardan kiçik bir ferma İdman və Gənclər Nazirliyinin tabeliyində saxlanılır. Ədilxanın Tiflisdə Kənd Təsərrüfatı Nazirliyində işləyərkən bir müddət SSRİ Kənd Təsərrüfatı Nazirliyində atçılıq üzrə müavin işləmiş, Sovet İttifaqı marşalı Semyon Mixayloviç Budyonnı ilə dostluq etdiyi barədə materiallar vardır. Ədilxan Gəncənin məşhur İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.

Ədilxanın Türkiyədə qalmış qızı Firdovsi xanım keçən əsrin 60-cı illərində Azərbaycana gəlmiş atası və Gəncədəki qardaşları ilə görüşmiş, uşaqlığını keçirtdiyi Şəkidə olarkən atasına məxsus Daşlıüz torpaqlarında yetişdirilən buğda unundan bir təndir çörəyi bişirtdirərək onu Türkiyədəki övladları üçün aparmışdır.

Ötən əsrin 90-cı illərinin sonunda Abdulla Həşimovun həyat yoldaşı Roza xanım İstanbul universitetinə daxil olan oğlu Abidinlə Firdovsi xanımın görünüşünə getmişdir. Onları çox hörmətlə qəbul edən Firdovsi xanım Şəkidə keçirdiyi uşaqlıq illərinin kövrək xatirələrindən danışmışdır. Bu görüşdə onun Almaniyada yaşayan oğlu da iştirak edirmiş. Xanım özünün qız nəvəsinin İngilis şahzadəsi ilə ailə qurması barəsində də məlumat vermişdir.



**Əbubəkr Əhmədiyyə oğlu Əmirov  
(1962)**

Orta məktəbi bitirdikdən sonra Almaniyada hərbi xidmətdə olmuş, gizir məktəbini bitirmiş və hərbi xidmətini Pribaltikada davam etdirmişdir. Ordu sıralarından ehtiyata buraxıldığdan sonra Bakı şəhəri Səbail rayonu Hərbi Komissarlığında məsul vəzifədə çalışmış, 1992-ci ildən Respublika Hərbi Komissarlığının zabit kadrlarla iş şöbəsinin əməkdaşı olmuş, hazırda Respublika Səfərbərlik Komisiyاسında eyni vəzifədə çalışır. İman əhli kimi üç dəfə həcc ziyarətində olmuşdur. Respublikada mömin xeyriyyəçi - xeyir-şər məclislərinin fəal təşkilatçısı kimi tanınır. Şəriət qanunlarının bilicisi və onlara əməl edən mömin şəxsiyyət kimi böyük nüfuz sahibidir.

## **Fikrət Hacı oğlu Əliyev (1948)**

1966-cı ildə Bakı şəhərində riyaziyyat təmayüllü orta məktəbi, 1971-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə "Qafqaz-enerjimontaj" izolyasiya trestində mühəndis (1971-1972) kimi başlamış, 1972-74-cü illərdə zabit kimi hərbi xidmətdə olmuşdur. 1974-1978-ci illərdə Baş Melekorasiya və su qurğuları Tikintisində - mühəndislikdən başlayıb trest rəisinin müaviniñə qədər yüksəlmişdir. İstehsalatın riyazi metodlarla idarəetmə institutunu bitirmişdir.



Bakı şəhəri Lenin rayon partiya komitəsində katib köməkçisi, Baş Meliorasiya və Su Qurğuları tikinti idarəesində Məlumat-İnformasiya mərkəzinin baş direktoru (1980-1990), "Azərkombank" kommersiya bankında vitse-prezident (1990-1994) olmuşdur. N.Tusi adına menecerlik kurslarını bitirərək İngiltərənin Kembric Universitetinin beynəlxalq menecerlik "sertifikatı"nı almışdır. "Penta international" türk şirkətində, "Plus LTD" şirkətində əməliyyatçı (1997-2004) işləmişdir. Hal-hazırda "KTB" şirkətində əməliyyatçı menecerdir.

## **Məhəmmədrəsul Xasay oğlu – Xaşal Məhəmmədrəsul**

Kəndin çox zəngin adamlarından olub. Qoyun sürünlərinin sayını bilən yox imiş. Məlum olan bu idi ki, Ağyezlidən, tərpənən qoyunların başı Ulu körpüdən keçəndə ayağı Kürmük kilsədən aşağı Atağar meşələrində olarmış. Çox da səxavətli, xeyriyyəçi adam idi. Çobanları başına and içirmiş. Tiflisə gedib qızıl pullarını banka qoyarkən onun böyük zadəgan olduğunu bilib xüsusi hörmətlə canişinlikdə qəbul etmişdilər.

Qala məhlədəki bürc ona məxsus idi və burada onun pendir motalları saxlanırdı.

İnqilabdan sonra bütün var-dövləti əlindən alınır. Bir gün evinə gələn səngər məhləli Hacımurad çavuş üstündə oturduğu palazı və yorğan-döşəyi aparmaq istərkən Məhəmmədrəsul ona deyr ki, ay bala, bunlar arvadın cehiz gətirdiyi şeylərdir. Çavuş insafa gəlib getmək istəyərkən onu

saxlayıb arvadına deyir ki, get sandıqdan bir cüt corab çıxar ver, əliboş getməsin. Qum kəndinə gedərkən kəndin girəcəyində ürək tutmasından rəhmətə getmişdi. Qumlular onu öz kəndlərində dəfn ediblər.

Xaşal oğlu Məhəmmədrəsuldan qalan bir epizodda odur ki, ildə 40 buruq qoçdan qaxac tutarmış və onun hiçnovur dolması da əvəzsiz olmuşdur.



**Nadir Molla oğlu İmamov  
(1939)**

Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirib. Ucar rayonunun Qazıqum lax kənd baytar məntəqəsinin müdürü, 1958-ci ildən İlisu kolxozunda baytar həkimi, ferma müdürü, kənd sovetinin sədri (1961-63), kolxoz partiya komitəsinin katibi, RPK-nin büro üzvü (1969-72), fındıqçılıq sovxozenin direktoru, aqrarsənaye birliyində baş baytar həkimi, İlisu kolxozunda sədr müavini, baş baytar həkimi (1972-95) işləmiş, 1995-ci ildən fermer təsərrüfatının rəhbəridir. Büyük nüfuz sahibidir



**Ramazan İbrahim oğlu Məmmədov  
(Şofer Ramazan) - (1931-1987)**

Uzun illər kolxoz avtobusunun sürücüsü işləməklə camaatın xeyir-şərində çox aktiv iştirak etmişdir. Kəndin heç bir tədbiri onsuz keçməzdidi. Toyłarda, gənclərin orduya yola salınması və digər mərasimlərdə həm avtobusu, həm də gözəl tütek çalmağı ilə iştirak edərdi. Ziyarət yerlərinə getmək istəyənləri yolun uzaq-yaxınlığından aslı olmayaraq təmənnasız aparardı. Rusiyada və Ukraynada çətinliyə düşmüş bir neçə ailənin övladlarını doğmalarına qovuşdurmuşdu. Dünyasını dəyişməsindən illər keçsə də İlisu camaatının xatirələrində gözəl ailə başçısı, mehriban insan, və xeyriyyəçi xeyir-şər adamı kimi xatırlanır. Oğlu İlqar da xeyriyyəçi kimi atasının yolunu davam etdirir.

**Rəşad Hacı Hüşəng oğlu Nəcəfov  
(1966-2000) - (ana xətti)**

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitmiş, Polis Akademiyasında təhsil almışdır.

Təhsil illərində xarici ticarət əlaqələri ilə məşğul olmuş, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində xüsusi ticarət şəbəkəsi yaratmışdır.

Bir müddət polis orqanlarında işləmiş və oradan ayrılaraq biznes fəaliyyətinə başlamış, qısa müddətdə böyük uğurlar qazanmış, Bakıda onlarca ticarət, içtimai iaşə obyektlərinin, məşhur "Avella" restoranının sahibi, böyük xeyriyyəçi kimi tanınmışdır. Uğurları ilə respublikada böyük tütün emalı müəssisəsinin sahibi və iş adamı kimi tanınan atası Hacı Hüşəng Nəcəfini xeyli üstələmişdir. Rəşad gözəl insani keyfiyyətləri ilə böyük nüfuz sahibi idi. Fövqəladə işgüzarlığa malik olub, ömrünün ən qaynar dövrünü yaşayan Rəşada qəflətən ağır xəstəlik düçar olmuş, dünyanın bütün məşhur təbabət ocaqlarına aparılsa da onu xilas etmək mümkün olmadı. Parlaq obrazı xatırələrdə yaşayır.



**Sadiq Nəbi oğlu Murtuzayev  
(nəvə Sadiq) (1982)**

2003-cü ildə Azərbaycan Neft Akademiyasının mühəndis iqtisadiyyatı fakültəsini, 2005-ci ildə magistraturanı bitmiş, biznesin idarə edilməsi üzrə magistr ixtisası almışdır.

18 yaşında "Lukoyl" neft şirkətində təhsildən ayrılmamaqla əmək fəaliyyətinə başlamışdır.

2005-ci ildən Biznesin layihələndirməsi ilə məşğul olan "Dünya" kiçik müəssisəsinin rəhbəri, sonra "Tikinti layihələrinin idarə olunması" və "Hüquq xidməti" şirkətlərinin təsisçisi və rəhbəri olmuşdur.

Dövlət əhəmiyyətli və sosial yönümlü bir sıra tikintilərin başlanmasına və idarə olunmasına bilavasitə rəhbərlik etmişdir. Kollektivdə sevilən rəhbər kimi tanınır.



## **Seyfəddin Rəhim oğlu Əliyev (1905-1967)**



Böyük xeyriyyəçi, kasıbların pənahı, "dayısı Seyfəddin" ayaması ilə minlərlə adama əl tutan nadir insanlardan biri olub.

Uzun illər Qax Rayon Yun Tədarükü İdarəsinə rəhbərlik edib. Xüsusilə Böyük Vətən müharibəsi illərində əlacı hər yerdən üzülən adamlar cokay adlanan tullantı yun qalıqlarını aparıb heç bir təmənna olmadan keyfiyyətli yuna dəyişər, corab, əlcək və başqa yun məmulatı toxuyub satmaqla ailəni aclıqdan xilas edən İlisunun yaşılı nəslinin yüzlərlə nümayəndəsi indi də onu hörmətlə yad edib qəni-qəni rəhmət diləyirlər. Xeyriyyəciliyi, xüsusilə imkansız ailələrin ölüsunə kəfən verib bütün yas xərclərini öhdəsinə götürməklə böyük nüfuz qazanmışdı.

Dayısı Seyfəddinin (onu hamı belə çağırardı) səxavəti sayəsində bəlkə də minlərlə adam aclığın məngənəsindən xilas olub.

### **Sofiyev qardaşları**

Üç qardaş - Abdulla, Hacı İbrahim və Məhəmməd var-dövlət sahibi olmaqla səxavəti, xeyriyyəciliyi ilə də böyük nufuz qazanmışlar.

Onların xeyriyyəciliyinin əsas istiqaməti kasıb-kusubu o zaman ən çox ehtiyac hiss olunan çətin tapılan neft və çit parça ilə təmin etmələri idi.

### **Yuvam – Qara Yuvam**

Çox böyük xeyriyyəçi olmuş. Yezli düzü və onun ətrafindakı yaylaqlar ona məxsus idi. Mal-qarasının sayını bilən yox idi. Yezlidən süd məhsullarının daşınmasını asanlaşdırmaq üçün şəxsi hesabına saxsı borularla kəndin başına süd kəməri çəkibmiş və həftədə iki dəfə kənd camaatına bir gün süd, bir gün ayran göndərmiş. Xeyriyyəciliyi, kasıb ailələrə əl tutması ilə əlaqədar əməlləri yaddaşlarda yaşayır.

*Bu gün İlisudan kənardı və İlisuda yaşayan bu kəndin övladlarından neçə neçə adam xeyriyyəciliklə məşğul olur ki, onlar haqqında ətraflı məlumat əldə edə bilmədiyimizdən bir neçə nəfərin adını burada çəkməyi məqbul bildik.*

İbrahim Məmmədov, Cəfər İmaməliyev, Vaqif Mehdiyev, Ələsgər Məmmədov, Yaşar Salmanov və digərləri.

## BİR QƏHRƏMAN AİLƏ

### Mustafa Həsən oğlu Mustafayev (1895-1963)

Sosialist əməyi qəhrəmanı, adlı-sanlı çoban.

1930-cu ildən ömrünün sonunadək İlisu Kirov adına kolxozda çoban olmuşdur.

Mustafa Mustafayev "Lenin", "Qırmızı əmək bayrağı" ordenləri, çoxsaylı medallar və başqa mükafatlarla təltif olunmuşdur. Onun qoyunçuluq məktəbi respublikada böyük şöhrət qazanmışdı.



### Xatın Məcid qızı Həsənova (1914-1996)

Sosialist əməyi qəhrəmanı Mustafa Həsən oğlu Mustafayevin həyat yoldaşı, qəhrəman ana, 10 uşaq doğub böyütmüşdür. Uşaqlarının cəmiyyətimiz və Vətənimiz üçün layiqli övlad kimi tərbiyə olunub təhsil almalarına çalışmış və buna nail olmuşdur.

Bu qəhrəman ailənin oğlu Nemət Mustafa oğlu Mustafayev VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputati olmuşdur.





*Bucaq məhlə*



*Səngər məhlə*

## **İLİŞUDA SƏNƏTKARLIQ**

İlisuda əsrlər boyu müxtəlif sahələrdə çalışmış ayrı-ayrı sənətkarların şöhrəti nəinki Azərbaycanda, həm də qonşu Gürcüstanda və Dağıstanda yayılmışdır.

Usta Bəşir və onun nəslindən olan məşhur bənnalar Balakən, Tala məscidləri kimi onlarla böyük memarlıq abidələri yaratmışlar. Azərbaycanın Qarabağ, Şirvan, Şəki bölgələrində ilisulu sənətkarlar saysız-hesabsız yaşayış binaları inşa etmişlər. Digər sənət sahələrində də ilisulular adsan qazanmışlar. Əvvəlki nəşrdən fərqli olaraq burada sənətkarların bəzilərinin adlarını çəkib, onlar haqqında qısa məlumat verir, mümkün olanlardan ayrıca bəhs etməklə bərabər ümid edirik ki, sonrakı nəşrlərdə daha geniş məlumatlar vermək imkanı olacaqdır.

Bənnalar: Usta Bəşir və oğlanları - Nur, Məhərrəm və Kamal, Məmmədrəsul (Gaqay oğlu), Məhəmməd (usta Mamaş), Hacı Qara oğlu Məhəmməd, Zakir Nəzərov (o, hələ 30-cu illərdə ilk "Qırmızı bayraq" ordeni alan bənna olmuşdur), Çopur Sultan, usta Razi, Hacibaba və Məmmədhənifə qardaşları və b.

Dəmirçilər: Camal Lələ, Emin Harunov, Kamil Harunov, Mustafa Harunov, Yunis Təhməzov.

Qalayçılar: Ömər Ömərov (Bəhər uşağı), Nəzir (Bəytabun), Vahid Həmzəliyev və b.

Nalbəndlər: Molla Yusif, Lətif Murtuza oğlu (Quzay məhlə), Qara Malalov və s.

Kürkçülər: Şəkər oğlu İsmayıł, Müslüm (Bəhər uşağı), Müzəffər (Murdud uşağı), Mövlud (Tovlatala);

Keçəcilər: Məmmədrəsul Bəkir oğlu;

## **TANINMIŞ SƏNƏTKARLAR**

### **Bəşir-usta Bəşir baba**

İlisunun ən məşhur bənnalarından olmuşdur. Kənddə və ətraf yerlərdə bir çox əzəmətli tikililər onun əlinin yadigarıdır. Oğlanları Nur, Məhərrəm və Kamal atalarının şərəfli yolunu davam etdirmişlər.

### **Əhmədiyə Buyurtma oğlu**

İlisunun məşhur dəmirçilərindən Buyurtma oğlu Əhmədiyə müharibənin qızğıın dövründə cəbhədə vuruşan oğlu Məmmədiyəyə məktub göndərərək xəbər verirdi ki, bəs raykomun qərarı ilə mənim sənətimin vacibliyinə görə mənə bron verib əsgərlikdən azad ediblər. O, Qıpçaq kəndinin dəmirçisi idi.

### **Əmin Sadıqov - Əmin dayı**

Bucaq məhlədən olan Əmin dayı ağacdan təknə, tabağ, həvəngdəstə, qaşıq, kərsəng və.s məişət əşyaları düzəldərdi.

### **Əmin dayı**

Qaradolaqlı Əmin dayı yaxşı arıcı idı.

### **Əbdülhəmid- Avul dayı**

Səngər məhləli Avul dayı qalayçılıq edərdi.

### **İsmayıł - Boyaqçı İsmayıł**

Onun təcrübəsi əsasında təbii otlardan, xüsusi ilə biyan kökü, nar qabığı, sarağan, sarı çiçək və neçə-neçə bitkilərdən boyaq alınar və hər evdə bunlardan istifadə edib ip boyayardılar.

## Məhsim Xəlilov

Rayonun Qax-Gürcü, Alatəmir, Qorağan, Şotavar, Qarabaldır, Tasmalı, Lələpaşa, Marsan, Almalı, Şıxlardır, Dəymədağlı, Qaysarlı kəndlərində Səngər məhəllədən olan məşhur dəmirçi usta Məhsim və onun şagirdləri dəmirçilik etmişlər.


Usta Məhsimin ölümündən sonra zəngin təcrübəsini onun şagirdlərinin qaynı usta Yunus, Qaradolaqdan olan usta Əhmədiyə Məhərrəmov və usta Həmzət Muxtarov davam etdirmişlər. Qax MTS-nin dəmirçisi usta Qurban Şabanov bu vacib və nəhəng müəssisənin dayağı olmaqla, müxtəlif kəndlərdə də dəmirçilik etmişlər.

Kəndin Telman, Pravda, Kirov adına kolxozlarının adlı-sanlı dəmirçiləri Qaradolaqlı usta İbrahimxəlil və Səngərməhləli, usta Polad olmuşlar. Bu qədim və şöhrətli sənət sahəsinə bu gün də böyük ehtiyac var.

### **Mustafa Məhəmmədəmin oğlu Harunov – usta Mustafa (1928-1991)**

İlisunun məşhur Xalıqverdilər nəslindəndir. Çox müxtəlif peşələrin mahir ustası - tanınmış sənətkar olmuşdur.

10 yaşından atasının yanında dəmirçiliyi öyrənib. Tasmalı, Lələpaşa, Marsan, Qarabaldır, Sotavar, Zəyəm kəndlərində və İlisunun Kirov adına kolxozunda dəmirçilik etmişdir. Düzəltdiyi balta, dəhrə, dəryaz, oraq, çəkic, bıçaq, cəftə, isgənə, rəndə və s. alətlər üstündən 30-40 il keçməsinə baxmayaraq indi də onun ruhuna dualar oxutdurur. Aşıqlığa böyük meyli olmaqla, aşiq havalarını gözəl ifaçısı idi. Ən mürəkkəb mexanizmlə saatları təmir edirdi. Nəqliyyat vasitələrini təmir edər, həm də ehtiyat hissələrini özü düzəldərdi. Hətta tüfəng və tapançanın orijinaldan fərqlənməyən hissələrini düzəldə bilməsiylə adamları valəh edirdi. Həvəskar şahmatçı, futbolun böyük azarkeşi idi. Haqqında çox-sayılı xoş xatırələr dillərdə dolanmaqdadır.






**Nəcməddin Yusif oğlu Məhərrəmov  
(1889-1981)**

İlisunun adlı-sanlı sənətkarlarından olub bənnalıq edərdi, Qax və Zaqatala rayonlarında bir çox görkəmli binaların tikintisində baş usta kimi işləmişdir, o cümlədən, Zaqatala findiq zavodu, İlisu kənd orta məktəbi, Qax Rayon Mədəniyyət Evi, Uşaq Xəstəxanası, Qum kənd orta məktəbi və s. onun əlinin yadigarıdır.

Ariçılıqla da məşğul olmuş, bir müddət Qax rayonunun torpaq şöbəsində arıcılıq üzrə mütəxəssis kimi çalışmış və bu sahədə böyük xidmətləri olmuşdur.

"1941-45-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif olunmuşdur.



**Nəsir Əzimov  
(1960)**

Sənətkar rəssam - daş üzərində oymaçıdır. Qəbir daşlarının üzərinə naxış salmaqla, xəttatlıqla məşğul olur. İlusu kəndinin müxtəlif yerlərindən görünüşlərini çox ilhamla, rəngli boyalarla kağız və kətan üzərinə köçürmüştür. Bu nəşrdə İlusu mənzərələrindən verilmiş reproduksiyalar onun fırçasının məhsuludur.

**Nəzir dayı**

Qaradolaqlı Nəzir dayı çaylaqdaşı ilə həyətyanı sahələri palçılsız hörərdi. Yas məclislərində qəbir qazılması, mərhumun kəfənlənməsini təmənnasız yerinə yetirərdi.

# QOYUNÇULUQ

## İLİSUDA QOYUNÇULUQ

İlisunun rəngarəng təsərrüfat, sənət sahələri sırasında qoyunçuluq aparıcı yer tutmuşdur. Sayı ayrı-ayrı dövrlərdə yüz mini haqlayırdı.

İlisuda qoyunçuluğun inkişafını və tənəzzülünü bir neçə dövrə bölmək olar. Birinci inqilabaqədərki dövrdür. Bu dövrdə iri qoyun sahibkarları onu çox böyük gəlir mənbəyinə çevirə bilmışdır.

O dövrün ən böyük qoyun sahibkarı kimi Xaşal Məmmədrəsulun adı çəkilir. İlisunun Qala məhəlləsindən olan bu sahibkarın qoyunlarının sayının on minlərlə olduğu deyilir. Belə bir adət mövcud imiş ki, yol boyu qoyun keçilər sağılır və onun südü, dələməsi, pendiri ətraf kəndlərə paylanarmış.

Bu adət sonralar qoyunçuluq kolxozlarının ilk dövrlərində də bəzi xeyriyyəçi kolxoz sədrlərinin kəraməti sayəsində saxlanılmışdı. Sonralar natura ilə verilən əmək haqqının ləğv edilib pullu ödənişə keçməsi və məhsul üzərində dövlət inhisarının qoyulması ilə bu gözəl ənənəyə son qoyuldu.



Həmin dövrün qoyun sahibkarları hər məhəllədə (və ya tabunda) hörmətlə sayılırdı. Məsələn, Qaradolağın Bəytabun adlanan məhəlləsində çox tanınmış qoyun sahibkarları Buyurtma uşağının və onların daha məşhuru və ağsaqqalı kimi Buyurtma oğlu Kərəmin adı daha hörmətlə çəkilir.

Bu dövrdə iri, orta və kiçik sahibkarlıq müəyyən tənəzzülə uğrasa da hələ davam edirdi. Bununla belə sahibkara məxsus yataqlarda öz qoyunları ilə cəmləşmiş çobanlara artıq inqilab ab-havası ilə muzdur damgası vurulmuş və onlarda tədricən sahibkarlara qarşı düşmən əhval-ruhiyyəsi

gündən-günə artırdı. Daha humanist təbiətli sahibkarlar özünü qoruyub saxlasa da, əsasən, sıradan çıxmağa balşamışdır.

Lakin sovetler dönəmində kənddə yaranan qoyunçuluq kolxozilarının "Telman", "Kirov" və "Pravda" hər birində 25-30 min qoyun olmaqla ölkədə məşhur təsərrüfatlar kimi tanınmış, kəndin iqtisadi yüksəlিসində böyük rol oynamışdır. Yuxarıda deyildiyi kimi Nikita Sergeyeviç Xruşşovun valyuntarist siyaseti nəticəsində natural əmək haqqının ləğv edilməsilə qoyunçuluğa maraq azalmış və kəndin əsrlərdən bəri yaranıb gələn bu təsərrüfatı tənəzzülə uğrayaraq bir kolxoz qalmışdı. Azərbaycanın müstəqilliyə qovuşması ilə bu kənddə qoyunçu sahibkarlar yaransa da bu qədim sənətə maraq zəifləmişdir. Bununla belə kəndin müasir sahibkar qoyunçularını bu topluya daxil edirik.

Ayaz İbrahim oğlu Seydəliyev, Eynulla Fərzi oğlu Qasımov, Hacı İsrafil oğlu Hacıyev, Qüdrət Daşdəmir oğlu Məmmədov, Manaf Həmid oğlu Xəlilov, Nəsib Yusif oğlu Yusifov, Rəhman İsa oğlu Musayev, Şahmərdan Kərəm oğlu Hacıyev.

## İLİŞUNUN YAY OTLAQLARI

Ərtürkən	Kəndtala
Ağbulaq	Quzay qəssəb
Daşuçan	Yarpızbasan (kiçik)
Kötüklü	Qabırılı qats (ى)
Marana	Qats (ى)
Murdar qaya	Donquz qoşun
Musa yaylağı	Qoçyataq
Muşun	Parsidan
Novur	Qarayaylaq
Qoç bərə	Yezli
Qızılbulaq	Qaradağ
Uzun sirt	Malaxlar
Vəzirçal	Qatırqoşun
Xazna	Qical
Yarpız basan (böyük)	Maq
Əbiddin qoşun	

## QIŞ OTLAQLARI (ƏSASƏN AĞYAZLI VƏ SARICA DÜZLƏRİNDƏ)

Uzun dərə	Narrica dərəsi
Əbrəş	Siçanlı
Dirəkli	İkrə bulağı
Həçə putar	Qozlu
Beşkənlər	Səbətli
Böyük və kiçik qarğulu	

## QOYUNÇULUQ MƏHSULLARI

İlisu qoyuçuluğunda əsas gəlir mənbəyi ət, pendir və yun istehsalı olmuşdur.

İlisu pendiri bütün ölkədə məşhur idi. Xüsusilə İlisu yaylaqlarına gözəllik verən sarı çiçəyin pendirə qatılması onun şöhrətini daha da artırır, qoyunçuların və kolxozların əsas gəlir sahəsinə çevirirdi.

Ət istehsalı, xüsusilə ilisuluların əsas ərzaq mənbələrindən olan qaxaca-la bağlı idi. İlisuda vaxtilə ən kasib ailənin heç olmasa 2-3 qaxacı və onun əlavəsi olan hicnovur-dolması olmalı idi. Daha imkanlı ailələrin isə 10-15 qaxacı olardı. İlisunun uzun süren qış üçün qurudulub saxlanan bu ət məhsulları da xüsusi şöhrətə malik idi.

İlisunun təbiəti, bu məhsullara elə tam verirdi ki, bunu başqa şəraitdə əldə etmək mümkün deyildi. İlisunun həyətlərində (bunlara qoruq deyirlər) və dağlarında təbii şəraitdə yetişən çəmən adlandırdığımız bitkinin (ədəbi terminologiyada cirə) toxumları qatılmış hicnovurun, dolmanın dağı-tamı başqa bir aləm idi.

Qaxac bir qayda olaraq oktyabr ayında hazırlanırdı ki, bu ayın ab-havası daha münasib hesab olunurdu. Qaxacla hazırlanan yeməklər məşhur İlisu sürhüllüsü, xinqilisi, lobya şorbası, lobyalı və qozlu aş, turşulu suyuq kimi təamlar idi. Hicnovur qoyunun (piyli) yoğun-şirin bağırsağına doldurulmuş döyülmüş, ədvalanmış ətlə (kolbasa sayağı) hazırlanırdı. Bundan əlavə şirdan, darbaq, qarın, közlə (qarın piyi) hazırlanırdı ki, bular da bütünlükdə dolma adlanırdı.

İlisunun məşhur xörəyi olan qaxacla hazırlanan sürhüllünün başqa növləri də mövcuddur. Xüsusilə əzməli sürhülli (quyruq və qara ciyərin paştetisi) məşhurdur. Çoban sürhüllüsü təzə ətlə bişirilər və adı sürhüllüdən iki-üç dəfə iri olur və bir qayda olaraq qoyun yataqlarında hazırlanardı.

Qoyun pendirinin duzlanmamış və bir qədər acımaya qoyulmuşundan bişirilən gırsın, kətənin özünəməxsus şöhrəti var idi.

Çobanlar təzə, duzlanmamış pendirdən qoyun, keçi müqəvvaları hazırlayaraq, duruqqay adlanan qoğal bişirər və yataqdan qayıdanda uşaqlarına hədiyyə gətirərdilər.

İlisu dələməsi də məşhur idi. Dələmə pendirin ilkin məhsuludur. Onu süzməklə alınan maye-axana adlanır. Arxana bişilirir, üzünə yiğilmiş qaymaqdan məgəş adlanan çox dadlı bir məhsul alınır, yerdə qalan maye isə qələzim adlanır və pendir doldurulmuş motallara əlavə edilir ki, bu da pendirin saxlanması üçün əsas şərtdir.

Pendir matalının hazırlanması və saxlanması da xüsusi sənətkarlıq tələb edir və İlisuda bunun da mahir ustaları olmuşdur. İlisunun qədim qabayunlu qoyunları xalçaçılıq üçün çox gözəl xammal idi. Zərif yunlu qoyunçuluğa keçməklə xalçaçılığı böyük zərbə vuruldu. Yunun dövlət inhişarına keçməsilə əlaqədar qaba yunlu qoyunlara qarşı əsl Səlib mühəribəsi başladı, merinoslaşmaya müqavimət göstərənlərə az qala siyasi rəng verildi. Bu istiqamət Qafqaz qoyununun daha keyfiyyətli ətinə öyrəşmiş qoyunçuların marağını xeyli azaltdı. Merinosa "itquyruq" adının verilməsi də ona olan nifrətlə bağlı idi.

İlisuda görkəmli xalça ustaları və onların nəsildən-nəsilə keçən ənənələri də beləliklə unudulmağa başladı. Qoyun yununun ipindən toxunan xalı-xalça, gəbə, xalı, cecim, palaz, kilim, xayma kimi növləri, təbii otlardan alınmış boyaqlarla İlisu evlərinin bəzəyi idi.

İlsuda keçəçilik də ayrıca bir sənət sahəsi kimi öz ustalarını yetişdirmişdi. Keçəçiliyin də yapıcı, çopuz kimi geyim növləri ilə yanaşı döşəməlik keçələr də insanların möişətinə daxil olmuşdu. Corab toxumaq hər bir evin ənənəsi idi. Adı corabla yanaşı bəzəkli, naxışlı corabların da usta sənətkar qadınları, nənələr var idi.

**Dabbaqçılıq** - xüsusi bir sənətkarlıq tələb edən peşə olub və bunun da nəsildən-nəsilə keçən ənənələri var idi. Onların hazırladığı xəzlər, padoşlar çəkməcilik peşəsinin əsasını təşkil edirdi. İlisuda məşhur çəkmə ustaları şöhrət qazanmışdılar.

**Dəri aşilanması** ilə kürkçülük kimi bir sənət sahəsi də özünəməxsus yer tuturdu və adlı-sanlı kürk ustaları şan-şöhrət sahibi idilər. Kürkün, əsasən, iki növü var idi: yunlu geymə kürk və bürünmə kürk adlı isti kürklər İlisu qışlarında bütün günü gimgədə-doqqazda oturub ötüb keçənlərdən şirin söhbətlər edən babaların yaraşığı idi.

İlisulu kişilərin və oğlanların ayaq geyimi, əsasən, mal gönündən tikilmiş çariq idi və yaxşı çariq tikmək də bir sənət sahəsi idi. Burnu dik olub gözəlliylə seçilən çarığa qızqaytaran deyirdilər. Çarığın tikilişi üçün işlənilən və köşə adlanan qıy da xüsusi diqqətlə hazırlanırkı, dözümlü olsun.

Qız uşaqlarının çariq geyinməsi eyib hesab olunurdu. Onlar üçün xüsusi hazırlanmış ipdən toxunan və "hətəl" adlanan ayaq geyimi olurdu ki, buna səliqə ilə gön altlıq tikilirdi. Çariq da, hətəl də corabın üstündən geyinilirdi.

Başmaq da ilisulu ailələrdə geniş istifadə olunur və bunun da öz sənətkarları var idi. Cox ustalıqla qoyun dərisindən dabbağın aşılıayı boyaq vurduğu uzunboğaz çəkmə məs adlanırkı, bu da daha nüfuzlu kişilərin geyimi idi.

Keçi dərisindən xromlanmış uzunboğaz çəkmə geymək isə İlisu bəylərindən qalmış ənənə idi və kəndin tək-tək imkanlılarının qürurlu geyimi idi.

Qoyun yununun İlisuda özünəməxsus emal ənənələri var idi. Yunun yuyulması, daranması, süməklənməsi, yeganə əsas əyirici alət olan cəhrəyə verilib ipə çevriləməli, kələflənib boyadılması ağır zəhmətlə başa gəllirdi. Xüsusilə ağır olan ip istehsalı böyük qüvvə tələb eidiyindən bunun üçün iməciliklərin təşkili möhkəm ənənəyə çevrilmişdi. Gecələr bəzən 10-12 nəfər qadın öz daraqları və cəhrələri ilə bir evə toplaşıb sübhə qədər yun darayı, daranmış yun süməyə çevrilir və cəhrəçilərə verilirdi. Xalı-xalça, palaz, cecim, kilim toxunması üçün hanası olmayan ev çətin tapılırdı.

Xalça-gəbə toxunanda da iməciliklər keçirilir, hana arxasında bir neçə ilmə vuranotrurardı. Xalçaçı analar və nənələr ilmə vurmağı qızlara uşaq yaşlarından öyrədərdilər. Corab, xurcun, heybə, kilim, cecim toxumaq da həmçinin.

Ərə gedən qızlar üçün cehizlik xalça toxunması ta qədimdən adət idi. Bu xalça mütləq həmin cehiz üçün ad edilib toxunmalı idi.

İlsuda vaxtilə evlərdə əsas istilik vasitəsi olan kürsü (İlisuda buna ləxa deyildi) qışın sərt soyuğundan mühafizə üçün böyük əhəmiyyət daşıyırı. Evin ortasında qazılmış, ikinci mərtəbələrdə isə xüsusi asılmış quyu-qurğunun üzərində ağacdan qurulmuş kürsünün üstünə xüsusi olaraq toxunan iç üzü ipdən dairəli saçaklı palaz (buna İlisuda kunt deyilir) salınar, altdakı quyuya közərdilmiş kömür tökürlər və ailənin bütün üzvlə-

ri başları bayırda olmaqla həmin palazın altında uzanardılar. Bu vasitə vaxtilə yanacağa on dəfələrlə qənaət edirdi. Sonralar sivilizasiyanın qurbanlarından olan laxanın (kürsüsün) ləğvi yanacaq tələbinə olan ehtiyacı dəfələrlə artırmış, əslində qışın qarşısında aciz qalan adamların ömrü də ildən-ilə azalmışdır.

Vaxtilə hər doqqazda (gimgədə) yaşı 80-ni keçmiş 5-10 qocaya rast gəlinirdisə, indi bütün kənddə bu yaşa çatmış 5-10 qoca yoxdur.

Bu epizod çox unikal bir qurğu olan laxanın üstünə örtülmüş çox orijinal palazla (kuntla) əlaqədar xatirlandı ki, bu da yenə qoyunçuluqla yun istehsalı və yundan toxunmuş kuntla bağlıdır.

## İLISUNUN TANINMIŞ ÇOBANLARI

İlisu qoyunçuluğundan danışarkən xatirimizdə qalmış adlı-sanlı çobanların adlarını çəkməklə dünyasını dəyişənlərə rəhmət diləyirik.

<b>Mustafa Həsənov</b> - baş çoban, Sosialist Əməyi Qəhrəmanı,	<b>Nurməhəmməd Məmmədov</b>
<b>Mövlud Hacıyev</b>	<b>Nurməhəmməd Kərimov</b>
<b>Nəbi Musayev</b>	<b>Nizaməddin Camalov</b>
<b>Musa Musayev</b>	<b>Saleh Həsənov</b>
<b>Səid Bayramov</b>	<b>Oruc Məmmədov</b>
<b>Məmmədsəid Kərimov</b>	<b>Mirzə Hacıyev- Sərkər</b>
<b>Saleh Məmmədov</b>	<b>Kərim Camalov</b>
<b>Cami İmaməliyev</b>	<b>Nəzir İsmayıł oğlu</b>
<b>Şahmərdan Hacıyev</b>	<b>Xanlar Molla oğlu Nurəliyev</b>
<b>Sirac Məmmədov</b>	<b>Siracəddin Mahmudov</b>
<b>Yusif Seydəliyev</b>	<b>Xalıq Rəşidov</b>
<b>İsrəfil Hacıyev</b>	<b>Məhyəddin Qocayev</b>
<b>Murtuzəli Murudov</b>	<b>Nəbi Qocayev</b>
	<b>Qoca Camalov</b>
	<b>Kəbləli Hacıyev</b>

*İlisu qoyunçuluğu haqqında bu qısa məlumatı yəqin ki, həmkəndlilərimizin köməyi ilə artırıb gələcəkdə ulu kəndimizin çox şöhrətli sahəsi kimi daha gözəl xüsusü bir kitabın ərsəyə gətirilməsi yolunda çalışanlar yəqin ki, olacaqdır.*



Селение Или-Су.

Энвер Гасан оглы Гаджинев —  
председатель или-сусского кол-  
хоза имени Кирова.

*Ənvər Hacıyev*

## **Mirzə Abdulla oğlu Hacıyev (1888-1973)**

1900-cu ildə yataq yiyəsi (sahibkar) Mobin kişinin yatağında qoyunçu kimi peşəkar vəzifəsində əmək fəaliyyətinə başlamış, qısa bir müddət-də çoban, sağmalçı və sərkər (baş çoban) peşəsinə mükəmməl yiyələnmişdir.

1918-ci ildə Mirzə yatağın sərkəri təyin edilir.

1935-1937-ci illərdə bütün ölkədə kollektiv təsərrüfatın yaradılması vüsət aldığı dövrdə Mirzə kişiyə dostu Paşa Ramazanov məsləhət bilir ki, xüsusi təsərrüfatı ilə birlikdə İlisu da təşkil olunmuş kolxoza daxil olsun. O, buna əməl edir və ilk kollektiv təsərrüfat yarananlardan biri olur. Yüksək səviyyədə qoyunçuluq təsərrüfatı üzrə mütəxəssis olan Mirzə kolxoz idarə heyyətinin üzvü seçilir.


1938-ci ildə Rostov şəhərində qabaqcıl kənd təsərrüfatı işçilərinin ümumittifaq müşavirəsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının birinci katibi M.C.Bağirovla birlikdə iştirak edir.

Yüksək əmək göstəricilərinə görə Sərkər Mirzə 1947-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1958-ci ildə "Lenin" ordeni ilə təltif olunmuşdur.

Müxtəlif illərdə 5 medala layiq görülmüşdür.

Dəfələrlə ümumittifaq Kənd təsərrüfatı nailiyyətləri sərgisinin iştirakçısı olmuşdur.

Həyatda çox yumorsevən, deyib-gülən, aşiqsayağı, hazırlıca və qonaqpərvər olduğu üçün rayon məqyasında xüsusi hörmət qazanmışdır.



*Sərkər Mirzə*

## **İLİSUDA OVÇULUQ**

### **Ovçuluq və ovçular haqqında**

Belə bir əfsanə nəsildən-nəsilə keçərək bu gün də dillərdə dolaşır ki, məşhur İlisu hamamı əfsanəvi ovçu Pirim tərəfindən neçə əsr bundan əvvəl inşa edilmişdir. Bir gün ovçu Pirim bir dağ təkəsini ayağından yaralayır təkə həmin hamama töküldən isti müalicə suyuna yaralı ayağını salıb bir müddət saxladıqdan sonra yoluna davam edir. Ovçu Pirim suya yaxınlaşmış və onun qeyri-adiliyi və təkənin hərəkəti onu bu hamamı tikməyə vadər etmiş və elə bir möcüzə yaratmışdır ki, əsrlərdən bəri Ağcayın hamam dərəsini lərzəyə salan sel suları ona heç bir xələl gətirə bilməmiş, bu sudan on minlərlə adam şəfa tapmışdır. Onun yaxınlığında sonralar tapılmış Oğlan bulaq Qız bulaq isə hamamin şöhrətini daha da artırılmışdır. Adı Əmir olan bir ovçunun sıniq bir dayandoldurumu varmış. Ov tüfənginin çətin tapılan dövründə Əmir kişi bu tüfənglə yüzlərlə təkəni qanına qəltan edibmiş. Ovçu Əmir qocalıb ayaqları taqətdən düşəndə dostları köməkləşib onu hamama aparırlar. Keçid üçün qoyulan bir cüt cilin (ağac) ortasına çatanda dostlarına yalvarır ki, bir dəqiqli gözləsinlər. Buradan təkəli yalçın qayalar yaxşı görünürmüş. Başını qaldırıb həmin qayalara baxan ovçu Əmir nalə çəkib hönkürtü ilə ağlamağa başlayır. Əmir kişi hamamdan qayıdanandan bir neçə gün sonra heç xəstələnmədən vəfat edir. Dağlara, ova həsrət belə shəydir.

Kəndimizin ovçuluq tarixi Ovçu Pirimdən başlayır. Vaxtilə Qaradolaqlı Novruz, Quzay məhlədən Qeybulla kişi çox mahir ovçu olmuşlar. Yeri gəlmışkən qeyd edim ki, onların hər ikisi Böyük Vətən müharibəsindən təkayaqlı qayıtmışdır. Əmir kişinin ayaqlarının xəstəhal olub gücdən düşməsi də görünür Allahın yaratdığı və dağların yaraşığı olan bu heyvanlarla amansız rəftarı ilə bağlı olmuşdur. Bunlara neçə-neçə ovçunun marxal altında qalıb və qayalardan uçub tələf olmasını da əlavə etmək olar. Valeh Əhmədov, Ülfət Abbasov, İsmət Ağayev, İsmayıllı Mehdiyev və daha neçəsi marxal altında qalmış, ya da dağdan düşüb tələf olmuşlar.

Azərbaycanın ən məşhur ovçuları olan Ali Sovetin Rəyasət Heyətinin sabiq sədri Məmməd İsgəndərovu (ona ovçu Məmməd ayaması da vermişdir) 5-6 il əlil arabasında gəzdirdilər. Digər bir məşhur ovçu, Respublika Xalq Təsərrüfatı Şurasının sədri və Nazirlər Soveti sədrinin bi-

rinci müavini olmuş Süleyman Vəzirov da bir ayağından məhrum olmuşdu.

Adlı-sanlı ovçular sırasında mərhumlardan Baba Həsilovun, Kamal Babayevin, Cəfər Cəfərovun, Sücəddin Məbinovun, Paşa Məmmədovun, Yusif Abbasovun, Yəhya Rəhimovun adlarını çəksək ruhları şad olar. Onların hər birinin öz ovçuluq təcrübəsi olub. Məsələn, ovçu Kamal heç vaxt yerə yatmaz, çoməlməz, bütün ovlarını ayaq üstə atarmış. Həsilov Baba dişi və xəstə heyvana güllə atmazmış. Bir məşhur ovçumuz Şamil Polad isə ovçular üçün çoxlu kuyül tikib onları balaxla təmin edib. Əksər ovçuların şələciliyi də olardı.

Yaşlı nəslin ovçularından yuxarıda adını çəkdiyimiz İsgəndər İsgəndərov, Məmməd Əliyev, Şamil Kərimov, Abdurahman Abdullayevin, Ədhəm Seydəliyevin adları ovçuluğun qızıl siyahısına yazıla bilər. Müasir gənclər arasında da ad-san qazanan ovçular çoxdur. Bu sırada Rəsul Əfəndiyev, Həmzət Murudov, ovçu İsgəndərin oğlu Nüsrət, Elmar Qocayev, Fərhad İsmayılov, Abdulla Əliyev, Ülfət Kərimovun adlarını çəkmək olar.

İlisunun tarixi şöhrətini artırıran onun əzəmətli dağları, buz bulaqları, müalicə suları, Alp çəmənliklərində tək-tək bitən nəhəng palıdları, bu palıd növü həm də sarı rəngdə olub döşəmə, parket üçün əvəzsiz material olmaqla gözəlliyi ilə məşhurdur. Qar təki bəyaz meşə findığı, yazın gəlişi ilə min bir rəngə çalan çıçəkli yaylaları, ən uca zirvədən boyunan Qoçyataq dağçı, onun qonşuluğundakı sonsuz gözəlliyyə malik mavi gölü, babalarımızdan adı yadigar qalan vahiməli Qızkeçməz keçidi və neçə-neçə gözəllik rəmzləri.

Hələ usaq ikən müdriklərimizdən eşidərdik ki, dağlar tək qalanda ağlayır. Bunda çox böyük bir həqiqət var. Qoyun-quzu dağları tərk edib buralar kimsəsiz qalarkən axşamlar dağların ağlar zümzüməsi duyulur.

İlisunun məşhur ovçuları sırasında adını çəkdiyimiz Ədhəm Seydəliyev həm də maraqlı şeirlərin müəllifidir. Şeirlərindən bir bəndi burada veririk:

*Bir gün dayanacaq ömür karvanım,  
Yığılıb gələcək el qəbrim üstə  
Kimsə qalmayacaq mənimlə gecə  
Kimsəsiz dağlar tək qəbrimin üstə  
Ədhəmə dağlardan hər səhər-axşam,  
Salam gətirəcək yel qəbrim üstə.*

## **XALQ YARADICILIĞININ TANINMIŞ ADAMLARI**

### **Abdulla**

Qara Qada adı ilə tanınmış məşhur zurnaçı idi. İlisu toyları onsuz keçmirdi. Səngər məhlədə çalınan zurnanın səsi Qaradolaqda eşidilərmiş. XIX əsrin sonları, XX əsrin I yarısında yaşamışdır.

### **Camal Lələ**

XIX əsrin sonları, XX əsrin birinci yarısında məşhur dəmirçi, aşiq şeirinin gözəl nümayəndəsi, tanınmış saz ustası, Azərbaycan aşıqlarının I qultayının nümayəndəsi olmuşdur. Həm də çox müdrik el ağsaqqalı, Qaradolaq məhəlləsinin böyük məsləhətçişi idi.

### **Həşim müəllim**

İlisu məktəbinin tanınmış müəllimi, həm də gözəl saz və söz ustası, incə zövqlü şair idi. Müəllimlikdə özünəməxsus tədris üsulları var idi. Sadıq Murtuzayev: "İbtidai siniflərdə mənim də müəllimim olmuşdur. Sinifdə şagirdlərə nağıl danışdırmaqla onların bədii təfəkkürünə xüsusi fikir verirdi. Həm də az-çox istedadı hiss olunan uşaqlara şeir yazdırardı. Bir dəfə də uşaqlardan birini "Sərçə" nağılıni danışdırarkən səndəlin (kürsünün) üstündə tək ayaq üstdə (sərçəsayağı) dayandırması elə obrazlı xarakter daşıyıb ki, üstündən 70 ildən çox vaxt keçməsinə baxmayaraq indi də yaddaşında qalıb".

Həşim müəllimin oğlu Vahid (kənddə və bölgədə Ava ləqəbi ilə tanınırdı). Gözəl saz çalan, söz deyən idi.

### **Kazım -Aşıq Kazım**

XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşamış, bölgədə tanınmış aşıqlardan idi. Çoxlu qoşmaları olmuşdur. Bucaq məhlədə yaşamışdır. Ev yeri uçquna getmişdir.

### **Seyid Mamalov oğlu Seyidov (1931-2009)**


Məşhur qarmon çalan, Qax rayonu toylarının adlı-sanlı aparıcısı. Onun rəhbərlik etdiyi ansambl yüzlərlə toy şənlikləri keçirmişdir.

Atası Mamalov rayonda adlı-sanlı tacir və qəssab kimi tanınmış, özü də qarmon ustası olmuş və bütün ailə üzvlərini müxtəlif musiqi alətlərinin ifacısı kimi tərbiyə etmişdi.



### **Yusif – Hacı Yusif**

Qaradolaq məhləsinin tanınmış zurnaçılarından, Qara Qadanın şagirdlərindən olmuşdur. XX əsrin I yarısında yaşamışdır.



*Kosmosdan – min kilometrlərə yüksəkden İlisuun görünüşü*

## XALQ YARADICILIĞI

*İlisunun zəngin ədəbi dünyası – burada yaranmış xalq yaradıcılığının rəngarəng nümunələri ilə, aşiq yaradıcılığı, söz güləşdirmək, deyişmələr xüsusilə diqqətçəkəndir.*

*Cox təssüflə qeyd etməliyik ki, xalq sənətkarların ırsını toplaşdırmaqla məşğul olmamışlar. Azərbaycan folklorunun qiymətli inciləri olan aşiq, əyyar sənətinin yaddaşlarda qalan nümunələrini toplamağa təşəbbüs kimi burada bir necə nümunə verməyi məqbul bildik..*

### "SÖZ GÜLƏŞDİRMƏK İSTƏYƏN QABAĞA DURSUN"

Altmışinci illərə qədər İlisuda elə bir qadın tapmaq olmazdı ki, bayatı, qoşma, çoxlu atalar sözləri, nağıllar danışa bilməsin. Bədahətən söz qoşanlar isə daha çox idi. Tovlatalalı Rəsul kişinin qardaşı qızı Nazmiyyət danışındı ki, biz yetişmiş qızlar idik. Qonşuluqda Şamxalay adlı bir qədər duy (azça kəmağıl) oğlan var idi. Bizə gözü düşmüştü. Hasarın o tayından bizə baxanda rəfiqələrim bir yerə yiğisib xorla oxuyub Şamxalayı tərifləyirdik, o da xoşhallanırdı:

*Şam, şam, şamdı belə Şamxalay,  
Qalaylanmış camdı belə Şamxalay.*

Keçən əsrin 60-cı illərinə qədər öz zəhməti ilə meşədən Miqırqi dərəsindən odun qırıb Qaradolağa qədər olan 5-6 kilometrlik yol uzunu dağında şələ bədahətən qoşduğu duzlu-məzəli bayatları dodağının altında piçıldayan Fətmət nənə fenomen bir qadın idi. Əfsus ki, onun on minlərcə beytdən ibarət bayatlarını kağıza köçürən olmamışdı. Bu, laqeydlik idi. Fətmət nənə döş-döşə dayanıb fasıləsiz bayatılar qoşmaqla özü ilə yarışan söz ustaları ilə qarşılaşmaq istəyirdi. Deyirdi ki: "Mənimlə söz güləşdirmək istəyən varsa qabağa dursun. Basılsam dirigözlü qəbrə girməyə hazırlam".

İlisuda savadsız olub saatlarla bir-birilə yarışib "meyxana" (İlisuda bədəyə) deyən adamlar çox olmuş və bu sahədə qadınlar xüsusilə fərqlənmişlər.

Qaradolaqdan Güləbatın və Ayşa adlı iki bacı xüsusilə məşhur olmuşlar. Onların bir-birini bağlaması fasılələrlə bir neçə gün davam edirmiş. Onlardan bir misal:

Güləbatın deyir:

*Bu Musa handa Musa,  
Yaxasız köynək geyər  
Urumda, şamda Musa,  
Bacasız damda Musa.*

Ayşa deyir:

*Bir gün olar itirərsən Musanı  
Axır zara gətirərsən Musanı  
O qədər gəzərsən əli çiraqlı  
Heç yerdə bulmazsan yazıq Musanı.*

Deyirlər ki, bu iki savadsız bacının deyimləri toplanmış olsaydı, bir neçə cild kitab əmələ gələrdi.

Azərbaycan inqilab tarixinə adı düşən Murud oğlu Hüseyin İkinci Dünya Müharibəsi illərində əldən-ayaqdan düşsə də zarafatından qalmırıldı. Satirik şeirlər, Hitlerə və faşistlərə dair həcvlər yazır, qəm-qüssəyə batan əhalinin könlünüü almaq üçün məzəli əhvalatlar uydurub danışırıdı. Köhnə inqilabçıının, bolşevikin üst-başı tökülmüş, alt tuman-köynəyinə yamaq vurası yer qalmayıbmış.

Murud oğlu eşidibmiş ki, ispolkomda ağ parça var, kimlərəsə verirlər. İspolkoma gəlib Beydulla Səmədovdan xahiş edir ki, o ağıdan bir tuman-köynəklik ona versin. İspalkom Beydullaya bildirir ki, mümkün deyil, ölüm kağızı gətirənlərə kəfən enzesidir. Murud oğlu bir söz deməyib evə gedir. İspolkoma ərizə yazıb kağızı Beydulla Səmədova verib deyir: - Yoldaş ispalkom, buna daha nə sözün, al bu ərizəni, avans olaraq ver mənim kəfən payımı.

İlisuda Murud oğlu Hüseyin kimi dildən pərgar, hazırlıcahab adamlar çox olub. Onlardan biri də hazırlıcabaklı, gülməli əhvalatları ilə Şəki-Zaqatala mahalında tanınan Dəllək Paşa imiş. Onu heç kəs bağlaya bilmirmiş. Şəkili Hacı Feyzi oğlu İlyas mərc çəkişir ki, İlisuya gedib Dəllək Paşaya elə söz deyəcək ki, cavab verə bilməyib pərt olacaq. Mərc çəkişənlərdən iki nəfəri də əyanılık xatırınə faytona mindirib İlisuya sürdü-

rür. O vaxtlar kəndin mərkəzində Beşbulaq olan yerdə dağın yamacının qənşərində çəmənlik varmış. Bura kənd ağsaqqallarının yığnaq yeri imiş. Dəllək Paşanı həmişə orada tapmaq olurmuş. Hacı Feyzi və onunla gələnlər faytondan düşürlər. Görürlər ki, Dəllək Paşa ağsaqqalları başına yiğib gülüb danışır. Hacı Feyzi ətrafa baxır. Görür ki, dağın ətəyindəki qozluqda eşşəklər otlayır. Paşanın qabağına çatıb salam-kəlamsız təəccüblə bildirir:

- Paho, bu kənddə nə çox eşşək varmış, ay Dəllək Paşa.

Sevinir ki, mərci udacaq. Dəllək Paşa söz tapa bilməyib pərt olacaq. Amma Paşa kişi halını dəyişmədən deyir:

- Düz deyirsən, Hacı Feyzi, kənddə eşşək çoxdur, amma biri əskik idi. O da faytonla Şəkidən gəlib çıxdı.

Feyzi söz tapmayıb pərt olur, özünü sindirmamaq üçün guya İlisuya sərinləmək, su içmək məqsədi ilə gəldiyini bildirməkdən ötrü Beşbulaq tərəfə yeriyib əl-üzünü yuyur. Qayıdır faytona minəndə Dəllək Paşa gəlib deyir ki: "Hacı Feyzi, getmək yoxdu, yoldaşlarını da götür, Molla Əziz yanında sənə quzu kəsəcəyəm".

*Sinədəftər söz qoşan Leylinin indi haqq dünyasında olan oğlu Şamil Polad anasına bənzəmişdi. Məşhur ovçu kimi tanınan Şamilin imkanı çatmadığından bir sandıq şeiri işiq üzü görə bilməmiş, maraqlanan bir xeyirxah da olmamışdır. Şeirləri müxtəlif mövzularda olsa da böyük əksəriyyəti mənfi xislətiylə cəmiyyəti qıcıqlandıran adamlara həsr olunmuşdur. Onlardan bəzi parçaları burada veririk.*

*Gözəl diyarisan bizim ellərin,  
Olmusan məskəni şən bülbüllərin,  
Bahar fəsli açılında güllərin,  
Şən girirsən min bir dona, İlisu.*

\* \* \*

*Uzaq eldən qonaqların gələndə,  
Qar əriyib çəmənlərin siləndə,  
Bülbül gül deyibən bağa girəndə  
O da deyər xanimandır İlisu.*

*Xəstəyə can, gözə şəfa verirsən,  
Loğman tək heç kəsə yox deməyirsən,  
Şikəstə canların dərdin bilirsən  
Yaranmışan dərdə dərman, İlisu.*

\* \* \*

*Fələyin zəncirinə keçməyən insan ola bilməz,  
Əcəlin badəsini içməyən insan ola bilməz.  
Mindiyi köhlənindən düşməyən insan ola bilməz,  
Dərdini, möhnətini çəkməyən insan ola bilməz.*

*Can demə hər yetənə,  
Can deyib, can verən olsun,  
O, sanar divanə səni.  
Cana canı qurban edib,  
Ürək ver bir cananə,  
Hər sözünü qanan olsun.*

## GÜLÜŞ

*Necə də gözəldir, boyun, qamətin,  
Qaşların ox, kipriklərin yay, Gülüş,  
Neçə aşıqları Məcnun eyləyib,  
Eyləmisən göz yaşların çay, Gülüş.*

## ERMƏNİYƏ

Sənin ağlin hara qaçıb  
Ulduz dönüb ay olarmı?  
Sən nə üzlü dilənçisən.  
Torpaqdan da pay olarmı?

Pay istərsən çörək verək,  
Şalvar verək, köynək verək,  
Kül o sənin boş başına,  
Torpaqdan da pay olarmı?

*Şamil Polad həm də güclü yaddaş sahibi olub. Xalq yaradıcılığından çoxlu numunələr dilə gətirirdi. Bu toplunun birinci nəşri zamanı sağ olan Şamil Polad arzu edirdi ki, onun arxivini ilə məşğul olan bir xeyirxah tapılıb itib-batmasına yol verməsin.*

## **Xalq oyunları**

İlisuda çoxlu xalq oyunları olmuşdur. Onlardan "Tunqay Məlik" xüsusi silə dəbdə idi. Qızlar-oğlanlar halay vurub saatlarla bu oyun üstündə yalılı gedərdilər. Mahnının sözlərindən parçalar:

*Yük üstündə yumurta,  
Anam məni unutma,  
Anam məni unutsan  
Göz yaşını qurutma!  
Tunqay Məlik, Tunqay can!*

\* \* \*

*Çay aşağı işim var,  
Zərgərdə gümüşüm var,  
Çay aşağı getmərəm, Tunqay Məlik.  
Çadramı yellətmərəm salam əleyküm,  
Qardaşı əsgər qızam, Tunqay Məlik,  
Heç bir toya getmərəm, Tunqay Məlik.  
Ərtürgəndə arxaclar, Tunqay Məlik,  
Qızıldan var yamaclar, Tunqay Məlik,  
Tunqay can!*

## **Digər bir xalq oyununun sözləri:**

*A bazi, hu bazi,  
Qələndər qazı,  
Tülkü şirazı  
Çibin mindim Kür keçdim,  
Yabayla şorba içdim,  
Ağ ottan balta sapi,  
Sinsa yenə qayirram,  
Qayada qarğa mələr,  
Dovşan sümüük gəmirər,  
Kövşəndə motal otlar,  
Yetimin bağıri çatlar,  
Hər yanı mən gəzmişəm  
Heç belə yalan görməmişdim.*

*Fak qarı, fak-fak qarı,  
Dabani çatdağ qarı,  
Pak qarı, nəpək qarı  
İman qılan, iman qıran  
Falçı qarı, küpəgirən qarı!*

İlisunun sinədəftər qadınlarından biri də Şanət idi.

Bir gün kolxozun anbardarısı Veysəl kişidən avans buğda istəyir. Vey-səl cavab verir ki, buğda yoxdur, arpa verib Ağçaydan qoz almışıq. Bəlkə qoz verim. Sinədəftər Şanət bədahətən bu sözləri deyir:

*Telmanın\* arpası dönübdür qoza  
Kirovun işləri dönübdür toza  
Pravda sataşır gəlinə-qızı,  
Mən sənə nə deyim, ay qağıa Veysəl.*

*Andır olsun kolxoz verən taxılı,  
Bir gəlmədə on dəftərə baxılır,  
Özlər yedi, qaldı dibin paxırı  
Tapşırmasa o Telmani üz olsun.*

\* \* \*

Kolxoz sədri qoca qadınları Ağyezliyə qarğıdalı yiğimina aparılmış. Səngər məhləli Kəlmət qarı təndirə girib gizlənir. Sədrin göndərdiyi adamlar onu tapır və təndiri dağdırırlar. Bu xəbəri eşidən Şanət sədrin ünvanına belə deyir:

*Məhləyə soxulub yıldın təndiri,  
Andır olsun kolxoz verən pendiri,  
Kəlmətin boynuna saldın kəndiri  
Vallah mən istiyə dözə bilmirəm,  
Ağyezli çölündə gəzə bilmirəm.*

---

\* Telman, Kirov, Pravda o zaman İlisuda mövcud olan kolxoziların adı idi.

*Kimini atıbsan çölün düzünə  
Kimini çəkibsən ərşin üzünə,  
Qurban olum sədr sənin gözünə  
Vallah mən istiyə dözə bilmirəm,  
Ağyezli çölündə gəzə bilmirəm.*

## .İNANCLAR

İlisulular oda çox hörmətlə yanaşmışlar. Ocaqdakı kösövü bayira atmaq, odu su ilə söndürmək, qaynar suyu qaş qaralandan sonra həyətə tullaqlamaq, oda söymək, lampanı üfürüb keçirmək, axşam çağı evdən qonşuya od vermek günah sayılmışdır.

Dua yazdırmaq, qurd ağızı bağlamaq, pirlərə, ziyanətlərə getmək, zoğal, dağdağan ağacları budaqlarına əski bağlamaq kimi inanclar olub.

Qorxu götürmək, yaman gözləri dağlamaq, gecə vaxtı qəbiristanlığının yanından keçməmək kimi inanclar, bəxtə, taleyə, saya düşməyə, ayağın yüngüllüyüնə, ağırlığına etiqad, qurban kəsmək, nəzir-niyaz vermək, kəsiblərə əl tutmaq, xəstələrə baş çəkmək, qapıdan dilənçini boş qaytarma-  
maq və s. inanclar adət və ənənələr bu günə kimi mövcuddur.

## QINAMALAR

Çəpəllix, idimsiz, qarinqulu, modabaz, görməmiş, ağızcırıq, təntənin biri, sənin böyümüşün nə olacaq, ay yaramaz? hoşlamasan yerindən tər-pənmirsən; cındırından cin sallanır, yenə də forsundan cirilırsan; qafan girmiyən yerə cəmdəyivi soxma; nəfsini güd, acgözlük eləmə; üzüvü sin-sitib durma; bunnansa öl qurtar, yaşama; kiş deyirsən qaçmir, vurursan ölmür; qələzim tapmir, dirkananı (motal pendirinin yumrusu) da bəyənmir; köttükdə eşələnənin biriydin, hindı xoruzlanmağın nədir?

## TÖVSIYƏLƏR

Böyüün, kiçiyin yerini tanı; gücün çatmayan daşa gücənmə; eşşək belinə yəhər, at belinə palan qoyma; keçini keçi ayağından, qoyunu qoyun ayağından as; böyüün üzünə qabarla, şiniyib durma, tayıví tap; vay-vay, səndən nə olacaq; nağdından çarixlını qoyub, nisyə yerə çəkməlini axtarma; haram tıkənin sancısı güclü olar; ağızuvu qarğışa öyrətmə, qayıdış si-nəvə yapışar; böyüün üzünə dəbərmə və s.

## OYUNLAR

### *İlisuda oyun adları*

Topqala	Yöşün bacı
Tunqayməlik	Ənzəli
Çiling ağac	Beşdaş
Dirədöymə	Gödü-gödü (Aşağı məhəllədə Godu-Godu)
Bənövşə-bənövşə	Əl üstdə kimin əli
Əbirğan-bibirğan	Uçdu-uçdu
Təkmi-cüt	Aparma
Göydə nə var?	Cırtma vurma
Qursana ötüşməsi	Aşıq-aşıq
Hop-hop-güç-top	Eşşək palan
Gözbağlama	Xoşa sürmə
Xal-xal	Yumurta döyüşdurməsi

## UŞAQ OYUNLARI

Çiling-ağac, eşşək bel, topqalaq, kata, aşiq-aşıq oyunları, kursanaları tamsı (qamçı) ilə vurub diyirlətmək yarışması, xoşa (İlisuda bitən gəndəlaşın bir növü) ilə dağdan sürüşmək, xizək sürmək, kəndin başındakı yekə daş üstündə oturub ovcuna alan "gəlinbacı" böcəyinə gözünü zilləyib "atam bu gün gələcəksə, uç, uç" oyunu, at çapmaqda, ovuşmaqda (güləş-məkdə), uzağa daş atmaqda yarışmalar və s.

## VƏRDİŞLƏR

Yaxşı mənada həsədlik, bu həsədliyə çatmadı inam, mətinlik, yalançılığı, yaltaqlığı, ikiüzlülüyə nifrət və belə hallara qarşı camaat danlamaları, üzəgörəliyin olmaması, yaxşı mənada höcətlik, məğrurluq, əyilməzlik, qorxmazlıq, elmə, maarifə sonsuz həvəs, işgüzarlıq, icraedilik, satqın olmamaq, sənətə və sənətkarlığa meyil, harama halalı, halala haramı qatmaqdan qorxmaq, qədər-qismətə mətinliklə dözmək, Allahın böyüklüyünə, peyğəmbərin qanunlarına, islam prinsiplərinə hörmətlə yanaşmaq,

yalandan and içməmək, həm yaxşı, həm də pis mənada sözbazlıq, məs-qərə etmək, adamların hərəkətlərini hallandırmaq, öz gücünə arxalanmaq, ələbaxımlı olmamaq, ətraf mühiti sevmək, təbiətə və insanlara ziyan vurmaq və b.

## İLİSUDA TOY ADƏTLƏRİ

Qızlar nişanlanan gündən bəy corabı, bəzəkli yun əlcək toxuyar, belə bağlamaq üçün bəzəkli - qotazlı bağ hörərmışlər və bunların sayı nə qədər çox olsa idi, qız üçün və bəy üçün başucalığı idi.

Toylarda qurşaq tutmaq, at yarışı, müxtəlif məzhəkəli oyunlar da dəbdə idi. Şənlik yaratmaq məqsədi ilə müxtəlif zarafatlar da düzülüb qoşular, heç kəsin də bundan inciməyə haqqı yox idi.

Bəy evindən gəlin aparmağa gələnlərdən bərxi (hədiyyə) almaq dəbdə idi. Gəlinin rəfiqələri onun yanında oturub bərxi tələb edər, almayıncı gəlini yerindən tərpətməyə qoymazdılardı.

Eyni ilə cehiz sandığının üstündə oturan oğlanlar da bərxi almamış sandığı verməzdilər.

Gəlin at üstündə bəy evinə yola salınanda atın qabağını kəsib bərxi tələb edən kənd cavanları indi də maşınların qabağını kəsirlər. Bunun qarşısını almaq üçün indi gəlin adamları gəncləri əvvəlcədən razı salırlar.

Gəlin evə yaxınlaşanda məşhur zurnaçı Qaraqada (Abdulla) "Gəldi-ha gəldi" havası ilə bəy evinə toplaşanları ayağa qaldırırdı.

Toyun ertəsi günü bəyin dostları onu görməyə gələr, düşərgəsini verməmiş bəy otağına buraxmazlarmış.

Bundan sonra çox məşhur olan Qazax dağdan adlanan sürhüllü qonaqlığı verilərdi. Sürhüllü çəkmək üçün bəzən 10-15 qadın səfərbər olunardı.

Toy Koroğlu cəngisi ilə başlanar, onunla da bitərdi. Bəzən cəngini vaxtından tez çaldıran toy sahiblərinə qarşı etiraz olaraq dava da düşərdi, hətta toyu yenidən bərpa edərdilər.

Gəlin gətirməyə gedəndə onun şərəfinə xonçalar bəzəyib aparmaq dəbdə idi. Xonça nə qədər çox və bər-bəzəkli olsaydı bu, bəy evinin şərəfi olardı.

Gəlin həyətə girəndə onun başından şirniyyat və xırda pul tökmək adət idi.

Gəlin, ayağı altına üzü aşağı qoyulan boşqabı ayağı ilə sindirmalı idi. Bəyi məclisə gətirib padşah (bəy) durğuzarkən molla gəlib başına bəy pa-

pağı qoyar, qız-gəlin boynuna ipək dəsmal bağlayar, dostları alnına kağız pul yapışdırardı.

Bu adətlərdən bəzilərinə indi də rast gəlmək olur.

### İLİSU YEMƏKLƏRİ

Ayri-ayrı yazınlarda İlisu yeməklərindən danışılır. Bu yeməklərin bir neçəsinin adını burada veririk.

Sürhü (sürhüllü, sürfü)	Südlü d(t)ələ
Qırs	Qozlu suyuq
Kəkotu qırsı	Yayma
Yağlıca qırsı	Lobyalı aş
Qozlu aş	Həvicin kətə

*Qurudulmuş ət məmulatları: - qaxac, darbaq, şirdan, hicnavur*

## BAMƏZƏ ADAMLAR, MARAQLI MƏLUMATLAR VƏ RƏVAYƏTLƏR

*İlisuda yaşamış qəribə xasiyyət və maraqlı təbiətə malik bəzi adamlar barəsində məlumatlar*

### A.DÜMANIN "QAFQAZ SƏFƏRİ" ƏSƏRİNDE BİR EPİZOD

O vaxt Ləzgistana komandanlıq edən general Şvarts, Danyal bəyə qarşılıq ədalətsiz davranırmış. Buna dözə bilməyən Danyal bəy hamı eşidə-əşidə generalın ünvanına xoşagəlməz sözlər deyir, hədə-qorxu gəlir. Danyal bəyin bir erməni katibi var idi. O, general Şvartsa gizli məktub göndərir ki, bəs Danyal bəy Şamilin tərəfinə keçmək istəyir. Məktub, göndərilən ünvan əvəzinə, Danyal bəyin əlinə keçir. O, katibi bir xəncər zərbəsi ilə öldürür və atlanaraq doğrudan da Şamilin tərəfinə keçir.

#### Dadaş dayı – "MƏN DƏ İNƏKLƏRİN MÜƏLLİMİYƏM"



Kəndin sığırçısı (İlisuda "naxırçı" deyilmir, mal-qara güdükcüsü "sığırçı" adlanır) Dadaş dayı ömrünün altmış ilini sığırçılıqla başa vurub, indi haqq dünyasındadır. Tale elə gətirmişdir ki, kiçik yaşlarından ata-anadan yetim qalmış Dadaş məktəbin ikinci sinfindən çıxıb sığırçılıq etmək məcburiyyətində qalıbmış. O, uzun illər kəndin 200, 300 başlıq mal-qarasını təkbaşına örüşə aparıb gətirilmiş, nə itən olurdu, nə də canavar dağıdan.

Dadaş dayı naxirdakı bütün mal-qaranın adını bilirmiş, eyni adlı heyvanlara özündən ayama qoşarmış, sürüdəki bütün inəklərin adlarını çəkməklə yanına çəğirmiş. Heyvanlar otdan, sudan doyub kölgəliklərə yığışanda Dadaş dayı onlara "dərs" keçirmiş. Adını çəkib hansı birinə əmr edəndə o inək mələyir və ya yerindən qalxıb ayağa durur, uzaqdadırsa özünü sığırçının yanına çatdırılmış. Buna təəccüb edənlərə Dadaş dayı deyirmiş: "Müəll-

limlər məni oxuda bilmədilər. Uşaqlara dərs keçən müəllim olmaq fikrində idim. Amma ən çətin müəllimliyi seçdim; mal-qaraya dərs keçib İlisu savadlılarından dala qalmadım. İnəklərin müəllimi oldum".

### DANYAL SULTANIN QARTAL BALASI SİFARIŞI

Deyirlər ki, bir gün Danyal Sultan kəndin seçilib-sayılan cayıllarını yanına dəvət edib deyir ki, kim Laçın qayasından bir cüt qartal balası tutub gətirsə, ona bir cüt seçmə at bağışlayacağam.

Laçın qaya Səngər dağı ilə üz-üzə Kürmük çayının sağ sahilində əzəmətlə ucalan sıldırımlı bir dağ idi. Həmin dağa çıxan tək-tək adama təsadüf edilmiş. Bizim dövrümüzdə, keçən əsrin 30-cu illərində Bucaq məhəlləli Kar Nəsir adlı orta yaşılı bir kişi hər il həmin dağın zirvəsindən iri fisdiq, vələs ağaclarını qırıb Laçın qayadan aşağı tökər, ağaclar parçalanıb elə xirdalanardı ki, onları baltalayıb doğramağa ehtiyac olmazdı.

O zaman bütün kənddə Laçın qayaya dırmaşib odun tədarük edən Kar Nəsirə hamı həsəd aparardı. Laçın qaya həm də qartalların yuva salıb bala çıxardığı bir məskən idi. Laçın Qayanın üstündən indi də qartallar əsik olmur.

Danyal bəyin təklifinə təkcə bir gənc boyun olur (təəssüf ki, adı yaddaşlardan silinib). O, səhər tezdən iri bir səbət və uzun bir kəndirlə Laçın qayaya yollanır. Altürkən dağına çıxıb Laçın qayaya tərəf enir, sıldırıma ən yaxın ağaca kəndiri bağlayaraq bir ucunu da öz belinə bağlayır və qayaya tərəf enib qayadan çıxmış bir ağacın altında, qartal yuvasına yaxın gizlənir.

Elə ki, ana qortal ov dalınca yönəlir gənc yuvaya yaxınlaşıb qoşa balanı səbətə yerləşdirir və kəndirlə yuxarı dırmaşır. Gənc meşəliyi keçib Kürmükçay yatağına enir və çayın sahili ilə belində səbət yeriyərkən ana qortal şığıyıb onun üzərinə özünü elə çırprır ki, qortal ölümcül halda yaralanır, amma səbətdəki balalara bir şey olmur. Gənc yaralı qartalı da balaların yanında yerləşdirib qanı axa-axa özünü Danyal sultana yetirir. Qortal yolda can vermiş, balaları isə uzun müddət saxlandıqdan sonra azadlığı buraxılmışdı. Həm də maraqlısı bu idi ki, gənc sultanın hədiyyə verdiyi bir cüt atından imtina etmişdi ki, mən bunu atlara görə yox, sultanın arzusunu yerinə yetirmək üçün etmişəm.

## **ƏBƏ BƏYİN ÇARIN XAHİŞİNİ RƏDD ETMƏSİ**

İlisunun bəylər bəyi Əbə bəy və Harun bəy də başqa bəylər kimi, İlisu sultanının onlara bağışladığı ərazilərdə əkin-biçinlə yanaşı bağlar və meşələr salmağı xoşlamışdır. Qaxmuğaldan Əmircana, oradan da Marsana qədər ərazidə Əbə bəy nadir ağaç növlərindən ibarət 100 hektarlarca meşəlik salmışdı. Sonradan bu meşəliyi oğlu Əhməd bəyə hədiyyə etmiş və bu meşəlik (hazırda bu meşəlik köklənmiş, yerində Turaclı fındıqçılıq sovxozu salınmışdır) "Əhməd bəyin meşəsi" kimi xatırlanır.

Çar Qafqaza dəmiryolu çəkdirəndə davamlı paliddan relsaltı şpallar qoyulması zərurəti meydana çıxanda Qafqaz canişini Əhməd bəy meşəsin-dən bunların tədarükünü çara nişan vermişdi. Onu da Nikolaya bildirmişdi ki, meşənin sahibi İlisu sultanlığının bəyi Əbə bəy çox tərs adamdır. Buna görə də çarın özü ona yazılı müraciət etməlidir. Amma Əbə bəy məktubu alıb oxuyandan sonra yazdığı cavabında bildirmişdi ki, onun meşəsində heç vaxt nə balta, nə də tūfəng səsləri eşidilməmişdir. Nikolay başqa çarə aramağı canışınə tapşırılmışdı.

## **Əmin dayı - "AYAQLAR İNSANLARI QARĞAYIR"**

Əmin dayı İlisunun qəribə adamlarından biri olmuşdur. Ağır şələ altın-da belə qamətini əyməyib xırda addımlarla tələsik yeriyən, İlisudan Qaxa, Qaxdan da uzaq aran kəndlərinə ağacdan yonub düzəltdiyi çömçə, qasıq, oxlov, vərdənə, təknə, tabaq satmağa piyada gedib gələn Əmin kişidir. Əmin dayı ömründə bir dəfə də olsun ata, ulağa, arabaya, avtomasi-na minməyib, həmişə piyada gəzmişdir. Soruşanda ki, niyə belə? Cavab verib: Ayaqlarda güc, təpər varsa, onları niyə incik salasan, işlətməyəsən. Ayağı yerdən üzsən sahibinə qarğış yağıdır. Düşünürsən, İlisunun da Anteyi varmış.

## **Həsil - Çopur Həsil və Sarıbaşlı Səməd**

Çopur Həsil uzun illər kənd sovetində vergi yiğan vəzifəsində işləmişdir. Üzündəki çopuru elə imiş ki, deyir başından bir kq dari tökülsə üzündəki çopurlara ilişib qalardı. Sarıbaşlı dostu Səməd də çox eybəcər imiş. Dəri tədarüküsü idi. Arvadı onun eybəcərliyini tez-tez üzünə vururmuş. Bir gün Səməd çopur Həsili məxsusi qonaq çağırıb arvadına göstərir ki, indi çopur Həsilə bax, gör mən eybəcərəm yoxsa bu. Arvad Həsilə baxıb deyir: Ay aman, sənə min şükür.

Arvadı bir daha onun eybəcərliyini üzə vurmur.

## LEYLİ - ÖLÜLƏRƏ HALVA PAYLAYAN LEYLİ



Kəndin gənc qızları qoruq dediyimiz həyət bağında axşamlar toplaşıb mahni oxuyar, nağıl danışar, bayatı deyər, "Kim-kimi bağlayar" adlanan sözgüləşdirməsi (bir növ meyxana) və s. Əyləncələr keçirərdilər. Qüzaylılar məhəlləsi Bəytəbunun qənşərində nəhəng qoz ağaclarının altında və ətrafında yerləşmiş köhnə qəbiristanlıq axşamdan başlayaraq bir vahimə mənbəyi idi. Məhəllənin oğlan uşaqları hasar arxasında gizlənib gənc qızların əyləncələrinə qulaq asmaqdan həzz alardıq. Bir dəfə həmin qızlardan birisi ortaya sual atdı ki, kim böyük savab qazanmaq üçün gecənin qaranlığında qəbiristanlığa gedib ölülərə halva paylaya bilər?

Leyli cavab verdi ki, mən paylayaram. Dedilər ki, and iç ki, aldatmayaqsan. Leyli and içdikdən sonra bibim qızı Gullər qoruğa bitişik evinə yollandı və az sonra tavada un halvası və çomçə ilə geri qayıtdı. İçərimizdə məhəlləmizin ən sıltaq və cəsarətli oğlanlarından "Pota" ayaması ilə tanınan İsrəfil dedi ki, mən qəbristanlığa gedib Leyliyə tamaşa edəcəyəm. İsrəfil daim baş barmağını sorardı və buna görə ona "Pota" (ayı balası) ayamasını vermişdilər. O, kəndin adlı-sanlı qadınlarından olan Nazmiyətin (kənddə Namna deyərdilər) oğlu idi, müharibəyə gedib qayıtmamışdı.

Hər ikisinin hərəkəti bizi də, qızları da vahiməyə salmışdı. Zülmət qaranlıq idi. İsrəfil qaçaraq qəbiristanlığa yönəldi, onun ardınca da Leyli halva dolu tavanı və çomçəni götürüb qəbiristanlığa üz tutdu.

Hamımızı qorxu bürümüşdü. Az sonra İsrəfil də, Leyli də qayıdır gəldilər və Leyli nəql etdi ki, mən hər qəbrə bir çomçə halva atırdım və deyirdim ki, bu sənin payın. Birdən yaxınlıqdakı qəbir daşının arxasından bir əl uzandı və yazıq səslə dedi ki, mənə də halva ver.

Mən onun həqiqətən qəbirdən uzanmış əl bilib çomçəylə vurdum ki, qələt eləmə, sənin payını vermişəm. Və bu anda İsrəfil qəbir daşının arxasından çıxbı gülərək dedi ki, Leyli qorxma, mənəm, "Potayam".

Bu əhvalat ertəsi günü kənddə bir qəhrəmanlıq kimi dildən-dilə düşdü.

## "LƏFİ-LÜFÜ DANIŞIR"

İlisuda indi də bir rəvayət danışılır: Qafqaz canişini knyaz Vorontsov Daşkov İlisu sultani Danyal bəyə qonaq gəlir. Bir gün knyaz Danyal bəyin aynalı salonunda rəiyyət nümayəndələrini qəbul edir. Bir kəndli şikayət edir ki, bəs filan bəy onun torpağını zəbt edib. Bəy izahat verəndən sonra kəndlının münasibətini xəbər alırlar. Kəndli bildirir ki, "ləfi-lüfə" danışır. Knyazın dilmancı "ləfi-lüfə"-ni başa düşmür və knyaza bildirir ki, kəndli deyir ki, "bek ləfi-lüfə qavarit".

Məlum olur ki, bu ifadə ancaq İlisu ləhcəsində işlənir, mənası da təxminən "hətərən-pətərən", rus dilində "şaltay-baltay" mənasını verir.

### **Murtuzəli Məmmədrza oğlu Mürüdov**

İlisunun ən yaşlı sakini idi. Yaşı yüzü haqlamışdı. Həm də güclü yaddaşa, çox rəngarəng analistik təfəkkürə malik idi.

1938-ci ildə orduya getmiş, Belarusiyada suvari alayda, Baltikyanı respublikaların istilasında iştirak etmiş, müharibə başlayanda 416-ci diviziyaya köçürülüb, 1942-ci ildə İrana, Xoy şəhərinə göndərilib, 1942-ci ilin sentyabrında Mozdok şəhəri uğrunda döyüşlərdə topçu olub "İgidliyə görə" medalı ilə təltif olunub və hərbi rütbə alıb. Sonra Kerçə göndərilib, 1943-ci il mayın 1-də Kerçin və sonra Sevastopolun azad edilməsində böyük şücaət göstərmüşdir. Oradan Polşaya göndərilmiş, Varşava uğrunda gedən döyüşlərdə ağır yaralandığından sonra 1944-ci ildə arxa cəbhəyə göndərilib. Müharibənin qurtarması ilə ordudan tərxis olunub, ikinci qrup əlil kimi kolxoz təsərrüfatında iştirak edib.

Səhər saat 6-da əlində kürək və iki kisə ilə yaxınlıqdakı dağa doğru hərəkətini görüb hara getdiyini soruşduqda verdiyi cavab hər kəsi valeh edə bilərdi. Kənddən təxminən 400-500 metr hündürlükdə, dağ meşəsinin kiçik talasında kartof əkib becərirdi.

Kənddə müdrik, nikbin təbiətli ağsaqqal kimi sevilirdi.



## Mütəllif - Aşıq Mütəllif

Böyük Vətən müharibəsi illərində və müharibə qurtarandan da xeyli sonra hər kəndlidən dövlət tədarükünə 5 kq yağı, 36 kq ət, toyuq-cücəsi olub-olmamasından asılı olmayaraq 55 yumurta vermək tələb olunurdu. Qanun çox sərt tələbkarlıqla həyata keçirildi.

Aşıq Mütəllifin böyük ailəsi olub, özü də əldən düşmüşdü. Talib təxəllüsü ilə yaxın dostu, Qax rayon tədarük müfəttişliyinin rəisi Zeynalabiddin Əfəndiyevə belə bir ərizə göndərir.

*Dostum salam olsun Sizə, əssəlamüü-əleykum,  
Dərdim artıb çatdı yüzə, əssəlamüü-əleykum,  
Salamım haqq salamıdır qullar üçün hədiyyə,  
Şəfqət eylər cümlənizə, əssəlamüü-əleykum.*

*Könlüm zəhər, dil bəzirgan, kefli - bazar eyləyər,  
Ülfət mərdnən, o namərdə çünki azar eyləyər,  
Gərdişi-dövran səyahət, mülki - nəzər eyləyər,  
Qərar tutmaz gecə-gündüz əssəlamüü-əleykum.*

*Talib deyər haqq sözünü sözü qanana indi,  
Məcnun təki el içində edər bəyanə indi,  
Sizdən başqa bu dərdimi deyim hayanə indi,  
Yazıb cavab qaytar bizə əssəlamüü-əleykum.*

## QAFİYƏ

*Namə, get dərdimi ərzi-hal eylə,  
Oxuyub məzmunun bilər yoldaşlar.  
Əhli sərraflara xoş misal eylə,  
Ümid var mərhəmət qılar yoldaşlar.*

*Doqquz baş ailə, keyfimiz cağdı,  
40 kilo ət istər bizdən nağdı,*

*55 yumurta, 5 kilo yağıdı,  
Mümkünsə qərara gələr yoldaşlar.*

*Bir oğlum orduda yox onun dərdi,  
Dördü məktəblidir var yetlik xərci,  
Kecən il qaldıq biz 700 borclu,  
Başqa borclara da gələr yoldaşlar.*

*İnşallah bir cavabin tez gələr bizi,  
Yəqin vəziyyətim aydındır sizə,  
Talibin qayğısı ya çatar yüzə,  
Ya könlündən tamam silər yoldaşlar.*

Zeynalabiddin Əfəndiyev yəqin ki, dostluğu xatırınə (çünki belələri çox idi) 1947-ci ildə aşiq Talibi vergilərdən azad edir. Lakin onun sevinçi çox sürmür. Paxıl bir qonşusu respublika təşkilatlarına imzasız məktublar göndərib, Zeynalabiddin Əfəndiyevdən şikayət edir. Ona görə də üstündən bir il keçmiş aşiq Talib yenidən vergilərə cəlb olunur, o da təkrarən dostuna aşağıdakı şeiri yazıb göndərir.

*Bir sualım da vardır sizə, yoldaşlar,  
Yetişmiş bostanım kalamı düşdü?!  
Oyandı cürbəcür şübhələr məndə,  
Ərzi-halim qıylu-qalamı düşdü?!*

*Qəddim də əyilib, görməyir gözüm,  
Dilimiz qıсадır ötməyir sözüm,  
Dörd aydır xəstəyəm, yox buna dözüm,  
Bu qərib başıma daşlarımı düşdü?!*

*Savadsızdır Talib bilmirəm necə,  
Az-çox fikr edirəm gündüz və gecə,  
Üz tarixdə olmuşdum mən qoca,  
48-də yaşım dalami düşdü?!*

## Müzəffər

Murtuzəlinin böyük qardaşı Müzəffər də əmisi Mürüb oğlu Hüseyn ki-mi əyyar idi. Hazırcavablığı, adamlara sataşması ilə ad qazanmışdı. Bir dəfə də anası nə üstəsə onu bərk danlayır, qarğıyır, o da anasından əvəz çıxmaq qərarına gəlir.

Səhər anası yerindən durub çölə çıxarkən tez anasının döşəyinə bir az su töküb yayarmış. Anası gəlib döşəyi yiğisdirmaq istəyərkən onu yaş görüb uşaqlardan gizlədər, onlar evdə olmayanda sərərmiş. Bir neçə dəfə əhvalat təkrar olunur. Nəhayət, bir gün anası yerini yiğisdirmağa gəlib yenə döşəyə əl çəkərkən Müzəffər öz yorğanının altından baxıb ona deyir: Ay anası, hər gün döşəyə əl çəkirsən, nədir, yoxsa döşəyi islatmışan?

Anası başa düşüb Müzəffəri əzişdirir.

## Ömər kişi

İlisu əyyarlardan biri də Şeytanlardan Ömər kişi idi. O, hələ uşaq ikən bir gün atasının qəzəbinə gəlib bərk döyüür. Ömər atasından intiqam almaq qərarına gəlir. Orucluq zamanı imiş. Kənddə də iftara adamlar çağırmaq dəbdə idи. İmkanlı adamlar orucluq zamanı iftara çağırmaqla sa-vab qazanmağa çalışırdılar. Ömərin atası isə böyük imkana malik deyilmiş. Bir gün Ömər kəndin mötəbər adamlarından 10-15 nəfərə xəbər verir ki, atam sizi iftara çağırır. İftar vaxtı ağsaqqallar iki bir, üç bir həyətə daxil olub salam verir, atasının çıxılmaz vəziyyətinə gizlincə tamaşa edən Ömər bundan zövq almış.

## Şahmərdan Əhmədov

İlisunun maraqlı adamlarından olub. Tanınmış sənətkar (bənna-dülgər) kimi ad-san qazanmış və 30-cu illərdə rayon kommunal təsərrüfatı şöbəsinin müdirliliyinə irəli çəkilərək uzun zaman bir neçə rayon rəhbəri ilə bu vəzifədə işləmişdir.

O zaman rayonda aparılan bütün tikinti-təmir işləri bu şöbə vasitəsilə həyata keçirilirdi.

Düzlüyü sevən, bu sahədə heç kəsə güzəştə getməyən Şahmərdan kişidən xoş gəlməyənlər də çox idi və belələri ona "demaqoq" damgası vurmuşdurlar.

Böyük Vətən müharibəsindən əvvəl rayona yeni birinci katib gəlir. Çox sərt təbiətli adam olan Hüseyn Əlizadəyə də bədxahlar əlüstü onun demaqoq olduğunu çatdırmışdır. Raykom katibi də fərqiñə varmadan yığıncaqların birində ona "sən demaqoqsan" deyə acılayır. Söz altında qalmayan Şahmərdan ayağa qalxıb ona belə cavab verir: "Mən elə bildim ki, təzə raykom təzə söz danışacaq. A kişi, mənim demaqoq olduğumu bütün SSRİ bilir, siz təzə söz danışın".

S.Əhmədov rayon icraiyyə komitəsinin sədri B. Səmədovla yeni seçilmiş raykom katibinə mənzil axtarırlar. Bir neçə mənzil göstərsələr də, katibin xoşuna gəlmir. Nəhayət, bir mənzilə baxıb deyir ki, "pis mənzil deyil, amma qışda soyuq olar". Ş. Əhmədov B.Səmədovun qulağına piçıldayıf: "Ə bu köpək oğlu qışa qədər burada qalmaq niyyətindədir?" Ş. Əhmədov işdən çıxarılan günü çəkic-malasını da götürüb bənnalığa başlamış, həm də əliyəri adamlarla mübarizəsini davam etdirib.

### Razi-Usta Razi

Şövkət Əfəndiyevin böyük qardaşı usta Razi da məşhur əyyar idi. Ömrünün çox hissəsini Balakəndə yaşayıb çoxlu binaların ustası olmuşdu.

Rüstəm Səfərəliyev Balakəndə katib olarkən usta Razi bir hökumət binasını inşa edirmiş. R. Səfərəliyev hər gün tikintiyə baş çəkər və usta Razidən soruşarmış ki, neçə nəfər işləyirsiniz, Razi kişi də yanında şagirdindən başqa bir kimsə olmasa da cavab vermiş - üç nəfərik. Nəhayət, R. Səfərəliyev bir gün deyir ki, "ay usta, bəs hər dəfə deyirsən ki, üç nəfərik, mən ikinizi görürəm". Usta Razi əlini yaxındakı maliyyə şöbəsinin binasına uzadıb deyir: - biri də oradadır.

Usta maliyyə şöbəsinin vergisindən azad olmaq üçün qazandığının üçdə birini ona verirmiş.

Şövkət müəllim və usta Razının ataları Nəcməddin Əfəndi İlisunun görkəmli ziyalılarından, böyük din xadimlərindən olmuşdur.

### ZİNZİLƏ

İlisuda bir xəstəlik var idi. Adına "Zinzilə" deyərdilər. Bədənin müxtəlif yerlərinə düşən yaraya əlac tapılmazmış. Qara yara da deyirdilər. Nəhayət, belə bir əlac tapırlar. Xəstə evin ortasında yatar, yanına bir boş

qab düyü qoyarmışlar. Bir dəstə cavan qız xəstəni dövrəyə alar, aşağıda-kı sözləri mahnı ilə deyir və yallı gedirmişlər:

Zinzilə, ha Zinzilə,  
Zinzilə dağda olar, zinzilə daşda olar,  
yıxıq dəyirmando olar.

Bundan sonra qızların hər biri bir çimdik düyüünü ağızına alıb çeynəyər və xəstənin yarasına tüpürərmiş. Düyü qurtaranadək dövrə vurub bunu təkrar edirlər. Beləliklə, yara sağlamış.

\* \* \*

1930-cu illərin əvvəllərində İlisuda həvəskarlar tərəfindən ilk teatr tamaşaları göstərilməyə başlanılmışdır. Bucaq məhləli Yamil (Azər Axşamın babası) ilk dəfə qız rolunda çıxış etmiş və onun adı indi də "qız Yamil" kimi yad edilir.

İlk tamaşaların əsas təşkilatçısı və rejissoru Şeytan uşağından olan Arif müəllim idi (professor Yəhya Kərimovun əmisi).

\* \* \*

30-cu illərdə bir gün məktəbə xəbər çatır ki, bir evdə mollalar toplasıb Quran oxuyurlar. Şərif müəllimin rəhbərliyi altında bir dəstə uşaq həmin evin həyətinə gedib "İnternasional" oxumağa başlayır. Elə ki, birinci sətr "Qalx, ey lənətlə damğalanmış aclar və qullar dünyası" - deyilir, içəridən əli çomaqlı bir molla çıxıb onlara hücum edərkən Şərif müəllim qabaqda, uşaqlar da arxada sürətlə qaçıb uzaqlaşırlar.

## İLİSU BƏDİİ ƏDƏBİYYATDA

İlisu, onun yetirmələri və nemətləri yaradıcı insanların diqqətindən yاخınmamışdır. Aşıq yaradıcılığında, folklor nümunələrində, bu ulu kənd vəsf edilmiş, romanlar, povestlər, oçerkələr, publisistik məqalələr və s. yazılmışdır. Neçə-neçə bəstəkar, rəssam, heykəltəraşın yaradıcılığında İlisu mövzusu öz əksini tapmışdır.

Molla Cuma, xalq şairləri Məmməd Rahim, Bəxtiyar Vahabzadə, eləcə də Əliağa Kürçaylı, Gəray Fəzli, Seyran Səxavət, Rza Şahvələd, Əvəz Sadıq və başqaları İlisu və ilisulular barədə ürək sözlərini demişlər. Məral Rəhmanzadə İlisu tablolarını, bəstəkar Ağabacı Rzayeva H.Tahiroğlu-nun sözlərinə "Dağlar qızı" mahnısını bəstələmişdir. "Oqonyok" jurnalının üz qabığında Sosialist Əməyi Qəhrəmanı həmkəndlərimiz Mustafa Hə-sənovun, "Sərkər Mirzə kişinin", Kirov adına kolxozun sədri Ənvər Hacıyevin at belində şəkilləri verilmiş, Sovet İttifaqı və ABŞ-ın bir neçə illik təqvimlərini İlisu mənzərələri bəzəmişdir. Keçmiş ittifaqın nüfuzlu jurnalı "Agitator" özünün titul vərəqində görkəmli partiya və dövlət xadimi S.N.Murtuzayevin portretini və məşhur publisist Kuprinin ocerkini dərc etmişdi. Belə misallar çoxdur. İlisunu vəsf edən bir neçə şeirlərə nə-zər salmaq yerinə düşər.

İlisu ilə bağlı Molla Cumanın "İlisu kəndi", həkim Cəlal barədə yazdığı şeirlər çox maraqlıdır.

Xalq şairi Məmməd Rahim İlisuda olarkən buranın təbiəti, insanları onu ilhamaya gətirmiş, "İlisu" şeirini yazmışdır.

İlisunun özündən də neçə-neçə şair və yazıçı yetişmişdir. Poeziyada qələm sınavlardan istedadlı həvəskarlar da az deyil. İlisu ilə bağlı gör-kəmli şairlərin və bir neçə ilisulunun yazdıqlarından bəzi nümunələri bu bölmədə veririk.

İlisu şeir, bədii söz sənətinin, çalıb-çağırımağın, tamaşalar göstərməyin, şımgəmli toy keçirməyin ən yaxşı nümunələrini özündə birləşdirən bir kənd kimi də tanınır. Heç təsadüfi deyil ki, Molla Cuma İlisunu özünün ikinci vətəni sayırdı. Yaradıcılığında İlisu və onun adamları ilə bağlı çoxlu şeirləri vardı. Bir gözəl həsr etdiyi şeirdə yazdı:

*İlisu kəndində Kovxa tabunda,  
Bir gözəl görmüşəm yüz qız içində.*

*Bürüniüb qüttəvər al-yaşıl dona,  
Sanırsan ay yanır ulduz içində.*

İlisunun əsas çalğı aləti saz olub. Camal lələ, Əbdülhəşim müəllim, Ava, daha kimlər, kimlər. Camal lələnin saz çalmasına çatan sənətkar çətin ki, tapılardı. O, Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı olmuşdu. İlisu şairlərinin gözəl qoşmaları, gəraylıları, bayatları barədə Salman Mümtaz "El aşıqları" kitabında söz açmışdı. "Çəmrə, burdan yar keçdimi" rədifli şeirin müəllifi Nəbi şıq geyinərmiş, köynəyinin üstündən bağladıgı gümüş kəmərdən xəncər əskik olmazdı. Saz əvəzinə xəncərini firlayıb saz kimi əlinə alıb barmaqlarını üstündə oynada-oynada bədahətən şeirlər deyərmiş. Molla Cumanı da İlisuya bağlayan buranın saz-söz məclisləri imiş. Deyilənlərə görə Danyal Sultanın güzgülü köşkü-sarayında sonralar İçəri Bazara köçən Nurullah özü kimi istedadlı kənd cavanlarını başına yığıb keçən əsrin əvvəllərində teatr tamaşaları göstərirmiş. Burada qız və oğlan dəstələri qarşı-qarşıya dayanıb "Tonqay Məlik" kimi mahni-rəqs tamaşaları göstərirmiş. Müslüm Maqomayev 1946-ci ildə yazdığı tərcümeyi-hal kitabçasında atası Məhəmmədin İlisudan Buynakskiyə gəlib dəmirçilik etdiyini, çeçen qızı olan anası ilə evləndiyini yazmışdı. Məhəmməd kişinin Qaradolaxdakı qohumlarından Mamalov və onun oğlu Seyid qarmon çalanlar idi. Mühəribədən qayıtmayan Seyid Mamalovun qardaşı Ədhəm gözəl tarzən imiş.

1947-ci ildə görkəmli bəstəkar Müslüm Maqomayev bacanağı Üzeyir Hacıbəyovla birlikdə faytonla ata yurdu İlisuya baş çəkmişdir.

İlisuda əllinci illərdə Rəsul Rza, Bəxtiyar Vahabzadə ailəliklə dincəlməyə gəlmişlər. Rəsul Rza "İlisu" şeirini, B.Vahabzadə isə "Sadə adamlar" poemasını Azərbaycanın bu dilbər guşəsində qələmə almışlar. Tez-tez yaxın dostu Sadıq Murtuzayevlə İlisuda olan Əliağa Kürçaylının "Qartal" şeiri də İlisuda yazılmışdı.

İlisu və ilisuluların görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə dostluq əlaqələri, ünsiyyətləri barədə çox şey demək olar. İlisuda Murud oğlu Hüseyn Balaxanı neft mədənlərində işləyəndə Mirzə Ələkbər Sabirlə dostluq ünsiyyətində olmuşdur. Satira və humoru sevən Murud oğlunun Sabirlə birlikdə çəkdirdiyi fotoşəkli onun oğlu "Tək səbir" qəzeti ilə əməkdaşlıq edən Sədi (Sədi də atası kimi satirik, humorist şeir və hekayələrin müəllifi kimi tanınır) hansısa bir tədqiqatçıya verdiyini xatırlaya

bilmir. Bu da bir həqiqətdir ki, Mirzə Ələkbər Sabir Abbas Zamanovun qeyd etdiyi kimi "Tək səbir" şeirində:

*Qaxda, Qazaxda, Şəkidə bərmala,  
Şışədə, Şirvanda vurur tək səbir -*

sətirlərini adları çəkilən yerlərdə yaşayan dostlarına həsr etmiş, onların haqsızlığı, cəhalətə səbr edib susduqlarına işarə etmişdir.

### "İlisu"

*Asiyət Yusifova*

*Cox sevirəm sənin qarlı qışını,  
Əyilmə sən uca saxla başını,  
Kimsə bilmir hələ sənin yaşını,  
Səsin gəlir əsrlərdən İlisu.  
Ulu kəndim, ana yurdum İlisu.*

*Sənsən bizim bu diyarın Anası,  
Xəstəyə dərmandır abu-havası,  
Tarixlərə şahid olub Qalası,  
Elimizin sonasisan İlisu.  
Ulu kəndim, doğma yurdum İlisu.*

*Sənsiz keçib çox uğursuz illərim,  
Səndə qalib o, sevincli günlərim,  
Sənə əmanətdir doğma ellərim,  
Həm sevincim, həm kədərim İlisu.  
Ulu kəndim, ana yurdum İlisu.*

*Dağların-çayların qoşadır-qoşa,  
Sənin hüsnün tamaşadır-tamaşa,  
Yaraşırsan həm bahara, həm qışa,  
Gözəllərin - gözəlisən İlisu.  
Ulu kəndim, doğma yurdum İlisu.*

*Dilimin əzbəri, ürək səsimşən,  
Ocağımın istisisən, közüsən,  
Başdan-başa həyatımın özüsən,  
Varlığımızın mənim dünyam İlisu.  
Ulu kəndim, ana yurdum İlisu.*

*Qurban olum torpağına-daşına,  
Xəyalımda dolanıram başına,  
Qocalmırısan dən düşsə də saçına,  
Həm şöhrətim, həm şanımsan İlisu.  
Ulu kəndim, doğma yurdum İlisu.*

*Sənsiz çox illəri vurmuşam başa,  
El qızıyam artıq dolmuşam yaşa,  
Mən ölsəm də dünyamızda sən yaşa,  
İlk laylamin sorağısan İlisu.  
Ulu kəndim, ana yurdum İlisu.*

## GƏLMİŞƏM

*Dağlar verib buralarda baş-başa,  
Meşələri, yaylaqları tamaşa,  
Bu el məni ovsunlayıb həmişə,  
Gözəlliyin sorağına gəlmışəm.*

*Bu yerlərin yamacı var, düzü var,  
Hər ciğirdə ayağımın izi var,  
Ürəyimdə alovu var, közü var,  
Loğman deyib buz bulağ'a gəlmışəm.*

*İlisudur bizim diyarın tacı,  
Qayası var qında yatıb qılinci,  
Saf havası min bir dərdin əlacı,  
Həsrətimi ovutmağa gəlmışəm.*

*Arzuların ilki, sonu görünməz,  
Xatırələr çoxdur sayı bilinməz,  
Yüz il keçə yaddaşından silinməz,  
Atam yatan bu torpağa gəlmışəm.*

*Bəxtiyar Vahabzadə*

### **"SADƏ ADAMLAR"**

(poemadan bir parça)

*Qardaş, bizim bu dağlardan  
De, ömründə keçmişənmi?  
Sərin çoban dəyəsində  
Sən qar suyu içmişənmi?*

*Yatmışanmı keçə üstdə.  
Dağ havası, yuxu şirin,  
Eşitdiyin dağ səsindən  
Heç olmuşmu diksindiyin?*

*Səslənmişmi de, qəfildən  
Yaxındakı dərə, meşə.  
Uladiqca canavarlar  
Düşmüsənmi sən təşvişə?*

*Beşbulağın sərin suyu  
Ötmə burdan, üzünü yu.  
Qocalmazsan ömür boyu  
Bu dağlarda, bu dağlarda!*

*De, nə qədər oyanmışan  
İt səsinə gecə yarı.  
Səhərəcən oyaq qalıb  
Saymışanmı ulduzları?*

*Yolları var eşmə-eşmə,  
Hünərin var atdan düşmə.  
Addım başı sərin çeşmə,  
Bu dağlarda, bu dağlarda!*

*Dağ suları dağdan enər,  
Nə bulanar, nə lillənər,  
Cüyür qaçar, daş gillənər  
Bu dağlarda, bu dağlarda!*

*Kürmük daşa-daşa gəlmış,  
Ehtiraslar cuşa gəlmış;  
Sultanlar baş-başa gəlmış,  
Bu dağlarda, bu dağlarda!*

## QARTAL

*Əliağa Kürçaylı*

Alim dostum Sadıq Murtuzayevə

*İlisu, Beşgulaq, Şamil qalası,  
O meşə örtüklü zümrüdü dağlar.  
Xatıra düşəsi, yadda qalası  
Saysız lövhələr var, mənzərələr var!..*

*Əsrlik daşları oynadan selin,  
Saldığı naxışlar qayalardadır.  
Dağlar qoynundakı o doğma elin,  
Geniş süfrəsində duz da bal dadır.*

*Palıd elə durub dağın yalnızda,  
Elə bir zirvəsi göyə dayaqdır.  
Sizin bu füsunkar dağ mahalında  
Gəzib dolaşıram mən də haçaqdır.  
Bir duman parçası, bir dağ ciğiri,*

*Uzaq bir aləmə çəkir xəyali.  
Hərdən uzaqlarda qartal çığırır,  
Tutur məğrur səsi eli, mahalı.*

*Dağların vüqarı artır bu səsdən,  
Gülür zirvələrin meşə örtüyü.  
Bu qartal səsidir çünki əzəldən  
Dağın eşitdiyi, dağın gördüyü.*

*Qovub bir-birini bu yerdə illər,  
İnsanlar doğulub, dünyadan köcüb.  
Sənin atan, baban - neçə nəsillər,  
Dostum, Beşbulagın suyundan içib.*

*Deyib nəğməsini qartallar kimi,  
Uca zirvələrdə məskən salıbdır.  
Onlar təmiz olub dağda qar kimi,  
Onlardan yadigar mərdlik qalıbdır.*

*Bir də ki, qartalın dediyi nəğmə,  
Onsuz yetim qalar bu dağlar, ay dost.  
Sən ona adı bir nəğmədir demə,  
Düzüb bəstəsini bulaqlar, ay dost.*

*Baban da oxuyub onu, atan da,  
Sən də oxuyursan qartalsayağı.  
Sənin də ulduzun bir gün batanda,  
Ötəcək oğlunun qartal dodağı.*

*Zirvələr şahının özü də bəlkə  
Sizdən öyrənibdir bu qıy vurmağı.  
Onun uzaqqorən gözü də bəlkə  
Sizdən öyrənibdir məğrur durmağı.*

*Bəlkə də atanın xəyalıdır o,  
Göyün sinəsində asılıb qalıb.  
Bu yerin öz doğma qartalıdır o,  
Lacivərd mərmərə qazılıb qalıb.*

*Gəzirəm yenə də sizin mahalı,  
Göz zirvə axtarır, könül ucalıq.  
Süzürəm qızı vuran məğrur qartalı,  
Ömür vəfasızdır, insan qocalır.*

*İlisu, Beşbulaq, Şamil qalası,  
O meşə örtüklü zümrüdü dağlar,  
Xatıra düşəsi, yadda qalası  
Saysız ləvhələr var, mənzərələr var!..*

## YADIMA DÜŞÜR

*Ənvər Nəzərli*

*Hər səni görəndə, ey Sadiq dostum,  
Qocaman İlisu yadına düşür.  
O dağ vüqarına baxanda hərdən,  
Dağların ulusu yadına düşür.*

*İgidlər oylağı ulu dağların,  
Tarixdir ciğiri, yolu dağların.  
Sinəsi min sirlə dolu dağların,  
Yağışı, dolusu yadına düşür.*

*Ucadan aşağı enən şəlalə,  
Torpaqla danışıb-dinən şəlalə.  
Mirvari tozuna dönən şəlalə,  
Müqəddəs ulusu yadına düşür.*

*Bu yurdun qədimdən var sultanlığı,  
Ellərə bərəkət, bar sultanlığı.  
Yenilməz İlisu-Car sultanlığı,  
Mərd eli - ulusu yadına düşür.*

*Qardaşım, gənclikdən qabilləşmişən,  
Vətən sevgisiylə kamilləşmişən.*

*Şamildən yazdıqca şamilləşmişən,  
Ürəyin dolusu yadıma düşür.*

*Ənvər, qocalığı yixa bilmirəm,  
Bakıdan kənara çıxa bilmirəm.  
Gedib o yerlərə baxa bilmirəm,  
Şamaxı, İlisu yadıma düşür.*

## **ULU KÖRPÜ**

*İbrahimxəlil Xəlilov*

*Ulu körpü, ulusunda  
Yenə səni ulu gördüm.  
Bulaqları qaynar gözlü  
Çaylarını sulu gördüm.*

*Mən çıxanda yoxuşları  
Nəğmə dedi çöl quşları.  
Mərhəmətli baxışları  
Məhəbbətlə dolu gördüm.  
Dağ arası Daşlı Qala,  
Neçə ordu saldı yola,  
Bulud gəldi bala-bala,  
Aldı sağı, solu gördüm.*

*Andım ötən çağlarını,  
Topdağıtmaz tağlarını.  
Dəyişdilər coxlarını,  
Səni İlisulu gördüm.*

## İLİSUM MƏNİM

*Başı qarlı uca dağlar,  
Ağuşuna alıb səni.  
Havan təmiz, şirin suyun,  
May bali, İlsum mənim.  
Maralçıçək ovsunlayır,  
Baharını ilk görəni.  
Yamacları əlvan xalı  
Səfali İlsum mənim.*

*Çaylarının görüş yeri  
Ürəyimin başındadır.  
Əzəmətli Ulu körpün  
Laçın qaya qaşındadır.  
Yağıya sədd qalaların  
İmam Şamil yaşındadır.  
Yadelliya əyilməyən  
Vəfali İlsum mənim.*

*Özün bir zərrə olsan da  
Adın dillər əzbəridir.  
Hər evdə azi bir nəfər  
Müsəlləh elm əsgəridir.  
Neçə alim yetirmisən  
Uzun illərdən bəridir.  
Fəqət heç vaxt öyünmədin  
Həyalı İlsum mənim.*

*Neçə dərdə dərman olub  
Oğlan bulaq, Qız bulağın.  
Möcüzədir bu qaynar su  
Döşünə sildirim dağın  
Yüz on ili qeyd olunan  
O müqəddəs elm ocağın*

*Bütün dünyaya tanıdım  
Mahali İlism mənim.*

*Xeyir-dua verdiyim kəs  
Haqq yolunu tapıb gedib.  
Mərd igidlər meydanına,  
Köhlənini çapıb gedib.  
Qəlb evinin guşəsinə  
Ədalətin şopub gedib.  
Ürəklərə nur cılayıən  
Şəfali İlism mənim.*

### **İlisu bayatları**

*Qalibə İlisulu*

*Bu qala Sumu qala  
Dörd yanı su mu?, qala,  
Sevdiyimi sən aldın  
Yoxsa ki, su mu?, dala*

*Sumu Sultan, qalam, hey  
Aldın qadam, bəlam, hey  
İstərəm il, on iki ay  
Yanında mən qalam, hey*

*Mən aşiq, Sumu Sultan  
Dünya daş su mu, Sultan?  
Sənin dünya malından  
Yığdığın bu mu, Sultan?*

*Əzizim, Sumu qala  
Daş qala, sümük qala  
Hüsnünə heyran olan  
Bilər soyumu, Qala*

## İLISU

*Məmməd Rahim*

*Dağların qoynunda xeyli zamandır,  
Nazlı gəlin kimi yatur İlisu.  
Üfüqlər hüsnünə aparır həsəd,  
Gül, çiçək ətrinə batır İlisu.*

*Üzünü bir dəfə görən bənd olur,  
Dost üçün hər zaman suyu qənd olur.  
Meşələr qoynuna gərdənbənd olur,  
Asimana kəmənd atır İlisu.*

*Gözəllikdə onun tapılmaz tayı,  
Hüsnünə mat qoyur ulduzu, ayı.  
Səadət olalı iqbaldan payı,  
Qəşəngcə böyüyür, artır İlisu.*

*Həyat nəğməsini bulaqlar deyir,  
Ana laymasını şış dağlar deyir,  
Rahim kimi əziz qonaqlar deyir:  
Şirin muradına çatır İlisu.*

## İLISU KƏNDİNDƏ

*Molla Cuma*

*İlisu kəndində, Koxa tabunda,  
Bir gözəl görmüşəm yüz qız içində.  
Geyinib qüttəvər al yaşıl donda,  
Süzülən bal kimi qarpız içində.*

*Çarğati qırmızı, köynəyi ağıdı,  
Dodağı qaymaqdı, həm kərə yağdı,*

*Bir türfə gözəldi, yaşı uşaqdı,  
Açılmış bənövşə yarpız içində.*

*Qaşlarıdır fitnə, gözləri hiylə,  
Aşığın bağırna atibdir gullə,  
İlgəyi döşünə qızıl silsilə,  
Deyəsən, şam yanır gündüz içində.*

*Dilləri bülbüldü, dişləri mərcan,  
Sinəsi meydandı, məməsi fincan.  
Hacı Hüseyin qızı, adı Şirincan,  
Ay kimi görünür yıldız içində.*

*Yerişi göyçəkdir kəklikdən, qazdan,  
Bədəni ağ olar qardan, kağızdan.  
Molla Cümə ismin salmaz ağızdan,  
Ölüncə danışar hər söz içində.*

## İLİSU

*Mövlüd Saribaşlı*

*Seyrə vardım İlisunun hüsnünə,  
Çayları, dərəsi, dağı gözəldir.  
Mən yetişdim Beşbulağın üstünə,  
Həqiqətdə solu-sağı gözəldir.*

*Hər tərəfi yaşıl pöhrə meşədir  
Kənardan baxana xoş tamaşadır.  
Saf abu-havalı gözəl guşədir,  
Gəzmək üçün hər oylağı gözəldir.*

*Bir ümid var, hər açılan səhərə,  
Adı kənddir, bərabərdir şəhərə.  
Əcəb mənzərədir Hamamin dərə  
Oğlan bulaq, Qizbulağı gözəldir.*

*Mövlud deyir, bax sözümün sətrinə.  
Ətir saçmaz gözəllərin ətrinə.  
Bağışladım bir balamın xətrinə  
İlisunun hər sayağı gözəldir.*

## SÜRHÜNÜN

*Müzəffər Xəlilov*

*Dövrü qədimdən bəllidir qədri, qiyməti sürhünün,  
Başdan-başa ətir saçır dolması, əti sürhünün,  
Eli, aləmi bürüyüb çözümü, söhbəti sürhünün,  
Bol turşusu, sarımsağı, şorba neməti sürhünün.  
Xörəklərin içində vardır hörməti sürhünün.*

*Sübəhün gözü açılan tək, ət qazanın asan gərək,  
Et xəmirin azca sıyıq, işi görməkçün asan gərək.  
Hasilati uzun işdir, ustadı olasan gərək,  
Beşi bişirə, dördü yeyə, budur hikməti sürfünün.  
Xörəklər içərisində vardır hörməti sürfünün.*

## İLISU

*Nəzirmahmud Rəşidov*

*Ulu ocağının, doğma kəndimin,  
Ay camaat mənzərəsi gözəldir.  
Kürmütü ram edən Ulu körpüsü,  
Beşbulağın zülməməsi gözəldir.*

*Yayda da qar olur dağlar başında,  
Şimşəklər oynasır Donuz qoşunda,  
Çiçəkdən don geyib Mahin, Muşun da  
Uzun Sirti, Qoçbərəsi gözəldir.*

*Çiçəklər açanda olar başqa hal,  
Gələnə əl edir qoca Vəzirçal.  
Təkələr oylağı sərt sırtlı Qıcal,  
Qalaçanın mənzərəsi gözəldir.*

*Kimsə ayrı düşməz belə güşədən,  
İnsanların qəlbə safdır şüşədən.  
Ad qazanıb sənətkarlar peşədən,  
Aliminin ixtirası gözəldir.*

*Çayniklərdə kəklik otdan çay dəmi,  
Yeyən doymaz, közkababı, əzməni.  
Sürhülliyyə qonaq edər kənd səni,  
Pendir gırsı, gizgələsi gözəldir.*

### **İlisulu Danyal Sultan**

*Osman Ümman*

*Tariximə saldım nəzər,  
Ürəyimi fərəh bəzər,  
Bir igid var, adı əzbər,  
Yazılıb şəninə dastan,  
İlisulu Danyal Sultan!*

*Bir igiddi qorxmaz, mətin,  
Onu dilə tutmaq çətin,  
Pələngidi bu millətin,  
Heyran oldu cümlə-cahan,  
İlisulu Danyal Sultan!*

*Düşdü tarixə adı,  
Qorudu o, dostu-yadı,  
Əməlləri bir dünyadı,  
Nəzəmə çəkdi Osman Ümman,  
İlisulu Danyal Sultan!*

## **Gərək**

*Solmaz Elqızı*

*Mənim kəndim alımlərin yurdudur,  
Hüsnünə boylanan doymasın gərək.  
Möcüzədir Hamamçayı, Ramramayı bir dastandır,  
Şair belə yerdən həzz alsın gərək.*

*İldirim oynayır uca dağında ,  
Aşıq bu yerlərdə saz çalsın gərək.  
Qonaqlar dincəlir Səngər bulaqda  
Belə gözəl məkan var olsun gərək.*

*İlisu kəlməsi dilə gələndə,  
Adıyla hər övlad fəxr etsin gərək.  
Uca dağ başında qartal ötəndə  
Sürfülü bişirilib yeyilsin gərək.*

*Daha da saf saxla qoca ,cavani,  
Cahillər bu yerdən yox olsun gərək.  
Səndən ilham alır Solmaz Elqızı,  
Şöhrətin gün-gündən ucalsın gərək.*

## **AĞBULAQLA SÖHBƏTİM**

*Ağbulaq, suyunun keyfiyyətinə görə  
İlisu bulaqlarının ən məşhurudur.*

*Soltanım Əhmədova*

*Həsrətinlə yana-yana,  
Görüşünə gəldim, bulaq.  
Sual doldu qalaq-qalaq,  
Gəl cavab ver mənə, bulaq.*

*Ağ bulağım, ağ oylağım,  
Dildə gəzərdi sorağın.  
Əskik olmazdı qonağın,  
Hani o büsatın, bulaq?!*

*Bulaqların gözü idin,  
Gözəlliyyin özü idin.  
Ürəklərin sözü idin,  
Niyə belə susdun, bulaq?!  
Bəlkə bizdən küsdün, bulaq?!*

*Suyun şəlalətək axmir,  
Zülməsi ürək yaxmir.  
Anam pəncərədən baxmir,  
Dərdimə şərik ol, bulaq.*

*Bacım toplamır qızları,  
Söyləmir şirin sözləri.  
Görmürəm tanış izləri,  
Bir soraq ver mənə, bulaq?!*

*Səsin mənə layla çalıb,  
Çox xoş xatirələr qalıb.  
Qonşularım hara olub,  
Gəl məni kövrəltmə, bulaq.*

*Üstündə gözəllər gəzmir,  
Qəmzələri ürək üzmir.  
Bu halına qəlbim dözmür,  
Təsəlli ver mənə, bulaq.*

*Gündə dolansam başına,  
Üzümü sürtsem daşına.  
Suyunu qatsam yaşıma,  
Büsətin dönərmə, bulaq?*

## İLİSUM MƏNİM

*Mən deyə bilmərəm neçədir yaşın,  
Sumu qala tarixlərin yaddaşı.  
Ulu körpu uca saxlayır başın,  
Kürmük çayım mahni qoşur, İlisum.*

*Dağ başından baxır Şamil qalası,  
Keşik çəkir qeyrət, namus aynası.  
Oğlanların sanki qartal balası,  
Mərdlikləri mahni qoşur, İlisum.*

*Əsrlərdən gəlir sənin sorağın,  
Qoynuna hər yandan axır qonağın.  
Bir dərədə neçə-neçə bulağın,  
Zülmət məsi mahni qoşur, İlisum.*

*Tarix boyu öyünmədin, öymədin,  
Bir kimsənin qəminə sevinmədin.  
Sən palıdsan, söyüdtək əyilmədin,  
Öz vüqarın mahni qoşur, İlisum.*

## QARTAL KİMİ QONMUSAN

*Vəysəl Çərkəz*

*Qartal kimi qonmusan,  
İki dağın ovçuna.  
Hara baxırsan qalxıb  
Ayağının ucuna?  
Neçə bulaq gözü var,  
Od töküülər birindən,  
Birindən buz damcilar.  
Qovuşub bir-birinə  
Bulaqlardan çay olur,*

*Axır dərə uzunu.  
Hər dəmdə bir "hay" olur,  
Qırır sükut buzunu  
Fikrə gedən dağların.  
Yollar dağa dırmaşır  
Aşır qaşdan o yana.  
Qoca gördüm,  
Keçibdir  
Doxsan yaşdan o yana,  
Əsa almaz əlinə.  
Burda dağlar sürüdən  
Kəmər bağlar belinə,  
Doğanağı - keçilər.  
Sən olmasan gözümdə  
Dünya necə kiçilər, İlisu.*

## İLISU

*Adın gəzər dodağımda, dilimdə,  
Güllərinin ətri qalib əlimdə.  
Qucağında şirin olar ölüm də,  
Həsrət qoyma qucağına, İlisu!*

*Ulu körpü mənə köhnə tanışdı,  
Bir gözəldən xatirələr danışdı.  
Yollarına qonan şəhdi, yağışdı?  
Şeh düşməsin ocağına, İlisu!*

*Ayri düşsəm bu zamanda, bu çağda,  
Nəfəsinlə isinərəm uzaqda,  
Əgər ölsəm ruhum qalsın qoy Qaxda,  
Mən qarışım torpağına, İlisu!*

## SON SÖZ

Əziz soydaşlarımız! Toplunun ikinci nəşrini müzakirənizə təqdim edirik.

Müqəddimədə dediyimiz kimi, bir daha qeyd etməyi lazımlı bilirik ki, ulu kəndimizin zəngin və rəngarəng tarixi, onun əfsanəvi gözəllikləri barədə çox az dedik və əminik ki, növbəti nəşrlərdə daha da zənginləşəcəkdir.

Ən başlıcası soydaşlarımıza müraciət edərək kəndimizin tarixi şöhrətinə ona qaytarmaq, onun sağlamlıq, istirahət, turizm məziyyətlərindən lazıminca istifadə olunması üçün həm imkanlı adamların, həm də Azərbaycan hökumətinin diqqətini bu işə cəlb etməkdir.

Ürək ağrısı ilə bunu da qeyd etməliyik ki, son illərdə bu kəndin torpaqlarından məqsədyönlü istifadə etmək əvəzinə onun hərraca qoyulub satılıb dağılması istiqamətində çox dözülməz hərəkətlərə yol verilmişdir.

Ulu və müqəddəs kəndimizin tərəqqisi üçün əlindən gələni etmək hər bir soydaşımızın müqəddəs borcudur.

Bu nəşrdə İlisudan pərvazlanıb uzaqlarda yaşayanların müraciəti, turizmlə bağlı yazılar, Prezident İlham Əliyevin burada olması, Hamamçay üzərində yeni tikilən körpünün açılışı kitabda maraqlı məqamlardandır.

*Müqəddəs kitabımız "Qur'ani-Kərim"da xeyriyyəçiliklə əlaqədar deyilən "sağ əlin verdiyini sol əl bilməməlidir" kəlamını əsas tutub böyük alicənablıq göstərib adlarının açıqlanmaması arzusu ilə "İlisu" kitabının işiq üzü görməsinə sponsorluq edən xeyirxah insanlara bütün soydaşlarımız adından minnətdarlığımızı bildiririk.*

*Bütövlükdə materialların toplanmasında Əzim Yolçuyevin, Hacı Sabir Əfəndiyevin, Cabir Şabanov və Namiq Süleymanovun, Hacı Mirzə oğlunun, Vüdadi Eminovun, Qahirə İzzətovanın, xüsusü fəallıq göstərdiyini razılıq hissi ilə qeyd edirik.*

## Redaktordan sözardı

*İkinci nəşrini çox hörmətli, diqqətcil, tələbkar və möhtərəm oxucuların müzakirəsinə verməzdən əvvəl kitabın sonunda kiçik bir xülasə vermək qəlbimdən keçdi.*

*İki ilə qədər Sadıq Nəbi oğlu Murtuzayevin rəhbərliyi altında çox mötbəbər redaksiya heyəti ilə üzərində çalışdığımız birinci nəşrin işıq üzü görmə ərzəfəsində İlisu həyatının bir hissəsinə çevrildi və mən həm də özümü İlisulu hesab etməyə başladım. Bunuñ başlıca səbəbkəri müəllimim, rəhbərim və aqsaaqqal yolgöstərən dostum olmuş rəhmətlik Rəşid İsmayılov oğlu Mahmudovun zəmanəti və məsləhəti ilə, mayası halallıqla yoğrulmuş, yeddi yaşından zəhmətə qatlaşış meşədən odun daşimaqla evin dayağı olmuş, bir anını boşa verməyi özü, doğma və dostları, ümumiyyətlə hər bir insan üçün qəbahət və itirilmiş böyük nemət hesab edən, 85 yaşında belə fenomenal yaddaş və yüksək intellektual və fiziki iş qabiliyyətini zəhmətsevərliyi - işgüzarlığı, mətinliyi ilə qoruyub saxlaya bilmış, otuz ildən artıq bir dövr-də yüz minlərlə insanın bayraqdarı - əmək cəbhəsinin komandanı kimi xariqələr yaratmağa sövq etmiş, bir sıra yeniliklərin bilavasitə yaradıcısı, görkəmli partiya, dövlət və ictimai xadim, yazıçı-publisist, nəzəri və təcrübə alım Sadıq Nəbi oğlu Murtuzayev olmuşdur.*



*Ona İlisuluların ən yaxşalarının, öndəgedən və seçilmişlərin simvolu desəm düşüñürəm ki, yanılmaram.*

*Toplu üzərində işləyərkən burada haqqında məlumatlar verilmiş, fövqəladə təxəyyülə malik bir sıra ixtiraların müəllifi, dünya şöhrətli alim və dövlət xadimi, pak insan Saleh Balay oğlu Qocayev, Milli Elmlər Akademiyasının akademikləri Əzəl Cəfər oğlu Sultanov, Ələşrəf Veysəl oğlu Məmmədov, akademianın müxbir üzvləri Dəmir Vahid oğlu Hacıyev, Kərim Nəzir oğlu Ramazanov, texnika elmləri doktoru professor Fikrət Seydəli oğlu Seydəliyev, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Arif oğlu Əfəndiyev, diplom işi namizədlik kimi təsdiqlənmiş pilotsuz təyyarələrin yerdən idarə olunması nəzəriyyəsinin müəllifi, çox gənc yaşında faciəli və müəmmalı şəkildə Moskva çayında boğulub həlak olmuş Əkrəm*

Səlahəddin oğlu Sultanov, otuz ildən artıq bir müddətdə ibtidai siniflər üçün "Əlisba", "Ana dili" və onlarla digər dərsliklərin müəllifi olmuş pedaqoji elmlər doktoru, professor Yəhya Şəfi oğlu Kərimov, İlisu məktəbinin əsasını qoymuş Azərbaycan dilində ilk dərsliyin - "Vətən yolu" kitabının müəllifi Harun bəy Sultanovun, görkəmli din xadimi Mamay Əfəndinin və kitabın baş qəhramanlarından olan böyük İmam Şeyx Şamilin yaxın silahdaşı, İlisunun sonuncu hakimi general Danyal sultanın həyatının ayrı-ayrı yaşam anlarına nəzər saldıqca onların hər biri gözlərim önündə müəllimim hesab etdiyim aqsaqqal dostum Sadiq Nəbi oğlu Murtuzayevin simasında canlanmışdır.

Müzakirənizə verilən bu ikinci nəşrin mümkün qədər tez və qüsursuz işiq üzü görməsi üçün redaksiya heyəti ilə yanaşı, nəşriyyat və mətbəənin neçə-neçə əməkdaşı, yaradıcı və texniki işçilər böyük zəhmət çəkmişlər. Ayrı-ayrı vaxtlarda bir neçə variantda üz qabığının təkcə sonucusu üzərində yeddi müxtəlif ixtisas sahibi, yeddi gün çalışmışlar.

Kitabın ərsəyə gəlməsində yeddi ay ərzində redaksiya heyətinin ayrı-ayrı üzvlərinin hər birinin müəyyən qədər xidməti olsa da, əlimi qəlbimin üzərinə qoyaraq halallıqla sidq - ürəkdən deyə bilərəm ki, Sadiq müəllimin təklikdə gördüyü iş və nəşrin tezliklə işiq üzü görməsi üçün keçirdiyi narahatlıq bütövlikdə redaksiya heyətinin bir yerdə çəkdiyi zəhmətdən dəfələrlə çoxdur.

Yaradılan bəşər övladı - insanın təxəyyül məhsulu olan hər şeydə qüsür olması təbiidir.

Qüsurdan xali təkcə uca Allah və Onun bizə ərməğan göndərdiyi "Qurani-Kərim"dir.

Topluğunun mümkün qədər xətalardan və qüsurlardan xali olaraq müzakirənizə verilməsi üçün Sadiq müəllim başda olmaqla kitab üzərində çalışanların hər biri əlindən gələni etmişdir.

Sizin saygı və mərhəmətinizə ümid etməklə inanırıq ki, kitabda gedən texniki və hər hansı statistik yaxud digər qüsurlara görə günahlarımızdan keçər, irad, qeyd və diləklərinizi növbəti nəşr üçün redaksiya heyətinə ünvanlayacaqsınız.

Hörmətlə:  
Hacı Mehman  
Fərzullayev



## MÜNDƏRİCAT

1. Birinci nəşrin müqəddiməsi .....	3
2. İkinci nəşrə giriş .....	5
3. İlisudan pərvazlanıb uzaqlarda yaşayan ziyahların müasir İlisu sakinlərinə müraciəti.....	7
4. İlisunun tarixindən - <b>Sadiq Murtuzayev</b> .....	9
5. Azad camaatlıqların strukturu və idarəetmə sistemi - <b>Rəsul Tahirzadə</b> .....	18
6. İlisu tarixinin yaddaş kitabı.....	24
7. İlisu sultanlarının şəcərə cədvəli .....	27
8. İlisu sultanları28	
9. İlisunun təşəkkülü - <b>Hacı Sabir Əfəndiyev</b> .....	34
10. Görkəmli dövlət xadimlərinin İlisu haqqında dedikləri .....	37
11. İlisu mənim qibləgahımdır- <b>İmam Mustafayev</b> .....	37
12. Dünya şöhrətli kənd - <b>Kamran Huseynov</b> .....	40
13. İlisu şivəsi - <b>Səyyarə Mollazadə, Yəhya Kərimov</b> .....	42
14 Qədim Oğuz- Dədə Qorqud yadigarı- <b>Sadiq Murtuzayev</b> .....	62
15. İlisu kəndinin bulaqları .....	67
16. İlisu kəndinin memarlıq abidələri - <b>Vidadi Muradov</b> .....	69
17. İlisuda islamşünaslıq - <b>Hacı Sabir Əfəndiyev</b> .....	95
18. İlisu məktəbi .....	98
19. Qax İlisu turizm kompleksi: Prezident İlham Əliyev Füsunkar turizm diyari İlisuda - <b>Sadiq Murtuzayev, Hacı Mehman Fərzullayev</b> .....	107
20. İlisu məktəbində dərs demiş və İlisudan olan görkəmli müəllimlər.....	137
21. Dövlət, siyasi və ictimai xadimlər .....	157
22. İlisulu alimlər: Azərbaycan MEA-nın həqiqi və müxbir üzvləri.....	179
23. Elmlər doktorları və professorlar .....	185
24. Elmlər namizədləri .....	201
25. Din xadimləri .....	253
26. Respublika və rayon migyasında tanınmış təşkilat,müəssisə rəhbərləri .....	261
27. Tanınmış ziyahılar, görkəmli mütəxəssislər, yaradıcı adamlar .....	289
28. Zabitlər, Böyük Vətən və Qarabağ müharibəsi vətranları .....	311
29. Əbədiyyətə qovuşanlar - <b>Asiyət Yusifova</b> .....	311
30. Görkəmli idmançılar .....	323
31. Kəndə rəhbərlik edənlər .....	327
32. İş adamları və xeyriyyəçilər .....	332
33. Bir qəhrəman ailə .....	341
34. İlusuda sənətkarlıq .....	343
35. Xalq yaradıcılığının tanınmış adamları .....	347
36. Qoyunluq .....	349
37. Ovçuluq - <b>Sadiq Murtuzayev</b> .....	356
38. Xalq yaradıcılığı .....	361
39. Bamezə adamlar, maraqlı əhvalatlar və rəvayətlər .....	371
40. İlisu bədii ədəbiyyatda .....	381
41. Son söz .....	400
42. Redaktordan .....	401
43. Mündəricat.....	402
44. Redaktordan sözardı- <b>Hacı Mehman Fərzullayev</b> .....	401

**ƏLİFBA GÖSTƏRİCİLƏRİ**  
**İLİŞU MƏKTƏBİNDƏ DƏRS DEMİŞ VƏ İLİSUDAN OLAN  
GÖRKƏMLİ MÜƏLLİMLƏR**

1.Arif Nurməmməd oğlu Əfəndiyev.....	137
2.Balay Qoca oğlu Qocayev .....	137
3.Əli Adışirin oğlu Adışirinzadə .....	138
4.Əminə Məmməd qızı Mehdiyeva .....	138
5.Əmrullah Qeybullah oğlu Bayramov .....	139
6.Əkrəm Sultan oğlu Hacıyev.....	139
7.Əziz Bədrəddin oğlu Abbasov.....	140
8.Fazıl Məmməd oğlu Əfəndiyev.....	141
9.Harun bəy Sultanov .....	142
10.Həbibulla Qüvvət oğlu Muradov .....	142
11.Həmzət bəy Məhəmməd bəy oğlu Əfəndiyev .....	142
12.Həşim Fərəculla oğlu Abbasov .....	143
13.İbadulla Cəbrayıł oğlu Məmmədov .....	144
14.Mantaş Sultan oğlu Mantaşov .....	144
15.Məmməd Mehdi oğlu Məhərrəmov .....	145
16.Məmməd Şeyx oğlu Əfəndiyev.....	145
17.Mikayıł Cəbrayıł oğlu Əskərov .....	146
18.Mücahid Məmməd oğlu Qocayev .....	147
19.Münəvvər Məhərrəm qızı Kərimova .....	147
20.Nəzir Xalıq oğlu Murtuzayev .....	148
21.Nurməhəmməd İbrahimxəlil oğlu Xəlilov .....	148
22.Rəsul Xəlil oğlu Kərimov .....	149
23.Salam Xəlil oğlu Xəlilov .....	149
24.Süleyman Burhan oğlu Harunov .....	150
25.Süleyman Əbdürəhman oğlu Süleymanov .....	150
26.Şakir Tahir oğlu Əfəndiyev .....	151
27.Şəfi Əhməd oğlu Qocayev.....	152
28.Şərif Mülsüm oğlu Əfəndiyev .....	153
29.Yusif İsaq oğlu Əfəndiyev .....	153
30.Yusif Məhəmməd oğlu Məmmədov .....	154
31.Tahir Qüvvət oğlu Muradov .....	155
32.Zalxa Saleh qızı Hacızadə .....	155
33.Zahid Abdurza oğlu Məhərrəmov .....	156

## **DÖVLƏT, SİYASI VƏ İCTİMAİ XADİMLƏR**

1.Abbas Veysəl oğlu Məmmədov .....	157
2.Asiyət Nəcməddin qızı Yusifova.....	158
3.Azər Məmməd oğlu Qasımov .....	159
4.Həbibullah Məhəmməd oğlu Sofiyev .....	159
5.Həlimət Məhəmməd qızı Davudova .....	160
6.Həsən Musa oğlu Əliyev .....	160
7.Hətəm Abdulla oğlu Əhmədov .....	161
8.Həzrət Əbdürrehman oğlu Süleymanov.....	162
9.İbadi Abdul oğlu Məmmədov .....	162
10.Kərim Xan oğlu Kərimov .....	163
11.Mahmud Davud oğlu Davudov .....	164
12.Mahmud Məmmədhəsən oğlu Qocayev .....	165
13.Mədyail Vəli oğlu İmaməliyev .....	165
14.Məhəmməd Abdulla oğlu Abdullayev.....	166
15.Rəsul Balay oğlu Qocayev.....	167
16.Sadiq Nəbi oğlu Murtuzayev .....	168
17.Saleh Balay oğlu Qocayev .....	171
18.Sultan Məmməd oğlu Qasımov .....	175
19.Vahid Hüseynli oğlu Hacıyev .....	175
20.Vaqif Vəli oğlu Qocayev .....	176

## **İLİŞULU ALİMLƏR**

### **AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ HƏQİQİ VƏ MÜXBİR ÜZVLƏRİ**

1.Ələşrəf Veysəl oğlu Məmmədov .....	179
2.Əzəl Cəfər oğlu Sultanov .....	181
3.Dəmir Vahid oğlu Hacıyev .....	182
4.Kərim Nəzir oğlu Ramazanov .....	183

## **ELMLƏR DOKTORLARI VƏ PROFESSORLAR**

1.Abdulvahab Şərif oğlu Muxtarov .....	185
2.Ağalar Sultan oğlu Hacıqasimov .....	185
3.Aydın Məmməd oğlu Əfəndiyev .....	186
4.Barxal Şaban oğlu Barxalov .....	186
5.Cəfər Əzəl oğlu Sultanov .....	186
6.Elmir Bayram oğlu Bəşirov .....	187
7.Əmrullah Adışırın oğlu Adışirinzadə .....	187

8.Fəzli Əmrullah oğlu Hacıyev.....	188
9.Fikrət Seydəli oğlu Seydəliyev .....	189
10.Qafar Əli oğlu Adışirinzadə.....	190
11.Mikayıl Həmid oğlu Həmidov .....	190
12.Məmməd Şamxal oğlu Qasımov .....	191
13.Məsud Arif oğlu Əfəndiyev.....	192
14.Nicat Davud oğlu Abdullayev .....	193
15.Nəzirə Müslüm qızı Əfəndiyeva (Mansurova) .....	194
16.Paşa Şərif oğlu Əfəndiyev .....	195
17.Ramiz Həsən oğlu Sultanov.....	195
18.Rəsul Hacı oğlu Sultanov .....	196
19.Səyyarə Məmməd qızı Mollazadə (Fərhadova) .....	197
20.Şərif İslam oğlu Mahalov .....	198
21.Timur Sadəddin oğlu Bəşirzadə .....	198
22.Tofiq Yusif oğlu Baharov .....	198
23.Yəhya Şəfi oğlu Kərimov .....	199

### **ELMLƏR NAMİZƏDLƏRİ**

1.Abdulla Abiddin oğlu Həşimov .....	201
2.Abdulla Molla Lətif oğlu Əhmədov .....	202
3.Aida Cabbar qızı Əliyeva .....	202
4.Allahverdi Əlişrəf oğlu Məmmədov .....	203
5.Amaliya Əziz qızı Bayramova (Abbasova) .....	203
6.Anatoli İbadi oğlu Məmmədov .....	204
7.Ayaz Barxal oğlu Barxalov .....	204
8.Bədircahan Əmrullah qızı.....	205
9.Bəsti Ənvər qızı Hacıyeva .....	205
10.Cabir Emin oğlu Şabanov .....	206
11.Cahid Mamalov oğlu Hacızalov.....	206
12.Cəmil Səlahəddin oğlu Xəlilov .....	207
13.Dövlət Bayram qızı Bəşirova .....	207
14.Elçin Namiq oğlu Sultanov .....	208
15.Elmən Əmrulla oğlu Adışirinzadə .....	208
16.Emilya Yəhya qızı Kərimova .....	209
17.Emin Tahir oğlu Əfəndiyev .....	209
18.Əkrəm Səlahəddin oğlu Sultanov .....	210
19.Əmrəh Süleyman oğlu Abdurahmanov .....	211
20.Əsmayə Məcid qızı Hacıyeva .....	211
21.Fatma Nəcməddin qızı Rəsulova (Yusifova) .....	212
22.Fəridə Arif qızı Sultanova .....	212
23.Güldanə Əmrullah qızı Pənahova .....	213
24.Gürsel Namiq oğlu Sultanov .....	213

25.Hacıibrahim Mollaməhəmməd oğlu Həsənov .....	214
26.Həbibullah Tahir oğlu Əfəndiyev .....	214
27.Hənif Əbdürəhman oğlu Süleymanov .....	215
28.Xəyyam Paşa oğlu Məmmədov .....	216
29.Xuraman Ənvər qızı Abdullayeva (Hacıyeva) .....	216
30.İbrahim Yusif oğlu Əfəndiyev .....	217
31.İbrahimxəlil Məhsim oğlu Xəlilov .....	217
32.İlahə İsrafil qızı Kərimova (Rəsulova) .....	218
33.İsrafil Rəsul oğlu Rəsulov .....	218
34.İzzət Rəmzi oğlu Salmanov .....	219
35.Kamil Əziz oğlu Cəfərov .....	220
36.Lalə Fuad qızı Mustafayeva .....	220
37.Leyla Mamalov qızı Sadıqova .....	221
38.Lütvıyar Nurməmməd oğlu Əhmədov .....	221
39.Məhəmməd Nemət oğlu Hacızalov .....	222
40.Məhəmmədrəsul Hacıməhəmməd oğlu Əfəndiyev .....	222
41.Məlahət Mustafa qızı Murtuzayeva .....	223
42.Məlahət Cahangir qızı Sultanova .....	223
43.Məmməd Rəcəb oğlu Rəcəbov .....	224
44.Məmmədiyə Xəlilullah oğlu Əfəndiyev .....	224
45.Müzəffər Məhsim oğlu Xəlilov .....	225
46.Naimə Qaflan qızı Xəlilova .....	225
47.Natəvan Rəsul qızı Sultanova .....	226
48.Nazim Əzim oğlu Əzimov .....	226
49.Nemət Bilal oğlu Hacızalov .....	227
50.Nəzir Kərim oğlu Ramazanov .....	227
51.Nigar Rəsul qızı Sultanova .....	228
52.Nilufər Zakir qızı Əfəndiyeva .....	228
53.Niyal Şaban qızı Barxalova .....	229
54.Niyazi Mollaməhəmməd oğlu Məmmədov .....	229
55.Nizami Rasim oğlu Yusifov .....	230
56.Ömər Əbdürəhman oğlu Sadıqov .....	231
57.Ramiz Vahid oğlu Babayev .....	231
58.Rasim Nəcməddin oğlu Yusifov .....	232
59.Rasim Həzrət oğlu Süleymanov .....	233
60.Rauf Məmməd oğlu Sofiyev .....	233
61.Rauf Ramiz oğlu Sultanov .....	234
62.Rəfail Seyfəl oğlu Abdullayev .....	235
63.Rəfiqə Məmməd qızı Sofiyeva .....	236
64.Rəhimə İsrafil qızı Qabulova (Rəsulova) .....	236
65.Rəna Mehrac qızı Hacıyeva .....	237
66.Rəna Paşa qızı Əfəndiyeva .....	238
67.Sabir Əhməd oğlu Qocayev .....	238

68.Sabir Tahir oğlu Əfəndiyev .....	239
69.Saqidət Yusif qızı Yusifova .....	240
70.Saleh Əfəndi oğlu Əfəndiyev .....	240
71.Saleh Fuad oğlu Sultanov .....	241
72.Sevil Qurban qızı Adışirinzadə (Şabanova) .....	241
73.Səbirə Əzəl qızı Sultanova .....	242
74.Səmayə Məmməd qızı Fərhadova .....	242
75.Süleyman Bədrəddin oğlu Camalov .....	243
76.Svetlana Məcid qızı Məcidova .....	243
77.Şahid Tahir oğlu Yusifov .....	244
78.Şahin Şahid oğlu Muxtarov .....	244
79.Şəkər Cəlal qızı Muxtarova .....	245
80.Şəkər Vəli qızı Hasilova (Qasimova) .....	245
81.Şəkərxanım Nurməhəmməd qızı Ömərova .....	246
82.Şəfiqə Əmrullah qızı Abdullayeva .....	246
83.Şərqiyə Həmid qızı Sadıqzadə .....	247
84.Şərqiyə Saleh qızı Qocayeva .....	247
85.Tamara Sadəddin qızı Bəşirova .....	248
86.Tavat Sadıq qızı Əliyeva (Murtuzayeva) .....	248
87.Vaqif Yəhya oğlu Kərimov .....	249
88.Vidadi Həbibulla oğlu Muradov .....	250
89.Vüqar Rəfail oğlu Abdullayev .....	251
90.Yunis Həşim oğlu Muxtarov .....	251
91.Zahidə Zakir qızı Sultanova (Əfəndiyeva) .....	252
92.Zeynal Məmməd oğlu Babayev .....	252

## DİN XADİMLƏRİ

1.Asif Abdulla oğlu Abdullayev .....	254
2.Davud Hacı Mamay oğlu .....	254
3.Əhməd Hacıməhəmməd oğlu Hacızadə (molla Əhməd Əfəndi) .....	254
4.Həmzət Əfəndi Baba .....	255
5.Ibrahimxəlil Şeyxməhəmməd oğlu Əfəndiyev .....	256
6.Qoca Balay oğlu Qocayev .....	257
7.Qüvvət Hacımurad oğlu - Molla Quvat .....	257
8.Mamay Əfəndi Harun oğlu İlisuvi .....	257
9.Məhəmməd Əfəndi .....	259
10.Mustafa Əfəndi Abdulhəmid oğlu .....	259
11.Mirzə - Sofu Mirzə .....	260
12.Novruz Ramazan oğlu Sadıqov .....	260
13.Yusif Məhərrəm oğlu .....	260

## **RESPUBLİKA VƏ RAYON MİQYASINDA TANINMIŞ MƏMURLAR, TƏŞKİLAT, MÜƏSSİSƏ RƏHBƏRLƏRİ**

1.Abdul Nəcəf oğlu Abdulov .....	261
2.Arif Həşim oğlu Abbasov .....	261
3.Arif Yəhya oğlu Kərimov .....	262
4.Aydın Fazıl oğlu Əfəndiyev .....	263
5.Camat Şəfi oğlu Musayev .....	264
6.Cinayiddin Həzrət oğlu Cəfərov .....	264
7.Davud Həşim oğlu Abdullayev .....	265
8.Elyonora Hənif qızı Süleymanova .....	265
9.Ədhəm Qoca oğlu Qocayev .....	266
10.Əfraim Abdulsalam oğlu Hacıyev .....	266
11.Əfraim Əyyub oğlu Mahalov .....	267
12.Ələkbər Abdusalam oğlu Hacıyev .....	267
13.Əliyar Yamil oğlu Əliyev .....	267
14.Əmrulla Abdulla oğlu Abdullayev .....	268
15.Ənvər Həsən oğlu Hacıyev .....	268
16.Fərrux Həmdulla oğlu Qocayev .....	269
17.Firudin Süleyman oğlu Harunov.....	269
18.Hacı Beqay oğlu Əliyev .....	270
19.İlham Kamil oğlu Harunov .....	270
20.İrfan Zəkir oğlu Əfəndiyev .....	271
21.İslam Müslüm oğlu Mahalov .....	271
22.İsmayıł Əmrullah oğlu Rəsulov .....	272
23.İzzət Əfəndi oğlu Əfəndiyev .....	272
24.Kamal Cəlal oğlu Muxtarlı .....	273
25.Məmməd Camal oğlu Məmmədov .....	273
26.Məmməd Məlhət oğlu Fərhadov .....	274
27.Mustafa Hasil oğlu Hasilov .....	274
28.Məmməd Mütəllif oğlu Məmmədov .....	275
29.Məmməd Zeynal oğlu Babayev .....	275
30.Məmmədəmin Əmrullah oğlu Xəlilov .....	276
31.Məmmədiyə Əhmədiyə oğlu Hacıyev .....	276
32.Namiq Ədhəm oğlu Sultanov .....	277
33.Nəcibə Abdulməcid qızı Əliyeva .....	278
34.Nəcibə Məmmədtahir qızı Abdullayeva .....	278
35.Nəriman Məhərrəm oğlu Əliyev .....	279
36.Nəzirmahmud Qoca oğlu Qocayev .....	279
37.Nəzirməmməd Paşa oğlu Ramazanov .....	280
38.Paşa İsa oğlu Ramazanov .....	280
39.Ramiz Hənifə oğlu Cəfərov .....	281
40.Rəcəb Məhəmməd oğlu Rəcəbov .....	281

41.Rəhman Süleyman oğlu Süleymanov .....	282
42.Rəsul Rüstəm oğlu Habilov .....	282
43.Salahəddin Beqay oğlu Əliyev .....	283
44.Salam Nəbi oğlu Rəhimov .....	283
45.Seyfi Arif oğlu Hasilov .....	284
46.Soltan Bədrəddin oğlu Camalov .....	284
47.Şahid Muxtar oğlu Muxtarov .....	285
48.Şamxal Babası oğlu Şamxalov .....	285
49.Tofiq Musa oğlu Musayev .....	286
50.Ülfət Həzrət oğlu Poladov .....	286
51.Yusif Hacımurad oğlu Baharov .....	287
52.Yusif Məmmədrəsəl oğlu Yusifov .....	287
53.Zahidə Nəcməddin qızı Nəcəfova-Yusifova .....	288
54.Ziyaviddin Davud oğlu Məmmədov .....	288

### **TANINMIŞ ZİYALILAR, GÖRKƏMLİ MÜTƏXƏSSİSLƏR**

1.Aynurə Abdulla qızı Həşimova .....	289
2.Azər Abdusalam oğlu Şabanov – Azər Axşam .....	289
3.Bəkir Tahir oğlu Bəkirov .....	290
4.Bilqeyis Abdulqədir qızı Sultanova .....	290
5.Elcan Abdulla oğlu Həşimov .....	291
6.Elxan Abdulla oğlu Həşimov .....	291
7.Əhmədiyə Beqay oğlu Əliyev .....	292
8.Əkbər Nəzir oğlu Murtuzayev .....	292
9.Əyyub Şeyx oğlu İmaməliyev .....	293
10.Əyyub Zakir oğlu Kərimov .....	294
11.Əzizə Zakir qızı Nəzirova .....	294
12.Füzuli Əmrullah oğlu Ramazanov .....	295
13.Gülbahar Zəkəriyyə qızı Əsgərova .....	295
14.Hacı Məmməd oğlu Hacıyev .....	296
15.Hacı Mirzə oğlu Hacıyev .....	296
16.Hənifə Babası oğlu Cəfərov .....	297
17.Həşim Abiddin oğlu Həşimov .....	297
18.Qasım Müslüm oğlu Əfəndiyev .....	298
19.Qalibə İlisu .....	298
20.Qeybullə İbadulla oğlu Rəsulov .....	298
21.Manaf Mollaməhəmməd oğlu Məmmədov .....	299
22.Maya Abdulqədir qızı Sultanova .....	300
23.Mehrac Hacibaba oğlu Hacıyev .....	300

24.Midhət Musa oğlu Sultanov .....	301
25.Mikayıł Heydər oğlu Ömərov .....	302
26.Nadir Ədhəm oğlu Sultanov .....	302
27.Naz Məhəmmədrəsul qızı Seydəliyeva .....	303
28.Nizami Sadiq oğlu Murtuzayev .....	303
29.Nəriman Kəmaləddin oğlu Əfəndiyev .....	304
30.Osman Abdulla oğlu Abdullayev – Osman Ümman .....	304
31.Solmaz Elqızı .....	305
32.Soltanım Mollaməhəmməd qızı İsayeva – Əhmədova .....	305
33.Sultan Əkrəm oğlu Hacıyev .....	305
34.Şaban Emin oğlu Şabanov .....	306
35.Şövkət Əfəndiyev .....	306
36.Tahir Məmmədrəsul oğlu Yusifov .....	307
37.Tofiq Əyyub oğlu İmaməliyev .....	307
38.Vaqif Ədhəm oğlu Sultanov .....	308
39.Vidadi Mustafa oğlu Eminov .....	309
40.Yaşar Qeybullə oğlu Hasilov .....	309
41.Yaşar Şakir oğlu Əfəndiyev .....	310
42.Zakir Əbdürəhman oğlu Süleymanov .....	310

### **ZABİTLƏR, BÖYÜK VƏTƏN VƏ QARABAĞ MÜHARİBƏSİ VETERANLARI**

1.Asif Əhmədiyə oğlu Əlili .....	313
2.Azad İsa oğlu Şabanov .....	313
3.Bayram Hacınurməhəmməd oğlu Həsənov .....	314
4.Çingiz Sadiq oğlu Murtuzayev.....	314
5.Elşad Məmməd oğlu Musayev .....	315
6.Elşad Yusif oğlu Şabanov .....	315
7.Əli Osman oğlu Babayev.....	316
8.Fateh Mamay oğlu Əfəndiyev .....	316
9.Danyal Sultan .....	317
10.Hacıxan Hacıxəlil oğlu Sultanov .....	317
11.Hacıxəlil bəy .....	317
12.Həbibullah Oruc oğlu Məmmədov .....	317
13.İbrahim İsaq oğlu Əfəndiyev .....	318
14.Kamil Məmmədəmin oğlu Harunov .....	318
15.Kazım Sultan oğlu Hacıyev .....	319
16.Mehman Məmməd oğlu Qasımov .....	319
17.Məhəmməd-Müxlis bəy Hacı Ağa bəy oğlu.....	319
18.Mərdan Həmid oğlu Xəlilov .....	320
19.Mirzəbəy Hacızadə .....	320

20.Rafiq Saleh oğlu Məmmədov .....	320
21.Sadiq bəy Hacı Ağa bəy oğlu .....	321
22.Sadəddin Kamal oğlu Bəşirzadə .....	321
23.Seyfulla bəy Hacı Ağa bəy oğlu .....	321
24.Zeynal bəy Məhəmməd oğlu Əfəndiyev .....	321

### **GÖRKƏMLİ İDMANÇILAR**

1.Asif Məmmədhənifə oğlu Sayadov .....	323
2.Kamran Vahid oğlu Məmmədov .....	324
3.Mais Qurban oğlu Şabanov .....	324
4.Nazim Nəzir oğlu Əlicanov .....	325
5.Reyhan Fərhad qızı Nəbiyeva .....	325
6.Vaqif Musa oğlu Abbasov .....	326
7.İlusuda yaşamış məşhur pəhləvanlar .....	326

### **KƏNDƏ RƏHBƏRLİK EDƏN ADAMLAR**

1.Asəf Şahid oğlu Əhmədov.....	328
2.Hacıömər Məhəmməd oğlu Xəlilov .....	328
3.Hənifə Tahir oğlu Məmmədov .....	329
4.Həşim Abdulla oğlu Diniyev .....	329
5.Həzrət Cəfər oğlu Cəfərov .....	330
6.Həzrət Əliskəndər oğlu Poladov .....	330
7.Məcid Abdusəməd oğlu Seydəliyev .....	331
8.Vəli Balay oğlu Qocayev .....	331

### **İŞ ADAMLARI, XEYRİYYƏÇİLƏR**

1.Anar Nizami oğlu Murtuzayev.....	332
2.Bəhram, Fərman, Nəriman, Hacıxan, Mahmudov qardaşları .....	333
3.Çingiz Kamal oğlu Mehdiyev .....	333
4.Camat Həmzət oğlu Muxtarov.....	334
5.Ədilxan İlisuyski .....	334
6.Əbübekir Əhmədiyyə oğlu Əmirov .....	336
7.Fikrət Hacı oğlu Əliyev .....	337
8.Məmmədrəsul Xasay oğlu – Xaşal Məmmədrəsul.....	337
9.Nadir Molla oğlu İmanov .....	338
10.Ramazan İbrahim oğlu Məmmədov - şofer Ramazan.....	338
11.Rəşad Hacı Huşeng oğlu Nəcəfov .....	339
12.Sadiq Nəbi oğlu Murtuzayev – nəvə Sadiq .....	339
13.Seyfəddin Rəhim oğlu Əliyev .....	340

14.Sofiyev qardaşları .....	340
15.Yuvam - Qara Yuvam .....	340

## BİR QƏHRƏMAN AİLƏ

1.Mustafa Həsən oğlu Mustafayev .....	341
2.Xatın Məcid qızı Həsənova .....	341

## İLUSUDA SƏNƏTKARLIQ

1.Bəşir -usta Bəşir baba .....	344
2.Əhmədiyə -Buyurtma oğlu .....	344
3.Əmin Sadıqov -Əmin dayı .....	344
4.Əmin dayı -Qaradolaqlı .....	344
5.Əbdülhəmid-Avul dayı .....	344
6.İsmayıł - Boyaqçı İsmayıł .....	344
7.Məhsim Xəlilov .....	345
8.Mustafa Məhəmmədəmin oğlu Harunov -Usta Mustafa .....	345
9.Nəcməddin Yusif oğlu Məhərrəmov .....	346
10.Nəsir Əzimov .....	346
11.Nəzir dayı .....	346

## QOYUNÇULUQ

1.İlisuda qoyunçuluq .....	347
2.İlisunun yay otlaqları .....	348
3.Qış otlaqları .....	349
4.Qoyunçuluq məhsulları .....	349
5.İlisunun tanınmış çobanları .....	352
6.Mirzə Abdulla oğlu Hacıyev .....	354

## İLİSUDA OVÇULUQ

1.Ovçuluq ovçular haqqında .....	356
----------------------------------	-----

## XALQ YARADICILIĞININ TANINMIŞ ADAMLARI

1.Abdulla – Qara Qada .....	358
2.Camat Lələ .....	358
3.Həşim müəllim .....	358
4.Kazım - Aşıq Kazım .....	358

5.Seyid Mamalov oğlu Seyidov .....	359
6.Yusif - Hacı Yusif .....	359

## **XALQ YARADICILIĞI**

1.Söz güləşdirən qabağa dursun .....	361
2.İnanclar .....	367
3.Qinamalar .....	367
4.Tövsiyələr .....	367
5.Oyunlar .....	368
6.Uşaq oyunları .....	368
7.Vərdişlər .....	368
8.İlisuda toy adətləri .....	369
9.İlisu yeməkləri .....	370

## **BAMƏZƏ ADAMLAR, MARAQLI MƏLUMATLAR VƏ RƏVAYƏTLƏR**

1.A.Dümanın "Qafqaz səfəri" əsərindən bir epizod .....	371
2.Dadaş dayı - Mən də inəklərin müəllimiyəm .....	371
3.Danyal Sultanın qartal balası sıfərişi .....	372
4.Əbə bəyin carın xahişini rədd etməsi .....	373
5.Əmin dayı - Ayaqlar insanları qarğıyır .....	373
6.Həsil - Çopur Həsil və Saribaşlı Səməd .....	373
7.Leyli - Ölülərə halva paylayan Leyli .....	374
8.Ləfi-Lüfü danışır .....	375
9.Murtuzəli Məmmədrza oğlu Mürüdov .....	375
10.Mütəllif - Aşıq Mütəllif .....	376
11.Müzəffər .....	378
12.Ömər kişi .....	378
13.Şahmərdan Əhmədov .....	378
14.Razi - Usta Razi .....	379
15.Zinzilə .....	379

## **İLİSU BƏDİİ ƏDƏBİYYATDA**

1.Asiyət Yusifova: "İlisu", "Gəlmışəm" .....	383
2.Bəxtiyar Vahabzadə: "Sadə adamlar" .....	385
3.Əliağa Kürçaylı" "Qartal" .....	386
4.Ənvər Nəzərli: "Yadıma düşür" .....	388
5.İbrahimxəlil Xəlilov: "Ulu körpü", "İlisum mənim" .....	389

6.Qalibə İlisu: "İlisu bayatları" .....	391
7.Məmməd Rahim: "İlisu" .....	392
8.Molla Cümə: "İlisu kəndində" .....	392
9.Mövlüd Sarıbaşlı: "İlisu" .....	393
10.Müzəffər Xəlilov: "Sülhünün", "İlisu" .....	394
11.Nəzirmahmud Rəşidov: "İlisu" .....	394
12.Osman Ümman: "İlisulu Danyal Sultan" .....	395
13.Solmaz Elqızı"Gərək" .....	396
14.Soltanım Əhmədova: "Ağbulaqla söhbətim", "İlisum mənim" .....	396
15.Veysəl Çerkəz: "Qartal kimi qonmusan" .....	398
Son söz .....	400

---

## MƏNBƏLƏR:

Kitabda “Qurani-Kərim”, Mühəmməd (s.ə.s.) peyğəmbərin hədisləri, Böyük Türk İslam Ensiklopediyası, Azərbaycan tarixi, digər tarixi məxəzlərdən, akademiklər Adolf Berje, İmam Mustafayev, AMEA-nın müxbir üzvləri Məşədixanım Nemət, Rafael Hüseynov, professorlar Yəhya Kərimov, Səyyarə Mollazadə, elmlər namizədləri Sabir Əfəndiyev, Rəsul Tahirzadə, Elvira Lətifova, yazıçı-publisist Əhməd İsayev, hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirli və digər mülliflərin tədqiqat əsərlərindən istifadə olunmuş, iqtibaslar verilmişdir.

Ümumi tərtibat **Hacı Möminindir**

Rəssam

**Jalə Hacı Mehman qızı**

Komputer tərtibatı

**Cəsarət Qasımov**

Korrektor

**Bahar Fərzullayeva**

Operator

**Bahar Hacı Mehman qızı**

Fotolar Vidadi Muradov və Vidadi Eminovundur

Yığılmağa verilib: 01.01.2012. Çapa imzalanıb: 11.07.2012.

Format: 70x100 1/16. Ofset çapı. Həcmi 26 ç.v.

Qarnitur: A1-Lat. Sifariş: 117. Tiraj: 1000.

Qiyməti müqavilə ilə.



mətbəəsində çap olunub